


DÜNYA EDEBİYYATI
KLASSİKLERİ



Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
“Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində nəşr edilməsi haqqında”
2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

PROSPER MERİME

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Prosper Mérimée. Seçilmiş eserleri.

Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 192 sah.

ISBN 978-9952-32-111-1

Fransız dilindən tərcümə edən:

ŞAMİL ZAMAN

Ön sözün müəllifi:

ƏKBƏR AĞAYEV

Redaktor:

TAHİR KAZIMLİ

Korrektor:

AQŞIN MƏSİMOV

East West
1986-ci ilədən since 1986

**BAKİ
2013**

**Mətn: Bakı Slavyan Universitetinin
nəşriyyatı**

© "Şərq-Qərb" Nəşriyyat Evi, 2013

www.eastwest.az

www.fb.com/eastwest.az

NOVELLA USTASI

Dünya ədəbiyyatında elə yazıçılar var ki, onların qələmindəki axıcılıq, dilin gözəlliyi, obrazlılığın zənginliyi və genişliyi oxucunu valeh edir. Elə sənətkarlar da var ki, onlardakı bədii xəyalın yüksəkliyi, konfliktlərin kəskinliyi bizi cəlb edir; bir qisim sənətkarlarda süjet qurmaq bacarığı, başqa bir qisimdə xarakterlər yaratmaq məhərəti, bəzilərində hadisələrlə xarakterləri bağlamaq tərzi, bəzilərində insan psixologiyasına dərindən nüfuz etmək qabiliyyəti bizi heyran qoyur. Bütün bunlar və yaradıcı şəxsiyyətin digər fərdi xüsusiyyətləri bir yerə toplananda böyük istedadla üz-üzə gəlirik və belə hallarda hər bir istedad öz çaları ilə ortaya çıxanda bədii ədəbiyyatın tarixində rəngarənglik yaranır, hər şair və ya romançı nəfəsində həyatın ətri duyulur, ictimai varlığın min bir səhifəsi canlanır, insan şəxsiyyətinin, ayrı-ayrı fəndlərin, qrupların cəmiyyətdəki yeri, mövqeyi görünür, həyatın dialektikası, onun bədii fikirdəki təzahürü üzə çıxır. Nəhəng istedad sahibləri – Nizami, Şekspir, Tolstoy, Füzuli, Puşkin, Balzak, Stendal məhz belə yetişmişlər və biz onların qələmindəki möcüzəyə daim heyrət edirik.

Məşhur fransız yazıçısı Prosper Merime də (1803-1870) bu böyük istedadların cərgəsindədir, amma onun bu cərgədə tutduğu yerin də öz xüsusiyyəti var. Onun əsərlərini oxuyanda bilmirsən nəyə daha çox diqqət edəsən: bu yazıçının yüksək bədii istedadınamı, onun gözəl üslubunamı, yoxsa ondakı yüksək mədəniyyətəmisi. Yaziçi mədəniyyəti vacib məsələdir və böyük istedad sahiblərinin yaradıcılıq işində bu məsələ həmişə ön planda dayanmışdır, çünki fitri istedad nə qədər böyük nemət olsa da, onun parlaması, tələb olunan istiqamətdə hərəkətə gəlib inkişaf etməsi yazıçının mədəniyyətindən, onun həyatla qarşılaşmaq və onu əks etdirmək üçün nə dərəcədə hazır olub-olmamağından asılıdır. Bu hazırlıq isə onun mədəni səviyyəsi ilə bağlıdır. Yuxarıda adları

çəkilən və ya çəkilməyən böyük sənətkarlarda istedad yüksək yazılıçı mədəniyyəti ilə birləşdiyinə görədir ki, onlar öz zəmanələrinin bədii aynasına çevrilə bilmişlər.

Bu cəhətdən məşhur fransız ədibi Merimenin yaradıcılığı daha mənalıdır. P. Merimeni istedadının axarı, hərtərəfli hazırlığı cəhətdən onun öz müasiri Stendalla müqayisə etmək olar. Lakin onların arasında üslub bənzərliyi olsa da, yaradıcılıq taleləri başqa-başqadır. Hər iki sənətkarda XVIII əsrin maarifçilik ideyalarının təsiri güclü idi, fəlsəfi məsələlərdə materialist mövqeyə yaxınlaşıb, ateizmə gəlib çıxmışdır, ikisində də azadlıq uğrunda mübarizə motivləri və humanizm ideyaları ön plandadır, ikisi də həm tənqidi realizmin, həm də romantizm cərəyanının ən mütərəqqi ənənələrindən istifadə etmişdir.

Azərbaycan dilinə ilk dəfə orijinaldan tərcümə olunan və Merime yaradıcılığının ən maraqlı nümunələrindən olan bu novella və povestlər, azı, yüz əlli il bundan əvvəl – XIX əsrin birinci yarısında yazılmışdır. Ancaq həmin əsərlər öz bədii təravətini yenə də saxlayır və dünya ədəbiyyatının ən gözəl nümunələri kimi yaşayır.

Merimenin atası da, anası da rəssam idi və bu vəziyyətin onun sonrakı inkişafına çox böyük təsiri olub. Təsadüfi deyil ki, sonralar o, incəsənətə xeyli əsər həsr etmiş, bu sahədə tədqiqat aparmış və ümumiyyətlə, sənətşünas kimi şöhrət tapmışdır.

İlk əsərlərindən başlayaraq Merime fransız ədəbiyyatının görkəmli simalarından biri kimi tanınmışdır. Bu cəhətdən onun yaradıcılıq taleyi Stendalin və Balzakin yaradıcılıq taleyində fərqlənir.

1830-cu illərin başlangıcında Prosper Merime bir müddət tarixi abidələrin mühafizəsi ilə məşğul olan departamentdə müfettiş vəzifəsində işləmişdir. Öz zəmanəsinin siyasi hadisələrinə onun münasibəti isə çox ziddiyyətli olmuşdur: o, Napoleonun hərbi kollecdə təhsil almış, hüquq məsələlərini öyrənmişdi; Napoleonun məğlubiyyətini, 1830-cu, 1848-ci və 1870-ci illərin inqilabi hadisələrini görmüşdü. Lakin inqilabi hadisələrin daxili mahiyyətini düzgün dərk edə bilmədiyindən xalq üsyənini məftunluqla qarşılaşmışdı. 1848-ci il inqilabına isə mənfi yanaşmışdı.

Merimenin ilk əsərləri dramaturgiya ilə bağlıdır. 1825-ci ildə nəşr etdirdiyi "Klara Qazülün teatrı" kitabında müəllif mistifikasiyyaya yol verib öz adını yazmamış və göstərmişdi ki, guya, kitabda

toplunan pyeslər ispan aktrisası Klara Qazülündür. Mürtəce qüvvələrin onun ideya və fikirlərinə mənfi münasibət bəsləyə biləcəyini hiss etdiyinə görə yazıçı öz adını gizlətmışdı.

“Klara Qazülün teatri” kitabında beş pyes vardır: “Göy və cəhənnəm”, “İblis qadın, yaxud müqəddəs Antoninin günaha batması”, “İspanlar Danimarkada”, “İnes Mendo”, “Afrika məhəbbəti”. Guya, ispan dilindən tərcümə olunmuş bu pyeslərdə satirik ton güclüdür. Bu əsərlərdə ispan rahibləri və inkvizitorları gülüş hədəfine çevrilir, onların fanatizmi, riyakarlığı ifşa olunur. Katolik kilsəsinin İspaniyada töretdiyi vəhşiliklərin izləri başqa şəkildə bərpa dövründə (1815–1830-cu illərdə) Fransada hələ də yaşayırıdı və irticanın güclənməsi ilə daha da artırdı. Merimenin pyeslərində katolik kilsəsi, ruhanilər, fanatizm ifşa olunur, sadə adamların obrası müsbət planda göstərilir, zadəganlara qarşı qoyulurdu. Pyeslərdə təmiz məhəbbət, Renessans dövrü üçün səciyyəvi olan humanist ideyalar tərənnüm və təbliğ edilir. Pyeslərin bəzilərində romantik boyalar olsa da, Merime ictimai varlığı mümkün qədər real cizgilərlə, insan xarakterlərini öz təbii və inandırıcı çalarlarında göstərir.

Sonralar, 1830-cu ildə Merime pyeslər kitabının ikinci nəşrini hazırlamış və topluya iki yeni pyes də (“Təsadüf”, “Müqəddəs hədiyyələr kareti”) əlavə etmişdir. İdeya-məzmun cəhətdən bunlar da kitabdakı o biri pyeslərlə həmahəngdir.

1827-ci ildə Merime cənubi slavyan xalqlarının mahnı və balladalar kitabını nəşr etdirir. Kitabın tam adı belədir: “Quzlalar, yaxud illiriya poeziyasının Dalmasiyada, Bosniyada, Xorvatiyada və Herseqovinada toplanmış seçmə əsərləri”. Kitabda cənubi slavyan xalqlarının şifahi xalq mahnı yaradıcılığı əsas yer tutur. Merime yazar ki, bu mahnı və balladaları, guya, o, xalq mahnlarını yaxşı bilən İoakinf Maqlanoviç adında bir nəfərin dilindən yazmışdır. Lakin sonralar melum olmuşdur ki, bunların çoxunu Merime özü yazmış və ya əlində olan şifahi xalq yaradıcılığı materialları əsasında tərtib etmişdir. Hər halda, bu kitab göstərir ki, Merime slavyan xalqlarının heyatına, məişətinə, ənenelərinə, onların azadlıq uğrunda yadelli işğalçılara qarşı mübarizəsinə böyük rəğbətlə yanaşmışdır və həmin xalqların həyatına, mənəvi aləminə dərindən bələd olmuşdur. Vaxtilə A.Puşkin həmin balladaları rus dilinə, A.Mitskeviç isə polyak dilinə tərcümə etmişdir.

Xalq yaradıcılığı nümunələrini və ümumiyyətlə, başqa xalqların həyat və məişətini öyrənməyə maraq Merimedə tarixi keçmişə, həm Avropada, həm də başqa ölkələrdə baş vermiş tarixi hadisələri öyrənməyə, tədqiq etməyə meyli də gücləndirmişdi. Təsadüfi deyil ki, dramaturgiya ilə məşğul olduğu dövrdə Merime özünün məşhur “Jakeriya” (1828) tarixi dramını da yaratmışdır. Əsərdə XIV əsrд Fransada baş vermiş məşhur kəndli üsyanı qələmə alınmışdır. Tarixi hadisələrin mənzərəsini düzgün verə bilmək üçün Merime xeyli tədqiqat aparmış, sənədləri, abidələri öyrənmiş və “jakların” üsyanını orta əsrin hərc-mərcliyi kimi qələmə verməyə çalışan rəsmi burjua tarixçilərinin əksinə olaraq bu məşhur kəndli üsyanı barədə böyük xalq hərəkatı kimi danışmışdır.

Merimenin “IX Karl hakimiyyətinin xronikası” adlı məşhur romanı da tarixi mövzudadır. XVI əsrд baş vermiş dini terror hadisələrini, katoliklərlə hugenotların arasında baş verən vuruşmaları və zəhmətkeş xalq kütlələrinin feodal zülmünün, fanatizmin doğruduğu əzabların ağırlığı altında inləməsini Merime böyük istedadla təsvir etmişdir. Romanda hadisələr həddindən çox şaxələnmir, vahid bir fabulada möhkəm bağlanır və oxucuya belə bir fikir aşırılır: şərə, ictimai haqsızlığa, zülmə, fanatizmə nifrat etmək, şəxsiyyətin və xalqların azadlığı, istiqlaliyyəti, milli mənliyi uğrunda mübarizə aparmaq özünü insan hesab edən hər kəsin vətəndaşlıq borcudur!

Varfolomey gecəsinin (25 avqust 1572-ci il) təsviri, romandakı bütün fəsillərin Bertranla Diana arasındakı məhəbbət xətti ilə məharətlə əlaqələndirilməsi, duellərin, məclislərin, ziyafətlərin, zadəganların, əsgərlərin, geniş xalq kütləsinin təsviri Merimenin qələmindəki ifadəlilik, incəlik və məlahətli obrazlılıqda xüsusiət parlaq görünür, onun yazı üslubundakı şəffaflıq bu əsərə xüsusi bədii gözəllik gətirir.

Merime rus xalqının mədəniyyətinə və ədəbiyyatına yüksək qiymət verən, rus ədəbiyyatını Fransada təbliğ edən mütərəqqi yazılılardan biridir. O, rus dilini öyrənmişdi, Fransada yaşayan rus mədəniyyət xadimləri ilə, o cümlədən İ.S.Turgenevlə dost idi. Puşkinin “Qaraçılار”, “Qusar”, “Qaratoxmaq qadın” əsərlərini, Qoqolun və Turgenevin bir sıra hekayələrini Merime fransızcaya tərcümə etmişdir. “Atalar və oğullar” romanının fransızca tərcü-

məsinə müqəddimə, Qoqol, Puşkin və Turgenev haqqında xüsusi məqalələr yazmışdır. Rus dilinə yüksək qiymət verən Merime yazır: "Rus dili, mənim bildiyimə görə, Avropa dillərinin hamısından zəngindir. Bu dil, sanki, ən incə mətləbləri ifadə etmək üçün yaranıbdır. Qeyri-adi yiğcamlığı və bununla yanaşı, öz aydınlığı ilə bu dildə bir çox fikir və mənani birləşdirmək üçün bircə kəlmə kifayətdir, halbuki həmin fikirləri vermək üçün başqa dillərdə bir neçə cümlə qurmaq lazımdır".

Merimeni dünyada məshhurlaşdırın onun novellalarıdır. Bu novellalar bəzən çox yiğcam, bəzən isə iri, hətta povest həcmindədir. Mövzu rəngarəngliyinə baxmayaraq, onun bütün novellalarında insanın daxili aləmi diqqət mərkəzində saxlanır. Həm de Merime psixoloji halın təsvirini məqsədə çevirmir, onun vasitəsilə insana müraciət edir, şəxsiyyətlə cəmiyyətin qarşılıqlı münasibətindəki ziddiyyətləri göstərir.

Merimenin bu kitabında onun dünya oxucularına yaxşı tanış olan novellaları və povestləri toplanmışdır. "Mateo Falkone", "İstehkamin alınması", "Tamanqo", "Etrusk vazası", "Məhəbbət ilahəsi" 1829–1830-cu illər arasında yazılmış, yalnız "Karmen" xeyli sonra, 1845-ci ildə qələmə alınmışdır. Əvvəlki beş əsər Merimenin "Mozaika" adlı ilk toplusuna daxil olmuşdur. Bunlarda insan ləyaqəti, onun məhəbbəti, arzu və istəkləri qələmə alınır. Qəhremanların və aparıcı obrazların hamısı öz yüksək ehtirasları, həyat eşqi, azadlıq və ədalət, həqiqət və sədaqət arzuları ilə seçilir və demək olar ki, onların hamısı həyatda böyük faciələrlə, müsi-bətlərlə üzləşir.

Merime belə hesab edir ki, burjua-dvoryan cəmiyyətində hər şey xirdalaşmış və bayağılaşmışdır, buna görə də xalq içindən çıxan və öz qabiliyyəti ilə seçilən insanlara bu cəmiyyətdə yer yoxdur. Merime bəzən süjeti, hadisələri romantik və ekzotik mühitə keçirir, Korsikanı, İspaniyani, Afrikani təsvir edir, lakin belə hallarda da real həyatdan və həqiqətdən ayrılmır.

Əsərlərinin müasir zəmanə ilə səsleşən bir xüsusiyyəti də odur ki, Merime başqa xalqları həmişə əzməyə, zülm etməyə, onları zorla Avropa mədəniyyətinə "öyrəşdirməyə" çalışan işgalçıları ifşa edir. Gösterir ki, Afrika xalqlarından və ya qaraçılardan olan nümayəndələr, İspaniyadan və ya Korsikadan çıxan adamlar səmimiliyi,

saflığı ilə Avropa mədəniyyəti əsasında tərbiyələnmiş riyakarlar-dan dəfələrlə üstündürlər. Bu sadə xalq adamlarının böyük qəlbi, zəngin mənəvi aləmi var, onlar öz milli ləyaqət və mənlikləri, öz azadlıqları uğrunda mübarizə aparanda da, məhv olanda da oxucunun nəzərində yüksəlirlər. Köləlik insana yaraşmir, cəmiyyətə yaraşmir, qul itaəti və zülm həyata ləkədir, insan gözəl və azad ictimai mühit üçün, ülvi məhəbbət üçün, saf hissələr, arzular üçün doğulmuşdur – Prosper Merimenin əsərlərindən çıxan nəticə belədir...

Əkbər Ağayev

NOVELLALAR

MATEO FALKONE

Porto-Veksyodan çıxb şimal-qərbə, adanın içərilərinə doğru irəliləyəndə üzüyuxarı qalxdığını tezliklə hiss edirsən və dərələrin, bəzən isə iri qaya yığınlarının kəsdiyi dolanbac, əyri-üryü cığırlarla üç saat yol gedəndən sonra gəlib göz işlədikcə uzanan maki sahəsinə çıxırsan; maki korsikalı çobanların, qanuna tabe olmayanların, bir sözlə, qaçaq-quldurların məskənidir. Onu da deyək ki, korsikalı zəhmətkeş torpağı gübrələməyin çətinliyindən yaxasını qurtarmaq üçün meşənin bir hissəsinə od vurub yandırır. Gərək od lazımlı olan yerdən uzaqlara yayılmasın, yanmış ağacların külünün töküldüyü bu xam torpaq sahəsini əkib-becərərkən korsikalı zəhmətkeş yaxşı məhsul götürəcəyinə ümid bəsləyir. Sünbüllər yiğilib qurtarandan sonra artıq zəhmət olmasın deyə küləshi yiğişdirmirlər, elə töküllüb yerdə qalır; makidə çır-çırkı, kol-kosla bərabər, yanmış ağacların yerdə qalmış kökü gələn baharda kötükdən pöhrə verir və bir neçə ilin içərisində six halda iki-üç metr ucalığında qalxır. Bax belə six, qalın pöhrəliklərə maki deyirlər. Burada cürbəcür ağaç növünə və kolluğa rast gəlmək olar; bunlar bir-birinə elə dolaşır qarışır ki, yalnız əlibaltalı adam özünə yol aça bilir. Maki elə qalın cəngəllilikdir ki, heç vəhşi qoçlar da onu yanır keçə bilmirlər.

Əgər siz birini öldürmüssünüzsə, Porto-Veksyo makisinə gedin. Əgər yaxşı tüsənginiz, barıtınız və gülləniz varsa, orada asudə, təhlükəsiz yaşaya bilərsiniz. Unutmayın ki, belə yerdə qəhvəyi başlıqlı paltonuzu həm yorğan kimi üstünüzə örtə, həm də döşək kimi altına sala bilərsiniz. Çobanlar sizə süd, pendir, şabalıd verər və ehtiyat üçün şəhərə enmək lazımlı gələnə qədər arxayın ola bilərsiniz ki, belə bir yerdə sizə məhkəmədən, yaxud öldürdüyünüz adamın qohum-əqrəbasından, valideynlərindən heç bir xətər toxunmaz.

Mən 18...-ci ildə Korsikada olanda Mateo Falkonenin evi həmin bu makinin iki kilometrliyində idi. O, bu yerin adamları

ilə müqayisədə varlı-karlı idi, ləyaqətlə yaşayırdu; yəni əlini ağdan-qaraya vurmaz, köçəri tayfalantək sürünlərini dağdadaşda hara gəldi aparıb otaran çobanlar kimi öz sürünlərindən əldə etdiyi gəlirin hesabına dolanardı. İndi sizə danışacağım bu hadisədən iki il keçəndən sonra onu yenidən görəndə mənə elə gəldi ki, onun yaşı əllini də ötmüşdür. Alçaqboy, ancaq enlikü-rəkli, saçları cod və şəvə kimi qara, qartalburun, dodaqları nazik, iri gözləri oyur-oyur oynayan, sıfəti aşılanmış dəri rəngində olan bir kişini təsəvvürünüzə gətirin! Yaşadığı ölkədə çoxlu mahir aticilann olmasına baxmayaraq, onun sərrast gülə atməği dillərdə deyiliirdi; məsələn, Mateo yanında balası olan dağkeçisinə ömründə gülə atmazdı, ancaq istəsəydi, yüz iyirmi addımlıqdan onun başından, kürəyindən, bir sözlə, istədiyi yerindən vura bilərdi. O, gecə vaxtı da gulləni elə günün günortağında olduğu kimi sərrast atardı və onun məharəti barədə mənə danışanda həttə dedilər ki, Korsikaya səyahət edib; deyilənləri öz gözləri ilə görməyənlər, yəqin ki, qulaqlarına inanmazlar. Gecə vaxtı səksən addım ondan aralı yanın şamı boşqab böyüklüyündə şəffaf kağız parçasının arxasına qoyardılar. Mateo nişan alar, sonra isə şamı söndürərdilər, bir dəqiqə keçəndən sonra o, zil qaranlıqda atəş açardı və kağızı atlığı dörd gullədən üçü ilə vurub deşərdi.

Bu nadir məharətinə görə Mateo Falkone böyük şöhrət qazanmışdı. Onu nə qədər sədaqətli, sadıq və xeyirxah dost sayırdılar, bir o qədər də təhlükəli rəqib hesab edirdilər. Yeri gələndə böyükün-kiçiyin qulluğunda hazır, sədəqə verməkdə əliaçıq olan Mateo Porto-Veksyo mahalında hamı ilə səmimi, mehriban dolanardı. Hələ belə nağıl edirlər ki, günlərin bir günündə Mateo cavan vaxtlarında Kortedə qız üstündə qor-xulu, güclü bir rəqiblə üz-üzə gəlməli olur. Deyilənlərə görə, rəqib öz evində, pəncərənin yanında kiçik bir güzgү asıb üzünü qırxdığı zaman Mateo onu gülə ilə vurmuşdu. Bu hadisə tamam unudulduqdan sonra Mateo evlənir. Arvadı Cüzeppa ona əvvəlcə bir-birinin ardınca üç qız bəxş edir (bu hal az qalır ki, Mateonu dəli eləsin) və nəhayət, axırda bir oğlan doğur. Oğlana Fortünato adı verirlər. Bütün ailə gözünü ona dikir.

Qızları boy-a-başa çatdırıb ərə verirlər. Qızların atası bəd ayaqda kürəkənlərinin xəncərinə, qılıncına arxalanar və onları özünə arxa, ümid saya bilərdi. Oğlan uşağının vur-tut on yaşı olsa da, hərəkətlərindən çox şeyə qabil olduğu sezilirdi.

Payız günlərinin birində şübhə tezdən Mateo arvadı ilə makinin içərilərində otlayan sürülərindən birinə baş çəkmək üçün evdən çıxır. Balaca Fortünato da atası ilə getmək istəyir, ancaq sürüünün otladığı yer çox uzaq idi, həm də evdən muğayat olmaliydi, buna görə də ata onu özü ilə aparmır. Buna görə onun necə peşman olduğunu görəcəksiniz.

Bir neçə saat keçmişdi. Ancaq Mateo gəlib çıxmamaq bilmirdi. Balaca Fortünato günün altında uzanır, xoşhallanır, yaşıl örəpəy bürünmüş dağlara tamaşa edir və gələn bazar günü atanası ilə kapral¹ dayışığılə qonaq gedəcəyi barədə fikirləşirdi. Birdən haradasa uzaqda atılan güllənin səsi onu bu şirin xəyalдан ayırdı. O yerindən qalxdı və çevrilib düzənliyə, güllə səsinin gəldiyi tərəfə baxdı. Dalbadal yenə bir neçə güllə açıldı. Güllələr müxtəlif fasılərlə atılırdı və indi atışma daha yaxından eşidilirdi. Nəhayət, düzənlilikdən Mateonun evinə gələn ciğirdə başında dağlıların başına qoyduğu şıspapaq, üzünü tük basmış, üst-başı cir-cindir içində gələn bir adam göründü. Lap bir az bundan əvvəl atılan güllələrdən biri onun budundan dəymışdı.

Bu adam məhkəmədən qaçıb gizlənən, gecə şəhərə barit almağa gedərkən yolda Korsika voltijerlərinin² pusqusuna rast gələn quldur³ idi. Güclü müdafiədən sonra həmin adam atışa atışa onu addimbaaddım izləyənlərdən qaçıb qurtara bilmışdı. Ancaq onu izləyən voltijerlərdən o qədər də çox aralana bilməmişdi və budundan aldığı yara ona əziyyət verdiyindən voltijerlər gəlib çatmamış makiyə girmişdi.

O, Fortünatoya yaxınlaşış dedi:

- Sən Mateo Falkonenin oğlusan?
- Bəli.
- Mən Jianetto Sanpyeroyam. Sarıyaxalılar məni izləyirlər. Məni gizlət, daha gedə bilmirəm.

¹ İzahlar kitabı sonunda verilmişdir.

– Atamın icazəsi olmadan səni gizlətsəm, gələndə mənə nə deyər?

– Deyəcək ki, sən yaxşı eləmisən.

– Kim bilir?

– Məni tez gizlət, gəlirlər.

– Gözlə, atam gəlsin.

– Nəyi gözləyim? Qanmaz! Onlar beş dəqiqədən sonra burada olacaqlar. Cəld ol! Məni gizlət, yoxsa səni öldürərəm.

Fortünato soyuqqanlılıqla ona cavab verdi:

– Öldürə bilməzsən, tüfəngin boşdur, sənin heç patronda-şında da patronun yoxdur.

– Mənim xəncərim var!

– Sən məni tuta bilərsən?

O geri sıçradı və gözlənilən təhlükədən sovuşdu.

– Sən Mateo Falkonenin oğlu deyilsən! Deməli, məni evinizin qabağında qoyacaqsan ki, tutub aparsınlar!?

Görünür, bu söz uşağa təsir elədi.

– Səni gizlətsəm, mənə nə verərsən? – deyərək ona yaxınlaşdı.

Quldur kəmərindən asdığı dəri çantanın ciblərindən birini eşələdi və oradan beşfranklıq pul çıxardı, yəqin ki, onu barit almaq üçün saxlamışdı. Gümüş pulu görən kimi uşağın dodağı qaçıdı, o, pulu qapdı və Jianettoya dedi:

– Daha heç nədən qorxma.

Dərhal evin yanındaki quru ot tayasında bir yarıq açdı. Jianetto ora girdi və uşaq yarığı yenidən elə örtdü ki, həm nəfəs almaq üçün hava keçsin, həm də tayada adam gizləndiyindən heç kim şübhələnməsin. Bundan əlavə, o, qəribə, adamın ağlına gəlməyən bir hiylə də işlətdi: gedib pişiyi balaları ilə gəti-rib ot tayasının üstünə qoydu ki, baxıb görən heç nədən şübhələnməsin. Bir az sonra evin yaxınlığında, cığırda qan ləkələrini səliqə ilə torpaqlayıb örtdü və hər işi görüb arxayın olandan sonra qayıdıb əvvəlki yerində, günün altında sakitcə uzandı.

Bir neçə dəqiqə keçdikdən sonra qəhvəyi rəngli hərbi pal-tarda, səri yaxalıqlı altı nəfər silahlı əsgər bir kiçik zabitin komandanlığı ilə Mateonun evinin qarşısında peydə oldu. Bu kiçik

zabit Falkonenin uzaq qohumlarından idi (bildiyimiz kimi, Korsikada başqa yerlərə nisbətən qohumluq əlaqələrinə daha çox xətir-hörmət qoyurlar). Onun adı Tyodoro Qamba idi və özü də çox qoçaq adam idi. Onun əlindən gen dünya qacaq-quldurun başına dar olmuşdu.

— Salam, qardaşoğlu! — Fortünatoya yaxınlaşdı, — maşallah, nə yaman böyümüşən! İndicə buradan bir nəfər adamın keçdiyini görmədin ki?

— Eh! Hələ sizin kimi böyük deyiləm, — Fortünato ağıldan-kəm uşaqlar kimi cavab verdi.

— Tezliklə boyda da mənə çatarsan, inşallah! Ancaq mənə de görüm, buradan adam keçdiyini görmədin ki?

— Mən adam keçdiyini görmüşəm?

— Bəli, hə, başında qara məxmərdən ucu şış papağı, əynində də sarı-qırmızı naxışla işlənmiş gödəkcə vardi.

— Başında qara məxmərdən ucu şış papağı, əynində də sarı-qırmızı naxışlı gödəkcə vardi?

— Hə, özüdür ki var! Tez ol, cavab ver görək, özün də mənim suallarımı təkrarlama.

— Bu gün səhər müsyö keşiş qapımızın ağızından keçib-getdi, atının üstündə idi, hə, Pyeronu minmişdi. O, məndən atamın kefini xəbər aldı və mən də cavab verdim...

— Ay cüvəllağı! Tülkülük edirsən ha! Tez ol, de görüm, Jianetto hansı tərəfə getdi? Axi biz onu axtanıq. Mən biliram ki, o, bu cığırla gəlirdi.

— Mən nə bilim?

— Necə yəni “nə bilim”? Bilirəm ki, sən onu görmüsən.

— Mən yatmışamsa, gəlib-gedənləri necə görə bilərəm?

— Sən yatmadışdin, qırışmal! Güllə səsi səni oyatmışdı.

— Əmican, bununla demək istəyirsiniz ki, sizin tüfənginizin səsi yəni o qədər bərk çıxır? Mənim atamın tüfənginin səsi sizinkindən də bərk guruldar!

— Səni görüm lənətə geləsən! Yaramaz uşaqlı! Əlimin içi kimi biliram ki, sən Jianettonu görmüsən. Bəlkə, elə onu sən özün gizlətmisən?! Hə, uşaqlar, — o, başının adamlarına işaret etdi, — girin, bu evə baxın, görün bizim axtardığımız adam burada

deyil ki? O, bir ayağının gücünə, sürüñə-sürüñə zorla gedirdi və bu hiyləgər axsaya-axsaya, şübhəsiz, makiyə gedib çıxa bilməz. Burası var ki, qan izləri axı burada itir?!

— Bəs atam nə deyər? — Fortünato qarşısındaki adamı ələ salmış kimi rişxəndlə soruşdu. — Nə deyər... əgər bilsə ki, o özü evdə olmaya-olmaya onun evinə giriblər, nə deyər, hə?

— Yaramaz! — kiçik zabit Qamba onun qulağından yapışdı, — başa düşürsənmi, mən istəsəm, sən başqa avaz çalarsan? Bəlkə, elə qılınçın yastısı ilə sənə iyirmi dəfə vurum, axırda danışa-san, hə?!

Ancaq Fortünato rişxəndlə gülməyində idi.

— Mənim atam Mateo Falkonedir! — uşaq təşəxxüs'lə dedi.

— Bilirsənmi, haramzadə, istəsəm, səni bu saat Korteyə, ya da Bastiyaya apara bilərəm! Səni təkədamlıq kamerada küləşin üstündə yatızzıdraram. Jianettonun harada olduğunu deməsən, ayaqlarına kündə vurduraram, başını bədənindən ayıram!

Bu gülünc hədədən uşaq qəhqəhə çəkib güldü və təkrar elədi:

— Mənim atam Mateo Falkonedir!

Voltijerlərdən biri astadan dedi:

— Serjant! Mateo ilə üz-göz olmağına dəyməz.

Qamba, görünür, doğrudan da, çıxılmaz vəziyyətdə qalmışdı. O, evi artıq ələk-vələk eləyib gələn əsgərlərlə piçıldışır, götür-qoy edirdi. Evə baxmaq, onun dəlmə-deşiyini yoxlamaq əməliyyatı uzun çəkmədi, çünkü hər bir korsikalının daxması bir otaqdan, içərisinin əşyaları isə bir stoldan, bir neçə stuldan, sandıqdan, ev avadanlıqlarından və ovçuluq ləvazimatlarından ibarət olur. Bu vaxt balaca Fortünato pişiyi tumarlayır, əli boşça çıxmış zabit əmisinə və voltijerlərə baxıb bic-bic gülür, həzz alıdı. Əsgərlərdən biri ot tayasına yaxınlaşdı. O, pişiyi gördü və eləbelə, özündən asılı olmayaraq əlindəki süngünü tayaya soxdu. Bu ehtiyatsız hərəkətinin gülünc olduğunu özü də başa düşdüyündən çıyinlərini çəkdi. Heç nə tərpənmədi və hətta uşağıni sıfətində azacıq da olsa həyəcan, narahatlıq hiss olunmadı.

Zabitin və onun dəstəsinin səbri tükənirdi; əlacları yerdən göydən kəsildiyindən gözlərini zilləyib gəldikləri düzənliyə tərəf

baxır, sanki, gəldikləri yerə qayıdib getməyə hazırlaşırdılar. Birdən onların başçısı Falkonenin oğluna hədələrin təsir etmədiyini başa düşdüyündən axırıncı dəfə ya uşağın qılığına girməklə, ya da hədiyyə verməklə onu ələ almağa yenidən cəhd göstərdi:

– Mənim əzizim, qardaşoğlu, görürəm, çox fərasətli uşaqsan. Sən böyük adam olacaqsan. Ancaq mənimlə çox pis bir oyun oynayırsan. İnan, mən Mateoya, öz yaxın qohumuma əziyyət vermək istəmirəm. Lənət şeytana, yoxsa səni özümlə aparardım.

– Bah!

– Ancaq Mateo qayıdanda ona hər şeyi danışacağam və yalan danışdığını üçün o, səni heydən düşənə kimi qamçı ilə döyəcək.

– Bəlkə, döymədi?

– Görərsən... bax, yaxşı oğlan olsan, sənə bir şey verərəm.

– Mənim isə, əmican, sizə bir məsləhətim var: əgər bir az da yubansanız, Jianetto, yəqin ki, gedib makiyə çatar. Onda sizin kimi qoçaq da oriu yerə tuta bilməyəcək.

Zabit cibindən dəyəri on ekü⁴ olan zəncirli gümüş saat çıxardı və saatı görərkən Fortünatonun gözlerinin hərisliklə alışib-yandığını hiss etdiyindən zəncirin ucundan tutub onu uşağın gözlerinin qabağında divar saatının kəfgiri kimi bir neçə dəfə yellətdi:

– Ay səni, şeytan! Yəqin, istərdin ki, sənin də belə saatın olaydı. Boynundan asaydın və Porto-Veksyonun küçələrindən lovğa-lovğa keçəydin. Hamı da səndən soruşaydı: “Saat neçədir?” Sən isə deyəyдин: “Özünüz gəlin, saatima baxın!”

– Mən böyükəndə kapral əmi mənə də saat verəcək.

– Doğrudur, ancaq indi hazırda sənin əmioğlunun saatdan varıdır... Əlbəttə, düzünə qalsa, bu, onunkundan qəşəngdir... Burası da var ki, o, hələ səndən də kiçikdir.

Oğlan ah çəkdi.

– Hə, necədir, qardaşoğlu, bu saatı istəyirsən?

Fortünato saata elə çəp-çəp baxırdı ki, elə bil, ayı armuda baxırdı. Ona elə gəlirdi ki, onu ələ salırlar. Buna görə də əlini

saata uzatmağa cürət eləmirdi. Hərdənbir nəfəsini boğmaq üçün gözünü saatdan çekir, sallaq dodaqlarını dilinin ucu ilə yalayır və qarşısında dayanan bu adama, sanki, belə deyirdi: "Zarafatınız çox amansızdır!"

Bununla belə, zabit Qamba saatını uşağa vermək istəyən xeyirxah insana oxşayırdı. Fortünato əlini uzatmadı, ancaq acı, kinayəli bir təbəssümələ dedi:

– Niyə məni ələ salırsınız?

– Allah özü şahiddir! Mən səni ələ-zada salmıram. Jianetto-nun harada olduğunu mənə de, bax bu saat sənin olsun.

Fortünato gülümsündü; onun təbəssümündə inamsızlıq aydın hiss olunurdu. Şəvə kimi qara gözlərini zabitin gözlərinə zilləyərək, sanki, dediyi sözlərin doğru olub-olmadığını onun gözlərindən oxumaq istəyirdi.

– Lap qoy vəzifəmi kiçiltsinlər! Dediym şərtlə bu saatı sənə verməsəm, kişi deyiləm! – zabit səsini daha da qaldırdı, – bax, bu əsgərlər də şahiddirlər, mən sözümdən ömründə qəcmamışam.

Belə deyərək o, saatı uşağa lap yaxınlaşdırdı. Elə yaxınlaşdırdı ki, saat onun həyəcandan sapsarı saralmış yanğına toxunurdu. Saati ələ keçirmək hərisliyi ilə qonaqpərvərlik borcu kimi iki hissin qəlbinin dərinliyində mübarizə apardığını Fortünato-nun sıfətindən aydın oxumaq olurdu. Onun açıq sinəsi güclə enib-qalxırdı, sanki, nəfəsi bu saat kəsiləcəkdi. Saat isə gözləri qabağında kəfgir kimi otərəf-butərəf gedib-gəlir, fırlanır və hərdənbir burnunun ucuna toxunurdu. Nəhayət, onun sağ əli saata tərəf qalxdı, barmaqlarının ucu ona toxundu və saat bir-dən onun ovcunun içində düşdü, ancaq zabit zəncirin ucunu hələ buraxmamışdı. Siferblat mavi rəngdə idi... Qapağı təptəzə... elə bil, zavoddan indicə çıxmışdı... Günün altında par-par parıldayırdı... Yaman şimkdirici bir şey idi.

Fortünato sol əlini qaldırdı və baş barmağı ilə çıynının üstündən ot tayasını göstərdi. Zabit onu dərhal başa düşdü. Elə həmin dəqiqə də saatın zəncirinin ucunu əlindən buraxdı. Fortünato saatın yalnız indi onun olduğunu yəqin etdi. O, çəpiş cəldiliyi ilə yerindən sıçradı və ot tayasından on-on beş addım aralındı. Voltijerlərin hamısı ot tayasını eşələməyə başladı.

Çox keçmədi ki, onlar küləşin tərpəndiyini gördülər. Oradan əlində xəncər, qanına qəltan olmuş bir adam çıxdı. O ha çalışırdı ki, qəddini düzəldib ayağa qalxsın, ancaq soyumuş yarası buna imkan vermirid. O yixıldı. Zabit özünü onun üstünə atdı və xəncərini əlindən aldı. Müqavimət göstərməməsinə baxmayaraq, onun əl-ayağını bağladılar.

Kəndirlə sarılmış və yerdə uzanıb qalmış Jianetto başını ona yaxınlaşan Fortünatoya tərəf çevirdi, qəzəbdən çox nifrat ifadə edən səslə dedi:

– Satqın oğlu satqın!

Uşaq bir az bundan əvvəl Jianettodan aldığı gümüş pulu onun üstünə tulladı. Pula layiq olmadığını uşaq indi başa düşdü. Qaçqın indi uşağıın bu hərəkətinə məhəl qoymadı. O çox soyuqqanlılıqla zabitə dedi:

– Qamba, əzizim, yeriyə bilmirəm, məni şəhərə siz aparmalı olacaqsınız.

– Elə indicə, bir az bundan əvvəl çəpişdən bərk qaçırdınız ki... – döyüsdən qalib çıxmış qəddar zabit dilləndi, – ancaq arxayı ol, səni tuta bildiyim üçün elə şadam ki, dalıma alıb birnəfəsə, dincəlmədən dörd-beş kilometr də apara bilərəm. Qaldı ki, vətəndaş Jianetto, biz sənin üçün xərək düzəldərik – ağacın budaqlarından və sənin şinelindən... Krespoli fermasında isə at taparıq.

Məhbus:

– Yaxşı! – dedi, – şinelimin üstünə bir az da küləş qoyun ki, yerim lap rahat olsun.

Voltijerlərin başı işə qarışlığı anda (orılardan bir neçəsi şabalıd ağacının budaqlarını kəsib xərək düzəldir, bir neçəsi isə Jianettonun yarasını bağlayırırdı) Mateo Falkone və onun arvadı evin aşağısında, makiyə gedib çıxan cığırın döngəsində qəfil-dən göründlər. Arvad şabalıdla dolu böyük çuvalın altında əyilib ikiqat olmuşdu və çətinliklə yeriyirdi. Əri isə tüfəngin biri əlində, o birisi isə çiyindən asılmış vəziyyətdə cəld irəliləyirdi. Silahdan başqa, ayn şey götürmək kişi üçün qəbahət sayılır.

Əsgərləri görən kimi Mateonun ağlına gələn fikir bu oldu ki, yəqin, onu tutmağa gəliblər. Nəyə görə? Mateonun ki məh-

kəmə ilə ədavəti, məhkəməlik bir işi yox idi! Xeyr. O, ad-sən sahibi idi, necə deyərlər, etibar qazanmış şəxsiyyət idi; ancaq o, korsikalı idi, özü də dağlı... Korsikalı dağlılar arasında da az adam tapılar ki, xəncərlə, tūfənglə törətdiyi cinayətlərini və başqa əməllərini yadına salmamış olsun... Mateonun vicdanı baş-qalarınınkı ilə müqayisədə daha təmiz idi; çünkü açığını desək, on il olardı ki, tūfəngini heç bir adama tuşlamamışdı. Bununla belə, o, ehtiyatlı idi, lazımlı gəlsəydi, özünü çox gözəl müdafiə edə bilərdi.

Cüzeppaya dedi:

– Arvad, kisəni qoy yerə, özün də hazır dayan!

Arvad deyilənə həmin dəqiqə əməl etdi. Mateo çıynindən asdığı tūfəngi ona verdi ki, işdir, birdən atışma olsa, əl-ayağına dolaşmasın. Özü isə əlindəki tūfəngə patron qoyub hazır oldu və sırə ilə əkilmış ağacların yanınca yavaş-yavaş öz evinə tərəf irəlilədi. Xırda düşmənlik hərəkətinə qarşı böyük ağaclardan birinin arxasına girib gizlənməyə və oradan atəş açmağa hazır vəziyyət aldı. Arvadı da patron dolu çantəni və ehtiyat üçün həmişə yanınca gəzdirdikləri tūfəngi pəncələri üstə, sürüyə-sürüyə aparırdı. Xeyirxah evdar qadının vəzifəsi, borcu döyüş vaxtı ərinin tūfəngini doldurmaqdır.

Bu biri tərəfdən isə Mateonun belə ehtiyatla, yavaş-yavaş tūfəngi qabağına tutub barmağını tətiyə qoyaraq irəlilədiyini görərkən zabit özü də həyəcanlandı. Onu fikir götürdü: “Əgər, işdir, birdən Mateo Jianettonun yaxın qohumu, yaxın dostu olsa və Mateo onu müdafiə etmək istəsə, onda hər iki tūfəngdən atılacaq güllələr arada elə ikimizin üstünə yağacaq, özü də elə yağacaq ki... Birdən qohuma-zada baxmadı, məni nişan aldı?” O, fikrində belə götür-qoy edə-edə özünə toxraqlıq verib Mateonun qabağına tək-tənha getmək, köhnə dost kimi ona yaxınlaşmaq və əhvalatı ona danışmaq qərarına gəldi. Mateo ilə onun arasındaki bu qısa məsafə zabitə çox uzun göründü.

– Ey dost! – o, gəndən-genə harayladı. – Necəsən? Mənəm ey, Qamba, sənin qohumun!

Mateo ayaq saxladı. Heç bir cavab vermədi və zabit danışa-danışa ona tərəf gələndə Mateo öz tūfənginin lüləsini yuxarı

qaldırmağa başladı. Zabit onun yanına çatanda tüfəngin lüləsi artıq havaya tuşlanmış vəziyyətdə idi.

Qamba ona əl verərək:

– Salam, qardaş! – dedi. – Çoxdandır səni görmürəm.

– Salam, qardaş.

– Evin yaxınlığından keçirdim, gəldim sənə və əmiqizi Pepaya baş çəkim. Bu gün hey ayaq döyürlük, ancaq yorğunluqdan şikayətlənməyə dəyməz, çünki ovumuz uğurlu olub. Jianetto Sanpyeronun əl-ayağını elə bir az bundan əvvəl bağladıq.

– Allaha çox şükür! – Cüzeppa sevindiyindən az qaldı bağırsın. – Keçən həftə o, bizim bir sağmal keçimizi uğurlamışdı.

Bu sözlər Qambanın ürəyindən oldu.

– Yaziq neyləsin? – Mateo söhbətə qarışdı, – görünür, ac olub.

– Şir kimi vuruşurdu, – zabit pərt halda sözünə davam etdi, – mənim voltijerlərimdən birini vurub öldürdü. Hələ bununla da ürəyi soyumadı, üstəlik, kapral Şardonun qolunu sindirdi. Ancaq bu elə böyük bədbəxtlik deyil; axı o, fransız idi. Sonra o elə yerdə gizlənmişdi ki, inan, onu cin də tapa bilməzdi. Əgər əziz qardaşoğlu balaca Fortünato olmasaydı, biz onu tapa bilməyəcəkdik.

– Fortünato? – Mateo qısqırdı.

– For-tü-na-to... – Cüzeppa da təkrarladı.

– Hə, dediyim bu Jianetto bax oradakı ot tayasının içində gizlənmişdi, ancaq hörmətli qardaşğum biciliyi mənə öyrətdi. Mən bunu onun kapral dayısına da deyəcəyəm ki, xidmətinə görə ona hədiyyə göndərsin. Bir də sənin də, onun da (arvada işarə etdi), hər ikinizin adı müsyö baş vəkilə göndərəcəyim izahata düşəcəkdir.

Mateo lap astadan:

– Bədbəxtlik! – dedi.

Onlar artıq dəstənin yaxınlığında idilər. Jianetto xərəyin üstündə uzanmışdı, dəstə də yola düşməyə hazır idi. Jianetto Mateonun Qambanın yanında gəldiyini gördükdə çox qəribə tərzdə gülümsədi, sonra evin qapısına tərəf çevrildi, astanaya tüpürərək dedi:

– Satqının evi!

Yalnız ölümünü gözünün altına alan adam cürət edib Fal-koneyə satqın deyə bilərdi. Belə təhqirin əvəzi karlı bir şillə ola bilərdi. Mateo bərk sarsılmışdı. O, əlləriylə başını tutdu, başqa heç bir hərəkət etmədi.

Atasının gəldiyini görən Fortünato evə girmişdi. Az keç-mədi ki, o, əlində süd dolu kasa yenidən göründü. Gözlərini yuxarı qaldırmadan süd kasasını Jianettoya tərəf uzatdı.

– Rədd ol yanımıdan! – məhbəs dəhşətli səslə bağırdı. Sonra isə voltijerlərdən birinə tərəf çevrilərək dedi: – Mənə bir az su ver içim, dost.

Əsgər böyründən asdığı mehtərəsini əlinə aldı və quldur bir az bundan əvvəl ona güllə atlığı adamın verdiyi suyu içdi. Bundan sonra xahiş etdi ki, onun əllərini arxasında yox, sinəs-ində çarpezlayıb bağlaşınlar.

– Kefim istədiyi kimi yatmaq istəyirəm, – dedi.

Onun istəyini məmnuniyyətlə yerinə yetirdilər. Bundan sonra zabit yola düşmək üçün işarə verdi. Bayaqdan bəri sakit-cə dayanıb ona cavab verməyən Mateo ilə vidalaşdı və cəld addımlarla düzənlilik tərəf uzanıb gedən ciğira düşdü.

Mateo kəlmə kəsənə qədər təxminən on dəqiqə keçdi. Onun matı-qutu qurumuşdu. Uşaq çox həyəcanla gah anasına, gah da tüfənginə söykənib qəzəbini içəridə boğa-boğa onu diq-qətlə sözən atasına baxırdı.

Nəhayət, Mateo sakit, ancaq onu tanıyan hər kəsə bəlli vahiməli səslə dedi:

– Yaxşı başlayırsan!

Gözləri yaşıla dolmuş uşaq özünü atanın ayaqlarına atmaq üçün irəlliyərək qışqırdı:

– Ata!

Mateo onun üstünə bağırdı:

– Mənə yaxın gəlmə!

Uşaq dayandı, atasına bir neçə addım qalmış yerində heykəl kimi dondu və hönkür-hönkür ağladı. Cüzeppa uşağı yaxınlaşdı. O, Fortünatonun köynəyinin altından çıxan saatın zəncirini görmüşdü.

– Bu saatı sənə kim verib? – ciddi tərzdə soruşdu.

– Serjant əmi.

Falkone saatı qamarladı və onu var gücü ilə daşa çırpıb xincüm-xincüm elədi.

– Arvad, – Mateo üzünü Cüzeppaya tərəf çevirib soruşdu, – bu uşaq məndəndir?

Cüzeppanın mis rənginə çalan sıfəti körüyə atılmış pul kimi qızardı.

– Mateo, sən nə danışırsan?! Və kiminlə danışdığını başa düşürsənmi?

– Yaxşı! Onda bil və agah ol ki, bu, bizim nəsildə satqınılıq eləyən ilk uşaqdır.

Fortünatonun hönkürtüsü və hicqırığı getdikcə güclənirdi. Falkone isə gözünü ona zilləyib heykəl kimi dayanmışdı. Nəhayət, o, əlindəki tūfəngin qundağını yerə vurdu, sonra onu çıynıñə atdı, makiyə tərəf gedən yola düşdü və Fortünatoya sarı qışqırıldı ki, onun ardınca gəlsin. Uşaq itaət etdi.

Cüzeppa Mateonun arxasında qaçdı və onun əlindən tutdu.

Arvad şəvə kimi qara gözlərini ərinin gözlərinə zilləyərək onun qəlbindən keçəni oxuyurmuş kimi titrək səslə dedi:

– Bu, sənin oğlundur!

– Burax məni! – Mateo cavab verdi. – Mən onun atasıyam.

Cüzeppa oğlunu qucaqlayıb öpdü və ağlaya-ağlaya qayıdib daxmaya girdi. O, müqəddəs Məryəmin şəkli qarşısında diz çökərək bərkdən yalvarmağa başladı...

Bu zaman Falkone vadiyə uzanan ciğırla irəliləyirdi. O, təxminən iki yüz addım aralığından sonra kiçik bir yarganın üstündə dayandı və tullanıb yargana düşdü. Tūfəngin qundağı ilə torpağın bərkliyini-boşluğunu yoxladı və nəm torpağın asanlıqla qazılacağını öz-özlüyündə yəqinləşdirdi. Qəlbindəki niyyət üçün elə buranın əlverişli olduğunu yəqin etdi.

– Fortünato, get, o böyük daşın yanında dayan!

Atası ona nə dedisə, uşaq əməl etdi, sonra da daşın dibində diz çökdü.

– Dua et!

– Ata, ata! Məni öldürmə!

– Dua et! – Mateo dəhşətli səslə bağırdı.

Uşaq dili topuq vura-vura və hönkürə-hönkürə müqəddəs kitabın “Ata” və “İnanmaq” fəsillərini əzbərdən söyləməyə başladı.

Ata uşağıın dediyi hər cümlənin axırında “amin!” deyirdi.

– Bildiyinin elə hamısı budur?

– Ata, “Məryəm ana”nı da bilirəm, həmin bu duanı mənə xalam öyrədib.

– Çox uzundur, ancaq eybi yoxdur, onu da oxu!

Uşaq duanı axira kimi oxudu. Onun səsi getdikcə ölüziryirdi.

– Qurtardin?

– Ah, ata! Rəhm elə! Məni bağışla! Bir daha belə eləmərəm! Kapral əmidən xahiş edərəm ki, Jianettonu bağışlasın!

O, yenə nəsə deyirdi. Mateo tüfəngini doldurdu, onu üzünə qaldırıb tuşladı və dedi:

– Qoy Allah özü sənin günahını bağışlasın!

Uşaq atasının dizlərini qucaqlamaqdan, günahının bağışlanması üçün yalvarmaqdan ötrü ayağa qalxmağa cəhd etdi, ancaq gec idi. Mateo tətiyi çekdi, Fortünato yerindəcə qaldı.

Uşağıın cəsədinə gözünün ucu ilə də baxmayan Mateo bel gətirib oğlunu basdırmaq üçün evə tərəf yollandı. Bir neçə addım atmışdı ki, qan-tər içində ona tərəf qaçan Cüzeppa ilə rastlaşdı.

Arvad bağırdı:

– Sən nə iş tutduñ?

– Ədalətli iş.

– Uşaq hani?

– Yarğanda. İndi qayıdib basdıracağam. O, xristian kimi öldü. Mən onun ruhuna dua oxutduracağam. Kürəkənim Tyodoro Byanşiyə xəbər göndərmək lazımdır ki, köçüb gəlsin və bundan sonra bizimlə yaşasın.

İSTEHKAMIN ALINMASI

Neçə il bundan əvvəl, günlərin birində Yunanıstanda qızdırımadan ölen dostlarımdan birisi şəxsən özünün iştirak etdiyi ilk döyüş əməliyyatından mənə hekayət danışmışdı. Onun hekayəti məni elə valeh eləmişdi ki, vaxt tapan kimi həmin əhvalatı olduğunu qələmə aldım. Hekayət belədir:

— Mən öz alayına sentyabrın dördündə gecə vaxtı gəlib çatdım. Polkovniki düşərgədə tapdim. Əvvəlcə çox könülsüz qarşıladı, ancaq general B.-nin zəmanət məktubunu oxuyandan sonra səsinin ahəngini dəyişdi və bir neçə ürəkaçan söz dedi.

O, məni kəşfiyyatdan yenicə qayıtmış kapitana təqdim etdi. Bu kapitan (onu sonralar lap yaxından tanımaq mənə müyəssər olmadı) hündürboylu, qarabuğdayı, sərtxasiyyətli, eybəcərsifətli bir adam idi. Əvvəllər adı, sırávi əsgər olmuş, sonralar isə çiyindəki rütbəni və döşündəki xaç nişanını döyüş meydanda qazanmışdı. Onun xırıltılı və zərif səsi nəhəng bədəni ilə qətiyyən uyuşmurdu. Deyilənlərə görə, İena döyüşündə bir tərəfindən dəyib o biri tərəfindən çıxan güllə onun səsini bu hala salmışdı.

Fontenblo hərbi məktəbini qurtardığımı öyrənən kimi onun sıfətinin ifadəsi dəyişdi. Dedi:

— Mənim leytenantım dünən həlak oldu...

Mən onun “Onu siz əvəz etməlisiniz, siz isə bunu etmək iqtidarında deyilsiniz” demək istədiyini dərhal başa düşdüm. Dilimin ucuna kobud bir söz gəldi, ancaq hövsələmi boğub özümüz saxladım.

Bizim düşərgədən iki top gülləsi məsafədə yerləşən Şövörino⁵ istehkamının arxasında iri, narıncı ay doğdu; həmişə doğanda adı görkəmində olduğu kimi. Ancaq bu gecə o, mənə təsəvvürəgəlməz dərəcədə böyük görünürdü. İstehkam ayın haləsində bir neçə anlığa qara rübəndə büründü. O, püskürmə zamanı vulkanın konusşəkilli kraterini xatırladırdı.

Mənim yanımda dayanan bir nəfər yaşılı əsgər ayın rənginə diqqət yetirdi və dedi:

— Gör nə qırmızıdır! Bu əlamət o deməkdir ki, bu məşhur istehkam bizə baha başa gələcək!

Həmişə mövhumatçı olmuşam və bu falçı belə bir anda məni xüsusilə təşvişə saldı. Uzandım, ancaq yata bilmədim. Qalxdım və bir müddət Şövörino kəndinin hüdudlarındakı təpəlikləri ağuşuna alan nəhəng, ucu-bucağı görünməyən tonqal sırasına tamaşa etməyə başladım.

Gecənin sazağı iliyimə işləyəndə gəlib tonqalın yanında uzandım, əsgər şinelimi səliqə ilə üstümə çəkdim və dan yeri sökülənə qədər yatmaq niyyətiylə gözlərimi yumdum. Yuxum ərşə çəkildi. İlən vuran yatdı, mən yatmadım. Bu boyda düzəngaha yiğmiş minlərcə adamın içərisində bir nəfər dost-tanış olmadığını öz-özümə fikirləşdim. Əgər yaralansaydım, xəstəxanaya, savadsız, kütbeyn həkimlərin əlinə düşəcəkdir. Cərrahiyə əməliyyatları haqqında nə eşitmışdımsə, hamısı bütün təfərrüati ilə gəlib gözlərimin qabağında dayandı. Ürəyim tez-tez, həyəcanla döyündü. Döş cibimdəki yaylığımı və pul kisəsini sıpər kimi cəld döşümün üstünə qoydum. Yorğunluq məni əldən salmışdı; hər an, hər dəqiqə ötdükçə bədənimin ağrıları yavaş-yavaş sakitləşir, sonra nədənsə beynimdə nəhs fikir yenidən təkidlə baş qaldırır və yerimə qor doldururdu.

Nəhayət, yorğunluq öz işini gördü. Həyəcan sıqnalı işarəsi veriləndə mən daş kimi yatmışdım. Biz sıraya düzləndik, adlar oxundu, sonra tūfəngləri baş-başa çatdıq. Bütün bunlar bir günü də sakit keçirəcəyimizdən xəbər verirdi.

Saat üçə yaxın yavər xüsusi əmrlə gəldi. Silahlarımızı yenidən götürməli olduq, atıcılarımız çölə səpələndilər və hər kəs öz yerini tutdu; biz də yavaş-yavaş onların ardınca getdik və iyirmi dəqiqə keçəndən sonra rusların bütün ön dəstələrinin arxaya çəkildiklərini və istehkama girdiklərini gördük.

Bir topçu dəstəsi gəlib sağ tərəfimizdə yerləşdi, bir başqası da sol tərəfimizdə; hər ikisi də güclü dəstə idi. Onlar düşmən üzərinə six atəş açmağa başladılar və çox keçmədi ki, Şövörino istehkamı qatı tüstü-duman içində görünməz oldu.

Çala-çuxur bir yer bizi rusların atəşindən mühafizə edirdi. Nadir hallarda üstümüzə gələn düşmən qumbaraları (ruslar, əsasən, bizim topçularımızı nişan alırdılar) ya başımızın üstündən sovuşub keçir, ya da ki yaxınlıqda düşüb partlayanda toz-torpağı, xırda daş-kəsəyi üstümüzə atırdı.

Hücumu keçmək əmri verilən kimi kapitanım mənə elə mənalı baxdı ki, əlimi istər-istəməz iki-üç dəfə təzəcə düzəltdiyim bigima çəkdim. Açığını deyim ki, qorxurdum və istəyirdim kimsə qorxduğumu ağlına belə gətirməsin... ağlına gətirməsin ki, qorxuram. Bu zərərsiz qumbaralar isə əksinə, dəyanətimi daha da möhkəmləndirməyə sövq edirdi. Hiss edirdim ki, üstümü almış təhlükə sovuşub, çünki doğrudan da, düşmənin bir neçə top hissəsinin atəsi altında idim. Məni öz şəxsi inamım valeh etmişdi və kefim də elə kök idi ki, istər-istəməz Parisdə, madam B.-nin Provans küçəsindəki salonunda Şovörino istehkamının alınması barədə həvəslə danışacağımı düşündüm.

Polkovnik bizim alayın qarşısından keçəndə mənə dedi:

– Hə, sizin üçün bu, ilk döyüş olduğundan, deməli, möhkəm vuruşmalısınız.

Otuz addımlıq məsafədə partlayan qumbaranın zərbindən qoluna sıçrayan toz-torpağı çırpıb təmizləyərək əsl cəngavər görkəmiylə gülümsədim.

Deyəsən, qumbaralarının hədəfə dəymədiyini ruslann özləri də hiss etdilər. Çünkü onlar qumbaralan minomyot mərmiləriylə əvəz etdilər. Bunlar da, yəqin ki, yerləşdiyimiz xəndəkdə bizi yaxşı tuta bilərdi. Lap yekə bir qəlpə mənim papağımı başımdan aldı və yanındakı adama dəyərək onu öldürdü.

– Təbrik edirəm! – papağımı yerdən təzəcə qaldırmışdım ki, kapitan mənə müraciətlə dədi, – siz bütün günü rahat ola bilərsiniz, payınızı aldınız!

Məhkəmə salonunda olduğu kimi, döyüş meydanında da özünü doğrudan “heç ola bilməz ki, eyni yerə iki dəfə gülə dəysin” aksiomunun nə demək olduğunu yaxşı başa düşürdüm. Mən papağımı yenidən başıma qoydum, təşəxxüsle, özümü sindirmədan cavab verdim:

– Yanındakılan bir nəfər salamlamalıdır, yoxsa yox?

Bu sarsaq zarafat, görünür, lap yerinə düşdü.

— Təbrik edirəm, — kapitan mənə müraciətlə yenidən sözə başladı, — daha sizə ölüm yoxdur və bu axşam bölüyə siz komandanlıq edəcəksiniz, çünkü əlimin içi kimi bilişəm ki, daha mənim növbəm çatıbdır. Hər dəfə mən yaralananda yanımızdakı zabit güllədən ölürlər. — O, astadan, demək olar ki, utana-utana əlavə etdi: — Nədənsə, onların adları həmişə “P” hərfi ilə başlayırdı.

Özümü ağilli, təmkinli apardım, mənim yerimə kim olsayıdı, belə hərəkət edərdi. Kim olsayıdı, peyğəmbərcəsinə deyilmiş bu sözlərdən mənim kimi heyrətlənərdi. Hərbi xidmətdə təzə adam olduğum üçün öz hissələrimi hələ heç kimlə bölüşə bil-məzdəm və heç kimə etibar da edə bilməzdəm. Buna görə də həmişə soyuqqanlı, təmkinli görünməyə çalışmalı idim.

Yarım saatdan sonra rusların atəsi nəzərəçarpacaq dərəcədə zəiflədi. Belə olduqda biz istehkama doğru irəliləmək üçün sığındığımız yerdən çıxdıq.

Bizim alay üç böülükdən ibarət idi. İkinci bölüyə istehkama arxadan hücum etmək əmri verilmişdi. Qalanı iki böyük isə düz istiqamətdə hücum etməli idi. Mən üçüncü bölkədə idim.

Sığındığımız divarın arxasından çıxarkən gülləbarana düş-dük və bu, bizim bölkədə cüzi miqdarda itkiyə səbəb oldu. Güllələrin viyləti məni heyrətləndirirdi. Başımı tez-tez arxaya çevirir və beləliklə, güllə viylətlərinə alışmış, belə səsləri adı səs kimi qarışlayan yoldaşlarının zarafatlarına qoşulurdum.

Öz-özümə dedim: “Ümumiyyətlə götürsək, döyüş o qədər də təhlükəli şey deyil”.

Biz düşməni qabağımızına qatıb sürətlə irəliləyirdik, atıcılar isə ardımızca gəlirdilər. Birdən ruslar üç dəfə “Ural!” çəkdilər. “Ural!” səsləri üç dəfə apaydın eşidildi. Sonra rusların səsləri kəsildi və onlar atəsi dayandırdılar.

Kapitan:

— Bu sakitlik nəsə mənim ürəyimcə deyil, — dedi, — bundan yaxşı şey gözləmək olmaz.

Mənə elə gəldi ki, bizimkilər bir az çox haray-həşir qoparırlar və istər-istəməz onların hay-küyünü düşmən tərəfin sakitliyi ilə müqayisə etdim.

Biz tez bir zamanda gəlib istehkamın hüdudlarına çatdıq. İstehkamın ətrafına çəpər kimi düzülmüş ağaclar dağılmış, bizim atlığımız qumbaralar torpağı qazıq-qazıq eləmişdi. İndiyə kimi bir bu qədər qışqırılmış əsgərlər gözlənildiyindən daha da bərk: "Yaşasın imperator!" – deyə qışqıraraq bu təzə xarabaliqlara tərəf döyüşə atıldılar.

Yuxarı baxdım və... gördüğüm bu səhnəni heç vaxt unutmayacağam... Qalın tüstü qatı havaya qalxmışdı və istehkamın üstündə iyirmi metr hündürlükdə asılmış talvari xatırladırdı. Yaşlımlı rəngə çalan tüstü-dumanın içərisində, yarıdağılmış çəpərin arxasında rusların seçmə əsgərləri tüfəngləri əllərində yuxarı qalxmış vəziyyətdə, heykəl kimi yerlərində qalmışdır. Sanki, mən həmin əsgərləri – sol gözü ilə bizi baxan, sağ gözü nü isə üstümüzə tuşlaşlığı tüfəngin arxasında gizlədən döyüşçüləri indinin özündə yenə görürəm. Bizzən bir neçə addım aralıda, mazgalların birindəki döyüşçü topun yanında uzun taxtaya sarılmış fitili əlində tutmuş vəziyyətdə yixilib qalmışdı.

Bədənim ürpəşdi və son nəfəsimin çatdığını hiss etdim.

– Hə, bax indi əsl oyun başlayacaq! Axşamın xeyir!

Bu, həmin adamdan eşitdiyim son sözlər oldu.

İstehkamda təbil gurultusu qopdu. Bütün silahların aşağı salındığını öz gözlərimlə gördüm. Gözlərimi yumдум, dəhşətli gurultu, atəş, onun ardınca isə qışqırıq və fəryad səsləri eşitdim. Gözlərimi açdım, özümü sağ-salamat görəndə məni təəccüb bürüdü. İstehkam yenə tüstü-duman içinde idi. Dörd bir tərəfim ölü'lər və yaralılarla dolmuşdu. Mənim kapitanım düz ayaqlarımın yanında yerə sərilmışdı: başını top gülləsi dağıtmışdı. Dağılmış beyni və axan qanı üst-başımı bulmışdı. Bütün bölüyümdən cəmi-cümlətanı, özüm də daxil olmaqla altı nəfər adam qalmışdı.

Bu qırğından sonra cansızıcı bir sükut başladı. Papağının qılıncının başına keçirən polkovnik çəpəri hamidan qabaq keçib istehkama atıldı, onun ardınca isə sağ qalanların hamısı "Yaşasın imperator!" deyə qışqırırdı və irəli cumdu. Daha sonra nə baş verdiyini, demək olar ki, xatırlaya bilmirəm. İstehkama necə girdiyimiz yadımda deyil. Göz gözü görməyən tüstü-duman

İçerisində biz əlbəyaxa vuruşduq. Zərbəm kimisə bərk tutmuşdu, buna şübhə yoxdu, çünki qılıncım qanlı idi. Nəhayət, mən kiminsə “Qələbə!” deyə qışqırdığını eşitdim və yalnız bundan sonra tüstü-dumanın yavaş-yavaş çəkildiyini, istehkamda həlak olanların qan içində yan-yanı sərildiklərini gördüm. Həlak olanlar o qədər idi və onlar bir-birinin üstünə elə sıx qalaqlanmışdı ki, torpaq görünmürdü. Toplar meyit qalaqlarının altında qalmışdı. Təxminən, iki yüzə qədər fransız geyimində olan əsgər pərakəndə halda orada-burada toplaşmışdı; kimisi tüfəngini doldurur, kimisi də süngüsünü silirdi. Onların arasında on bir nəfər də rus əsiri vardi.

Polkovnik qanına qəltən olmuş vəziyyətdə istehkamın girəcəyinin lap yaxınlığında, sıniq gülə yeşiyinin üstündə qalmışdı. Bir neçə əsgər onun ətrafına toplaşmışdı, mən də yaxınlaşdım.

– Hanı sizin keçmiş kapitanınız? – o, bir serjantdan soruşdu.

Serjant çox mənalı tərzdə ciyinlərini çekdi.

– Bəs əvvəlki leytenant hanı?

Serjant təmkinlə:

– Dünən gələn müsyö buradadır, – dedi.

Polkovnik acı-acı gülümsədi. Mənə müraciət elədi:

– Hə, müsyö, komandanlığı qəbul edin. Siz başçı təyin olunursunuz. İstehkam önünün müdafiəsini təcili möhkəmləndirin, yoxsa düşmən güc gələr. General K. sizə kömək göndərəcəkdir.

Ondan soruşdum:

– Polkovnik, siz ağır yaralarımızınız?

O son dəfə dedi:

– Ölürəm, əzizim, amma eyib etməz, istehkamı ki aldıq!..

POVESTLØR

ETRUSK VAZASI

Bu gen dünyada Ogüst Sən-Kler hələ heç vaxt sevilməmişdi. Bunun başlıca səbəbi ondan ibarət idi ki, Sən-Kler yalnız özünün bəyəndiyi adamlara xoş gəlməyə can atırdı. O, kimisini özü axtarıb onunla dostluq edir, kimisindən isə uzaq gəzirdi. Burası da vardi ki, Sən-Kler huşsuz və key adam idi. Bir dəfə gecə Parisdəki “İtalya teatrı”nda tamaşaaya baxandan sonra markiza A. ondan: “Hə, madmazel Zontaq necə oxudu?” – deyə soruşduqda o gülümsəyərək tamam başqa bir şey haqda düşünmüş və “Bəli, madam” demişdi. Sən-Klerin bu qəribə cavabını onun tərəfindən utancaqlıq kimi qələmə vermək düzgün olmazdı, çünki o lap mötəbər senyorla, adlı-sanlı əsilzadə ilə, son dəbdə geyinmiş bir xanımla, hətta öz səviyyəsində olan başqa bir adamlı da elə belə danışardı. Markiza Sən-Klerin son dərəcə təkəbbürlü və ədabaz olduğunu özlüyündə yeqin etdi.

Bir bazar ertəsi günü madam B. onu nahara dəvət etdi. Madam onunla çox söhbət elədi və Sən-Kler vidalaşarkən bildirdi ki, heç vaxt belə füsunkar qadına rast gəlməmişdir. Madam B. bir ay başqalarından təcrübə toplayar və öz evində düzəltdiyi ziyafətlərdə topladığı təcrübədən ağılla istifadə edərdi. Sən-Kler madam B. ilə həmin həftənin cümbə axşamı günü yenidən görüşdü. Budəfəki görüşdə Sən-Kler bir az sixıldı. Başqa bir dəfə isə madam B. ilə görüşdükdən sonra Sən-Kler bu salonda bir daha görünməmək qərarına gəldi. Madam B. hər yerdə ağızına gələni hamiya, hər kəsə danışırkı ki, Sən-Kler son dərəcə ədəbsizdir və hələ üstəlik, danışığının yerini də bilmir.

O, incə və sevən bir qəlblə dünyaya gəlmışdi; ancaq gənclik yaşında – təəssüratın ömürlük yadda qaldığı bir dövrdə onun həddindən artıq çılgınlığı yoldaşları tərəfindən istehza kimi qarşılandı. Sən-Kler məğrur və şöhrətpərəst idi. Camaat onun ağlına uşaqlı kimi baxırdı. Elə həmin gündən etibarən özündə ən zəif cəhət hesab etdiyi nə vardısa, məharətlə hamidan gizlət-

məyə başladı. O, məqsədinə nail oldu, ancaq bu qələbə ona baha başa gəldi, çünkü hamının qarşısında qəlbinin ən incə hissələrini də gizli saxladı. Burası da vardı ki, Sən-Kler bu hissləri nə qədər gizli saxlayırdısa, bir o qədər daxilən əzab çəkir, hissələr onun daxilində daha da coşurdu. Sən-Kler camaat içərisində key və laqeyd adam kimi tanındı. Tək-tənha olduqda narahat düşüncələri ona elə əzab-əziyyət verirdi ki, o, öz dərdini heç kimlə bölüşə bilmirdi.

Doğrudan da, dost tapmaq çətindir.

Çətindir! Bu mümkündürmü? Görəsən, dünyada iki elə adam olubmu ki, onların bir-birindən gizli sırrı olmasın? Sən-Kler dostluğa ömründə inanmırkı, bunu onda hamı hiss edir və görürdü. O, özünü cavanlar arasında soyuq və təmkinli aparar, onlardan heç vaxt heç nə soruşturmazdı. Sən-Klerin bütün fikirləri və hərəkətlərinin çoxu yaxın dostları üçün müəmmə olaraq qalırdı. Fransızlar, ümumiyyətlə, özləri haqda danışmağı sevir-lər. Məhz buna görə də Sən-Kler səmimi etirafı istər-istəməz bir neçə dəfə dini ləməli olmuşdu. Dostlar – söhbət burada həftədə iki dəfə görüşdüyüümüz adamlardan gedir – Sən-Klerin inamsızlığından narazılıq edir, şikayətlənirdilər; doğrudan da, birisi təklifsiz-filansız öz sırrını bizim qarşımızda açıb danışırsa və biz ona öz sirlərimizi etibar etmiriksem, təbii ki, onun qəlbini toxunmuş oluruq. Deməli, belə çıxır ki, naqqallıq da, boşboğazlıq da qarşılıqlı olmalıdır.

Eskadra komandiri, gözəl oğlan Alfons dö Temin bir gün söhbət əsnasında bildirdi:

– Onun pencəyi yuxarıya qədər həmişə düyməli olardı. Bu lənətə gəlmmiş Sən-Klerə bir damcı da etibar edə bilmərəm.

Jül Lamber:

– Mənə elə gəlir ki, o, yezuit⁶ idi, – dedi. – Tanışlardan kimsə and içərək mənə bildirdi ki, onu iki dəfə Sən-Sülpis kilsəsindən çıxan görmüşdür. Onun nə düşündüyündən, nə fikirlə yaşadığından heç fələk də baş açmaz. O olan yerdə mən özümü istədiyim kimi sərbəst hiss etmirəm.

Onlar ayrıldılar. Alfons dö Temin İtaliya bulvarında başını aşağı dikiib heç kimə baxmadan gedən Sən-Klerə rast gəldi.

Onu saxladı, qoluna girdi və Sülh küçəsinə qədər gedə-gedə kobud və qısqanc əri olan madam N. ilə keçirdiyi məhəbbət macəralarını ona axıra kimi danişdi.

Jül Lamber həmin gecə bütün pullarını kartda uduzdu. O, rəqs etməyə başladı. Rəqs edərkən elə həmin gecə son qəpiyinə qədər uduzan, qanıqara başqa bir cənaba təsadüfən toxundu. Hər iki tərəf bir neçə təhqiqərdici söz işlətdi: nəticədə duelin yeri, vaxtı təyin edildi. Jül Sən-Klerdən onun sekundantı olmağı xahiş etdi və məhz bu münasibətlə də ondan borc pul aldı, ancaq qaytarmağı həmişəlik unutdu.

Bütün bunlarla yanaşı, Sən-Kler tez ünsiyyət yaradan adam idi. Nöqsanları ona baha başa gəlirdi. İltifatlı, çox vaxt isə xeyirxah idi, nadir hallarda bikef görünərdi. O çox səyahət etmiş, çox oxumuşdu. Səyahətləri, oxuduğu kitablar haqqda yalnız onu məcbur edəndə danışardı. Onu da deyək ki, o, boy-buxunlu, yaraşlı idi. Sifətinin ifadəsindən ona alicənab və çox ağıllı adam demək olardı. Həmişə ciddi görünərdi, ancaq təbəsümü xoş idi.

Onun gözəl bir keyfiyyətini unutдум: Sən-Kler bütün qadınlara qarşı diqqətli olmayı ilə seçilirdi və kişilərdən çox qadınların söhbətini xoşlayırdı. Sevirdimi? Bunu demək çətin idi. Hər halda, əgər daxilən bunca soyuq olan bu adam məhəbbətin nə demək olduğunu hiss edirdisə, hamı bilirdi ki, onun diqqət mərkəzində yalnız hamidan çox xoşadığı gözəl qrafinya Matilda dö Kursi ola bilər. Bu, cavan, dul bir qadın idi. Sən-Kleri tez-tez onun yanına gedib-gələn görərdilər. Onların bir-birinə yaxınlaşmasını aşağıdakı fərziyyələrlə əsaslandıırırdılar: Sən-Klerin qrafinya ilə son dərəcə nəzakətli rəftarı və eyni rəftarın qrafinya tərəfindən Sən-Klerə göstərilməsi; sonra qrafının adını camaat içində nəzərəçarpacaq dərəcədə çəkməməsi; hərgah məcbur qalıb ondan dərişmali olsayıdı belə, onu zərrə qədər tərifləməzdi. Daha sonra Sən-Kler qrafinya ilə tanış olmamışdan əvvəl musiqinin vurğunu idi, qrafinya da bir qədər rəssamlığı sevirdi. Onlar görüşüb tanış olandan sonra münasibətlər dəyişdi. Nəhayət, keçən il qrafinya müalicə məqsədilə yola düşdükdən altı gün sonra Sən-Kler onun dalınca yollandı.

Tarixçi olmaq vəzifəm məni vadar edir sizə deyəm ki, günlərin bir günü, iyul gecələrinin birində sübh erkən, günəş doğmadanış bağ-bağatlı malikanələrdən birinin qapısı açıldı və oradan bir adam, başqalarını şübhələndirməkdən qorxurmuş kimi, oğruya xas olan ehtiyatla yola çıxdı. Bu bağ-bağatlı malikanə madam Kursinin idi, həmin bağ-bağatlı malikanədən çıxan adam isə Sən-Klerdi. Kürkə bürünmiş qadın onu həyət qapısına qədər ötürdü və malikanənin divarboyu uzanıb gedən cığırına düşüb getdikcə uzaqlaşan adama xeyli tamaşa etmək üçün başını qapıdan çıxardı. Sən-Kler dayandı, ehtiyatla ətrafına nəzər saldı və əli ilə həmin qadına işaret etdi ki, qayıdır evə getsin. O, yay gecəsinin ala-toranında həyət qapısının yanında hərəkətsiz dayanmış qadının solğun sıfətini görə bilirdi. Həmin adam yenidən qadının yanına qayıtdı və onu ehtirasla qucaqladı. O, qadının evə getməsi üçün onu dilə tutmaq, yola gətmək istəyirdi, ancaq deməyə hələ nə qədər sözü vardı! Onların söhbəti on dəqiqə idi davam edirdi. Evindən çıxb işə yollanan bir kəndlilin səsini eşidəndə kişi qadını, qadın isə kişini öpdü, qapı örtüldü və Sən-Kler bir sıçrayışla uzaqlaşib cığırın axırına çatdı.

O, tanış cığırla irəliləyiirdi. Sən-Kler sevindiyindən, az qala, tullana-tullana gedirdi. Gah əlindəki əsanı yolboyu kollara çırır, gah dayanır, gah da ləng addımlarla irəliləyərək şərq tərəfdə yavaş-yavaş allanan üfüqə diqqətlə tamaşa edirdi. Qısaca demiş olsaq, onu azadlığı çıxan xoşbəxt bir dəllyə oxşatmaq olardı. Yarım saat yol getdikdən sonra o yalnız yay ayları üçün xəlvəti, sakit bir guşədə kirayə etdiyi balaca evin qapısına gəlib çatdı. Onun açan vardı, qapını açıb içəri daxil oldu, sonra özünü böyük bir divanın üstünə saldı. Gözlərini tavana zilləyərək xoş təbəssümə dodaqlannı büzüb xəyal aləminə qapıldı. Onun xəyalında yalnız xoş mənzərələr canlanırdı. “Necə də xoşbəx-təm! – deyə öz-özünə düşünürdü. – Nəhayət, məni duyan bir qəlbə rast gəldim!.. Bəli, mən öz idealımı tapdim... Mən eyni vaxtda özümə həm dost, həm də məşuqə tapdim... Necə bir varlıq!.. Necə ehtiraslı bir qəlb! Xeyr, o, mənə qədər heç vaxt heç kimi sevməmişdir və inanıram ki, bundan sonra da məndən başqa kimi

sevməyəcəkdir...” Və bu dünyanın işlərinə şöhrətpərəstlik xəstəliyi ilə müdaxilə etdiyindən: “Bu, Parisin ən gözəl qadınıdır”, – deyə tez-tez fikirləşər və qadının üzünün bütün cizgilərini incəliklərinə qədər xəyalında canlandırdı. “O, hamının içindən məni seçib. Cəmiyyətin ən ləyaqətli cavanları onun ayaqları altına döşənməyə hazırlırlar. Elə birisi bu quşar polkovniki. Özü də necə gözəl, boy-buxunlu, cəsur, zərrə qədər ədabazlığı yox; tamaşa salonlarında məharətlə oynayan və gözəl akvarelləri ilə hamını heyran qoyan bu gənc ədəbiyyatçı... Balkan döyüşlərində Dibicin komandanlığı altında vuruşan bu rus lovelas... xüsusişə alnında qılınc zərbəsinin yeri hələ də qalan, gözəl xasiyyətli, ağıllı-kamallı bu Kamil T... O, bunların hamısına rədd cavabı verib. Mən isə... – Sən-Kler yenə əvvəlki fikrinə qayıtdı: – Necə də xoşbəxtəm! Necə də xoşbəxtəm!” O yerindən qalxır, otaqda gəzinir, sanki, havası çatmırılmış kimi pəncərəni açır və yenidən yumrulanıb özünü divana salırı.

Xoşbəxt aşiq də bədbəxt aşiq kimi qüssəli olur. Dediymiz hər iki vəziyyətdə olan dostlarımdan birisi məni onu dinləməyə məcbur etməyin çəminini tapmışdı; o, mənə dadlı-ləzzətli yemək verib başımı qatar, özü də başına gələn məhəbbət macəralarından arxayınca danışardı.

Bütün oxucularıma dadlı xörək vermək imkanım olmadığından mən onları Sən-Klerin məhəbbət macəraları ilə doyuzduracağam. Çünkü həmişə xəyalə qapılıb göylərə uçmaq olmaz. Sən-Kler yorulmuşdu. O əsnədi, qollarını geniş açıb arxası üstə divana uzandı, havanın tamam işıqlandığını gördü, yadına düşdü ki, yatmaq lazımdır. Kler oyanıb saatına baxdı, gördü ki, olub-qalan vaxtı geyinməyə, Parisə getməyə, dostları ilə nahar eləməyə elə ancaq çatar.

Yenə bir şampan şüşəsinin ağızını təzəcə açmışdılar; indiyə qədər onların neçə şüşə şampan içdiklərini qoy oxucular özləri hesablaşınlar. Təkcə bunu demək kifayətdir ki, cavan və subay adamların, adətən, tez-tez təşkil etdikləri belə riahar zamanı vaxt tez keçir; bir də bu məclis indi elə vəziyyətə gəlib çatmışdı ki, ayıq başlarının sərxoş başlar üçün narahat olduqları anda hamı birdən danışmaq istəyirdi.

Harada olursa olsun, İngiltərə haqqında danışmaq imkanını heç vaxt əldən verməyən Alfons dö Temin bu dəfə də sözə başladı:

— Yaxşı olardı ki... Mən istərdim ki, Londonda olduğu kimi, Parisdə də hər kəsin öz məşuqəsinin şərəfinə sağlıq deməsi adət halını alsin. Məhz buna görə də biz, nəhayət, dostumuz Sən-Klerin kimin ucbatından qəm dəryasına qərq olduğunu biləcəyik. — Bu sözləri deyəndən sonra Alfons dö Temin özünün və ona yaxın oturanların qədəhini şampanla doldurdu.

Bir az pərt olmuş Sən-Kler cavab verməyə hazırlaşırdı ki, Jül Lamber onu qabaqladı:

— Mən bu gözəl adəti qiymətləndirir və onu qəbul edirəm, — qədəhini təntənə ilə yuxarı qaldırdı: — Parisin bütün modabaz qadınlarının sağlığına. Otuz yaşında olan çəpgözləri, axsaqları və sairləri isna hesab edirəm.

— Ura! Ura! — gənc ingilispərəstlər qışqınışdırılar.

Sən-Kler qədəhini yuxarı tutaraq ayaga qalxdı.

— Cənablar, — deyə sözə başladı, — mənim qəlbim dostum Jülün qəlb kimi geniş deyildir, ancaq mənim qəlbim daha sadıqdir, çünkü mənim sadıqliyim, dəyanətim o dərəcədə tərifəlayiqdir ki, ürəyimdə gəzdirdiyim, xəyalı ilə yaşadığım bir qadından çıxdandır aynılışam. Buna baxmayaraq, əminəm ki, tutduğum bu yolu təqdir edəcəksiniz, bəyənəcəksiniz. Əlbəttə, əgər siz artıq mənim rəqibim deyilsinizsə... Cənablar, Jüdit Pastanın⁷ sağlığına! Avropanın ilk faciə aktrisasını tezliklə görə biləcəyimizin şərəfinə!

Temin deyilən sağlığı tənqid etmək istədi, ancaq alqışlar ona imkan vermədi. Bu zərbədən yayının Sən-Kler bu gün də vəziyyətdən çıxdığına əmin oldu və sakitləşdi.

Söhbət əvvəlcə teatrdan düşdü. Dram haqqında gedən söhbət siyasətdən danışmaq üçün imkan yaratdı. Söhbət lord Vellinqtondan ingilis atlarına, ingilis atlarından qurtarib (bu isə deyilən fikirləri bir-biriylə asanlıqla əlaqələndirmək üçün şərait yaratdığından) qadınlardan düşdü, çünkü cavan və subay adam üçün əvvəlcə gözəl at, sonra isə gözəl qadın dünyada ən çox arzulanın şeylərdir.

Daha sonra belə arzulara çatmaq yolları haqqında mübahisə etdilər. Atlar alınır, arvadları da alırlar, gəlin bu haqda daha danışmayaq. Belə incə məsələdə təcrübəsi az olduğunu təvazökarlıqla öz-özlüyündə etiraf edən Sən-Kler qərara gəldi ki, qadına xoş gəlmək üçün birinci şərt başqalarından fərqlənmək, başqalarına oxşamamaqdır. Ancaq orijinal olmaq üçün ümumi bir qayda mövcuddurmu? Onun fikrincə, belə bir qayda yox idi.

Jül dilləndi:

– Sizcə, qadınlara xoş gəlmək işlərində axsaq, beli donqar bir adamın bəxti qədd-qamətli, boy-buxunlu adamın bəxtindən daha çox gətirir, hə?

– Siz məsələni həddindən artıq şışirdırsınız, – Sən-Kler söhbətə qoşuldu, – bununla belə, mən öz təklifimə bütün varlığımla cavabdehəm; məsələn, əgər mən qozbel olsaydım, tapançanı beynimə sıxıb özümü öldürməzdəm, əksinə, gözəl qadınları özürmə məftun etməyə çalışardım. Hər şeydən əvvəl mən iki cür təbiətli qadınlarla maraqlanardım: ürəyi həssas, insanı qəlbən duyanlarla, ya da orijinal tanınmağa can atanlarla. İngiltərədə deyildiyi kimi, qeyri-adi qadınlarla. Belələri isə çoxdur. Birincilər üçün öz vəziyyətimi bütün dəhşətiylə və təbiətin mənimlə amansız rəftarını bütün çılpaglilığı ilə danışardım.

Onları məcbur edərdim ki, mən qarabəxtə rəhm etsinlər; odlu məhəbbətə qadir olduğumu onlara hiss etdirərdim. İstənilən rəqibi dueldə öldürər, özümü isə tiryeklə zəhərləyərdim. Bir neçə aydan sonra donqarılma daha diqqət yetirməzdilər və mənimlə maraqlanan qadınlardan hansını seçmək məsələsi özümdən asılı olardı. Özlərini orijinal, qeyri-adi aparan qadınlara gəldikdə isə onlar üzərində qələbə calmaq asan olardı. Bir o qalır ki, onları inandırasan. Guya, hər şey öz düzgün və mütləq yerini tapıbdır, nə bilim, qozbel də insandır, o da mənsəb sahibi ola bilər. Bax belə halda qadınlar zahiri eybəcərlik barədə fikirləşməz, ümumi qaydanı qəbul edərlər.

– Sən bir Don Juana bax! – Jül qışqırıldı.

Polkovnik Baje dedi:

– Cənablar, qozbel doğulmaq xoşbəxtliyinə nail olmadığımız üçün gəlin qızımızı sindirəq!

— Mən Sən-Klerin fikri ilə tamamilə şərikəm, — iki-üç qarış boyu olan Hektor Rokantən yerindən cavab verdi və söhbətinə davam etdi, — ən gözəl, ən modabaz qadınlar hər gün elə adam-lara təslim olurlar ki, siz bunu heç vaxt gözləməzdiniz...

Temin çox təmkinlə dedi:

— Hektor, zəhmət olmasa, ayağa qalxın və zəngi basın ki, bizi şərab gətirsinlər.

Cırtdan yerindən qalxdı və məclisdəkilər ona baxaraq “Quyruğukəsik tülkü” təmsilini⁸ xatırlayıb güllümsədilər.

— Mənə qalsa, — Temin söhbətini davam etdirdi, — mən başqa cür düşünsürəm. Nə qədər çox yaşayıramsa, gözəl zahiri görkəmin... — bunu deyərkən o, divarda onunla üzbeüz vurulmuş güzgüyə özündənrazi halda diqqət yetirdi, — və zövqlə geyinmək bacarığının ən təkəbbürlü qadılara da qalib gəlməkdə orijinal üsul olduğunu tam əminəm.

O, paltarındaki çörək qırıntısını çırtma ilə vurub kənara atdı.

— Bah! — cırdan qışkırdı, — gözəl sıfətlə və Ştaubun tikdiyi paltarla qadınlar sizi bir həftədən artıq qəbul etməzlər və onlar özləri sizi ikinci görüşdən sonra dərixdiracaqlar. Özünü sevdirmək üçün başqa nə isə lazımdır... Həqiqi mənada sevilmək o deməkdir ki... Lazımdır ki...

— Bura baxın! — Temin cırtdanın sözünü yarımcıq kəsdi, — əsaslı nümunə, misal istəyirsinizmi? Siz hamınız Masinini tanıydınız və onun necə adam olduğunu da bilirdiniz. Hərəkətlərində ingilis nökərini, danişığında isə onun atını xatırladı... Lakin o, Adonis qədər gözəl idi, Brümel⁹ kimi də qalstuk taxardı... Əslinə baxsan, o, mənim tanıdığım adamlar içərisində ən məhzunu, ən cansızıcı həyat keçirəni idi.

— Məni sixıntıdan azad etmək istəyirdi, — polkovnik Bojö söhbətə qarışdı. — Təsəvvür edirsinizmi, necə oldusa, mən onunla min kilometrə qədər yol getməli oldum...

— Bilirsinizmi ki, hamınızın tanıdığı bədbəxt Riçard Tornonun ölümünə o bais olubdur?!

Jül soruşdu:

— Bəs onun Fondi yaxınlığında quḍurlar tərəfindən öldürül-düyündən sizin xəbəriniz varmı?

– Əlbəttə, bilirik. Siz Masininin bu cinayətdə, az da olsa, əli olduğunu indi görəcəksiniz. Bir neçə səyahətçi, o cümlədən, Tronton quldurlardan ehtiyat etdikləri üçün Neapol şəhərinə birlikdə getmək qərarına gəlir. Masini də həmin dəstəyə qoşulmaq istəyir. Tronton bundan xəbər tutan kimi, yəqin ki, qorxusundan onları qabaqlayır və hamidan tez yola düşür. O, tək-tənha yola çıxır və işin də necə qurtardığını siz özünüz artıq bilirsiniz.

Temin:

– Tronton haqlı idi, – dedi, – o, iki ölümdən ən əsasını seçib. Onun yerinə kim olsaydı, belə edərdi. – Azacıq pauzadan sonra: – Mənimlə razılaşacaqsınız mı ki, Masini dünyanın ən məhzun, usandırıcı adamı olmuşdur?

Hamı bir nəfər kimi dilləndi:

– Razıyıqlı

Jül:

– Heç kimi ruhdan salmayaq, – dedi. – Onun xeyrinə müstəsna bir iş görək, xüsusilə siyasi planlarını həyata keçirməkdə ona kömək edək.

Temin söhbətinə davam etdi:

– İndi – bax elə bu saat mənimlə razılaşacaqsınız mı ki, madam dö Kursi ən ağıllı qadındır?

Araya bir anlıq sükut çökdü. Sən-Kler başını aşağı salmışdı; bütün nəzərlərin ona dikildiyini təsəvvüründə canlandırdı.

– Buna kim şübhə edə bilər? – o, nəhayət, dilləndi. Sən-Kler başını qarşısındaki boşqaba tərəf elə əyib gözlərini ora dikmişdi ki, deyərdin elə chinidəki çiçək şəkillərinin bütün məna, rəng çalarlarını öyrənmək istəyir.

– Mən təsdiq edirəm, – Jül səsini qaldırdı, – təsdiq edirəm ki, bu, Parisin üç gözəl qadınından biridir.

Polkovnik dedi:

– Mən onun ərini tanışdım, o, arvadının şanlı məktublarını tez-tez mənə göstərərdi.

– Ogüst, – Hektor Rokantən polkovnikin söhbətini yarımcıq kəsdi, – məni qrafinyaya təqdim edin. Deyilənlərə görə, siz onun sarayında böyük hörmət sahibisiniz.

Sən-Kler dodaqaltı mızıldandı:

– Payızın axırında... o, Parisdən qayıdanda... gərək ki, kənddə heç kimi qəbul etmir.

– Məni eşitmək istəyirsiniz, ya yox? – Temin qışqırdı.

Sakitlik yenidən bərpa olundu. Sən-Kler stulda məhkəmə salonundakı müttəhim kimi oturmuşdu.

Alfons dö Temin soyuqqanlılıqla:

– Siz üç ildir qrafınıyanı görmürsünüz, Sən-Kler, siz Almaniyada idiniz, – dedi, – və deməli, qrafınıyanın o vaxtlar necə olduğunu deyə bilməzsınız... Gözəl, çıçək kimi təravətli, cəzəbədar, deyib-gülən, kəpənək kimi qayğısız, şən... hə, yaxşı! Saysız-hesabsız pərəstişkarlar içərisində qrafınıyanın kimə daha çox hüsnərgəbət bəslədiyini bilirsinizmi? Masınıyə! Hamidian başıboş və qanmazın birisi ən ağıllı bir qadını yoldan çıxarımışdı. İnanırsınızmı ki qozbel adam da bax bu cür uğur qazana bilərdi? Mənə inanın, bunun üçün gözəl sır-sifətiniz, səliqəli tikilmiş kostyumunuz olsa, başınızı dik tuta bilərsiniz.

Sən-Kler lap çıxılmaz vəziyyətdə qalmışdı. O, danışan adəmin dediklərini təkzib etmək, yalana çıxarmaq istədi, ancaq qrafınıyanı gözdən salmaq, ləkələmək qorxusu onun qabağını kəsdi. Qrafınıyanın xeyrinə bir neçə söz demək istədi, ancaq elə bil, dili tutulmuşdu.

Qəzəbindən dodaqları əsir, savaşmaq, dalaşmaq üçün bəhanə axtarırdı.

– Necə?! – Jül heyrətlə qışqırdı. – Madam dö Kursi özünü ona təslim edib?! Qadın elə zəiflik deməkdir.

– Bu da qadın şöhrəti kimi az əhəmiyyətlidir, – Sən-Kler quru və nifrət ifadə edən bir ahənglə dedi: – Onu ağıllandırmaq üçün xırda-xırda doğramaq lazımdır.

O danışdıqça qrafınıyanın Paris salonundakı buxarının üstündə dəfələrlə gördüyü etrusk vazasını qorxu hissiyələ xatırladı. Bu vazaın Masininin İtaliyadan qayıdan zaman qrafınıya verdiyi hədiyyə olduğunu anladı. Çətin vəziyyət! Bu vaza Parisdən kəndə gətirdilmişdi. Və hər gün axşamlar o, gül dəstəsini evdən atmaq istəyəndə Matilda onu götürüb etrusk vazasına qoyardı.

Sözlər onun dodaqlarında donub-qalmışdı. O, ömründə yalnız birçə dənə şey görüb və elə həmin şey haqqında da düşündü: etrusk vazası!

“Gözəl sübutdur! Belə bir mənasız şey öz məşuqəsinə qarşı onda şübhə yaratmışdır!” – hansı tənqidcisə, yəqin ki, gələcəkdə belə deyəcəkdir.

Cənab tənqidçi, siz heç ömrünüzdə sevilmişsinizmi?

Teminin kefi elə kök idi ki, Sən-Klerin səsinin ahəngi onu hövsələdən çıxara bilmədi. O, şən və mülayim bir ifadə ilə dedi:

– Mən yalnız camaat içərisində deyiləni təkrar edirəm. Məlum hadisə siz Almaniyada olduğunuz zaman baş vermişdi. Burası da var ki, mən madam dö Kursini yaxşı tanımiram; il yarımlar olar ki, onun yanına getmirəm. Bəlkə, bu deyilənlərin hamısı yalandır, iftiradır və bəlkə, elə Masını özündən uydurub danışır?! Başladığımız söhbətə qayıtsaq və mənim gətirdiyim misal düz olmasa, bunda mənim zərrə qədər təqsirim yoxdur. Sizin hamınız bilirsiniz ki, Fransanın ən gözəl qadını, əsərləri...

Qapı açıldı və Teodor Nevil içəri daxil oldu. O, Misirə səyahətdən qayitmişdi.

– Teodor! Nə tez qayıtdın?

Temin soruşdu:

– Əsl türk kostyumu gətirdinmi? Ərəb atın, nökərin varmı? O, suallardan pərt oldu.

– Paşa necə adamdır? – Jül soruşdu. – O, nə vaxt müstəqillik qazanacaq? Bir qılınc zərbəsiylə başın bədəndən ayrıldığını heç gördünmü?

– Rəqqasə qızlar necə, xoşuna gəldimi? – Rokantən sorğu-suala başladı. – Qahirə qadınları gözəldirlərmi?

Polkovnik Bojö soruşdu:

– General L.-i gördünmü? Paşanın ordusunu necə təşkil edib?

Polkovnik S. mənə qılınc göndərmədi ki?

– Bəs ehramlar? Nil şəlalələri? Memnonun heykəli? İbrahim paşa? – və sairə və ilaxır... Hamı birdən danışındı. Sən-Kler işə yalnız etrusk vazası haqqında düşündürdü.

Bardaş qurub oturan Teodor – belə oturmağa o, Misirdə adət etmişdi və bunu Fransada tərgidə bilmirdi – hamının sual

verib qurtaracağını, daha doğrusu, onların sual verməkdən nə vaxt yorulacaqlarını gözlədi və elə sürətlə danışmağa başladı ki, onun sözünü asanlıqla kəsə bilməsinlər.

— Ehramlar! Bu, həqiqətən, *regular humbug*¹⁰, əsl firıldaqdır. Onlar camaatin düşündüyü qədər də uca deyildir. Strasburq şəhərindəki Münster kilsəsinin qülləsindən dörd metr ancaq hündür olar. Qədimliyi gözlərimi lap döyənək eləyib. Ondan daha danışmayın. Onun heroqlifini tək bircə dəfə görəndə əhvalım qarışdı. Belə şeylərlə o qədər səyyah maraqlanır ki.. Mənim oralara getməkdə məqsədim Qahirə və İsgəndəriyyə şəhərlərinin küçələri ilə axın-axın harasa tələsə-tələsə gedən bütün türklərin, köçəri həyat keçirən bədəvilərin, xristian misir-lilərin, fəllahların, məğribililərin necə insan olduqlannı, onların xüsusiyyətlərini, adət-ənənələrini öyrənmək idi. Hərbi xəstəxana nada olarkən tələsik bir neçə qeyd götürmüşəm. Bu xəstəxana nə murdar yermiş! Elə bilirəm siz yoluxucu xəstəliyə inanmırsıınız! Taun xəstəliyinə tutulmuş üç yüzə qədər adamın içərisində o qədər demi çəkmişəm ki! Ah, polkovnik, yeriniz məlum, orada yaxşı süvari qoşun var, əla at minirlər. Oradan gətirdiyim gözəl silahları sizə sonra göstərəcəyəm. Vaxtilə cəsur Murad bəyə məxsus olan bir nizə elə keçirmişəm. Polkovnik, sizin üçün bir yatağan, Oğüst üçün isə bir xəncər gətirmişəm. Özüm üçün gətirdiyim bürüncüyi, əbanı, günəşdən qorunmaq üçün üz örtüyüni görərsiniz. Bilirsinizmi ki, mən istəsəydim, bir neçə qadın gətirə bilərdim! İbrahim paşa Yunanistandan o qədər qadın göndərib ki, lap elə biri bir qəpiyə... Ancaq anama görə... Paşa ilə çox, dəfələrlə söhbət etdim. Əlbəttə, o, ağılli, xurafata-filana inanmayan adamdır. Bizim işlərdən onun necə baş çıxardığını desəm, inanmazsınız. And olsun ki, bizim hökumətin ən kiçik sirlərdən belə onun xəbəri vardır. Onun söhbətlərindən Fransadakı müxtəlif siyasi partiyalar haqqında çoxlu qiyməti məlumat əldə etdim. Hazırda o, statistika ilə çox maraqlanır. Bizim qəzetlərin hamısına abunəcidir. Bilirsinizmi ki, o, qatı bonapartçıdır?! İki sözündən biri Napoleondur. “Ah! Bunabardo elə böyük adam olub ki!” — deyə tez-tez mənə eşitdirərdi. Napoleona onlar “Bunabardo” da deyirlər.

— Jyurdina, yəni Jurdən, — Temin lap yavaşcadan piçildadı.
Teodor söhbətinə davam etdi:

— Əvvəlcə Məhəmməd Əli məndən ehtiyat edirdi. Bilirsinizmi, türklər heç kimə inanmırlar; onlann hamısı belədir, heç kimə ürək qızdırırmırlar. O, məni ya casus, kim bilir, ya da ki yezuit, yəni ruhani cəmiyyətinin üzvü hesab edirdi. Yezuitləri görməyə gözü yoxdur. Ancaq bir neçə dəfə görüşdükdən sonra mövhümata inanmadığımı, səyyah olduğumu, yalnız Şərq siyaseti, adət-ənənəsiylə maraqlandığımı bildi və yalnız bundan sonra çəkinmədən və açıq danışmağa başladı. Axırıncı dəfə məni qəbul edəndə — üçüncü dəfə idi ki, qəbul edirdi — onunla sərbəst danışmaq qərarına gəldim: “Başa düşə bilmirəm, nə üçün siz əlahəzər özünü Büyük Porta dövlətindən ayrı, müstəqil elan etmir?” — deyə mən soruşduqda o cavab verdi: “İlahil! Buna mən şad olardım, ancaq Misiri müstəqil elan etsəm, sənin ölkəndə böyük nüfuzlu liberal qəzetlər, qorxuram ki, məni müdafiə etməsin”. Çox ağıllı qocadır, qəşəng, ağ saqqalı var, heç vaxt gülməz. Məni yaxşı mürəbbəyə qonaq elədi. Ancaq ona verdiyim hədiyyələr içərisində onun ən çox xoşuna gələn rəssam Şarlenin çəkdiyi imperator qvardiyasının müxtəlif geyim formalanndan ibarət rəsmilər kolleksiyası oldu.

Temin soruşdu:

— Paşa romantikdirmi?

— Ədəbiyyatla, ümumiyyətlə, az məşgul olur. Ancaq bütün ərəb ədəbiyyatının romantik olduğundan xəbəriniz vardır. Onların Malik-Ayatəhnəfus-ibn-Əşrəf¹¹ adlı şairləri son vaxtlar “Düşüncələr”i nəşr etdirmişdir. Lamartinin “Düşüncələr”i onunla müqayisədə klassik nəsrin gözəl nümunəsi sayılır. Qahirəyə gələndən sonra bir nəfər ərəb dili müəllimi tutdum və onun köməyi ilə Quranı oxumağa başladım. Nə qədər az dərs aldımsa da, peygəmbərin kələminin ağlagəlməz gözəlliklərinin və həmin kələmlərin bizim dilə pis tərcümə edildiyinin şahidi oldum. Bura baxın, ərəb yazılışını görmək istəyirsinizmi? Bax, qızıl hərfərlə yazılmış bu söz “Allah” deməkdir, yəni “Tanrı”.

Bu sözləri deyərək o, ətirli ipək pul kisəsindən çox çırkli bir məktub çıxarıb bizi göstərdi.

Temin soruşdu:

- Misirdə nə qədər qaldın?
- Ay yanım.

Sonra səyyah bütün xırda şeylərə qədər hər nə görmüşdüsə, hamısını sadalamağa başladı.

O gələn dəqiqə Sən-Kler məclisdən çıxıb kənddəki evinə tərəf yola düşdü. Atını dördnala çapdıqından atın ayaq səsləri onun aydın fikirləşməsinə mane olurdu. Ancaq o, bu dünyada xoşbəxtliyinin həmişəlik alt-üst olduğunu artıq dumanslı şəkildə hiss edir və bu işdə yalnız bir nəfər mərhumu, bir də bir etrusk vazasını müqəssir bilirdi. Evə qayıdan sonra Sən-Kler özünü divanın üstünə saldı, həmin divanın üstünə o, bir gün bundan əvvəl də uzanmış və gələcək xoşbəxtliyi barədə xoş xəyallara dalmışdı. Onun ürəyincə olan təkcə bu idi ki, sevdiyi qadın başqasına bənzəmirdi; bəli, Sən-Klerin sevdiyi qadın ömründə yalnız onu sevmişdi və ondan başqa daha heç kimi sevməyəcəkdi. İndi isə bu xoş xəyal acı, hüznlü, ürəkyaxıcı bir həqiqət qarşısında əriyib yox olurdu: "Mənim gözəl qadının var, vəssalam. O ağıllıdır,ancaq bununla belə, böyük qəbahət işləyib; Masi-niyə də könül verib. Doğrudur, o, indi məni sevir... Masinini də belə sevib!.. Qayğıkeşliyimə, qılığına girib yaltaqcasına onu tumarladığımı, cəsarət və inadıma görə o, özünü mənim ağu-şuma atıb. Deməli, mən aldanmışam. Məhəbbətimiz, hüsnrəğ-bətimiz qarşılıqlı olmayıb. Masini, ya mən – onun üçün eyni varlıq imişik. Masini qəşəngdir, onu o, qəşəngliyinə görə sevib. Mən isə onu hərdənbir əyləndirirəm. "Hə, neynək! İndi ki o birisi ölübdür, Sən-Kleri sevək! Sən-Kler ölürsə, yaxud məni təngə gətirərsə, yaşayarıq, görərik!" – qrafinya belə fikirləşib.

Əminəm ki, buna şəkk-şübə yoxdur, şeytan özü özünə əzab verən bədbəxt adamların dərd-sərini gizlicə dinləyir. Belə bir mənzərə insan deyilən varlığın düşməni üçün maraqlıdır. Bədbəxtliyin biri qapıdan çıxmamış o birisi pəncərədən girir.

"Başqasının varisi olmaq, eh, qəribə şöhrət imiş" – sözlərinin qulaqlarında piçilti kimi səsləndiyini eşidəndə Sən-Kleri heyət götürdü.

O oturduğu yerdən dik qalxdı və ətrafına qəzəblə göz gəzdirdi. Sən-Kler istərdi ki, indi otaqda bir adam olsun, o da həmin adamı parçalasın.

Divar saatı səkkizi vurdu. Qrafinya onu doqquzun yarısında gözləyirdi. "Görüşə getməsəm, nə olar? Doğrudan da, Masinin məşuqəsini görmək nəyimə lazımdır?" O, yenidən divanda uzandı və gözlərini yumdu, öz-özünə dedi: "Yatmaq istəyirəm!" Düz yarım dəqiqə yerindən tərpənmədi, sonra ayağa qalxdı və tez divar saatına tərəf getdi; vaxtdan nə qədər keçdiyinə baxmaq istəyirdi. Sən-Klerin fikrindən keçdi: "Kaş indi doqquzun yarısı olaydı! Onda gec olardı. Yoluma da vaxt qalmazdı". Evdə qalmağa cəsarəti çatmadı: bəhanə axtardı, vurnuxdu, qurcalındı. Xəstələnməyi arzuladı. Otaqda gəzindı, sonra oturdu, əlinə kitab götürdü, bir sətir də oxuya bilmədi. Pianonun arxasına keçdi, qapağını qaldırmağa gücü çatmadı. Fışting çaldı, səmadakı buludlara diqqətlə tamaşa etdi, pəncərələrin qarşısındakı qovaq ağaclarını saymaq istədi. Nəhayət, çevrilib divar saatına baxdı: bayaqdan bəri hələ üç dəqiqəni də yola sala bilməmişdi. "Onu sevməyə bilmirəm, – Sən-Kler dişlərini bir-birinə sıxıb şəqqıldıdaraq ayağını yerə döydü və qışqırdı, – o, mənim hökmənləmdir, mən onun quluyam. Məndən əvvəl Masini onun qulu olduğu kimi... hə, olsun! İtaət elə, bədbəxt, madam ki nifrət etdiyin bir zənciri parçalamağa gücün çatmir, ona itaət elə!" Papağını götürdü və cəld otaqdan çıxdı.

Nə vaxt ki ehtiras bizə hakim kəslilir, məğrurluğumuzun zirvəsindən öz zəifliyimizə baxıb nəsə təsəlli tapınq, öz-özümüzə düşşünürük: "Düzdür, zəifəm, ancaq istəsəydim..."

Sən-Kler yavaş addımlarla parkın kiçik qapısına tərəf gedən ciğırla yuxarı qalxırdı. Ağacların yaşıl fonunda açıq-aydın görünən ağ geyimli bir qadının üzünü o, uzaqdan görürdü. Əlindəki yaylığı, sanki, ona işarə edilmiş kimi yelləyirdi. Sən-Klerin ürəyi şiddətlə vurur, dizləri əsirdi; danışmağa heyi çatmırıldı. Elə cəsərətsiz olmuşdu ki, əhvalının təlx olduğunu qrafinyanın onun üzündən oxuyacağından qorxurdu.

O, ona tərəf uzanan əli tutdu, qadın özünü onun ağışuna atlığından Sən-Kler onun alnından öpdü və səssiz-səmirsiz öz

otağına qədər müşayiət etdi; sonra dərindən köks ötürməklə sinəsini, sanki, deşmək istəyən havadan xilas oldu.

Qrafinyanın otağını təkcə bir şam işıqlandırırdı. Hər ikisi oturdu. Qrafinyanın saçının başqa cür düzəldilməsi Sən-Klerin diqqətini cəlb etdi; saçının arasına tək bircə dənə qızılıgül qoyulmuşdu. Bir gün əvvəl Sən-Kler ona hədiyyə gətirmişdi; bu, üzərində hersoq arvadı Portlendin şəklinin rəssam Leslinin işlədiyi bir ingilis qravürası idi (qrafinya da saçını qravüradakı qadının saçı kimi burdurmuşdu). Sən-Kler yalnız bu sözləri dedi: “Başınızdakı bu sadə gül mürəkkəb formada düzəldilmiş saçınızdan daha çox xoşuma gəldi”. O, daş-qası sevmirdi və belə şeylər barədə danışığını bacarmayan lord kimi düşüñürdü. “Bəzənmiş qadılardan və yəhərlı atlardan heç fələk də baş açmaz”. O, keçən axşam qrafinyanın mirvari boyunbağısını əlində oynadanda demişdi (danışanda gərək həmişə onun əlində bir şey olaydı): “Bərbəzək yalnız eyibləri ört-basdır etmək üçündür. Siz çox gözəlsiniz, Matilda, belə bərbəzək sizə gərək deyildir”. Həmin o gecə Sən-Klerin təsadüfən dediyi sözlərin mənasına varan qrafinya üzüklərini, bilərziklərini, boyunbağalarını və hətta sırgalarını da çıxarmışdı. Qadın bəzəyində, onun fikrincə, hər şeydən əvvəl, ayaqqabı mühüm əhəmiyyət kəsb edir və bu haqda, başqaları kimi onun özünün xüsusi fikri vardi. Həmin gün günəş batmamışdan əvvəl güclü yağış yağmışdı. Otluq tamam yaş idti, buna baxmayaraq, qrafinya ayaqlarında qara atlaz ayaqqabı və ipək corab onun qarşısına çıxmışdı... Əgər qrafinya xəstələnsə, görəsən, necə olar?..

“Qrafinya məni sevir!” – Sən-Kler düşündü və bu səfəh düşüncələri üçün xəcalət çəkib dərindən köks ötürərək özündən asılı olmadan Matildaya nəzər saldı. Sən-Kler odla su arasında qalmışdı. O, qarşısında dayanmış bu qadına bir tərəfdən şübhəylə yariaşırdısa, digər tərəfdən nəyin bahasına olursa olsun, onun xoşuna gəlməyə çalışan bu qadını görmək arzusu ilə yaşayırıldı. Onu da deyək ki, aşiqlər bu qadını bütün nöqsanları ilə bərabər sevirdilər.

Qrafinyaya gəlincə isə, onun gözəl gül üzündə həm sırı məhəbbət, həm də bir hiyləgərlik oxunurdu. O, şəfəqli yapon

mücrüsündən nəsə götürdü, onu balaca ovcunda gizlədərək Sən-Klerə tərəf tutdu və dedi:

— Keçən axşam sizin saatınızı sindirmişəm. Budur, baxın, düzəltdimmişəm.

Qrafinya gülməyini güclə saxlamaq üçün alt dodağını dışlayərək incə və şüx nəzərlə baxdı və saatı ona təqdim etdi. İlahi, onun dişləri nə gözəldir! Onlar şəhvətdən od tutub yanan çəhrayı dodaqlar arasında sədəf kimi görünürdü. (Gözel qadının nəvazişini soyuq qarşılıyan kişinin çox səfəh görkəmi olar.)

Sən-Kler təşəkkür etdi, saatı götürdü və onu cibinə qoymaq üçün yerindən qalxdı.

— Baxın, — qrafinya söhbətinə davam etdi, — açon baxın; görün yaxşı təmir ediblərmi? Siz — alim adam, Politexnik İnsti-tutunun məzunuunu bunu bilməlisiniz axı!

Sən-Kler:

— Eh, belə şeylərdən mənim başım çıxmaz, — dedi.

O, saatın qapagını laqeydiklə açdı. Bərk təəccübləndi! Qapagın içəri tərəfində düz ortada madam dö Kursinin şəkli çəkilmişdi. Bundan sonra qaşqabağını sallamağa dəyərdimi? Onun sıfəti işiqlandı və Masini haqda daha fikirləşmədi; Sən-Kler ona qəlbən vurgun, füsunkar bir qadının yanında olduğunu yalnız indi düşündü.

“Xoş sabahın müjdəcisi gözəl torağay!” mahnisı səsləndi. Günəşin solğun, saralmış şüaları üfüqün şərq tərəfindəki qara, topa buludları yanb keçirdi. Romeo məhz bu günün bu çağında Cülyettaya əlvida dedi; bütün sevənlər belə bir klassik vaxtda bir-birindən ayrılmalıdırılar.

Sən-Kler bağın kiçik qapısının açarını əlində tutaraq buxarının qarşısında dayanmışdı. Gözləri haqqında danışlığıımız etrusk vazasına zillənmişdi. Həmin vazaya qarşı qəlbinin dərinliyindəki qəzəbini gizli saxlamağa çalışırdı. Amma, kefi kök idi və ağılna sadə bir fikir gəldi: “Temin, bəlkə, onu aldadırı?! ” Onu bağın kiçik qapısının ağızına qədər yola salmaq üçün qrafinya başına şal örtdüyü bir vaxtda Sən-Kler əlindəki açarla bu mənfur vazanı əvvəlcə yavaş, sonra isə getdikcə bərkdən döyəc-ləməyə başladı; elə bil, vazanı çılık-çılık etmək istəyirdi.

Matilda qışqırdı:

— Ah! İlahi! Ehtiyatlı olun! Mənim qəşəng etrusk vazamı sindirarsınız!

Qrafinya açarı onun əlindən aldı.

Sən-Kler pərt idi, ancaq vəziyyətlə barışdı. O, fikrini bürüze verməmək üçün arxasını buxarıya çevirdi, saatı çıxanb qapağını qaldırdı və qrafinyanın şəklinə diqqətlə tamaşa etməyə başladı.

— Bunun rəssamı kimdir? — soruşdu.

— Müsyö R... Bilirsiniz, məni onunla Masini tanış edib. Roma-ya ilk səyahətindən sonra Masini incəsənəti incə zövqlə başa düşdüyüünü, sanki, kəşf etmiş və bütün gənc rəssamların hamisində çevrilmişdi. Doğrusu, bir az təmtəraqlı çəkilməsinə baxma-yaraq, elə biliram ki, bu şəkil mənə oxşayır.

Sən-Kler əlindəki saatı divara çırpmaq istədi, ancaq sonra onu təmir etdirmək çətin olardı. Özünü ələ aldı və saatı cibinə qoydu, sonra isə havanın artıq işiqolandığını görüb evdən çıxdı və Matildadan xahiş etdi ki, onu yola salmasın. İri addımlarla parkı keçib gözdən itdi. Çox çəkmədi ki, tək gəlib kəndə çatdı.

— Masini, Masini! — Sən-Kler hövsələdən çıxmış halda dəlicəsinə qışqırdı, — sən həmişə mənim yolumun üstündə duracaqsan, həmişə mənim yolumu kəsəcəksən? Lap yəqin ki, bu şəkli çəkən rəssam buna oxşar başqa birisini də Masini üçün çəkmişdir! Nə səfəh olmuşam! Bir az bundan əvvəl layiqli bir məhəbbətlə sevdiyimə inanmışdım... və bütün bunları isə, sən demə, qrafinyanın saçına çiçək taxması, daş-qasılarını, qiyamətli şeylərini açıb bir kənara qoyması ilə ölçürdüm... Bir mücrü daş-qası var. Masini qadılarda yalnız bərbəzəyə fikir verir, daş-qası çox sevirdi... Bəli, qrafinyanın yumşaq xasiyyəti var, bunu etiraf etmək lazımdır. O, aşıqlarının zövqünə alışmağı bacarıır.

Lənət şeytana! Qrafinya, sadəcə, macəraçı qadın olsayıdı və özünü pula satsayıdı, yüz dəfə bundan yaxşı idi. Onda mən, heç olmasa, fikirləşərdim ki, doğrudan da, məni sevir. İndi ki o, mənim beləcə məşuqəm olduğu üçün ona pul vermirəm.

Tezliklə başqa, özü də daha kədərli bir fikir onu daxilən narahat etməyə başladı. Bir neçə həftədən sonra qrafinyanın indiyə kimi saxladığı matəm qurtaracaqdı. Sən-Kler qrafinyanın

dul qaldığının bir ili başa çatan kimi dərhal kəbin kəsdirməlidir. O, buna söz vermişdi! Söz vermişdi? Xeyr! Bu haqda Sən-Kler heç kəlmə də kəsməmişdi. Ancaq Sən-Klerin niyyəti belə idi, qrafinya bunu duymuşdu. Onun üçün bu özü elə anda bərabər idi. Sən-Kler hamının qarşısında məhəbbətini etiraf edəcəyi o anın tez yetişməsi üçün əvvəlcədən hər şeyi qurban verməyə hazır idi. İndisə taleyini Masininin bu keçmiş məşuqəsinin taleyi ilə bağlayacağı fikri onu sarsıldırdı.

Sən-Kler öz-özünə deyirdi: "Bununla belə, bu, mənim borcumdur və bu olmalıdır, olacaqdır da. Bu yaziq qadına elə gəlirdi ki, onun keçmiş əlaqələrindən mənim xəbərim vardır. Deyilənlərə görə, məsələdən hamının xəbəri var". Daha sonra Sən-Kler başqa cür də düşündürdü: "Qrafinya məni yaxşı tanımir, o, məni yaxşı başa düşə bilmir... Belə fikirləşir ki, mən onu Masini sevən kimi sevirəm".

O, qürurla öz-özünə dedi:

"Onun hesabına üç ay ən xoşbəxt adam oldum. Bu xoşbəxtlik üçün bütün ömrünü qurban verməyə dəyər".

O yatmadı və bütün səhəri at belində, gəzməkdə keçirdi. Veryer meşəsindəki xiyabanların birində uzaqdan bir nəfəri qəşəng ingilis atının üstündə gördü. Həmin adam onu uzaqdan adı ilə səslədi və dərhal ona tərəf yönəldi. Bu, Alfons dö Temin idi. Sən-Klerin kefinin elə çağı idi ki, o, tənhalıq axtarırdı. Teminə rast gəlməyi, onsuz da, pis əhvalını tamam pozdu. Temin bu pərtliyi hiss etmədi, ya bəlkə, Sən-Klerlə mübahisədən həzz almaq üçün belə dona girmişdi: Temin Sən-Klerin ona cavab verib-vermədiyinə məhəl qoymadan danışır, dil-dil ötür, gülür, zarafat edirdi. Sən-Kler qarşıya ensiz bir xiyaban çıxdığını görən kimi bu dözülməz, sırtlıq yol yoldaşından yaxa qurtarmaq niyyətiylə atını tez ora sürdü. Ancaq o yanılırdı; həyasız adamlar öz ovlarını asanlıqla əldən vermirlər. Temin cilovu yana çəkdi, Sən-Klerlə söhbəti daha da rahat davam etdirmək və onunla yanaşı getmək üçün atı dəhmərləyib həmin xiyabana çıxardı və Sən-Klerə çatdı.

Dədiyim kimi, xiyaban ensiz idi. Burada iki at yan-yana çox çətinliklə gedə bilərdi. Temin yaxşı at minən olsa da, Sən-Klerin

yanından ötərkən onun ayağına yüngülçə toxundu – əlbəttə, bu, qeyri-adi bir hadisə sayılmamalıdır. Sən-Klerin qəlbində qəzəb elə şiddətlənmişdi ki, artıq özünü saxlaya bilmirdi. O, üzəngidə ayaq üstə qalxaraq əlindəki qırmancla Teminin atının burnundan vurdu.

– Lənət sənə, kor şeytan, sizə nə olub, Ogüst? – Temin qış-qırıldı. – Mənim atımı nə üçün vurursunuz?

– Dalmca düşüb məni nə qarabaqara izləyirsən? – Sən-Kler hədələyici, ötkəm səslə cavab verdi.

– Sizin ağlığınız çəşib, Sən-Kler? Kiminlə danışdığınıizi yoxsa unudursunuz?

– Yelbeyinin birisi ilə danışdığını ləp yaxşı bilirəm.

– Sən-Kler!.. Siz, deyəsən, dəli olmuşunuz... Bura baxın, eşidin! Sabah mənim qarşısında üzr istəməli, ya da elədiyiniz bu kobudluğa görə cavab verməli olacaqsınız.

– Yaxşı, sabaha qədər, müsyö!

Temin atının başını çəkib saxladı, Sən-Kler öz atını qabağa buraxdı və tez də meşədə gözdən itdi.

Bu andan o, özünü çox sakit hiss etdi. Əvvəlcədən ürəyinə daman hissələrə inanmaq zəif cəhəti idi. Sən-Klerə elə gəlirdi ki, sabah onu öldürəcəklər və bu da hazırda vəziyyətdən çıxməq üçün yeganə çıxış yolu olacaqdı. Hələ qabaqda bir gün var; sabah heç nəyin qeydinə qalmayacaq. O, evə qayıtdı, xid-mətcisi ilə polkovnik Bojöyə məktub göndərdi. Daha bir neçə məktub yazdı, sonra iştahla nahar etdi və saat doqquzun yarısında gəlib bağ-bağatlı həyətin kiçik qapısının qarşısına çatdı.

– Sizə bu gün nə olubdur, Ogüst? – qrafinya soruşdu. – Siz çox şənsiniz və bununla belə, heç bir zarafatınızla məni gül-dürə bilmirsiniz. Dünən sizin ovqatınız nə qədər təlx idisə, mən bir o qədər şən idim. Bu gün isə, elə bil, rollarımızı dəyişmişik. Başım bərk ağrıyır.

– Əziz dost, boynuma alıram: doğrudur, dünən çox bikef idim. Ancaq bu gün axı mən gəzmışəm, çox hərəkət etmişəm, buna görə də özümü çox yaxşı hiss edirəm.

– Mən isə, eksinə, çox gec durmuşam, bu gün səhər yatıb yuxuya qalmışam, ağır, qarmaqarışlıq yuxular görmüşəm...

- Ah, yuxu? Yuxuya inanırsınız?
 - Boş şeydir!
 - Mən isə inanıram. İnandırıram ki, gördüğünüz yuxular nəsə facieli bir hadisənin olacağını xəbər verir.
 - İlahi, gördüyüm yuxular heç vaxt yadımda qalmır. Buna baxmayaraq, bugünkü yuxum yadımdadır. Yuxuda Masinini görmüşəm, məhz elə bundan hiss etdiniz ki, gördüklərim o qədər də könülaçan deyildir.
 - Masini! Əksinə, mən isə belə düşünürəm ki, siz onu yenidən görsəydiniz, daha çox məmənun olardınız, elə deyilmə?
 - Yaziq Masini!
 - Yaziq Masini?
 - Oğüst, xahiş edirəm, deyin görüm, bu gün axşam bir hadisə-filan baş verməyib ki? Təbəssümünüzdə nəsə iblisanə bir şey gizlənmişdir. Belə görünür ki, siz özünüüzü ələ salırsınız...
 - Ah! Siz mənimlə yenə ahıl, qoca arvadlar kimi danışırsınız, dostlarınız kimi!
 - Doğru deyirəm, bu gün sizin sıfətinizdə elə bir ifadə vardır ki, belə hal sizdə, adətən, xoşlamadığınız, zəhləniz gedən adamlarla danışanda olur.
 - Ağzınızı xeyriyyə açın, əlinizi mənə verin.
- Sən-Kler qrafının əlini kinayəli əda ilə öpdü və onlar yerlərində donub gözlərini bir-birinə zillədilər. Sən-Kler baxışlarını aşağı dikib dedi:
- Bu dünyada qəddar olmamaq necə də çətindir! Qəddar olmadan yaşamaq istəyirsənə, gərək ya ovdan, ya havanın yaxşı olmasından, ya da ki keçmiş qadın dostlarından, onların büdcələrinin gətirdikləri mənfiətdən başqa ayrı bir şeydən danışmayasan...
- Sən-Kler stolun üstündən bir kağız götürdü:
- Bax, sizin paltaryuyanın haqq-hesabıdır, mənim mələyim. Gəlin indi də bu haqda söhbət edək, belə olsa, məni qəddar adlandırmazsınız axı!
 - Düzü, Oğüst, siz məni təəccübəndirirsınız...
 - Bu yazı bu gün səhər tapdığım bir məktub haqda məni düşünməyə sövq edir. Sizə bildirməliyəm ki, sənədlərimi sah-

mana salırdım. Mən hərdənbir onları gözdən keçirirəm. Bir dərzi qadının vaxtilə mənə yazdığını məktub kağızlanın içərisində əlimə keçdi. Mən on altı yaşında olarkən həmin qadına vurulmuşdum. Onda hər sözü xüsusi əda ilə yazmaq qabiliyyəti vardı. Özü də hər kəlməni çox mürəkkəb şəkildə, ikimənalı yazardı. Onun yazı üslubu da xətti kimi gözəl idi. Mən o vaxtlar bir az yüngülxasiyyət olmuşam. Həmin qadını madam Sevini kimi əhli-qələm olmadığına görə özümə layiq görməmişəm. Tez bir zamanda onu atmışam. Məktubu bu gün yenidən oxuyanda belə qərara gəldim ki, o, məni əsl məhəbbətlə sevirmiş.

— Yaxşı, bəs evdə saxladığınız qadın necə idi?

— Əla idi. Hər ay ona əlli frank verirdim. Mənim qəyyumum çox xəsis idi, varlanmağımı istəmirdi, mənə deyirdi ki, cavan adamın pulu çox olduqca təkcə özünü yox, başqalarını da məhvə doğru aparır.

— Bəs bu qadının axını nə oldu?

— Nə bilim?.. Yəqin ki, xəstəxanada öldü...

— Oğüst... əgər bu dedikləriniz, doğrudan da, belədirse, siz bunu ürək yanğısı ilə deyərdiniz.

— Həqiqəti bilmək istəyirsinizsə, o, “alicənab bir adama” ərə getdi. Məndən əl çəkəndən sonra ona bir az da cehiz verdim...

— Siz necə də xeyirxahsınız!.. Bəs nə üçün belə qəddar görünmək istəyirsiniz, hə?

— Bəli, mən çox xeyirxaham!.. Bu haqda nə qədər çox düşünürəmsə, həmin qadının məni sevdiyinə indi daha çox inanıram. Ancaq o vaxtlar mən əsl məhəbbət hissinin nə demək olduğunu zahirən ayırd edə bilmirdim.

— Heyif ki, o məktubu gətirməmişsiniz. Qısqanlıq hissi keçirməzdim... Biz qadınlar siz kişillərdən daha həssasiq. Biz məktubun yazılmış tərzindən məktub sahibinin səmimi olduğunu, yaxud yalandan hısslərlə oynadığını dərhal ayırd edə bilirik.

— Bununla belə, siz özünüz də dəfələrlə sarsaq və yelbeyin adamların toruna düşmüşsünüz!

Bu sözləri deyəndə Sən-Kler gözlərini etrusk vazasına zilləmişdi. Onun səsində və gözlərində Matildanın qətiyyən hiss etmədiyi qəzəb hissi vardi.

– Daha bəsdir! Siz kişilər hamınız Don Juan olmaq istəyirsiniz. Sizə elə gəlir ki, başqalarını oynadırsınız, halbuki siz, sizin özünüzdən də əxlaqsız, pozğun olan Don Juanların çənginə keçirsiniz.

– Siz xanımlar son dərəcə həssas hissələrinizlə, elə bilirom ki, səfəh adamı dörd kilometrlik bir məsafədən hiss edirsiniz. Eyni zamanda deyə bilərəm ki, dostumuz, səfəh və yelbeyin Masininin cavan və özü də əzabla ölücəyinə şübhə etmirəm...

– Masini? Ancaq o, bir o qədər də səfəh deyildir və burası var ki, qadınlar da səfəh olurlar axı... İndi gərək Masininin başına gəlmiş bir hadisəni danışam. Ancaq bilmirəm, siz deyin, necə olub ki, bunu indiyə kimi sizə danışmamışam?

– Heç vaxt danışmamışınız, – Sən-Kler titrək səslə cavab verdi.

– Masini İtaliyadan qayıdanda mənə aşiq oldu. O, mənim ərimlə tanış idи. Ərim onu mənə ağıllı və zövqlü bir adam kimi təqdim etdi. Onlar can bir qəlbdə idilər, sanki, bu dünyada bir-biri üçün yaranmışdır. Əvvəller Masini mənə qarşı çox diqqətli idi; o, mənə sulu boyaya ilə çəkilmiş bir neçə şəkil verdi və dedi ki, özünükülərdir. Sən demə, onların hamısını Şrotdan almış... Müsiqi və rəssamlıq haqqında mənimlə elə nəzakətlə danışırkı ki, adamı tamam ovsunlayırdı. Günlərin bir gündündə o, mənə aqlagəlməz məzmunda bir məktub göndərdi. Məktubda kəlməbaşı yazırkı ki, nə bilim, mən Parisin ən nəcib, namuslu qadınıyam... daha nəyəm və məhz buna görə də o, mənim aşiqim olmaq istəyir. Mən məktubu əmiqizim Jüliyə göstərdim. İkimizin də dəlisov vaxtlarımız idи və biz onunla bir zarafat etməyi qərara aldıq. Bir gün bizə çoxlu qonaq gəlmişdi. Masini də onların arasında idи. Əmiqizim dedi: “Mən sizə indi bu gün səhər aldigim eşqnaməni oxuyacağam!” O, məktubu götürdü və hamının qəhqəhesi altında ucadan oxudu... Yazıq Masini!..

Sən-Kler sevincindən qışqırkı və şaqşanaq çəkərək dizlərini qatlayıb yerə çökdü. O, qrafının əlindən yapışdı, onu öpüşlərə və göz yaşlarına qərq etdi. Matildanı təəccüb büründü və əvvəlcə belə başa düşdü ki, Sən-Klerə nəsə oldu. Sən-Kler yalnız bu sözləri deyə bildi: “Məni bağışlayın, bağışlayın məni!”

Nəhayət, ayağa qalxdı. O, sevinc içərisində idi. Sən-Kler bu an Matildanın vaxtilə ona ilk dəfə “mən sizi sevirəm!” dediyi andından da xoşbəxt idi.

O dedi:

- Mən dünyanın ən səfəh və ən günahkar adamıymam. İki gün idi sizdən şübhələnirdim. Şübhələrimi aydınlaşdırmaq məqsədilə sizdən heç bir şey soruşa bilmədim.
- Məndən şübhələnirdin? Axi nədə?
- Oh! Mən bədbəxtəm!.. Mənə demişdilər ki, siz Masinini nə vaxtsa – əvvəllər sevmisiniz... həm də...
- Masini! – qrafını qəhqəhə ilə gülməyə başladı və sonra ciddi görkəm alıb dedi: – Oğüst, mənim haqqımda belə şübhədə olmaq və həmin şübhələri məndən gizlətmək üçün, doğrusu, nə qədər səfəh və ikiüzlü olmaq lazımlımiş?!

Onun gözündən bir damla yaş diyirləndi.

- Yalvarıram, məni bağışlayın.
- Sizi necə bağışlamaya bilərəm, əziz dostum?.. Ancaq hər şeydən əvvəl qoy sizə and içim ki...
- Oh! Mən sizə inanıram, inanıram sizə... mənə heç nə deməyin.
- Ancaq Allah xatırınə, deyin görək, siz bu boş, mənasız düşüncələrinizdə nəyə əsaslanırsınız?
- Heç nəyə... Bu axmaq başımdan savayı heç nəyə... Bir də bu etrusk vazasına... Görüsünüz, mən elə biliirdim ki, bunu sizə Masini vermişdir...

Qrafını zarafatyana çapik çalıb gülə-gülə dedi:

- Mənim etrusk vazam! Mənim etrusk vazam!
- Sən-Kler özünü gülməkdən saxlaya bilmədi, göz yaşlan axıb yanaqlanndan süzülürdü. O, Matildanı qucaqladı və ona dedi:
- Məni bağışlamayınca sizi buraxmayacağam.
- Sizi bağışlayıram, səfehin biri səfəh! – deyərək Matilda onu nəzakətlə öpdü. – Bu gün mən xoşbəxtəm, bax birinci dəfə-dir ki, sizi ağlayan görürəm, ancaq heç ağlıma gəlməzdə ki, siz ağlayarsınız.

Sonra Sən-Klerin qolları arasından çıxaraq etrusk vazasını qapdı və döşəməyə çırpıb çılichkeitli elədi. (Bu, misilsiz və nadir

bir vaza idi. Üzərində üç rənglə Larit ilə Santorun döyüş səhnəsi təsvir edilmişdi¹².)

Sən-Kler bir neçə saat ən xoşbəxt və həm də pərt adam vəziyyətində qaldı.

– Hə, nə oldu? – Rokantən Tortonilər ailəsinə mənsub qəhvəxanada rast gəldiyi polkovnik Bojodən soruşdu, – mənə danışdığını əhvalat, doğrudanmı, olmuş hadisədir?

– Bəli, bu, həqiqətən belədir, mənim əzizim, – polkovnik qəməngin halda cavab verdi.

– Danışın görüm, bu hadisənin axırı nə ilə qurtardı?

– Oh, çox gözəl! Sən-Kler mənə dedi ki, o, əvvəlcə səhv edibmiş və yalnız Temin birinci atəş açandan sonra ondan üzr istəmək niyyətindəymiş. Mən onunla razılaşmaya bilmirdim. Temin püşk atmaq istəyirdi. Sən-Kler təkidi etmişdi ki, birinci Temin atəş açsın. Temin də atdı. Mən Sən-Klerin bir dəfə öz yerində fırıldığını və həmin dəqiqə də palid ağacı kimi yerə sərildiyini öz gözlərimlə gördüm. Onun yerə düşməsi ilə ölməyi bir oldu. Mən ölümcul yaralanan əsgərlər arasında ölməmişdən əvvəl öz yerlərində belə fırılananları dəfələrlə görmüşəm.

Rokantən dedi:

– Bu çox qeyri-adi ölümdür. Bəs Temin sonra nə etdi?

– Belə hadisə vaxtı başqlan nə edirsə, o da elə... O, tapançasını məyus halda yerə tulladı, elə bərk tulladı ki, tətiyi sindi. Bu, Manton fabrikinin istehsal etdiyi ingilis tapançası idi. Bilmirəm Parisdə elə bir silahqayıran vardırmı ki, onun sınmış yerini düzəldə bilsin?

Qrafinya üç il tamam heç kimlə görüşmədi. Yay-qış o, kənddəki malikanəsində olurdu, nadir hallarda otağından çıxırı və ona bir nəfər qadın xidmət edirdi. Həmin qadını onunla Sən-Kler tanış etmişdi, qrafinya hətta onunla da gün ərzində iki kəlmə kəsməzdı. Üç ildən sonra onun əmisi qızı Jüli uzaq bir səyahətdən qayıdır gəldi. O, qapını zorla itələyib açdı və gözlərinə inanmadı; Matilda elə ariqləmişdi ki, bir dəri qalmışdı, bir

sümük... Sağ-salamat qoyub getdiyi qrafinyanın üzünə indi meyit rəngi çəkilmişdi. Jüli onu sonra güc-bəla ilə łyer adalarına, öz hücrəsinə aparır. Qrafinya orada üç-dörd ay içərisində lap əldən düşür... Sonra Matildanı müalicə edən həkim M.-in dediyi kimi, adı ailə fikri onu vərəm xəstəliyinə düçar edir və nəticədə o ölürlər.

MƏHƏBBƏT İLAHƏSİ

Belə məğrur heykəl qoy
lütfkar və mülayim olsun.

Lukian

Kaniqı dağının axıncı aşırımını enirdim. Günəş artıq batsa da, qarşıda uzanıb gedən düzənlilikdə il qəsəbəsinin evləri aydın görünürdü; mən də elə həmin evlərə tərəf irəliləyirdim.

Dünəndən bəri mənə bələdçilik edən katalanlıya dedim:

– Siz, yəqin ki, müsyö dö Peroradın hansı evdə yaşadığınızı bilirsiniz, eləmi?

– Əlbəttə, bilirəm! – o, ucadan cavab verdi. – Onun evini öz evim kimi tanıyıram, hava belə qaranlıq olmasaydı, həmin evi elə buradan sizə göstərərdim. Bu, il qəsəbəsində ən gözəl evdir. Bəs necə, müsyö dö Peroradın pulu var, bəli, özü də oğlunu özündən də varlı birisinin qızı ilə evləndirir.

Ondan soruşdum:

– Bu toy ziyafəti yaxın günlərdə olacaqmı?

– Ləp bu yaxınlarda! Çox güman ki, çalğıçılar artıq təyin olunmuşdur, bəlkə, sabah, nə bilmə, bəlkə də, birisi gün başlanacaq. Ziyafət Püiqariqdə olacaq, çünkü oğlanın sevdiyi qız Püiqariqdəndir. Eh, bir dəm-dəsgah olacaq ki!

Məni müsyö dö Peroradın yanına püiqariqli dostum müsyö dö P. göndərmişdi. Dostumun dediyinə görə, bu, qədim mədəniyyəti dərindən bilən, savadlı, hər bir işdə adamanın hara-yına çatan, qeyri-adi, misli-bərabəri olmayan bir şəxs idi. O, qəsəbədən on lyölk¹³ məsaflədə yerləşən xarabalıqları mənə, yəqin ki, məmnuniyyətlə göstərəcəkdi. Çünkü qədim və orta dövrlərə aid tarixi abidələrlə zəngin olan il qəsəbəsinin ətrafinı gəzmək və məlumat toplamaqda bütün ümidi mi ona bağlamışdım. Ancaq haqqında ilk dəfə bələdçimin mənə danışdığını bu toy ziyafəti bütün planlarımı alt-üst edirdi.

“Mən çağırılmamış qonaq olacağam”, – öz-özümə düşündüm. Ancaq burası vardı ki, orada məni gözləyən olacaqdı. Mənim gəlişimi müsyö dö P. xəbər vermişdi və mən mütləq toya getməli idim.

– Mərc gələk, müsyö, – biz hələ düzənlilikdə yolumuzla irəliləyəndə bələdçim mənə dedi, – bir sıqardan mərc gələk, mən sizin müsyö dö Peroradgildə nə iş görəcəyinizi indidən deyim, razınızımı?

– Bunu bilmək o qədər də çətin deyil, – dedim və ona siqar uzatdım. – Kaniqudan bəri altı lyö yol getdikdən sonra, gecənin bu vaxtında ən böyük işimiz, yəqin ki, şam etmək olacaqdır.

– Burası belədir, bəs sabah?.. Bax mərc gəlirəm ki, siz ilə öz bütünüüzə baxmağa gedirsiniz; yoxsa düz demirəm? Mən bunu siz Serrabona müqəddəslərinin şəklini çəkəndə duydum.

– Büt? Nə büt? Hansı büt? – bu söz məni daha da maraqlandırdı.

– Necə? Sizə Pertinanda danışmadılar ki, müsyö dö Perorad yerin altından necə büt tapıb?

– Bəlkə, siz bişmiş gildən hazırlanmış heykəl demək istəyirsiniz?

– Hər halda, elə demək istəmirəm. Xeyr. Bəli, xalis misdən və hələ desən, ondan böyük sular¹⁴ kəsib hazırlamaq olar. Kilsə zəngi ağırlığında olar. Biz bunu zeytun ağacının altından qazıb çıxartmışıq.

– Onu qazıb çıxaranda siz orada idiniz?

– Bəli, müsyö. M. dö Perorad on beş gün bundan qabaq bize, yəni Jan Kol ilə mənə dedi ki, qoca bir zeytun ağacını kökündən çıxaraq, çünkü həmin ağacı keçən il don vurmuşdu. Bildiyiniz kimi, havalar çox pis keçdi. Hə, işə başladıq, Jan Kol sıdırğı işləyirdi ki, birdən qulağına səs dəydi: zarənq!.. Elə bil, zəng çalırdılar. “Bu nədir belə?” – özüm özümdən soruştum. Biz qazdıq, qazdıq və birdən bir qara əl çıxdı, ölü əlinə oxşayırıldı. Qorxumdan matim-qutum qurudu. Oradan düz müsyö dö Peroradın yanına qaçdım və dedim:

– Müsyö, zeytun ağacının altında ölü basdırıblar. Keşiş çağırmaq lazımdır!

– Nə, ölü? – onu təəccüb bürdü. M. dö Perorad gəldi və torpaqdan bayıra çıxan əli görən kimi: – Əntiqə! Əla! – deyə qışqırdı. Görsəydiniz, deyərdiniz ki, o, dəfinə tapıbdır. Hə, M. dö Perorad əl-ayağa düşdü; gah bellə, gah da əlləri ilə torpağı qazıb atdı, əlləşdi, qurdalandı, düz bizim ikimiz qədər işlədi.

– Sonra nə tapdınız?

– Yekə bir qara qadın... Bədəninin yarısından çoxu çılpaq, özü də xalis misdən... M. dö Perorad bizi dedi ki, bu, bütür, büt pərəstlik dövründən... Büyük Karlıın dövründən, səkkizinci əsrəndən, nə bilim, nə vaxtdan qalır.

– Başa düşürəm nə deməkdir. Yəqin, nə vaxtsa uçulub dağılımış kilsənin yerindən tapılmış bürünc madonnadır.

– Elə özüdür ki var! Bürünc madonna!.. Madonna olsayıdı, mən taniyardım! Ağzımda deyirəm ki, bütür. Bu, onun sıfətinin ifadəsindən bilinir. Büyük, iri ağ gözlərini, sanki, adamın gözlərinə zilləyib. Baxsan, deyərsən ki, elə o da sənə baxır. Ona baxanda istər-istəməz baxışlarını onun baxışlarından yayındınb gözlərini yerə dikirsən.

– Deməli, ağ gözləri var? Yəqin, o gözləri büründlə naxış- layıb işləmişlər. Bu, şübhəsiz, Roma heykəllərindəndir.

– Roma heykəlidir, elədir ki var! Müsyö dö Perorad da onun Roma heykəli olduğunu dedi. Ah! Mən indi görürəm ki, siz də onun kimi alımsınız.

– Bütövdürmü? Yaxşı qalıbdır mı?

– Oh! Müsyö, salamatdır, əyər-əskiyi yoxdur. Bu tapdığımız bələdiyyə idarəsində saxlanılan Lui-Filippin naxışlı, gipsdən tökülmüş büstündən daha gözəl və daha yaxşı qalıbdır. Bütün bunlara baxmayaraq, bu bütün sıfəti, nəsə, mənim xoşuma gelmir. Pis, sərt sıfəti var... Özü də elə pis adama oxşayır ki...

– Pis! O, sizə nə pislik edibdir ki?

– Düzünü axtarsan, mənə heç bir şey. Eşidin, görün bir nə oldu! Biz dördümüz də həmin bütü ayaq üstə qaldırmaq üçün işə başladıq. Bir toyuq qədər gücü olmasına baxmayaraq, müsyö dö Perorad da ipdən yapışmışdı və o da çəkirdi. Çox çətinliklə onu dikəldib ayaq üstə qoymuşdum. Əlimi atıb yerdən bir saxsı parçası götürmüştüm və istəyirdim onun ayağının altına qoyam

ki, düz dursun, birdən: taraqq! Bir də gördüm ki, heykəl tirtap uzandı. “Özünü gözlə!” – mən qışqırdım, ancaq mənim qışqırmağım nəsə gec oldu, çünki Jan Kol macal tapıb ayağını çəkə bilməmişdi...

– O yaralandı?

– Yazığın ayağını tamam üzüb saldı! Vay-vay! Yaziq! Onu belə görəndə cin vurdu başıma. Əlimdəki toxu ilə bir istədim bütü vurub sindirəm, ancaq M. dö Perorad məni tutub saxladı. O, Jan Kola pul verdi, əhvalatın iki həftə bundan əvvəl olmasına baxmayaraq, Jan Kol hələ də yorğan-döşəkdədir, elə indi də yatır və həkim deyir ki, daha bundan ona ayaq olmaz, bu ayaqla o birisi ayağı kimi yeriyə bilməz. Çox təəssüf! O, yoldaşlar içərisində ən yaxşı qaçan idi, futbol oyununda da müsyö dö Peroradin oğlundan sonra ən mahir, fəndgir oyunçu idi. Məsələ burasındadır ki, M. Alfons dö Perorad – M. dö Peroradin oğlunu deyirəm, çox məyus olmuşdu, çünki o, Jan Kol ilə birlikdə oynamağı sevirdi. Onların oyununa baxanda adama ləzzət verirdi; ikisi birlikdə oynadı ey, top yerə düşməzdi: tap-tap!

Belə səhbətlərə yolumuza nərdivan salıb il qəsəbəsinə daxil olduq və çox çəkmədi ki, mən M. dö Peroradin hüzurunda hazır oldum. Bu, alçaqboy, hələ də canısu, cəld, sir-sifətinə kirşan çəkilmiş gümrah, sağlam və ehtiraslı bir kişi idi. M. dö N.-in məktubunu açmamışdan əvvəl o, məni hər cür yemək düzülmüş stolun başında oturtdı və indiyə kimi alımlarımızın laqeydiliyi üzündən tarix boyu unudulub yerin altında qalan Russiyan qraflığını çəkib üzə çıxaracaq bir arxeoloq kimi məni ogluna və arvadına təqdim etdi.

Böyük ləzzətlə yeyə-yeyə – çünki heç bir şey təmiz dağ havası kimi adamı iştaha gətirməz – düşdüyüm evin adamlarına diqqət yetirirdim. Mən M. dö Perorad haqqında artıq danışmışam. Bunu da əlavə etməliyəm ki, o, son dərəcə cəld idi. O danışır, yeyir, oturduğu yerdən dik qalxıb qonşu otaqdakı kitabxanasına qaçır, kitab gətirir, səhifələrindəki yağılı boyan ilə çəkilmiş qrafürlərə mənə göstərir və şərab süzürdü. İki dəqiqə yerində rahat oturmurdı. Katalan camaatinin əksəriyyəti kimi qədərindən artıq kök olan, artıq qırıx yaşını keçmiş arvadı mənə

bütün hərəkətləriylə əsl əyalət, kənd arvadı təsiri bağışlayırdı. Arvad yalnız ev işləri ilə məşğul olmasına baxmayaraq, o, yenə mətbəxə qaçdı, çoxlu göyərçin kəsdirdi, yağda qızartdı, nə bilim, neçə qab mürəbbə açdı. Stolun üstü bir anda ləzzətli yeməklərlə, içki ilə doldu. Əgər süfrəyə qoyulmuş təamlardan doyunca yeməyim bir yana dursun, hamısının yalnız dadına baxsaydım, yəqin ki, qarnım partlardı. Bununla belə, qarşıma tutulan xörək dolu boşqabdan imtina etdikdə evin adamlarından üzr istəməli olurdum. Qorxurdular ki, ildə mən özümü yaxşı hiss etmərəm. Əyalətdə əyləncə o qədər azdır ki... parisililər də ki, bilirsiniz də, ərköyündürlər!

Valideynlərinin narahat olduqları, tez-tez içəri girib-çıxdıqları bir vaxtda M. Alfons dö Perorad yerində mixlanıb qalmış nəzarətçini xatırladırdı. Bu, iyirmi altı yaşında hündürboy, qədd-qamətli, sıfətdən yaraşıqlı cavan bir oğlan idi. Boyu və bədən quruluşu onun bu yerlərdə adlı-sanlı lapta¹⁵ oynayan olduğunu sübut edirdi. Həmin gecə o, qəşəng geyinmişdi... Lap elə "Modalar jurnalı"nın son nömrəsindəki şəkillərdəki kimi... Ancaq mənə elə gəlirdi ki, əynindəki palтарları onu sixır. Qaməti düzümdüz idi, elə bil, şış udmuşdu, otərəf-butərəfə dönəndə bütün bədənini döndərirdi. Onun iri, görünür, açıq havada çox olduğundan mis rənginə çalan əlləri və qısa dırmaqları əynindəki geyimi ilə qəribə ziddiyət təşkil edirdi. Bu əllər, əslində, bir modabaz köynəyinin qollarından çıxmış zəhmətkəş əlləri idi. Bununla belə, o, məni Parisdən gələn bir adam kimi başdan-ayağa çox maraqla süzdü. Bütün gecə ərzində tək birçə dəfə mənimlə kəlmə kəsdi, dediyi də bu oldu ki, mən saatimin qayışını haradan almışam.

Şam qurtarhaqurtarda M. dö Perorad mənə dedi:

— Hə, deməli, belə! Mənim hörmətli qonağım, indi ki mənim qonağıınız, deməli, mənim ixtiyarımızsınız. Nə qədər ki bizim dağlarda olan görməli yerlərin hamısını görməmişiniz, sizi heç bir yərə buraxdı yoxdur. Gərək bizim Russiyonu yaxşı-yaxşı gəzib tanıyasınız və onun əsl qiymətini, nəyə layiq və qadir olduğunu özünüz söyləyəsiniz. Ancaq sizə göstərəcəyimiz şeylərə şübhə etməyəsiniz. Finiklyalıların, ərəblərin, bizan-

İliların abidələrinin hamisini, böyükündən kiçiyinə qədər, öz gözlərinizlə görəcəksiniz. Mən sizi hər yerə aparacağam, kiçik bir kərpici də sizdən əsirgəməyəcəyəm.

Aramsız öskürək onun sözünü yarımcıq kəsdi. Mən bu fürsətdən istifadə edib ona dedim ki, ailəsi üçün xoş bir məqamda qiymətli vaxtını almaqla onu narahat edəcəyəm. Əgər dostum mənim gəzintilərim barəsində qiymətli məsləhətlərini əvvəlcə-dən mənə deyərdi, onu məni müşayiət etməkdən azad edərdim.

– Hə, siz, deyəsən, axı bu oğlanın toy məclisindən danışmaq istəyirdiniz? – o, mənim sözümü kəsdi. – Boş şeydir! Bu işi birisi günə də saxlamaq olar. Siz də bizim ailə ilə birlikdə toyu yola salarsınız. Toy sadə olacaqdır, çünki qız ona miras qoyub gedən xalasına hələ də yas saxlayır. Buna görə də nə bal, nə də təntənəli ziyafət... heç nə olmayıacaq. Təəssüf. Heç olmasa, bizim katalanlı qızların toylarda necə oynadıqlarını görərdiniz. Onlar gözəldirlər və mənim Alfonsunun toyu belə keçirmək üsulu, bəlkə, sizin də xoşunuza gəldi! Məsəl var, deyərlər: toy toyu gətirər... Həftənin şənbə günü cavanların toyu qurtarır. Mən də azadam və bundan sonra yola düşərik. Əyalət toyunda sizi darıxdıracığımı görə – əgər, doğrudan da, belə olarsa – indidən üzr istəyirəm. Çünki təntənəli ziyafətlərdən bezmiş bir parisli üçün əyalət toyu nədir ki axı... Özü də nə toy, rəqsı yox... Buna baxmayaraq, siz təzəgəlini görəcəksiniz, təzəgəlini... Bu haqda fikrinizi sonra deyərsiniz. Burası da var ki, siz ağır və ciddi adamsınız, qadınlara gözünüzün ucu ilə də baxmırınsınız. Mən sizə daha yaxşı şəylər göstərəcəyəm. Nəsə yaxşı bir şey görəcəksiniz! Sabah üçün sizə heç gözləmədiyiniz bir möcüzə hazırlamışam.

– İlahi! – Üzümü ona tutub dedim, – evdə xəzinən olsun, amma heç kimin ondan xəbəri olmasın?! Çətin məsələdir. Deyəsən, mənim üçün hazırladığınız “möcüzəni” təsəvvür edi-rəm axı!.. Əgər söhbət tapdıığınız heykəldən gedirsə, bələdçi-min dillindən eşitdiyim təsvirə görə, sizdən mənim gözlədiyim möcüzəyə dəyməz; o, olsa-olsa, həmin şeyə heyrətlə baxmaq üçün məndə yalnız maraq oyada bilər.

— Ah! Deməli, o, mənim bütün barədə sizə danişib, mənim Tür İlahəm... başqa cür adlandırırlar... Hə, indi ki belə oldu, sizə bu barədə heç nə demirəm. Sabah gündüz onu özünüz görəsiniz və özünüz deyərsiniz ki, həmin bütə şah əsər deməkdə mən haqlıyam, yoxsa yox. Lənət şeytanal Siz məqamında gələ bilmədinizi! Onun üstündə yazılar var ki, Allahın savadsız, cahil bəndəsi olan mən də onu öz bildiyim kimi izah edə bilirəm. Siz isə Parisdən gəlmış alımsınız!.. Bəlkə də, mənim şərhim sizə gülünc göründü... Məsələ burasındadır ki, bütün bunları sizə danişan mən, əyalətdə qədim, antik şeylərin bilicisi kimi bir yazı da yazmışam. Mətbuatda dərc etdirmək istəyirəm. Onu siz özünüz mənim yanımда oxusaydırınız və səhvərimi düzəltəcəyiniz, ümid edirəm ki... məsələn, mən bilmək istərdim görüm siz büstün kürsülüklük, dayaq deyilən hissəsində yazılmış “Cave” sözünü necə tərcümə edərdiniz?.. Burası da var ki, sizdən hələlik heç nə soruşmaq istəmirəm, sualları sonraya saxla-yıram. Sabaha qədər! Bu gün Məhəbbət İlahəsi haqqında daha kəlmə də kəsməyək!

Arvadı dilləndi:

— Bütü öz yerində rahat qoysan, Perorad, çox yaxşı iş görmüş olarsan. Başa düşməlisən ki, sən müsyönün yeməyinə mane olursan. İnan ki, müsyö Parisdə sənin tapdığın heykəldən daha gözəllərini görmüşdür, Tüllri sarayında onlarca eləsi vardır, özləri də bürüncdən, sənin tapdığın kimi.

— Bax bu, cəhalətdir, əyalətin böyük cəhaləti! — M. dö Perorad arvadının sözünü yarımcıq kəsdi. — Çox gözəl, füsunkar, antik bir heykəli Nikola Küstünün bayağı heykəlləri ilə müqayisə etmək?! Mənim evdar qadının allahlardan hörmətsizliklə danişir. Təsəvvür edirsinizmi, mənim arvadım istəyir ki, məni tapdığım heykəli əridib ondan bizim kilsə üçün zəng düzəldirim. Bu isə onun xaç anasına çevrilisin! Klassik yunan heykəltəraşı Mironun şah əsəri kimi!

— Şah əsər! Şah əsər! O özü gözəl şah əsər yaradıb. Zarafat deyil, kişinin hələ ayağını da sindirib.

— Arvad, görürsənmi? — M. dö Perorad ötkəm səslə dilləndi və bəzəkli, güllü corablı sağ ayağını arvadına uzatdı. — Əgər

mənim gözəllik ilahəm bax bu ayağımı sindirsayıdı, uf da deməzdim..

— İlahi! Perorad, dilin necə gəlir bu sözləri deyirsən? Allaha şükür ki, kişi sağ-salamatdır!.. Bunu da deyim ki, bədbəxtlik gətirən belə bir heykələ baxmağa ürək eləmirəm. Yaziq Jan Kol!

— Məhəbbət İlahəsi onu yaralayıb, — M. dö Perorad şaqqa-naq çəkdi, — eşqə mübtəla olan bir səfəh özü-özündən şikayət-lənir. Yəni: məhəbbət sevdasına düçər olmayan varmı?

Latın dilini fransız dilindən yaxşı bilən müsyö Alfons mənalı baxışla gözünü qiydı və diqqətlə mənə baxdı; sanki, məndən soruşdurdu: “Bəs siz necə, a parisli, siz məhəbbət sevdasının nə demək olduğunu başa düşürsünüzmü?”

Şam yeməyi qurtardı. Bir saat olardı ki, süfrənin başında oturub xörəyin üzünə baxırdım, yemirdim, yorulmuşdum və məni tez-tez tutan əsnəməyi gizlədə bilmirdim. Bunu əvvəlcə madam dö Perorad gördü və artıq yatmaq vaxtı olduğunu xatırlatdı. Ev sahiblərinin məndən tez-tez üzr istəmələrindən gecəni narahat yataqda keçirəcəyimi hiss edirdim. Axı bura Paris deyildi. Əyalət yerlərində hər şey ürəyincə olmur. Russiyonlulara güzəştə getmək lazımdır. Dağ yolları ilə bir bu qədər yol getdikdən sonra bir dəstə küləşin mənim üçün çox rahat yer olacağını ağlıma gətirməzdim; məni kasib komalarında ürəkləri istədikləri kimi qəbul edə bilmədikləri üçün məndən üzr istəyirdilər ki, onları bağışlayım. Nəhayət, M. dö Peroradin müşayiəti ilə mənim üçün ayrılmış otağı qalxdım. Yuxarı pillələri taxtadan düzəldilmiş pilləkən dəhlizin ortasına çıxındı. Otaqlardan bir neçəsinin qapısı həmin dəhlizə açılırdı.

Ev sahibi mənə dedi:

— Sağ tərəfdəki otağı gələcək gəlinimiz madam Alfons üçün ayırmışam. Sizin indi yatacağınız otaq isə həmin otaqla üzbəüz, dəhlizin qurtaracağındakı otaqdır. Siz bilirsinizmi kl, — o, səsinə inca ahəng vermək istəyirmiş kimi əlavə etdi, — təzəbəylə gəlini ayırməq lazımdır?! Evin bir başında siz olacaqsınız, o biri başında isə onlar.

Biz içərisində hər cür avadanlığı olan bir otağa girdik. Orada gözümə ilk dəyən uzunluğu yeddi, eni altı futluq¹⁶

çarpayı oldu; elə uca idi ki, üstünə qalxmaq üçün ayağının altına gərək dolabça qoyaydın. Qənddanın qəndlə dolu, odekolon şüşələrinin bəzək stolunun üstündə yerli-yerində olduğunu görüb arxayınlasdıqdan sonra ev sahibi zəngin harada yerləşdiyini göstərdi, sonra “Gecəniz xeyrə qalsın!” deyib məni tək buraxdı.

Pəncərələr bağlı idi. Soyunmamışdan qabaq gözəl gecənin təmiz havasını uzun-uzadı şam yeməyindən sonra ciyərlərimə çəkmək üçün pəncərələrdən birini açdım. Günüñ hər vaxtında füsunkar görkəmi ilə adamı valeh edəri, mənə dünyanın ən gözəl dağı kimi görünən Kaniqu dağı bu gecə xüsusilə gözəl idi. Dağın valehedici siluetinə diqqətlə tamaşa etmək üçün bir neçə dəqiqə yerimdəcə donub-qaldım; pəncərəni örtməyə hazırlaşirdim ki, gözlərim istər-istəməz aşağı zilləndi və on beş-iyirmi addımlıq məsafədə pyedestal üzərində bir heykəl gözlərimə sataşdı. Heykəl kiçik bağçanı geniş dördkünc meydançadan ayıran, yaşılıqla əhatə olunmuş guşəyə qoyulmuşdu; həmin meydançanın uşaqların top-top oynadıqları meydança olduğunu sonralar öyrəndim. Bu bir tıkə yer M. dö Peroradın oğlunun təkidiylə top oyunu üçün uşaqların istifadəsinə verilmişdi. Dayandığım məsafədən heykəlin duruşunu təyin etməkdə çətinlik çəkirdim. Mən yalnız onun hündürlüyünü özlüyümdə gözəyari götürür-qoy etdim. Mənə elə gəldi ki, boyu təxminən altı fut olardı. Elə bu anda topla oynayan uşaqlardan iki dəcəli oyun meydançasını keçib gedirdi, onlardan hansısa Russiyon mahnısı “Yanar dağlar”ı fıştıraqda çalırdı. Onlar heykələ baxmaq üçün dayandılar. Biri lap ucadan katalanca danışındı. Mən əvvəllər Russiyonda xeyli yaşadığımından indi onun nə dediyini təxminən başa düşürdüm.

– Hə, sən buradasan, pozğun! (Onun katalanca dediyi ifadə daha pis səslənirdi.) Yenə buradasan! – dedi. – Jan Kolun ayağını sən sindirmişən! İxtiyarım çatsa ha, vallah, sənin boynunu sindiraram!

– Bah! Nə ilə? – o birisi cavab verdi. – O, misdəndir, elə bərkdir ki, Etyenin biçağının ağızını sindirdi; Etyen biçaqla onu kəsmək istəyirdi. Bu, büt pərəstlik dövründən qalma mislər-

dəndir, dünyada ən möhkəm misdir, onun möhkəmliyini heç özüm də bilmirəm nə ilə müqayisə edim.

– İskənəm yanımda olsayı (görünür, o, çilingər şagirdimiş), onun iri, ağ gözlərini oyub tökərdim – badam dənəsindən ləpəni çıxardığım kimil! Bunun gözlərindəki gümüş yüz suya dəyər.

Onlar heykəldən aralanaraq bir xeyli getmişdilər.

“Çilingərlər”dən yaşça böyüyü birdən ayaq saxlayaraq dedi:

– Gərək bütə “gecən xeyrə qalsın” deyim.

O, aşağı əyildi və yerdən daş götürdü, qolunu yellədib atdığını gördüm. Bürünc heykəldən cingiltili səs qalxdı. Elə həmin anda “çilingərin” əlini aparıb başını tutduğunu gördüm. O aşğıdan qışqırkırdı:

– Heykəl həmin daşı tutub geri, özümə atdı.

Və mənim dəcəllərim götürüldülər. Yəqin ki, atılan daş metal heykələ dəyib geri sıçramış və gözəllik ilahəsini təhqir etməyə cürət edən bu əcaib uşağı cəzalandırılmışdı.

Mən ürəkdən gülərək pəncərəni örtdim.

– Məhəbbət ilahəsi bir vəhşinin də cəzasını verdi!

Kaş qədim abidələrimizi korlayanların hamısının başı bu uşağıın başı kimi yarılaydı! Belə bir xeyirxah arzudan sonra yuxuya getdim.

Yuxudan oyananda hava tamam işiqlaşmışdı. Çarpayımın yanında bir tərəfdə M. dö Perorad, o biri tərəfdə isə onun arvadının göndərdiyi, əlində bir fincan şokoladlı qəhvə tutan xidmətçi dayanmışdı.

– Hə, qalxmaq vaxtıdır, parisli qonaq! Ay paytaxtda yaşıyan tənbəllərl – mən tez-tez geyinəndə ev yiyəsi belə deyirdi.

– Saat səkkizdir, sizsə hələ də yatırsınız. Mən saat altıdan durmuşam, üç dəfə yanınızqa qalxmışam. Ayaqlarımın ucunda qapıya yaxınlaşmışam ki, görüm yuxudan durmusunuz, yoxsa yox. Sakitlikdir, həyat əlaməti yoxdur. Heç səs-səmiriniz də gəlmir. Sizin bu yaşınızda çox yatmaq ziyandır. Siz mənim Məhəbbət ilahəmi də hələ görməmisiniz! Hə, bu bir fincan şokoladlı, əsl Barselona qüvvəsini götürün, bir içən görüm! Xalis qaçaqmalıdır!.. Bu şokoladdan Parisdə yoxdur! Özünüzə güc

toplayın, mənim Məhəbbət İlahəmlə üzbüüz dayananda, bili-rəm, sizi ondan ayırməq mümkün olmayacaq.

Beş dəqiqədən sonra hazır oldum: yəni üzümü tələmtələsik qırxmışdım, pencəyimdəki düymələrin bəzisini düymələməmişdim. Şokoladlı qəhvəni buğlana-buglana, isti-isti içdiyimdən ağızımı yandırdım. Bağçaya endim və özümü füsunkar, gözəl bir heykəlin qarşısında gördüm.

Bu, həqiqətən, əsl Məhəbbət İlahəsi idi; özü də həddindən artıq gözəl idi. Bədəninin yuxarı hissəsi çıpaq idi, sanki, ulu babalarımız – əcdadlarımız, sadəcə olaraq, öz müqəddəs səcdəgahlarını təsvir etmişdilər. Sağ əli sinəsi bərabərində yuxarı qalxmış, əlinin içi döşünə tərəf çevrilmişdi. Baş, şəhadət, orta barmaqları açıq, adsız barmaqla çəçələ barmağı azacıq qatlanmışdı. O biri əli ombasına yaxınlaşdırılmış, bədəninin aşağı hissəsini örtən parçanı tutmuşdu. Bu heykəlin pozası italyanların "Morra" oyunundakı oyunçunu xatırladırdı ki, bunu heç mən də bilmirəm nə üçün "Germanikus" adlandırmışlar. Bəlkə, sənətkar "Morra" oynayarı İlahəni təsvir etmək istəmişdir, nə biləsən?! Hər halda, bu Məhəbbət İlahəsinin bədəni kimi gözəl, nöqsansız bir vücud təsəvvür etmək mümkün deyildir. Onun sıfətinin cizgilərindən zərif, incə, tül geyimli qırçınlardan qəşəng, cazibədar heç nə ola bilməzdi. Mən Roma imperiyasından daha sonrakı əsər aid bir əsər görmək arzusundaydım, indi isə budur, heykəltəraşlıq dövrünün ən yetkin vaxtında yaradılmış bir şah əsər mənim qarşımıda dayanmışdı. Məni xüsusilə valeh edən onun son dərəcə gözəl bədən quruluşu idi, elə bil, naturadan işlənmişdi. Doğrusu, təbiətin belə varlığı yaratmağa qadir olduğu da şübhəlidir.

Alnında yuxarıya qatlanmış saçları, ehtimal ki, nə vaxtsa qızilla zərlənibmiş. Balaca başı, bütün yunan heykəllərində olduğu kimi, azacıq qabağa əyilmişdi. Sıfətinə gəldikdə isə onun qəribə, ecazkar ifadəsini mən heç vaxt təsvir edə bilməyəcəyəm, çünkü elə işlənmişdi ki, xatırladığım antik heykəllərdən heç birisinə bənzəmirdi. Bu heç də yunan heykəltəraşlarının sıfətin bütün cizgilərinin tamam hərəkətsiz fonunda verdikləri sakit və əzəmətli baxış deyildi. Burada, əksinə, mən təəccübə

məkrin kinə çevrilməsinə, sənətkarın belə bir hissi özünəməx-sus cizgilərlə və həm də böyük ustalıqla işlədiyinə diqqətlə tamaşa edirdim. Bütün bu cizgilər bir qədər ziddiyətlə verilmişdi: gözlər azca qıçılmış, ağız cəhənglərə qədər yuxarı gərilmış, burun pərələri azacıq şışmışdı. Son dərəcə gözəl olan bu üzdə kinayə, nifrat və qəddarlıq oxunurdu. Doğrudan da, mən bu füsunkar heykələ nə qədər çox baxırdımsa, belə ilahi gözəlliyyin rəhmətsizlikə bir yerə sığa biləcəyini bir o qədər dərindən hiss edirdim.

M. dö Perorada dedim:

– Göylərin belə bir qadını yarada bilməsi üçün əgər bu heykəlin qəlbini nə vaxtsa mövcud olmuşdursa – buna isə şübhə edirəm – onda onu sevənlərə mən ürəkdən acıyıram. O, aşiq-lərin nakam öldüyüünü görərkən, yəqin ki, sevinmişdir. Onun sıfətinin ifadəsində nəsə bir amansızlıq da vardır, bununla belə, mən bu qədər gözəl bir vücud görməmişəm.

– Bu Məhəbbət İlahəsi xəyalən öz aşiqinə bağlanmışdır!

– M. dö Perorad mənim sevincimə şərik olaraq dilləndi.

İllər keçdikcə ruzigarın əli ilə tünd-yaşıl rəngə boyanmış bu heykəllə gümüşdən tökülmüş bu parlaq gözlər arasındaki zid-diyyət daha qabarıq nəzərə çarpırdı. Bu parlaq gözlər həqiqəti, həyatın özünü xatırladan bir xülyaya bənzəyirdi. Bələdçimin dediyi sözlər yadına düşdü: doğrudan da, bu heykəl ona baxanların gözlərini aşağı dikməyə məcbur edir. Doğrudan da, bu, təqribən düz idi və mən bu bürünc heykəl qarşısında özümü narahat hiss etdiyimdən özümə qarşı daxilimdə qəzəb baş qaldırırdı.

– İndi isə heykəlin bütün incəliklərinə, hissələrinə heyran olan ey mənim antik şeylər bilicim və həmkarım, zəhmət olma-sa, icazənizlə bir elmi konfrans açaqq. Hə, indiyə kimi diqqət yetirmədiyimiz bu kitab haqqında nə deyə bilərsiniz?

O, heykəlin kürsülüyüünü mənə göstərdi, mən orada bu sözləri oxudum: **CAVE AMANTEM**.

– Buna nə sözünüz var, ay alım kişi?! – M. dö Perorad əllə-rini ovuşduraraq məndən soruşdu. – Baxaq görək, bu **CAVE AMANTEM** sözlərinin mənası haqda eyni fikrə gələ bilərikmi?

– Onun iki mənası var, – cavab verdim, – birinci mənasını belə tərcümə etmək olar: “Səni sevənlərdən özünü gözlə, aşiq-lərdən ehtiyatlı ol!” Ancaq bu halda əmin deyiləm: *CAVE AMANTEM* əsl latin dilidirmi? Bunu deyən qadının üzünün iblisanə ifadəsinə diqqət edərkən mən o saat belə qənaəət gəlirəm ki, sənətkar məhz tamaşaçını, yəni buna baxan adamı sıfətdəki dəhşətli gözəllikdən qorumaq istəmişdir. Mən bunu belə tərcümə edərdim: “Əgər qadın səni sevirsə, özünü ondan gözlə!”

– Hm!.. Bəli, bu məna daha çox ağlabatandır. Ancaq bu, sizin də ürəyinizcə olmaz, mən birinci tərcüməni üstün tuturam, bunu mən elə belə də şərh edəcəyəm. Siz Məhəbbət İlahəsinin aşiqinin kim olduğunu bilirsinizmi?

– Çoxlan onu sevib.

– Bəli. Ancaq birincisi Vulkan olub. Od Allahı! Bəlkə, sənətkar belə demək istəyib: “Bütün gözəlliynə və məgrurluğuna baxmayaraq, səni, heç olmasa, bir dəmirçi, topal bədheybətin birisi sevəcəkmi?!” Nazlı-qəmzəli qızlar üçün bu, böyük ibrət dərsidir, müsyö!

Bu izahat mənə o qədər süni göründü ki, təəccübümü gizlədə bilmədim, dodaqlarım qaçıdı.

– Bu latin dili çox yiğcamdır, – mən əntiqə şeylər həvəskarı olan bu dostumun mübahisəsindən yaxa qurtarmaq məqsədilə eyham vurdum və heykələ daha diqqətlə baxmaq üçün bir neçə addım geri çəkildim.

– Bir dəqiqəliyə, həmkar! – M. dö Perorad əlimdən tutub məni saxladı, – siz hələ bir şeyi görməmisiniz! Başqa bir kitabə də var. Heykəlin allığıının üstünə çıxın və sağ əlinə baxın. – Bu sözləri deyərək o, mənə qalxmaqdə kömək etdi.

Heç nədən çəkinmədən Məhəbbət İlahəsinin boynuna sanlıdım və bununla hər şeyə adət etməyə başladım. Bir anlığa sıfətinə baxdım və o, daha gözəl göründü. Az sonra isə heykəlin qolunun yuxan hissəsində yazılmış sözlər gözünmə dəydi. Mənə elə gəldi ki, bu sözlər nəsə qədim bir əlyazmadır. Orada nə yazılıdığını güc-bəla ilə höccələdim, hərf-hərf oxudum; bununla belə, hərfləri necə oxuyurdumsa, müsyö dö Perorad da hər bir hərəkətimi, hətta səsimi belə təkrarlayır, məni təqlid edirdi.

*VENERI TURBUL...**EUTYCHES MYRO**IMPEIO FECIT*

Birinci misranın “turbul” sözündən sonra mənə elə gəldi ki, nəsə yenə bir neçə hərf varmış və həmin hərflər sonralar pozulub, ancaq “turbul” çox aydın oxunurdu.

— Bu da bir mənə kəsb edir? — ev sahibi şən halda, ancaq bic-bic gülümsəyərək məndən soruşdu, çünkü düşündürdü, həm də əmin idi ki, mən bu “turbul” ifadəsinin öhdəsindən asanlıqla gələ bilməyəcəyəm.

Ona dedim:

— Burada bir söz var ki, mən hələ də başa düşə bilmirəm, qalanı isə asandır: Evtikes Miron bunu Məhəbbət İlahəsinə onun əmrinə görə hədiyyə etmişdir.

— Çox gözəl. Bəs bu “turbul” sözünü nə edək? Bu “turbul” nə olan şeydir, axı bunu necə qanaq?

— “Turbul” məni çox çətinliyə salır. Məhəbbət İlahəsinə uyğun gələn əlamətləri düşünüb tapmağa çalışıram ki, həmin əlamətlər sırrı açmaqda mənə kömək etmiş olsun. Bura baxın görünüm, bəs siz özünüz bu turbulent haqqında nə deyərdiniz? İztirab çəkən, içindən yanıb-yaxılan, qəzəbli Məhəbbət İlahəsi... Görürsünüz ki, onun sıfətinin belə kinli, acıqlı ifadəsi məni həmişə düşündürür, turbulent Məhəbbət İlahəsi üçün o qədər də pis epitet deyildir, — təvazökarlıqla əlavə etdim, çünkü öz izahatım özümü də bir o qədər qane etmirdi.

— Məhəbbət İlahəsi bir yerdə qərar tutmur! Məhəbbət İlahəsi haray-həşir qopanır! Ah! Deməli, belə düşünürsünüz ki, mənim Məhəbbət İlahəm məclis gözəlidir? Bu belə deyildir, müsyöl! Bu Məhəbbət İlahəsi mədəni İlahədir! Ancaq sizə bu “turbul” sözünü elə indi, lap elə bu saat izah edəcəyəm... Onda, heç olmasa, söz verin ki, təəssüratım neçə ki çap olunmayıb, bu kəşfim barədə heç yerdə danışmayacaqsınız. Məsələ burasındadır ki, yeni tapıntıını özümə şöhrət sayıram. Siz də bizim kimi kasib əyalət adamları üçün bu boyda xırmandan, heç olmasa, bir başaq gərək qoyasınız qalsın, hamısını aparmayasıınız. Siz, onsuz da, varlı-karlısınız, cənab parisli alımlər!

Heykəlin bünövrəsinin üstündən əyilib gözlərimi zilləyərək baxdığım yerdən qımäßigdanmadan mən ona təntənəli surətdə söz verdim ki, onun kəşfini oğurlamaq üçün ömrümdə belə ləyaqətsizlik etmərəm.

– *Turbul...* müsyö, – məndən başqa kimsə eşitməsin deyə o, mənə daha da yaxınlaşdı və səsini qısaraq dedi: – Bunu bir *Turbulnerae* oxuyun görüm!

– Mən bunu o qədər də yaxşı başa düşmürem.

– Yaxşı fikir verin, görün nə deyirəm. Buradan dörd-beş kilometr aralı dağın ətəyində Bulterner adında bir kənd var. Bu söz, yəni “Bulterner” latin dilində olan *Turbulnerae*-dən törəmə sözdür. Bu isə həmin sözün dəyişilmiş variantlarından başqa bir şey deyil. Bulterner, müsyö, qaraçı şəhəri olub. Bu fikrə mən həmişə şübhə ilə yanaşmışam, çünki əlimdə əsaslı dəlil-sübut olmayıb. Dəlil, bax, indi elə bu özüdür. Bu Məhəbbət İlahəsi Bulterner qəsəbəsinin yerli səcdəgahı olub. Elə indicə sübut etdiyim qədim mənşəli “Bulterner” sözü isə çox vacib bir məsələni sübut edir; iş burasındadır ki, Bulterner qaraçı şəhəri olmamışdan əvvəl finikiyalıların şəhəri olub.

Mənim təəccübüməndən istifadə edib nəfəsini dərmək üçün o, bir anlığa söhbətini kəsdi. Gülməyimi güclə saxladım.

Sonra o, sözünə davam etdi:

– *Turbulnerae* xalis Finikiya sözüdür, *Turu sur* kimi oxuyun, *Tur və sur* eyni sözlərdir, elə deyilmə? Finikiyadakı Tır şəhərinin adıdır. Bunun məna kəsb etdiyini sizə deməyə ehtiyac duymuram, onsuz da bilirsınız. *Sur* isə *Bul* deməkdir; *Bul, Bel, Bül* isə tələffüzdə olan cüzi fərqlərdir. Neraya gəlinə, bu, məni bir az çətinliyə salır. Bu anlayışa münasib Finikiya sözü tapa bilmədiyimdən inamlı deyə bilərəm ki, bu neros yunan sözü olub, nəmişlik, bataqlıq mənasını verir. Deməli, *Nera* iki sözün birləşməsindən əmələ gəlmışdır. Bunu sübut etmək, yəni neros sözünə haqq qazandırmaq üçün mən Bulternerdə dağlardan axıb gələn çayların necə üfunətli bataqlıqlar əmələ gətirdiyini sizə göstərəcəyəm. Başqa tərəfdən isə, *Nera*, yəqin ki, *Turbul* qəsəbəsində nəsə xeyirxah bir iş görmüş Akvitaniya prefekti Tetrikin arvadı *Nera Pivezüvyanın* şərəfinə çox-çox sonralar

artırılmışdır. Ancaq bataqlıqlara görə mən *neros* mənşeyini üstün tuturam.

Özündən razı halda o, bir çimdirik tütün götürdü və burnuna çəkdi.

— İndi gəl finikiyalıları bir kənara qoyaq və kitabəyə qayıdaq. Deməli, mən belə tərcümə edirəm: “Bu heykəli öz işi kimi Miron, bulernerli Məhəbbət İlahəsinə onun əmrinlə ithaf edir.”

Bu etimologyanın tənqidindən imtina etdim, ancaq mən də, öz növbəmdə, bu sözün haradan keçib gəldiyini sübut etmək istədim və ona dedim:

— Buradaca dayan, müsyö. Miron kiməsə əsər həsr etmişdir, ancaq heç ağlım kəsmir ki, bu heykəl onun işi olsun.

— Necə yəni? — o qışkırdı. — Miron məşhur yunan heykəltəraşı deyildi? İstedad o nəsildə ola bilər ki, əbədi qalsın. Bu heykəli isə, yəqin, onun törəmələrindən biri işləmişdir. Başqa cür ola bilməz, daha bundan aydın nə ola bilər?!

— Ancaq, — etirazımı bildirdim, — mən onun qolunun üstündə bir deşik görürəm; mənə belə gəlir ki, bu qola nə vaxtsa nə isə bağlayıblar; məsələn, bədbəxt Miron günahı yüngüləşdirmək xatırınə ianə kimi qolbaq bağlayıb. Miron bədbəxt bir aşiq idi. Məhəbbət İlahəsi ona qəzəblənir, Miron isə ona bir qızıl qolbaq hədiyyə etməklə onu sakitləşdirir. Diqqət yetirin ki, *fecit* sözü tez-tez *consecravit* sözünün əvəzinə işlənib. Bunlar sinonim sözlərdir. Əgər Qrüterin, yaxud Orellinin¹⁷ əsərləri əlimin altında olsaydı, sənə başqa bir misal da göstərərdim. Sevən bir aşiqin Məhəbbət İlahəsinə yuxuda görməsi təbiidir. Aşiq yuxuda görür ki, sevdiyi İlahə ona qızıl qolbaq bağışlaşmağı ondan xahiş edir. Miron da ona qolbaq bağışlayır... Sonradan isə yadellilər, yaxud laməzhəbin birisi...

— Ah! Doğrudan, indi bildim ki, siz roman yazmışınız! — ev yiyəsi aşağı enmək üçün əlini mənə verərək ucadan dedi. — Xeyr, müsyö, bu, Miron məktəbinə aid əsərdir. İşə diqqətlə tamaşa edin, mən deyənə gəlib çıxarsınız.

Əntiqə şeylər həvəskarının fikirlərinin ziddinə danışmamağı bir qayda kimi qəbul etdiyimdən başımı məğlub adamlar kimi aşağı dikdim və dedim:

– Son dərəcə gözəl əsərdir!

M. dö Perorad ucadan:

– Ah! İlahi, – dedi, – vandalizmin yeni bir təzahürü! Mənim bu tapdığım heykələ kimsə daş atıb!

O, Məhəbbət İlahəsinin sinəsində ağ bir ləkə gördü. Ona bənzər bir ləkə də heykəlin sağ əlindəki barmaqların üstündə mənim gözümə dəydi. Mən onda bu ləkələri heykələ uzaqdan atılan daşın sıçrayıb əlin üstünə düşməsi kimi ev sahibinə izah etdim. O çox güldü və “çilingəri” yunan xalqının əfsanəvi qəhrəmanı Diomedlə müqayisə etdi, dedi ki, inşallah, həmin “çilingər” yunan qəhrəmanın gününə düşər, onun yoldaşları isə ağ quşlara çevrilərlər.

Bizi nahara səsləyən zəng bu klassik söhbəti kəsdi və mən bir gün əvvəl olduğu kimi, dörd nəfərin xörəyini yeməyə məcbur oldum. Sonra isə M. dö Peroradın fermerləri gəldilər. M. dö Perorad onlarla məşğul olduğu müddətdə onun oğlu məni aparıb Tuluzadan öz nişanlısı üçün aldığı uşaq arabasını göstərdi. Bunu da deyim ki, mən həmin uşaq arabasına heyran oldum. Daha sonra birlikdə tövləyə getdik. O, mənə orada yarım saat qədər atları təriflədi, onların hansı cinsdən, necə at olduğunu, qıymətlərindən, əyalətdə keçirilən cıdır yarışlarında aldıqları mükafatlardan xeyli danışdı. Nəhayət, gələcək həyat yoldaşından, ona hədiyyə verdiyi boz madyandan mənə söhbət açdı.

– Biz bu gün onu görəcəyik, – dedi. – Bilmirəm o, sizin gözünüzdə necə, gözəl görünəcəkmi?! Axi siz parıslılərə hər şeyi bəyəndirmək olmur, ancaq burada – Perpinanda o, hamının xoşuna gəlib. Deyirlər ki, çox gözəldir. Yaxşı cəhət də burasındadır ki, o çox varlıdır; pradlı xalası bütün varidatını ona vəsiyyət etmişdir. Oh! Mən çox xoşbəxt olacağam.

Sevgilisinin gözəl gözlərindən daha çox, onun cehizinə görə sevindiyindən yerə-göyə sığmayan belə bir cavan oğlanı gördükdə xeyli təəccübləndim.

– Daş-qəşdən başınız çıxırımı, müsyö? – Alfons söhbətini davam etdirdi. – Hə, bu necədir, xoşunuz gəlirmi? Bax bu üzüyü sabah ona verəcəyəm.

Belə danışa-danışa o, çəçələ barmağının birinci bəndindən brilyant qasılı bir üzük dərtib çıxardı. Üzüyün qası bir-biriylə daraqlanmış iki əlin barmaqlarının ortasında idi. Bu formada işlənib hazırlanan üzük mənə son dərəcə şairanə göründü. Qədim üzükdür,ancaq məncə, qasındakı brilyant parçalarını yerinə salmaq üçün onu yenidən işləmiş, üstündə əl gəzdirmişdilər. Üzüyün içəri tərəfində qotik üslubda yazılmış bu sözlər oxunurdu: *semp'abti*, yənl həmişə səninləyəm.

– Qəşəng üzükdür,ancaq bu əlavə olunmuş brilyantlar onun lətafətini itirir.

O gülümşəyərək:

– Oh! Siz nə danışırsınız, o, belə daha gözəldir, – dedi.
– Burada min iki yüz franklıq brilyant vardır. Bunu anam mənə verib. Bu, bizdə nəsildən-nəslə keçmədir. Çox qədimdən, cəngavərlik dövründən qalma üzükdür. Allah bilir nə vaxt düzəldilib.

Ona bildirdim:

– Parisdə adət belədir ki, sadə üzük bəxş edərlər, adicə iki metalın, məsələn, qızılı platinin qarışığından hazırlanmış olsun. Bax, sizin barmağınızdakı tamam başqa üzükdür, hazırkı vaxta daha müvafiqdir. Bu birisi isə brilyantları ilə bərabər qabarıq olduğundan üstündən əlcək taxmaq mümkün olmur.

– Eh! Burası madam Alfonsun öz işidir, necə istəyər, elə də edər. Belə düşünürəm ki, üzükdən razı qalacaqdır. Barmağında min iki yüz franklıq üzük gəzdirməyin özü xoşdur. Bu balaca üzük isə, – barmağındakı qıymətli üzüyə özündənrazı halda nəzər salaraq əlavə etdi, – bunu mənə Parisdə bir qadın verib. Karnaval günü idi, gərək ki, çərşənbə axşamı. ...Ah! İki il qabaq Parisdə olarkən ay kef etdim hal.. Orada vaxtını, doğrudan da, mənali keçirirsən!.. – O, dərindən təəssüflə köks ötürdü.

Biz həmin gün Pülgariqdə, təzəgəlinin ata-anası gildə nahar etməliydik. Karetə əyləşdik və ildən yeddi-səkkiz kilometr aralıda yerləşən malikanəyə yola düşdük. Mən ailənin yaxın adamı, dostu kimi təqdim edildim. Nahardan, oradakı və mənim özü-mün çox az, tək-tük hallarda qoşulduğum söhbətdən danış-mayacağam. Nişanlısı ilə yanaşı oturan M. Alfons hər on beş

dəqiqədən bir piçilti ilə onun qulağına nəsə deyirdi. Qız gəldikdə isə, insafən, demək lazımdır ki, heç gözlərini qaldırıb adama baxmırıldı, ancaq hər dəfə sevgilisi onunla danışanda utandığından sifətinə qızartı çökür, rəng verib rəng alırkı, ancaq ona özünü itirmədən, sıxılmadan cavab verirdi.

Madmazel dö Püiqariqin on səkkiz yaşı vardi; onun incə və çevik görünən vücudu kürəkli, boy-buxunlu sevgilisinə tamam əks idi. Qız təkcə gözəl deyil, həm də füsunkar idi, adamı valeh edirdi. Onun suallara yerli-yerində verdiyi cavab, hər cür hiylə və məkrədən uzaq mehriban üzü çox xoşuma gəlirdi. Qız mənə özündən asılı olmayaraq dostum M. dö Peroradin tapıldığı Məhəbbət İlahəsini xatırlatdı. Öz aləmimdə apardığım belə bir müqayisədə öz-özümdən soruşurdum ki, əlbəttə, heykələ verilməli olan ali gözəllik onun dişi pələng kimi qısqanc xarakteriyə uyuşmur, çünki enerji, ən pis, murdar ehtiraslardə belə, bizdə həmişə təəccüb və istər-istəməz nəyəsə aludəlik hissi doğurur.

Püiqariqi tərk edərkən ürəyimdə dedim: “Çox təəssüfl! Heyif! Belə qəşəng, gözəl qız olsun, özü də varlı, onu cehizinə görə alsınlar, o isə özünə layiq olmayan bir adama qismət olsun?!”

İlə qayıtdıqda hələ də madam dö Peroradla nə haqda söhbət edəcəyimi bilmirdim, halbuki onunla danışmağı zəruri hesab edirdim və məhz bunun üçün də dedim:

— Siz russiyonlular çox azadfikirli adamlarsınız. Nə cəsarətlə toyu həftənin cümə gününə təyin etmisiniz, bilmirsiniz ki, həmin gün İsa peygəmbərin çarmixa çəkildiyi gündür? Paris camaatı xurafata daha çox əməl edir, belə bir gündə heç kim evlənməz, gəlin gətirməz.

Madam dö Perorad üzünü mənə tutub dedi:

— İlahi! Siz Allah, belə şeylər danışmayıñ. Əgər təkcə məndən asılı olsaydım, mən, yəqin ki, başqa gün seçərdim. Ancaq Perorad belə istədi və ona güzəştə getmək lazım gəldi. Bu elə məni də narahat edir. Birdən bir bədbəxtlik üz verdi, heç bilirsiniz nə olar? Bir səbəb olmalıdır, ya yox? Axi camaat həftənin cümə günlündən nə üçün qorxur?

— Cümə günü! — madam dö Peroradın əri qışqırdı. — Çünkü bu gün Məhəbbət İlahəsinin günüdür! Evlənmək, toy etmək üçün ən uğurlu gündür! Görüsünüz də, mənim həmkarım, mən həmişə yalnız Məhəbbət İlahəsi haqqında düşünürəm. Vicdanıma and olsun! Məhz ona görə də həftənin cümə gününü seçmişəm. İstəyirsinizsə, sabah toydan sonra kiçik bir qurban kəsək. İki alabaxta kəsərik. Bircə ədviyyat tapsayıq, yaxşı olardı.

— Kəs, danışma, Perorad! — bərk hiddətlənmiş arvad kişinin sözünü ağızında qoydu. — Bütə tərif demək! Bu qanmazlıq-dır! Camaat bizə heç bilirsən nə deyər?

M. dö Perorad dedi:

— Onda, heç olmasa, icazə verin, mən o Məhəbbət İlahəsinin başına qızılıguldən və zanbaqdan çələng qoyum! *MANIBUS DATE LILIA PLENIS*¹⁸. Görüsünzmü, müsyö, qanun boş sözmiş. Bizdə şəxsiyyət azadlığı yoxdur!

Sabahı gün üçün işlər aşağıdakı kimi nəzərdə tutuldu: hamı geyinib-kecinməli və səhər düz on tamamda hazır olmalıdır. Səhər şirinliyini yeyib karetdə Püiqariqə getməliyik. Vətəndaşlıq qeydiyyatına alma işləri kənd bələdiyyə idarəsində, dini mərasim isə kilsə otaqlarının birində olmalıdır. Sonra yemək-icmək mərasimi gəlir. Yemək-icməkdən sonra kim necə istəyir-sə, saat yeddiyə qədər vaxtını elə də keçirsin. Saat yeddidə hamı ilə, müsyö dö Peroradgilə qayitmalı, hər iki ailə — qız evi ilə oğlan evi birlikdə şam etməlidir. Yerdə qalan işlər isə, təbii ki, öz qaydası ilə gedəcəkdir. Rəqs olmadığından belə qərara gəlmüşik ki, imkan daxilində hamını yaxşı yedirib yola salaq.

Mən artıq səhər saat səkkizdən əlimdə qələm, Məhəbbət İlahəsinin qarşısında, bəlkə, iyirminci dəfə idi ki, oturub onun başının cizgilərinin qaralamasını çəkmək istəyirdim. Heykəlin baş hissəsində incə zövqlə ifadə olunmuş cizgiləri heç cür verə bilmirdim. M. dö Perorad mənim yarımda var-gəl edir, mənə məsləhətlər verir, özünün Finikiya etimologiyalarını təkrar-təkrar söyləyirdi. Sonra o, heykəlin bünövrə hissəsinə bir dəstə Benqal gülü qoydu və tragikomik ahənglə onun evində yaşayacaq cavan ər-arvada — təzə evlənənlərə xeyir-dua verdi. Saat

döqquza yaxın o geyinib-kecincəmək məqsədilə evə qayıtdı və elə həmin dəqiqə M. Alfons peyda oldu; o, qısqıraq geyinmişdi, əllərində ağ əlcək vardı, ayaqqabılı bərq vururdu, yaxasında inçə naxışlı düymələr vardı, düymə yerlərindən birinə qızılıgül sancılmışdı.

Əyilib çəkdiyim şəklə diqqətlə nəzər salan M. Alfons mənə müraciətlə dedi:

– Mənim arvadımın şəklini çəkərsinizmi, o da gözəldir.

Bu zaman əvvəller haqqında məlumat verdiyim meydancada başlanan oyun birdən-birə M. Alfonsun diqqətini cəlb etdi. Bu iblisanə sıfəti olduğu kimi çəkməkdən yorulub əldən düşmüsdüm. Əlimdəki şəkli bir kənarə qoyub mən də yerimdən qalxdım və oynayanlara tamaşa etmək üçün getdim. Onların arasında bir neçə yaxşı qatırmanın ispaniyalı uşaq vardi. Həmin uşaqlar toy başlamamışdan qabaq gəlmisdir. Bunlar araçonlu, navarralı, hamısı da çevik uşaqlar idi. Oyunun öz meydançalarında keçirilməsinə, M. Alfonsun gözəl məsləhətləri ilə onları ruhlandırmışına baxmayaraq, İl qəsəbəsindən olan uşaqlar gəlmə uşaqlara tezliklə uduzdular və çempionluğu əldən verdilər. Yerli tamaşaçılar pərt olmuşdular. M. Alfons saatına baxdı. Hələ onun yarısı idi. Anası daranıb qurtarmamışdı, gəlini gətirmək üçün yola düşməyə hələ vaxt vardi. O daha dözmədi: əynindəki təzə pencəyi çıxardı, ayn pencək istədi və ispanları döyüşə səslədi. Onu gülümşəyən və bir az təəccübülördür.

O:

– Ölkənin şərəfini qorumaq lazımdır! – dedi.

Belə vəziyyətdə o, mənim daha çox xoşuma gəldi: ehtiraslı, çılgın idi. Bir az bundan əvvəl özünə verdiyi bərbəzək, əynindəki toy geyimi hazırda onun üçün öz qılımətini itmişdi. Halbuki bir neçə dəqiqə bundan əvvəl o, qalstukunun yerindən tərpənəcəyindən ehtiyat etdiyindən başını otərəf-butərəfə çevirmirdi də. İndisə M. Alfons nə buruq saçları, nə də əynindəki həddindən artıq səliqə ilə ütülənmiş, yaxalığına hər iki tərəfdən haşiyə vurulmuş köynəyi haqda düşünürdü. Bəs nişanlısını necə, düşünürdü? Vallah, mənə elə gəldi ki, necə vacib olsa da, bu saat, belə bir şəraitdə o, toyunu da bir gün sonraya

saxlayardı. Mən onun bir cüt səndəl ayaqqabını necə cəld geydiyini, şalvarının balaqlarını çırmaladığını, top oyununda məğlub olmuş dəstənin başında qalib təşəxxüslü bir görkəmlə necə keçib dayandığını gördüm. Elə bil, Sezar öz əsgərlərini Dürres döyüşünə hazırlayırdı. Mən çəpəri adlayıb keçdim və hər iki tərəfi, hər iki meydançanı yaxşı görmək niyyətiylə gicitkən kolunun kölgəsində yerimi rahatlayıb oturdum.

Haminin gözlədiyinin əksinə olaraq M. Alfons qapıdan bir top buraxdı. Doğrudur, top aşağıdan, yerlə qapıya tərəf ötürüldü və bir araqonlunun (bu, gərək ki, ispanların kapitanı idi) gözlənilməz güclü zərbəsindən sonra qapıdan keçdi.

Bu, qırx yaşlarında ariq, əsəbi və altı pye¹⁹ boyu olan, qara-bağdayı dərisi Məhəbbət İlahəsinin bürunc rənginə oxşayan bir adam idi. M. Alfons raketkasını qəzəblə yerə tulladı.

— Bu lənətə gəlmış üzük də ki barmağımı sixır, elə bunun ucbatındandır ki, zərbə vura bilmirəm, — o, ucadan dedi və brilliant üzüyünü bir andaca dartıb barmağından çıxardı. Yaxınlaşdım ki, üzüyü alıb saxlayım, ancaq o, məni xəbərdar edib dedi ki, üzüyü Məhəbbət İlahəsinin barmağına keçirir. Doğrudan da, o belə etdi: Məhəbbət İlahəsinə tərəf qaçdı, üzüyü onun adsız barmağına keçirib qayıtdı və illi uşaqların dəstəsinin başında öz yerini tutdu.

Onun rəngi saralmışdı, ancaq sakit və qətiyyətli görünürdü. Həmin dəqiqədən sonra o, daha səhvə yol vermədi və ispanları məğlub etdi. Bu, adamların böyük maraqla baxdıqları gözəl bir tamaşaya çevrildi. Tamaşaçıların bəziləri papaqlarını hay-küylə göyə tullayıb, bəzisi yanındakı tamaşaçının əlini sixib təbrik edir, ölkənin şərəfinin qorunmasından danışındı. Bəs necə, öz evində uduzasan? Əgər o, düşmən həmləsini dəf etmiş olsaydı, onda onu daha hərarətlə və ürəkdən alqışlayardılar. Çünkü məğlub komandanın məyusluğu onun qələbəsinin parlaqlığını daha da artırırdı.

— Biz yenə də oynayanq, qoçaq, — o, xüsusi əda ilə araqonluya dedi, — ancaq əvvəlcədən sizə bir neçə xal da verərem.

Mən istərdim ki, M. Alfons daha səmimi, daha sadə olsun, onun rəqibinin pərtliyi mənə yer elədi.

Nəhəng vücudlu ispaniyalı bu təhqiri açıq-aydın hiss elədi. Onun qarabuğdayı rənginin saraldığını gördüm. O, dişlərini sıxıb qicirdadaraq, pərt halda əlindəki racketkaya baxırdı. Sonra isə boğuq səslə, lap alçaqdan dedi:

– Mənə cavab verməli olacaqsınız!

M. dö Peroradın səsi oğlunun qələbə əzmini qırdı. Ev yiyəsi oğlunu təzə kareti söküb təzədən yiğanların başının üstündə dayanıb nəzarət etmək, göstəriş vermək əvəzinə, əlində racketka, qan-tər içində gördüyündən bərk pərt oldu. M. Alfons evə qaçdı, əl-üzünü yudu, təzə kostyumunu, par-par parıldayan ayaqqabılılarını yenidən geydi. Beş dəqiqə keçməmiş Püiqariq yolunda artıq bizim karetin atları çaparaq gedirdi. Top oynayan oyunçuların hamısı və tamaşaçıların əksəriyyəti şən qışqırıtlarla dalımızca qaçırdılar. Karetimizə qoşulmuş belə güclü, davamlı atlarla yorulmaq bilməyən bu katalanlıları ancaq qabaqlaya bildik. Püiqariq təzəcə çatmışdıq ki, onlar bizi haqladılar.

Püiqariqdə mərasim bələdiyyə idarəsinin binasına tərəf yola düşməyə hazırlaşındı ki, M. Alfons əlini alnına vuraraq astadarı mənə dedi:

– Huşsuzluğa bax! Üzük yadımdarı çıxb Məhəbbət İlahəsinin barmağında qalıb, lənət şeytana! Anama deməyin ha! Bəlkə, heç hiss eləmədi.

– Bəlkə, bir adam göndərəsiniz?! – dedim.

– Bah! Mənim xidmətçim ildə qaldı. Belələrinə qəti bel bağlamıram. Üzüyün min iki yüz franklıq brilyantı var idi! Bu, kimi tamahlandırıb yoldan çıxarmaz? Bilsələr, bəs burada mənim huşsuzluğuma nə deyərlər? Məni ələ salıb gülərlər. Məni heykəlin – Məhəbbət İlahəsinin əri adlandırıllar. Kaş üzüyü oğurlamayıyadılar! Xoşbəxtlikdən, heykəl yoldaşlarımı qorxuya salır, qorxularından heykəlin uzanmış əlinə yaxın dura bilmirlər. Əş, eybi yoxdur, mənim başqa üzüyüm də var.

Hər iki mərasim (kəbinkəsmə və kilsə mərasimi) lazımı təntənə ilə keçdi və madmazel dö Püiqariq parisli modabaz bir qızın vaxtilə bağışlığı üzüyü aldı. Sevgilisinin başqa bir məhəbbətdən qalma girovu indi ona bağışlamasına qız heç təəccüb etmədi, daha doğrusu, bundan şübhələnmədi. Sonra

hamı süfrə ətrafına yiğışdı, yedi, içdi, oxuyan da oldu; bütün bunlar bir qədər uzun çəkdi. Ətrafdakı adamların shit zarafat etdiyini gördükdə təzəgəlinin yerinə mən xəcalət çəkirdim. Bununla belə, o, özünü mənim düşündüyümdən də yaxşı saxlayırdı və həyəcanı, sixılmağı nə utancaqlıqdan irəli gəlirdi, nə də sünilikdən.

Bəlkə, cəsarət vəziyyətin çətin anları ilə birlikdə gəlir, hə?

Nahar qurtaranda saat dörd idi. Kişilərdən kimisi zövqlə düzəldilmiş xiyabanda gəzməyə, kimisi də toy paltarlarını geymiş Püiqariq kəndlilərinin qız evinin qarşısındaki çəmənlikdə rəqs etməsinə baxmaq üçün yollandi. Bir neçə saatı bu min-valla yola saldıq. Qadınlar da həmin vaxtda təzəgəlinin başına yiğışib, ona alınmış hədiyyələrə böyük maraq və həvəslə tamaşa edirdilər. Sonra gəlinin paltarını tül örtüyün və yuxarısına lələk taxılmış papağın altına necə yiğdiğini gördüm. Qadınlar daş-qası taxmağa daha çox tələsirdilər, çünki adət-ənənə onlara qızlıq vaxtlarında zinət taxmağı qadağan edir.

Biz hazırlaşib ilə yola düşəndə saat səkkizə yaxın idi. Yola düşməmişdən əvvəl təsirli bir əhvalat oldu. Madmazel dö Püiqariqin yaşı keçmiş, çox dindar xalası – o, toy günündə təzəgəlinin anasını əvəz edirdi – bizimlə ilə getməməli idi. Yoladüşmə zamanı o, gəlinə ərinə necə baxmaq və ev məsələləri barədə məsləhət və xeyir-dua verdi. Bu xeyir-duadan sonra hər ikisinin gözündən yaş leysan kimi axdı, onlar qucaqlaşib xeyli öpüş-dülər. M. dö Perorad bu ayrılmayı vaxtilə Romada sabinyanlı qızların qaçınlığı ilə müşqayisə etdi. Sonra biz yola düzəldik və hər kəs gəlinin qəm-qüssəsini dağıtmaga, onu güldürüb-əyləndirməyə çalışdı, ancaq bütün bunlar əbəs idi.

Şam yeməyi bizi illər gözləyirdi, özü də necə şam!.. Əgər səhərki shit zarafat mənim qəlbimə toxunurdusa, mən indi təzəbəylə gəlin ətrafında gedən ikibaşlı zarafatların, vurulan eyham-ların özüm şahidi oldum. Yeməkdən azacıq qabaq bir anlığa yoxa çıxan təzəbəyin rəng-ruyu qaçmış, o, qəribə ciddi görkəm almışdı. Araq kimi tünd, köhnə Kolyur çaxırından aramsız içirdi. Mən onun yanında oturmuşdum və onu xəbərdar etməyi özümə borc bildim:

– Özünüzü gözləyin! Deyirlər ki, şərab...

Bilmirəm bundan sonra qonaqların söhbətinə qoşulmaq üçün nəsə axmaq bir söz işlətdim, indi heç özüm də bilmirəm o nə söz idi.

Təzəbəy stolun altında mənim dizimə toxundu və lap asta-dan dedi:

– Stolun başından qalxanda... yadıma salın, sizə iki kəlmə söz deyim.

Onun belə təntənəli danışması məni təəccübləndirdi. Ona daha diqqətlə baxmağa başladım və sıfətinin cizgilərində heyrat ediləcək qəribə bir dəyişiklik olduğunu sezdim.

– Siz özünüzü pis hiss edirsiniz? – ondan soruşdum.

– Xeyr.

O, yenə içməyə başladı.

Bu zaman şən qışqırılanın və alqışlanın sədasi altında stolun altına girmiş bir oğlan uşağı təzəgəlinin topuğundan açdığı çəhrayı rəngə çalan lenti məclisdəkilərə göstərirdi. Lenti həmin dəqiqə bir neçə yərə bölbüb cavan, subay oğlanlara payladılar, onlar da, öz növbələrində, lent parçasını sol tərəfdəki döş ciblərinin üstünə vurdular. Bu qədim adət hələ də bir çox patriarchal ailələrdə qalmaqdadır. Bu adət gəlinin burnunun ucuna kimi qızarmasına səbəb oldu... Ancaq gəlinin sıxıntısı uzun çəkdi, belə olduqda M. dö Perorad sakitliyi gözləməyi məclisdəkilər-dən xahiş etdi və gəlinin şəninə özünün qoşduğu katalan şeirlərini bədahətən oxudu. Şeirlərin mənası yadımda indi yaxşı qalmayıb, amma təxminən belə idi:

“Dostlar, mən nə görürəm? Yoxsa içdiyim şərabın təsirindən hər şeyi iki görürəm? Burada, mənim gözlərimin qabağında iki Məhəbbət İlahəsi vardır...”

Təzəbəy özünü itmiş halda başını qəfildən arxaya çevirdi və bu, hamının gülüşünə səbəb oldu.

M. dö Perorad sözünə davam etdi:

“Bəli, mənim evimdə indi iki Məhəbbət İlahəsi vardır. Birini göbələk kimi yerdən tapmışam, o birisi isə göylərdən enib gəlib ki, öz xoşbəxtlik kəmərini bizim aramızda bölüşdürsün”.

O, “topuqbağını” demək istəyirdi.

“Oğlum, ya Roma ilahəsini, ya da özün xoşladığın katalanlı ilahəni – hansını istəyirsən seç. Hiyləgər katalanlıni seçir, onun payına ən yaxşısı düşüb. Romalı qaradır, katalanlı isə ağ, romalı soyuqdur, katalanlı isə ona yaxınlaşan hər şeyi yandırır”.

Deyilmiş bu sonluq elə sürəkli alqışlara, haray-qışqırığa, elə həyəcanlı qəhqəhələrə, “afərin”lərə səbəb oldu ki, mən dedim otağın tavanı elə bu saat uçub başımızda tökülcək. Stol ətrafında yalnız üç nəfər ciddi görkəmdə oturmuşdu: ikisi təzəbəylə gəlin, üçüncüsü isə mən idim. Başım bərk ağrıydı. Bir də heç başa düşə bilmirdim ki, toy məclisi nə üçün məni həmişə qüs-sələndirir? Üstəlik, hələ ovqatımı bir az da təlx edirdi.

Ən axırda şeir deyən bələdiyyə rəisinin köməkçisi oldu. Demək lazımdır ki, misralar oynaq idi. Sonra gəlini əyləndirmək üçün camaat böyük salona keçdi, çunkı bir azdan gəlini bəyin otağına salmağa hazırlaşırıldılar.

M. Alfons məni pəncərəyə tərəf çekdi və gözlərini başqa səmtə dikərək dedi:

– İndi mənə güləcəksiniz... Ancaq bilmirəm mənə nə olub... Məni sehrləyiblər... Mənim başım batsın!

Ağlıma gələn ilk fikir bu oldu ki, Monten və Sevinenin danışdıqları kimi, onu nəsə ruhi bir sarsıntı, bədbəxtlik gözləyir. Onlar, gərək ki, belə demişdilər: “Məhəbbət yaranışından faciə-lərlə doludur” və sair və ilaxır.

Öz-özümə fikirləşdim: “Əvvəller elə bilirdim ki, belə hadisələr yalnız ağıllı adamların başına gələ bilər”.

Ona dedim:

– Siz Kolyur şərabını həddindən çox içmisiniz, əzizim müsyö Alfons. Mən hələ sizə xəbərdarlıq da etdim.

– Hə, ola bilər. Ancaq nəsə daha şiddətli bir şey məni...

Onun səsi qırılırdı. Mənə elə gəldi ki, o, tamam sərxoşdur.

– Üzüyüm yadınızdadır? – azacıq sükutdan sonra soruşdu.

– Hə, nə olsun ki?! Oğurlayıblar?

– Yox.

– Deməli, özünüzdədir?

– Xeyr... mən... mən onu Məhəbbət ilahəsinin, bu şeytanın barmağından çıxara bilmədim.

- Yox bir! Yeqin, bərk dartmamısınız.
- Əksinə... Məhəbbət ilahəsi... barmağını qatlayıb yummuşdu, bərk-bərk...

O yixilmamaq üçün pəncərənin altlığına dırşəklənərək çəşqin baxışla düz gözlərimin içində baxırdı.

- Bu nə nağıldır danışırsınız!? – dedim. – Üzüyü onun barmağına, görünür, axıra kimi salmışınız. Sabah kəlbətinlə çıxararsınız. Ancaq gözləyin ki, heykəli korlamayasınız.

– Sizə deyirəm ki, yox. İlahənin barmağı qatlanıb, o, əlini bərk-bərk yumub, eşidirsiniz nə deyirəm? Madam ki üzüyü mən ona vermişəm, deməli, belə çıxır ki, mənim arvadım odur... Üzüyü daha qaytarmaq istəmir.

Ətim birdən-birə ürpəşdi, özümdə qəfil bir titrətmə hiss etdim. Bədənim bir anlığa qorxudan əsdi. Sonra M. Alfons dərinən nəfəs alıb köksünü ötürdü və turş çaxır iyi məni vurdu. Bütün həyəcanım, narahatlığım bununla da bitdi. Öz-özümə fikirləşdim:

“Bədbəxt... tamam sərxaşdır”.

– Siz əntiqə şeylər həvəskarısınız, müsyö, – təzəbəy yazıq-yazıq əlavə etdi... – Siz bu heykəlləri tanıyırsınız. Bəlkə, bunnarda bir şeytan əməli var, mən bilmirəm... Bəlkə, siz gedib baxaşınız, hə?..

– Məmnuniyyətlə, – dedim. – Siz də gəlin, mənimlə gedək.

– Yox, mən istəyirəm ki, siz ora tək gedəsiniz.

Mən salondan çıxdım.

Şam elədiyimiz müddətdə hava dəyişmişdi, gur yağış yağdırdı. İstəyirdim gedib bir çətir alım ki, yağış məni islatmasın, amma bir fikir məni saxladı. Öz-özümə düşündüm: “Mən nə səfəh adamam, sərxaşun birinin dediyini yoxlamağa gedirəm! Bəlkə, elə o, öz yerliləri, əyalət camaati arasında məni məsxərəyə qoymaq istəyib?” Məni qorxudan bu idil ki, o ki var islanaçaq və zökəm olacaqdım.

Qapının ağızında dayanıb üstündən sel kimi axan heykələ nəzər saldım və ziyaflət otağına qayıtmadan öz otağıma qalxdım. Yatağıma uzandım; yuxum ərşə çəkilmişdi. Gündüzkü hadisələr xəyalimdə cövlən edirdi. Mən sərxaşun birisinə verilən

cavan, gözəl, namuslu qız haqqında düşünürdüm. “Beləsi ilə ailə qurmaq nə murdar şey imiş! – öz-özümə fikirləşdim. – Nədir-nədir, şəhər rəisi çynindən üçrəngli bir lent salacaq, keşis başına sargı sariyacaq, dünyanın ən namuslu qızı isə Minosun gününə düşəcək. Bir-birini sevməyən, bir-birinə məhəbbət telləriylə bağlanmayan iki varlıq belə anda nə haqda danışa bilərdi?! Belə məqam üçün bir-birini həqiqətən sevən aşiq-məşəq isə öz həyatını verərdi! Bir kişinin bir dəfə təhqir etdiyi qadın həmin kişini ömürlük sevə bilərmi? İlk təəssürat unudulmur və mən əminəm ki, bu M. Alfons öz arvadının nifrətinə layıqdir...”

Çox qısa şəkildə söylədiyim bu monoloqumun davam etdiyi vaxtda karetlərin yola düşüb getdikləri zaman çıxardığı səs-küyü, qapıların açılıb-örtüldüyüünü, içəri girib-çıxanların ayaq tappiltisini eşitdim. Sonra mənə elə gəldi ki, dəhlizin yuxarısına, otağımla üzbəüz olan otağa tərəf gedən arvadların yüngülçə ayaq səslərini eşitdim. Bunlar, şübhəsiz ki, gəlini gərdək olan otağa müşayiət edənlər idi. Sonra isə onlar pilləkəni endilər. Madam dö Peroradın otağının qapısı bağlı idi. Fikir məni götürdü. Bu yaziq qız indi, görəsən, özünü necə hiss edir?! Belə xoşagelməz bir əhvalda mən çarpayımda otərəf-butərəfə çevrilirdim.

Toy olan bir evdə subay oğlan nələr çəkmir!

Uzun müddət hər tərəfdə sakitlik hökm sürdü və bu sükutu pilləkəndən ağır-agır qalxan ayaq səsləri pozdu. Pilləkənin taxta pillələri cirildiyirdi.

– Bu hansı qanmazdır! – öz-özümə dedim. – İndi pilləkəndən yixılacaq, kəlləmayallaq olacaq ha!

Hər yeri yenidən sakitlik bürüdü. Fikrimi dağıtmak, başqa şey haqqında düşünmək niyyətiylə əlimə bir kitab götürdüm. Bu, Prad əyalətinin palid şəbəkəli qədim abidələri haqqında M. dö Peroradın məqaləsi ilə açılan, ölkənin inzibati ərazi bölgüsünü özündə eks etdirən statistik məlumat kitabı idi. Üçüncü səhifədə məni yuxu apardı.

Gecəni pis yatdım və bir neçə dəfə oyandım. Səhər saat beş olardı və mən iyirmi dəqiqə idi ki oyanmışdım, xoruzlar

banlamağa başladılar. Dan yeri söküldü. Bu vaxt həmin ayaq səslərini, yatmadan əvvəl eşitdiyim pilləkən cırıltısını yenə eşitdim. Bu, mənə çox qəribə və şübhəli göründü. Əsnəyə-əsnəyə düşünürdüm ki, görəsən, M. Alfons nə üçün belə sübh tezdən yerindən qalxsın axı?! Ancaq inanılaçaq, ağlabatan bir qənaətə gələ bilmirdim. Gözlərimi təzədən yummaq istəyirdim ki, diqqətim yenidən yaxınlıqda qalxan səs-küyə, elə o dəqiqə onun ardınca eşidilən zəng cingiltisinə, taybatay açılan qapıların çırpılmasına, nəhayət, boğuş qışkırtı gələn tərəfə yönəldi.

“Mənim sərxoşum yenə vurub aləmi dağıdır!” – deyə düşü-nərək çarpayımdan sıçradım.

Cəld geyindim və dəhlizə çıxdım. Dəhlizin qurtaracağında, üzbeüzdə haray-həşir, inilti, hıçqırıq və ürəkyaxan “Oğlum! Mənim oğlu...m!” fəryadı ərsə yüksəldirdi. M. Alfonsun başında bir qəza olduğu açıq-aydın sezilirdi. Mən təzəbəylə gəlin üçün ayrılmış otağa tərəf qaçıdım; otaq ağızına kimi adamla dolu idi. Gözümə ilk dəyən – taxtası qırılıb yerə düşmüş çarpayı boyunca tırtap uzanan yarıçılpaq cavan oğlan – təzəbəy oldu. Onun sıfatının ölü rəngi çökmüşdü, özü də tərpənmirdi. Anası şivən qoparırla, sıfatını cırırdı. M. dö Perorad isə əlləşirdi, gah M. Alfonsun gicgahlarına odekolon sürtür, gah da burnunun altına duzlu su vururdu. Çox heyif! Onun oğlu çoxdan ölmüşdü. Otağın o biri başında, divanın üstündə isə təzəgəlin qorxusundan qıç olub yerində qalmışdı. O, anlaşılmaz sözlərlə nəsə deyir, qışkırrırdı, iki nəfər güclü xidmətçi də onu zorla tutub saxlamışdı.

– İlahi! – qışkırdım, – görəsən, bunlara nə olub axı?

Mən çarpayıya yaxınlaşdım və bədbəxt cavanın üstünü açdım. O artıq keçinmişdi, daş kimi soyuq idi. Kiliidlənmiş dişlərinindən, qaralmış üzündən dəhşətli iztirab keçirdiyi bilinirdi. Aydın hiss olunurdu ki, onu vəhşicəsinə öldürmiş, dəhşətli əzab vermişlər. Bununla belə, onun üst-başında qan ləkəsi yox idi. Mən onun köynəyini siyirib yuxarı qaldırdım və sinəsində qabırğalarının üstündən keçib kürəyinə qədər uzanan göyümtül izlər gördüm. Belə güman etmək olardı ki, onu dəmir ilgəklə boğmuşlar. Ayağımı xalçanın üstündə nəsə bərk bir şeyin üstü-nə qoydum; əyilib baxdım – brilyant qasılı üzük idi.

Mən M. dö Peroradı və onun arvadını onların otaqlarına apardım, sonra təzəgəlini də ora apardım.

Onlara dedim:

– Sizin hələ qızınız da var, onun qeydinə qalmalısınız.

Yalnız bundan sonra onları tək buraxdım.

M. Alfonsun qətlin qurbanı olduğuna şəkk-şübhəm qalmırıdı və yəqin etdim ki, qətli töredənlər gecənin bir yarısında təzəbəylə gəlinin yatdıqları otağa girməyə imkan tapmış və onu öldürmüşlər. Onun sinəsindən tutmuş bədəninin hər tərəfinə kəmər kimi dolanan qançır izləri məni çox çətin vəziyyətə salırdı, çünki nə ağaç, nə də dəmir buraz belə iz buraxa bilməzdı. Birdən-birə camaatdan eşitdiyim bir hadisəni xatırladım. Sən demə, Vəlansda, bir qayda olaraq, qatillər adam öldürəndə uzun, içi narın qumla doldurulmuş dəri kisələrdən istifadə edirlər və öldürdükləri adama görə müəyyən məbləğdə pul alırlar. Mən elə bu saat bu yerlərə gələn və nabələd adamların qabağına düşüb qatının üstündə çarvadarlıq edən araqonunu və onun hədəsini xatırladım. Bununla belə, ağlıma heç cür sığışdırı bilmirdim ki, yüngül, ötəri bir zarafata görə o, belə amansız, dəhşətli intiqam almış olsun.

Mən evin hər tərəfini gəzib hər hansı ev əşyasının qırıqlannı axtarmaqla məşğul oldum (hadisə vaxtı, bəlkə, bir şey sıñib-eləmişdi), ancaq heç yerdə belə şey tapmadım. Bağa endim ki, baxım görüm, bəlkə, qatillər bu tərəfdən həyətə soxulmuşlar? Burada da heç bir dəlil-sübut əlimə keçmədi. Bir gün əvvəl yağan yağış torpağı elə islatmışdı ki, aydın iz, rədd tapmaq mümkün deyildi. Buna baxmayaraq, yerə dərin batmış ayaq izlərini görə bildim. Həmin ayaq izləri bir xətt üzərində iki istiqamətə gedib-qayıtmışdı, bir ucu bağın çəpərinin küncündən başlamış uşaqların top oynadıqları meydancaya qədər uzanıb gedirdi və evin qapısının ağızında yox olurdu. Bunlar M. Alfonsun izləri ola bilərdi, çünki o gedib üzüyü heykəlin barmağından çıxarmaq üçün evdən çıxmışdı. Başqa bir tərəfdən, çəpər məhz bu yerdə etibarlı deyildi (çəpər taxtadan idi və bu hissəsində taxtalar bir-birindən azca aralı vurulmuşdu). Yəqin ki, qatillər elə bu yerdən aşib həyətə keçmişlər. Heykəlin qarşısından

otərəf-butərəfə keçdim, sonra ona diqqətlə tamaşa etmək üçün bir anlığa ayaq saxladım. Etiraf edim ki, onun sıfətində əvvəllər gördüğüm rişxənd dolu kinli, məkrli ifadə gözümə dəymədi və şahidi olduğum dəhşətli hadisələr beynimi çulgadığından qarşımızdakını bu evə bədbəxtlik gətirən Cəhənnəm İlahəsi zənn etdim.

Otağıma keçdim və günortaya qədər orada qaldım. Sonra çıxb ev sahiblərindən xəbər tutdum. Onlar bir az sakitləşmişdilər. Madmazel dö Pülpinqariq, daha doğrusu, M. Alfonsun bir üzü qız-bir üzü gəlin qalan qadını özünə gəlmişdi. O, bu hadisənin baş verdiyi zaman İl şəhərinə gəlmış Perpinan şəhərinin kral prokuroruna əhvalatı danışmışdı və bu ali vəzifəni daşıyan şəxs şahidlilik üçün ondan yazılı ifadə də almışdı. Həmin adam mənim də fikrimi soruşdu. Nə bilirdimsə, hamisini ona danışdım və araqonlu qatır çarvadalarından şübhələndiyimi də ondan gizlətmədim. Araqonlunun həbs olunması haqqında o, dərhal əmr verdi.

İzahatımı yazüb imza etdikdən sonra kral prokurorundan soruşдум:

– Madam Alfonsdan vacib bir şey öyrənə bildinizmi?

– Bu bədbəxt cavan qadın dəli olubdur! – o, mənə kədərli bir təbəssümlə cavab verdi. – Dəli! Tamam ağlını itirib. Görün bir nə danışır. Bir neçə dəqiqə imiş ki, o, mələfəni sınaşına çəkib yatıbmış, – onun dediklərini deyirəm, – elə bu zaman otağın qapısı açılır və kimse içəri girir. Bu vaxt madam Alfons çarpağının aşağısında üzü divara tərəf çevrilibmiş. O, bu gələn adamin öz əri olduğunu zənn etdiyindən heç yerində qımlıdanmir da. Bir az sonra isə ağır, nəhəng bir şey çarpayının üstündə düşdüyündən çarpayı cirildayır. O, bərk qorxur və qorxusundan çevrilib arxaya baxa bilmir. Beş, bəlkə də, on dəqiqə bu minvalla keçir... o, bunu dəqiq deyə bilmir... Sonra ya madam Alfons özü qeyri-iradi olaraq hərəkət edib çevirilir, ya da ki çarpayıla düşən ağırgövdəli adam onu çevirir və madam buz kimi soyuq nəyinsə ona toxunduğunu hiss edir; bunlar hamısı onun yadına sonradan düşənlərdir. O, yenə var gücü ilə titrəyən çarpayının kənarına tərəf dartınır. Az keçmiş qapı ikinci dəfə

açılır, kimsə daxil olur və deyir: “Axşamın xeyir, mənim sevimli arvadım!” Elə bu vaxt qapı və pəncərələrin pərdələrini kimsə çəkib salır. Madam Alfons boğuq səs eşidir. Çarpayıda onun yanında olan adam cəld sıçrayıb qalxır və deyəsən, qollarını qabağa uzadır... yalnız bu zaman madam Alfons başını çevirib arxaya baxır... və ərinin çarpayının yanında yerdə diz çökdüyüնü, yenə göyümətül bir şeyin onu qolları arasında güclə saxladığını görür... – O, belə dedi və azı, iyirmi dəfə bunu təkrar etdi... yaziq arvad! Özü də dedi ki, həmin adamı tanıyıb, onun dediyinə görə, kim olsa yaxşıdır, kim?.. M. dö Peroradın tapıldığı bürünc Məhəbbət İlahəsi! Həmin vaxtdan bəri neçə ki heykəl oradadır, hamı elə ondan danışır, heykəli düşünür. Başqa söz-söhbət yoxdur, heykəldən savayı... Ancaq mən yenə bədbəxt gəlinin hekayətinə qayıdıram. Bu səhnədən sonra o, huşunu itirir və yəqin ki, bir neçə dəqiqə özünə gələ bilmir. Nə qədər huşuz vəziyyətdə qaldığını heç cür yadına sala bilmir. Özünə gələndən sonra sakit, səssiz-səmirsiz yerindəcə donub-qalmış, ayaqları və bədəninin aşağı hissəsi çarpayıda, boynu və əlləri qabağa uzanmış bu əcaib kabusu, onun həmişə dediyi kimi, bu heykəli görür, əri isə hərəkətsiz halda kabusun qolları üstündəymiş. Xoruz banı başlanır. Bu zaman heykəl çarpayıdan düşür, meyiti əllərindən yerə salır və otaqdan çıxır. Madam Alfons tələsik qapının zənginə tərəf atılır və... hadisənin qalanını isə siz artıq bilirsiniz.

İspaniyalını apardılar; o sakit idi, özünü soyuqqanlılıqla müdafiə edir və məğrur aparırırdı. Burasını da deyim ki, M. Alfonsla oyun zamanı onun arasında gedən və mənim eşitdiyim sözlərin heç birini inkar etmirdi; əksinə, yerli-yataqlı hər şeyi danışındı ki, həmin mübahisədə o heç bir başqa mənada söz demək istəməyib, ancaq bir gün dincəldikdən sonra rəqibinə qalıb gələcəyini nəzərdə tutubmuş. Onun dediyi yaxşı yadımdadır:

“Təhqir olunmuş araqonlu intiqam almaq üçün sabahı gözləməz. Əgər bilsəydim ki M. Alfons məni, doğrudan da, təhqir etmək istəyir, elə həmin dəqiqə bıçağı soxardım qarnına”.

Onun ayaqqabılarnı bağdakı ayaq izləri ilə tutuşdurdular; ayaqqabılar çox böyük gəlirdi.

Nəhayət, onun qonağı olduğu ev sahibi andaman edib deyirdi ki, bu adam bütün gecəni xəstə qatırına dava-dərman verməklə və qəşovlayıb təmizləməklə keçirmişdir.

Ümumiyyətlə, araqonlunu bu yerlərdə hamı yaxşı tanıyırı, özü də hər il buralara gəlib alverlə məşğul olan adam idi. Ondan üzr istəyərək buraxdilar.

Mən axırıncı dəfə M. Alfonsu sağlığında görən xidmətçinin ifadəsini xatırlatmağı unutdum. Bu, M. Alfonsun gərdəyə getdiyi vaxt imiş və o, xidmətçini çağıraraq nigarəncılıqla soruşub ki, mənim harada olduğumu o bilirmi? Xidmətçi cavab verib ki, o, məni qəti görməyib. Belə olan halda M. Alfons dərindən köks ötürmüş, bir dəqiqəyə kimi yerindəcə dinməz-söyləməz dayanmış, yalnız bundan sonra əlavə etmişdi: "Baxarsan! Şeytan onu da aparacaq!"

Mən bu adamdan M. Alfonsla danışlığı zaman brilyant qaslı üzüyün onun barmağında olub-olmadığını soruştum. Xidmətçi cavab verməkdə tərəddüd etdi, nəhayət, dedi ki, deyəsən, üzük onun barmağında yox idi və o yerə qədər diqqət yetir-məyib.

Əvvəlki cavabını tamamlamaq üçün dedi: "Üzük barmağında olsayıdı, yəqin, görərdim, çünkü mən elə bilirdim ki, o, üzüyü madam Alfonsa vermişdir".

Bu adamı sorğu-sual edərkən – madam Alfonsun verdiyi ifadəyə görə – bütün evin keçirdiyi qorxu hissini mən də keçirdim. Kral prokuroru gülümşəyərək mənə baxdı və mən sorğu-suali davam etdirməkdən vaz keçdim.

M. Alfonsun dəfn mərasimindən bir neçə saat sonra İl şəhərini tərk etmək üçün yığışdım. M. dö Peroradın kareti məni Perpinana aparmalı idi. Bədbəxt, yaziq qoca zəifləyib əldən düşməsinə baxmayaraq, məni bağın qapısının ağızına qədər müşayiət etmək istəyirdi.

O, mənim qolumu özünə dayaq edərək ayağını güclə atırdı. Biz bağlı səssiz-səmirsiz keçib-getdik. Ayrılıq anlarında axırıncı dəfə Məhəbbət İlahəsinə nəzər saldım. Daxilən keçirdiyi qorxu, təlaş və həyata nifrat hissələrini ailənin üzvü saydığı mənimlə daha bölüşmək istəməyən M. dö Peroradın Məhəbbət İlahəsini

əridib bir şey düzəltmək istədiyini, düzəldəcəyi şeyin isə həyatın bədbəxt hadisələrini həmişə onlara xatırladacağını, onun qulaqlarında səsləndirəcəyini inididən görürdüm. Mənim niyyətim isə onun razılığını alıb heykəli muzeylərin birinə vermək idi. Söhbəti açmaqdə tərəddüd keçirirdim və elə bu vaxt M. dö Perorad başını cəld mənim diqqətlə baxdığını tərəfə çevirdi. O, heykəli gördü və gözlərindən yaş sel kimi axmağa başladı. Mən onu qucaqlayıb öpdüm, bir söz deməyə cürət etmədim və karetə qalxdım.

Yola düşdüyüm gündən indiyə kimi bu sehrli, müəmmalı əhvalat haqqında söz-söhbət getdiyini hələ də eşitməmişəm.

M. dö Perorad oğlunun ölümündən bir neçə ay sonra bu dünyadan köcdü. Vəsiyyətinə görə, onun əlyazmaları mənə çatmalı idi ki, vaxtı gələndə çap etdirim. Həmin əlyazmaları arasında Məhəbbət İlahəsi üzərindəki yazılı kitabələrin izahı barədə tədqiqata, məlumatata rast gəlmədim.

P.S. Dostum M. dö P. elə indicə Perpinandan məktub yazıb məni xəbərdar etdi ki, heykəl daha yoxdur. Ərinin vəfatından sonra madam dö Peroradın birinci işi onu əridirib zəng düzəlt-dirmək olub və heykəl beləcə də, yəni yeni formada İl şəhərinin kilsəsində xidmət edir.

Dostum M. dö P. məktuba əlavə edərək yazar: “Deyəsən, bürüncdən olan bu zəngin nəhs niyyəti hələ də özünü göstərməkdədir; belə ki, İl şəhərində bu zəng səslənəndən indiyə qədər üzümlükləri iki dəfə don vurub”.

TAMANQO

Kapitan Lödu cəsur dənizçi idi. O, dənizçiliyə sadə gəmi işçisi kimi başlamış, sonralar sükançı köməkçisinə qədər yüksəlmişdi. Trafalqar döyüşündə qəlpənin qırıldığı dor ağacı düşüb onun sağ qolunu sindirmişdi; əli kəsilmiş, özü isə dənizçilik məktəbindən yaxşı xasiyyətnamə ilə tərxis olunmuşdu. Lödu işləməməyi şəninə sığışdırırdı və açıq dənizə çıxmaq fırsatı ələ düşən kimi özünü yenidən təqdim edərək kaper²⁰ gəmisində kapitan köməkçisi kimi xidmətə başladı. Ələ keçirilən bir neçə gəmidən ona çatan pul kitab almağa, təcrübəsinə mükəmməl bildiyi gəmiçiliyin nəzəriyyəsini də öyrənməyə imkan verdi. Bir müddət keçəndən sonra Lödu heyəti almış nəfərdən ibarət üçtoplu bir kaper gəmisinin kapitanı oldu. Elə indinin özündə də Jerse adasının sahilboyu donanmasında işləyən dənizçilərin hamısı onun igidliklərini xatırlayır. 1815-ci ildə Napoleon imperiyasının süqutundan sonra Fransa ilə İngiltərə arasında bağlanan sühl onun ümidi lərini alt-üst etdi. Mührəbə zamanı toplaşlığı var-dövləti o, ingilislərin hesabına artırmaq niyyətində idi. Vəziyyət elə gətirdi ki, sakit ticarətlə məşğul olmağa başladı və cəsarətli, təcrübəli adam kimi tanındığından ona başqa bir ticarət gəmisini asanlıqla etibar etdilər. Zənci alveri qadağan olunarı vaxtlar birisi bu işlə məşğul olardısa, məsələ təkcə fransız gömrükxana işçilərini aldatmaqla qurtarmırdı, ən qorxulu iş ingilis zirehli gəmilərindən qaçıb qurtarmaq məsələsi idi və bu da çox təhlükəli idi. Belə bir şəraitdə kapitan Lödu “qarağac”²¹ alverçiləri üçün son dərəcə lazımlı bir adam oldu.

Ağır, əziyyətli dənizçilik xidmətində uzun müddət asılı vəziyyətdə çalışın dənizçilərin əksəriyyətindən fərqli olaraq yeni qayda-qanunlarla əlaqədar onun qarşısında dəfolunmaz maneə, qorxu hissi yox idi. Halbuki bu qorxmazlıq hissi əksər hallarda belələrini ali rütbəyə qədər gətirib çıxarıır. Əksinə, içməli su doldurub saxlamaq üçün dəmir çəlləkləri məişətə daxil

etməyi gəmi sahibinə təklif edənlər arasında kapitan Lödu birinci adam olmuşdu. Əsas yükü ələ vurulan qandal və zəncir olan zəncilərin bu qeyri-adi gəmisi yeni üsulla düzəldilmiş, paslanmasın deyə xüsusi qayğı və səliqə ilə rənglənmişdi. Ancaq qul alverçiləri arasında kapitan Lödunu şöhrətləndirən əsas məsələ onun şəxsi rəhbərliyi ilə bu briq²² gəmisinin məhz qul daşınması üçün əvvəlcədən təchiz edilməsi idi. Gəmi yüngül yelkənlə idarə olunurdu, ensiz, hərbi gəmi kimi uzun idi, həm də içərisi çoxlu zənci tuturdu. Lödu həmin bu gəmini "Ümid" adlandırmışdı. O tələb etmişdi ki, göyərtələrin arası dar, hündürlüyü isə bir metrdən artıq olmasın və həm də əsaslandırılmışdı ki, belə şəraitdə ortaböylü qullar rahat otura bilərlər, qalxanda isə... Eh, qalxmaq qullann nəyinə lazımdır axı?

Lödu söhbət əsnasında deyərdi:

— Müstəmləkə torpaqlarına gətiriləndən sonra isə onlar, onsuз da, ayaq üstə qalacaqlar!

Kürəklərini gəminin sürəhisiనə dayayan zənci kölələr iki paralel xətt üzrə oturmuş, ayaqlarının arasında qalan boş yer isə bütün qul alveri ilə məşğul olanların gəmisində olduğu kimi, yalnız gediş-geliş üçün qoyulmuşdu. Lödu bu boş araya, birinci sıradə oturanlara perpendikulyar vəziyyətdə başqa qulları yerləşdirməyi qərara aldı. Beləliklə, onun gəmisi eynitutumlu başqa gəmidən daha artıq kölə tuturdu. Lap bəd ayaqda ora daha çox kölə yerləşdirmək olardı, amma insanlıq hissini də itirmək olmaz axı! Gərək beş-altı həftə, bəzən isə daha çox açıq dənizdə, yolda olan bu gəmidə hər zənci üçün beş addım uzunluğununda və iki addım enində bir yer ayırasan ki, heç olmasa, yerində qurcalana bilsin!.. və bir də Lödu bu liberal fikrə haqq qazandırmaq üçün gəmi sahibinə xatırladırdı ki, insaf da dinin yarısıdır, axı qaralar da ağlar kimi insandırlar.

Beləliklə, bütün lazımı avadanlıq və yaraq-yasaqla təchiz olunmuş "Ümid" cümə günlərinin birində²³ Naritdən yola düşdü. Briqi çox diqqətlə yoxlayan nəzarətçilər gəmidəki qandalları, zəncirləri və bilmirəm, nədənsə, "ədalət barmaqlıqları" adlandırılan buxovla dolu altı dənə böyük yesiyi görmədilər. Onlar "Ümid" gəmisinin göyərtəsində çox böyük içməli su

ehtiyatını görəndə də şübhələnmədilər. Göstərilən sənədlərə görə, gəmi Seneqala gedib, orada yalnız ağac və fil sümüyü alveri ilə məşğul olmalı idi. Düzdür, yol bir o qədər uzaq deyildi, ancaq ehtiyat ığidin yaraşığıdır, ehtiyatlı olmaq ziyan yetirməz. İşdir, bəlkə, uzun müddət bir yerdə lövbər salıb dayanımlı oldular, susuz necə keçinsinlər?

Deməli, gəmi yükünü tamam-kamal tutandan sonra yola düşdü, özü də həftənin cümə günlərinin birində. Bəlkə də, Lödunun ürəyindən keçirdi ki, kaş gəminin dor ağacların bir az da möhkəm olaydı. Burası da vardı ki, gəmiyə özü komandanlıq edirdi, dor ağaclarından şikayətlənməyə də haqqı yox idi. Yol uğurlu oldu və gəmi tezliklə Afrika sahilinə yan aldı. O, səhv etmirəmsə, Seneqalın Joal çayında elə bir anda lövbər saldı ki, bu vaxt ingilis zirehli gəmiləri sahilin bu hissəsinə nəzarət etmirdi. Bu yerlərin vergi müvəkkilləri dərhal göyərtəyə qalxdılar. Daha bundan gözəl, əlverişli imkan ola bilməzdi. İgidlikdə ad çıxarımış insan alverçisi Tamanqo isə elə o saat qulları mal sürüsü klımı qabağına qatıb sahilə gətirər və fürsət ikən hamısını dəyər-dəyməzinə satardı. Qullar satılan kimi bu işin ustası olan Tamanqo bura – satış yerinə yenə təzə mal gətirmək iqtidarında olduğuna, özündəki gücə və bacarığa möhkəm əmin idi.

Kapitan Lödu sahilə endi və Tamanqo ilə görüşmək məqsədilə onun yanına yollandı. O, Tamanqonu onun üçün tələmtələsik qurulmuş külaş komadə tapdı. İki arvadı, bir neçə dəlləl və qul alverində ona kömək edən nəzarətçilər də onun yanında idilər. Tamanqo ağ irqdən olan kapitanı qəbul etmək, onunla görüşmək üçün əvvəlcədən hazırlanmış, geyinib-kecinmişdi. Əynindəki köhnə yaşıl gödəkcənin üstündə kapral rütbəsinin nişanələri hələ də qalırıldı. Bununla belə, hər ciyindən təkcə bir düymə ilə bərkidilmiş iki qızılı epolet sallanmışdı: biri ciyinin arxasına, o biri isə qabaq tərəfinə. O, gödəkcəni çılpaq bədəninə geydiyindən onun ağ qatlamaşın və xalis Qvineya kətanından tikilmiş ağ tumanı arasında görünən qara dərisi enli qara kəmərə oxşayırdı. Süvarilərə məxsus uzun bir qılınc ipə böyründən asılmış, əlində isə ilk baxışdan ingilis istehsalı olduğu bilinən qoşalülə tūfəng tutmuşdu. Belə bəzənib-düzənmiş afri-

kalı cəngavərə elə gəlirdi ki, o, indi Paris, yaxud London moda-bazından da gözəl geyinib.

Kapitan Lödu onu bir müddət sakit-sakit başdan-ayağa süzdü. Tamanqo isə əsl qrenadyor²⁴ cəldiyi ilə əcnəbi generalın qarşısında xüsusi hərbi baxışa hazırlaşmış kimi qamətini düzəltdi. Tamanqoya elə gəldi ki, onun bu hərəkətindən qarşısında dayan- adam həzz aldı. Lödu tanıldığı adamı diqqətlə başdan-ayağa süzəndən sonra yanındakı köməkçisindən tərəf çevrildi:

– Bax bu qoçağı Martinika adasına sağ-salamat apanıb çıxara bilsəydim, azi, min eküyə satardım.

Onlar oturdular, volof dilini bilən bir nəfər dənizçi də dil-manc vəzifəsini yerinə yetirdi. Hər iki tərəf bir-birinə bir neçə iltifatlı söz dedi. Gəmi şagirdi araq şüşələri ilə dolu zənbili içəri gətirdi; onlar içdilər və Tamanqonun kefini açmaq niyyətiylə kapitan ona misdən hazırlanmış, üzərində döymə üsulu ilə Napoleonun şəkli işlənmiş bir barıtqabı bağışladı. Hədiyyə müvafiq nəzakət qaydası ilə qəbul olundu. Onlar daxmadan çıxıb kölgəlikdə oturdular və şüşə dolu zənbili qabaqlarına qoydular, yalnız bundan sonra Tamanqo satacağı qulların gətirilməsi üçün işarə verdi.

Onlar bir-birinin ardınca sıraya düzülmüşdülər. Qorxudan və yorğunluqdan belləri bükülmüş bu qulların hər birinin boynundan altı fut uzunluqda, ucları haça taxta kündə asılmış, kündənin hər iki ucu boyunlarının arıldında kəndirlə köndələn taxtaya bərkidilmişdi. Yola düşmək lazıim gəldikdə nəzarətçilərdən biri lap qabaqda gedən qulun boynundakı kündənin uzun tərəfini öz ciyinə qoyur və bununla da qul ardınca getdiyi qulun bütün ağırlığını çəkməli olur. İkinci qul üçüncüün kündəsinin uzun tərəfini götürür, üçüncü dördüncüünün... və beləliklə, hamı eyni əziyyətə qatlaşmalı olurdu. Dayanmaq, dincəlmək lazıim gələndə dəstənin başında gedən öz kündəsinin ucunu yerə batırır və beləliklə, bütün dəstə dayanırıldı. Əlbəttə, əgər boynunun ardından altı fut uzunluqda yoğun bir ağac asılmışdırsa, qacmaq haqqında heç fikirləşməyə dəyməzdi.

Qarşısından gəlib-keçən kişi və qadın qulları diqqətlə nəzərdən keçirən kapitan Lödu ciyinlərini çəkir və öz-özünə

deyinirdi. Çünkü kişilər heydən düşmüş, onların hay-hayı gedib, vay-vayı qalmışdı. Qadınlar isə ona ya həddindən artıq arıq, qoca, ya da uşaq görünürdülər... O, qara irqin getdikcə ciliz-laşmasından şikayətlənirdi.

— Hər şey pozulur, cırlaşır, — kapitan deyinirdi, — əvvəllər hər şey başqa cür idi. Qadınların boyu bir metr yetmiş santimetrə çatırdı. Təkcə dörd kişi freqatın²⁵ dolamaçarxından yapışış əsas lövbəri qaldıra bilirdi, indisə...

Bununla belə, kapitan hər şeyə yerli-yersiz irad tuta-tuta zəncilərin ən güclülərini, gözəllərini və gözəgəlimlilərini seçdi. Seçdiyi qulları adı qaydada pulunu verib alacaqdı, qalanlarına gəldikdə isə o, qiymətin aşağı salınmasını, güzəştə getməyi tələb edirdi... Özü də böyük güzəşt... Tamanqo da öz xeyrini güdürlər, malını tərifləyir, qulların getdikcə azaldığını, onları satmağın qorxulu olduğunu xatırladır, dil-dil ötürdü. Nəhayət, o, ağ irqdən olan kapitanın gəmiyə yükləyib aparmaq istədiliyi qullar üçün qiymət kəsdi. Nə qiymət kəsdiyini, necə kəsdiyini deyə bilmərəm.

Tamanqonun təklif etdiyi məbləği fransız dilinə tərcümə edən kimi Lödu pis söyüş söydü və belə düşüncəsiz adamla alveri biryolluq kəsmək, elə buradaca belə alverə son qoymaqlı istəyirmiş kimi ayağa qalxdı. Vəziyyət bu yerə çatanda Tamanqo onu tutdu və çətinliklə də olsa, yenidən öz yerində oturtdı. Yenə araq şüşəsinin ağızı açıldı və mübahisə yenidən başlandı. İndi də ağ adamın irəli sürdüyü çox qəribə və səfəh təkliflər dərisi qara olan bu məxluqu cin atına mindirir, özündən çıxarırdı. Onlar uzun-uzadı qışqırıb-bağırıldılardı, mübahisə etdilər, həddindən artıq araq içdilər. Ancaq içilmiş araq alveri edən bu iki zidd tərəflin hər birinə ayrı cür təsir eləmişdi. Fransız nə qədər çox içirdisə, alacağı qulların qiymətini bir o qədər aşağı salırdı, afrikalı isə nə qədər çox içirdisə, qoyduğu tələblərdə bir o qədər güzəştə gedirdi. Beləliklə, araq dolu zənbilin axırına çıxanda onlar razılığa gəldilər. Yüz almış qulun əvəzin-də bir qədər ucuz parça, bir az barıt, çaxmaqdaşı, üç çəllək araq və əlli ədəd başdansovdu təmir edilmiş tüfəng verildi. Kapitan alveri qurtarmaq məqsədilə əlini yuxarı qaldırb, az qala, lülqən-

bər olan zəncinin əlinin içində şappıltı ilə vurdu və zənci qullar fransız dənizçilərinə təhvıl verilən kimi onların boyunlarından asılmış taxta kündələri açmağa, əvəzində isə əl-ayaqlarına qandal və buxov vurmağa başladılar. Bütün bunlar isə Avropa mədəniyyətinin üstünlüyünü aydın göstəirdi.

Yenə otuza qədər qul qalırdı; bunlar uşaqlar, qoca kişilər və şikəst qadınlar idi. Gəmi isə dolmuşdu.

Bu qara qəpiyə dəyməyən tör-töküntünü nə edəcəyini bilməyən Tamanqo onların da hərəsi üçün bir şüşə araq verməyi kapitana təklif etdi. Təklif göydəndüşmə oldu. Lödu vaxtilə Nant şəhərində baxdı “Siciliya ibadətləri” faciəsinin tamaşaşını xatırladı. O vaxt Lödu tamaşa zamanı yüksəkvəzifəli, həm də kök adamlardan ibarət böyük bir dəstənin parterə necə doluşduğunu, bütün yerlərin tutuldığını, bununla belə, adamlar sıxlışandan, yan-yana oturandan sonra hamiya yer olduğunu öz gözləri ilə görmüşdü. O, yerdə qalmış qulların boy-buxunlularından iyirmisini də seçib götürdü.

İş bu yerə çatanda Tamanqo hərəsi üçün yalnız bir stəkan araq verib yerdə qalan on nəfəri də götürməsini kapitandan xahiş etdi. Lödu həmin dəqiqə uşaqların karetə minəndə yarıyer tutduqlarını və yarıbiletin pulunu ödədiklərini xəyalındarı keçirdi. O, üç uşaq da götürdü və bildirdi ki, daha bir nəfər də götürə bilməz. Tamanqo görəndə ki hələ yenə yeddi nəfər qalır, dərhal tüfəngini qapdı və üzünə qaldınb lap qabaqda, birinci cərgədə dayanan arvadı nişan aldı; arvad elə indicə satılmış üç nəfər uşağıın anası idi.

— Al, — Tamanqo ağdərili adama, kapitana bildirdi, — yoxsa öldürəcəyəm, ya buna da bir stəkan araq ver, ya tətiyi çekirəm.

Lödu:

— Axı o, mənim nəyimə lazımdır? — cavab verdi. Tamariqo tətiyi çekdi, zənci qadın torpağı sərildi.

— Hə, indi də növbə o birisinindir! — Tamanqo əlindəki tüfəngi bir dəri-bir sümük oları kişiyyə tuşlayaraq bağırdı. — Bir stəkan araq verirsən, ver, vermirənsə...

Tamanqonun arvadlarından biri onun qoluna toxundu və gülə hədəfə dəymədi. Arvadı ərinin öldürmək istədiyi qocanı

tanımışdı: o ya *giryo*²⁶ idi, ya da ovsunu. Özü də arvadın falına baxıb onun kraliça olacağını neçə il qabaq xəbər vermişdi.

Arağın təsirindən quduzlaşan Tamanqo özünü heç cür ələala bilmirdi. O, arvadını tüfəngin qundağı ilə möhkəm vurdu və Löduya tərəf çevrilərək dedi:

— Götür, bu arvadı sənə verirəm.

Qadın gözəl idi. Lödu gülümsəyərək ona baxdı, sonra onun əlindən yapışaraq dedi:

— Onun üçün yer taparam.

Dilmanc rəhmlı, ürəyi yumşaq adam idi. O, karton tütün-qabını Tamanqoya verdi və əvəzinə yerdə qalan altı nəfər qulu ondan istədi. O, qulların boyunlanndakı taxta kündələri açdı və istədikləri yerə getmələrinə icazə verdi. Onlar iki yüz lyölük məsaфədə qalmış doğma yurda necə qayıdacaqlannı bilmədiklərindən çox mütəəssir halda dağlılışdilar.

Bu anda Lödu Tamanqo ilə saгollasdı və yükünü gəmiyə daha tez vurmaqla məşgul oldu. Gəmini çayda çox saxlamaq ehtiyatsızlıq olardı — ingilis kreyserləri gəlib çıxa bilərdi. Lödu elə günü sabah lövbəri qaldırmaq fikrində idi. Tamanqo isə otun üstündə, kölgə bir yerdə uzanmış, araqdan sonra mürgüləyir, xumarlanırdı.

O oyananda gəmi artıq bütün yelkənlərini açmış, çayı üzü-aşağı enirdi. Dünən həddindən artıq içdiyindən hələ də başı üstündə olmayan Tamanqo arvadı Ayışəni soruşdu. Dedilər ki, arvad onu dünən özündən çıxardığından o özü Ayışəni ağdərili kapitana bağışlamış, kapitan da onu gəmiyə mindirib aparmışdır. Bu xəbərdən çəşmiş Tamanqo başına vurdu, sonra tüfəngini götürdü, dənizə gedib tökülenə qədər bir neçə yerdə ilan kimi qıvrıla-qıvrıla axan çayın sahililə, ən kəsə yolla götürüldü və gəlib çayın mənsəbindən yarım lyö aralı bir körfəzdə dayandı. O, burada qayıq tapmaq və çayın qollarında yubanacaq briqə çatmaq ümidiндə idi. Yanılmamışdı, o, boş qayıqlardan birinə tullandı və qulları aparan gəminin ardınca götürüldü.

Lödu onu görəndə təəccübəndi. Tamanqonun bir daha qışqırıb arvadının özünə qaytarılmasını eşidəndə onu daha da təəccüb bürdü.

— Verilən hədiyyəni geri almazlar, — dedi.

Kapitan arxasını ona tərəf çevirdi. Qaradərili adam Lödündən aldığı şeylərin bir hissəsinin geri qaytarılmasını təkidlə tələb edirdi. Kapitan gündü və bildirdi ki, Ayışə gözəl qadındır, onu saxlamaq fikrindədir. Bu anda yazıq Tamanqonun gözlərindən gildir-gildir yaş axmağa başladı; elə qulaqbaticı və yanğıqlı səs çıxardı ki, elə bil, onu cərrahiyə stolunun üstünə qoyub ətini kəsirdilər. Bununla bərabər, o gah sevimli Ayışəsini haraylaya-haraylaya göyərtədə yumaq kimi düşürlər, gah da özünü öldürmək qəsdiylə başını taxtalara, hara gəldi çırkırdı. Kapitan isə soyuqqanlılıqla ona sahili göstərir, necə və haradan gəlibəsə, ora da qayıtmasını işarə ilə başa salmağa çalışırı, ancaq Tamanqo təkid edirdi. İş o yerə çatmışdı ki, kapitan qızıl saçaklı epoletlərini, tüfəngini və qılıncını da ona təklif etdi. Lakin əbəs idi.

Bu mübahisə zamanı “ESPERANS”ın leytenantı kapitana dedi:

— Qulların üç nəfəri bu gecə ölüb. Yerimiz boşalıb. Bu heyvərə əclafı niyə götürməyək axı, bu ki təkcanına o üç ölüdən yaxşıdır!?

Lödu götür-qoy etdi, hesabladı ki, Tamanqo min eküyə gedər. Onun üçün çox uğurlu keçən bu səfər, yəqin ki, axırıncı səfəri olacaqdı, nəhayət, indi ki o, yükünü tutmuşdu, deməli, qul alverinin Qvineya sahilində yaxşı, ya pis ad çıxaracağının onun üçün o qədər də əhəmiyyəti yox idi. Həm də sahildən tamamilə uzaqlaşmışdı, bu afrikalı cəngavər də indi onun ixtiyarında idi. Təkcə silahları onun əlindən almaq məsələsi qalırdı, çünki nə qədər ki silahlar onun ixtiyarında idi, ona yaxın durmaq qorxulu idi.

Lödu, sanki, elə-belə, baxmaq məqsədilə Tamanqodan tüfəngini verməsini xahiş etdi və bir də kapitan özlüyündə əmin olmaq istəyirdi ki, görsün tüfəngi gözəl Ayışəyə dəyişməyə dəyərmi? Kapitan tüfəngin süngüsünü yerindən oynatmaqla gilizin pistonunun barıtını boşaltdı. Baş köməkçi – leytenant da, öz növbəsində, qılıncı əlinə alıb oynadırdı. Tamanqonun əliyalının olduğunu görəndə iki yekəpər dənizçi özünü onun üstünə atdı və Tamanqonu yerə yixib əl-ayağını sarımaşa başladı. Zənci

qəhrəmancasına müqavimət göstərdi. Gözləmədiyi bu hadisədən özünə gələn Tamanqo, çox pis vəziyyətdə olmasına baxmayaraq, hər iki dənizçi ilə xeyli çarşışdı. Qeyri-adi gücü sayəsində o, nəhayət, ayağa qalxdı. Bir yumruq zərbəsi ilə onun yaxasından tutan adamı vurub yerə sərdi. Əynindəki paltarın ucu cirilib ikinci dənizçinin əlində qaldı və Tamanqo öz qılincini almaq üçün qəzəblə leytenantın üstünə tullandı. Baş köməkçi – leytenant onun başına qılıncla zərbə endirdi və yekə bir yara açdı, ancaq yara o qədər də dərin deyildi. Tamanqo ikinci dəfə yerə sərıldı. Onun əl-ayağını cəld sarıdilar. O, özünü müdafiə edəndə qəzəbli, tükürpərdici səslər çıxarı, dəli nərə çəkir, tələyə düşmüş vəhşi qaban kimi çırpınırdı; ancaq bütün cəhd-lərinin bihudə olduğunu gördükdə gözlərini yumdu və hərəkətsiz düşüb qaldı. Yalnız dərindən və tez-tez nəfəs almasından onun ölmədiyini bilmək olardı.

Kapitan Lödu çıçırdı:

– Lənət şeytana! Satdığı qullar onun özünün də qul kimi satıldığını görsələr, gülməkdən uğunub gedəcəklər. Hə, indi onlar ilahi qüvvənin olduğunu öz gözləri ilə görərlər.

Tamanqo çoxlu qan itirmişdi, qan hələ də axırdı. Bir gün bundan əvvəl altı nəfər qulu ölümün pəncəsindən alan rəhmli dilmanc Tamanqoya yaxınlaşdı, yarasını sarıdı və ona bir neçə təsəlliverici söz dedi. Heç ağlım kəsmir, dilmanc ona təsəlli-verici nə söz deyə bilərdi ki?! Zənci meyit kimi uzanmışdı. İki dənizçi onu it ölüsü kimi götürüb əvvəlcədən hazırlanmış yerə atdı. O, iki gün dilinə heç nə vurmadı. Onun gözlərini güclə açıb-yumduğunu görmüşdülər. Tamanqonun qul yoldaşları (onlar əvvəller Tamanqonun özünün əsirləri idilər) onu öz arasındakı bir nəfər cürət edib hamının bədbəxtliyinə səbəb olan bu adama təhqiramız söz deyə bilmədi.

Qurudan əsən küləyin köməyi ilə gəmi böyük sürətlə Afrika sahillərindən uzaqlaşırıldı. İngilis zirehli gəmilərinin görünməyəcəyindən arxayıñ olan kapitan indi istiqamət götürüb get-diyi müstəmləkə torpaqlarında onu gözləyən böyük qənimətlər

haqqında düşünürdü. Onun “qarağac” alveri heç bir maneəyə rast gəlmədi. Heç bir yoluxucu xəstəlik baş vermədi. Yalnız qullardan on iki nəfər ən zəifi istiyə düşüb öldü, bu isə boş şeydir. Gəmiyə vurduğu “bəşəri yük” əzablı yollarda çox əziyyət çəkməsin deyə kapitan onları hər gün gəminin göyərtəsinə, açıq havaya çıxarmağı əmr etmişdi. Bu bədbəxtlərin üçdəbir hissəsi növbə ilə havaya çıxır, bir saat göyərtədə gəzisməklə bütün gün üçün “hava ehtiyatı toplayırdı”. Gəmi heyətinin bir hissəsi təpədən-dırnağa silahlanmış halda onların üşyan edəcəyi təhlükəyə qarşı əvvəlcədən hazır dayanmışdı. Məhz buna görə də qulların qandal-buxovlarını heç vaxt tamamilə açmırlılar. Hər dən skripka çalmağı bacaran dənizçilərdən biri onları konsertə “qonaq edirdi”. Bütün bu qara sıfatların çevrililib musiqiçiyə baxması, bərk ümidsizliyə qapılması, qəhqəhə çəkib gülməsi və qollarındaki qandalların verdiyi imkan daxilində əl çalıb musiqicini alqışlaması səhnəsi çox maraqlı idi. Gəzinti, hərəkət sağlamlıq üçün vacibdir, məhz bunun üçün kapitan Lödunun gərəkli təcrübələrindən biri də qulları tez-tez oynatmaq idi; sanki, uzun yol qət edəcəyi üçün gəmiyə mindirilmiş atları əvvəlcədən ayaqlarını yerə döyməyə məcbur edirdi.

Kapitan Lödu uzun qamçısını havada şaqquşdadaraq göy gurultusunu xatırladan zəhmlili səslə deyirdi:

– Hə, oynayın, əylənin, mənim balalarım!

Elə həmin dəqiqə də bədbəxt zəncilər ortaya atılır və oynayırlar.

Tamanqonun yarası bir müddət ona havaya çıxmağa imkan vermədi. Nəhayət, o, göyərtədə göründü. Əvvəlcə qulların ürkək dəstəsi içərisində başını qururla yuxarı tutaraq gəmini qoynuna alan nəhəng okeana kədərli, ancaq sakit bir nəzər saldı, sonra uzandı. Yox, daha doğrusu, əl-ayağındakı qandalların ona əziyyət verməsinə məhəl qoymadan özünü göyərtədəki taxtalardan birinin üstünə saldı.

Gəminin arxa tərəfində oturan Lödu demisini aram-aram tüstüldirdi. Ayışə onun yanında idi, əl-ayağına da qandal vurulmamışdı. Əynində yaşıl rəngli qəşəng pambıq parçadan don, ayağında tumacdən tikilmiş ayaqqabı vardı, əlində isə

içerisində likör dolu şüşə olan podnosu tutub kapitana şerab süzmək üçün hazır vəziyyətdə dayanmışdı. Onun kapitanın yanında mühüm, şərəfli vəzifələri yerinə yetirdiyi açıq-aydın hiss olunurdu. Tamanqonu görməyə gözü olmayan zəncilərdən biri çevrilib Ayışə ilə kapitana tərəf baxmasını Tamanqoya işarə etdi. Tamanqo başını yana çevirdi, Ayışəni gördü və qışqırdı. Yerindən qalxaraq ildirim sürətiylə gəminin arxa tərəfinə elə şığıdı ki, gəmicişlik qayda-qanununun belə kobud surətdə pozulmasına, hər şeydən əvvəl, qulların başının üstündə əlis-i-lahlı dayanan dənizçilər qarışmalı oldular.

— Ayışə! — Tamanqo dəhşətli səslə bağırdı. Ayışə də qorxudan qışqırdı. — Elə bilirsən ağaların yaşadığı ölkələrdə daha Mama-Jümbə yoxdur?

Dənizçilər əllərindəki dəyənəkləri yuxarı qaldıraraq tökü-lüşüb gəldilər, ancaq Tamanqo qollarını qoynunda çarpayaraq, hər şeyə biganə kimi, yavaş addımlarla əvvəlki yerinə qayıdırırdı; Ayışə isə bu sehrlili sözlərdən sarsılmış halda gözlərindən sel kimi yaş axıydırdı.

Dilmanc təkcə adı bu qədər qorxuya səbəb olan dəhşətli “Mama-Jümbə” sözünün nə demək olduğunu izah etdi:

— Bu, zəncilərdə uyuq deməkdir. Kişi şübhələnəndə ki onun arvadı Fransada, yaxud Afrikanın özündə bir çox arvadlar kimi ayağını əyri atır, onda onu uyuqla, yəni Mama-Jümbə ilə hədələyib qorxudur. Sizinlə bayaqdan bəri söhbət eləyən mən, Mama-Jümbəni özüm öz gözlərimlə görmüşəm və bunun nə biclik olduğunu başa düşmişəm, ancaq zəncilər elə sadəlövhüdürlər ki, heç nə qanmırlar. Təsəvvür edin ki, gecə vaxtı oynamaqla, rəqs etməklə əyləndikləri, folqar²⁷ təşkil etdikləri vaxtda — onlar bunu öz jarqonlarında belə adlandıırlar — birdən qalın və qaranlıq kiçik bir meşədən qulaqlarınıza qəribə musiqi səsi gəlir, ancaq kimin çaldığını görmüsünüzdür. Amma qarğı tütək də çalınır, qaval, nağara da vurulur. Balqabağın yarıkəsilmiş hissəsindən düzəldilən gitara və balafolar da səslənir. Bütün bunlar elə bir ahənglə səslənir ki, elə bil, şeytanı torpağa basdırırlar. Arvadlar bu səs-küyü eşidən kimi qorxularından tir-tir əsməyə başlayır və qaçıb qurtarmaq istəyirlər, ancaq ərləri onları tutub

saxlayır; arvadlar onları nə gözlədiyini yaxşı bilirlər. Birdən-birə meşədən dumağ, bizim gəminin dor ağacı kimi uzun, başı qazan kimi böyük, şeytan ağızı kimi eybəcər ağızından od püs-kürən bir bəni-insan çıxır. Bu bəni-insan yavaş-yavaş irəliləyir və meşədən çox yox, üç-dörd yüz metr aralanır. Arvadlar qış-qırışırlar:

— Ay aman, Mama-Jümbo gəldi!

Onlar dəniz ilbizi satan alverçilər kimi səslərini başlarına atıb bağırırlar. Belə olduqda kişilər arvadlarına deyirlər:

— Hə, naxələflər, imansızlar, ağılinız başınıza gəldimi! Yaları desəniz, Mama-Jümbo buradadır, sizi diri-dir yeyəcək.

Qadınların bəziləri hər şeyi çox asanlıqla etiraf edirlər və belə olanda ərləri onları ölenə qədər döyür.

Kapitan soruşdu:

— Bəs yaxşı, bu ağ uyuq deyilən şey, Mama-Jümbo, əslində, nədir ax? Bir yaxşı-yaxşı başa salın görək.

— Nə olacaq, heç nə! Bu, bədəninə ağ mahud parça sarılmış, başına içərisi oyulub boşaldılmış yekə balqabaq qoyulmuş, əlində tutduğu uzun ağacın başına yarian şam bərkidilmiş hoq-qabazın birisidir. Burada bir o qədər də biclik-filan yoxdur və zənciləri qorxutmaq üçün çoxlu ağıl da lazımdır. Bütün bunlarla bərabər, bu Mama-Jümbo yaxşı düşüñülmüş şeydir və məmənnuniyyətlə istərdim ki, mənim arvadım ona inansın.

— Arvadıma gəldikdə isə, — Lödü səhbətə qanşdı, — o, Mama-Jümbodan qorxmursa, Dəyənəkli Martəndən²⁸ qorxur. Bir də ki mənə bir balaca kələk gəlsə, nə edəcəyimi özü də yaxşı bilir. Lödular ailəsində hamı belədir, bizdə hövsələ olmaz, bax, bu yumruq ki var ha, qatranlanmış ip kimidir, ilişdi ey, qurtardı. Sizin orada Mama-Jümbodan dəm vuran qoçağınızı deyin ki, özünü yaxşı aparsın, dilini qoysun qamına və mənim bu qəşəng arvadımı qorxutmasın, yoxsa onun kürəyinlə elə ərsinlətdirərəm ki, qara dərisi olar qıpqırmızı, çuğundur kimi.

Bu sözləri deyəndən sonra kapitarı Lödü öz kayutuna endi, Ayişəni çağırtdırdı və ona toxraqlıq verməyə başladı; ancaq nə nəvaziş, nə vurulan kötəklər – axı insan hövsələsinin bir hədd-hüdudu var, yoxsa yox – gözəl zənci qadını yumşalda bilmədi

ki bilmədi. Göz yaşları leysan kimi axırdı. Kapitan qanı qaralmış halda yenidən göyərtəyə qalxdı və gəminin hərəkəti haqda sükançıya verdiyi göstəriş üçün növbəci zabitlə deyişdi.

Gecə, bütün heyətin şirin yuxuya getdiyi bir vaxtda keşikçilər əvvəlcə ürəyəyatan, həzin, yaniqli mahni eşitdilər; səs göyərtənin aşağısından gəlirdi; sonra isə qulaqbatıncı qadın qış-qırğı eşidildi. Belə səs eşidiləndən sonra Lödunun kobud səsi və dəhşətli qamçısının şaqquftısı bütün gəmidə səsləndi. Bir an keçəndən sonra hər tərəf yenə sükuta qərq oldu. Sabahı gün Tamanqo əzgin, ancaq əvvəlki kimi məğrur və əzmlı bir görkəmdə göyərtədə göründü.

Ayişə onun yuxarı göyərtənin arxasından keçib-getdiyini görən kimi – Ayişə kapitanın yanında elə həmin yerdə oturmuşdu – cəld Tamanqoya tərəf qaçıdı, onun qarşısında diz çökdü və özünü toplayıb amandiləyici, yalvarıcı bir ifadə ilə dedi:

– Bağışla məni, Tamanqo, bağışla!

Tamanqo gözlərini zilləyib bir dəqiqəyə kimi ona diqqətlə baxdı; sonra isə dilmancın uzaqlaşış getdiyini gördükdə təkcə bir kəlmə söz dedi:

– Yeyə!

O, yuxarı göyərtədə arxasını Ayışəyə tərəf çevirərək uzandı. Kapitan arvadı möhkəm danladı, ona hətta bir-iki şapalaq da çəkdi və keçmiş əriylə danışmağı ona qadağan etdi. Ancaq Lödunun ağlına da gəlmədi ki, Tamanqo ilə onun arvadı arasındakı qısa söhbətin mənası nə ola bilər və bu haqda o, arvadan heç nə soruşmadı.

Bununla belə, o biri zəncilərlə bərabər əl-ayağı bağlı saxlanan Tamanqo gecə-gündüz qullara ürək-dirək verir və onları yenidən azadlığa qaytarmaq üçün hamiliqla ona kömək etməyə səsləyir, hamını bu işdə cəhd göstərməyə çağırır. O, qullara ağların sayca onlardan az olmalarını və onlara qarşı həmişə etinasız, laqeyd münasibətinə xüsusilə diqqət yetirmələrini başa saldı. Daha sonra onları yenə doğma yerlərə qaytarıb aparağından – ancaq necə aparacağını onun özü də heç dəqiq bilmirdi – indiyə kimi heç kimə bəlli olmayan və zəncilərin çox maraqlandıqları elmləri bildiyindən dəm vurur və ona bu işdə

kömək etməkdən boyun qaçıracaq adamdan nəyin bahasına olursa olsun, intiqam alacağı ilə hədələyirdi. O, bu danışçıların hamisini dilmancın başa düşmədiyi, qulların əksəriyyətinin anladığı pel dilində aparırdı. Qulların ona itaət etməsi və ondan qorxub çəkinməsi natiqin nüfuzunun daha da artmasına, nitqi-nin daha bələğətli səslənməsinə gətirib çıxarırdı və onun özü-nün planını həyata keçirəcəyi gündən hələ xeyli əvvəl zəncilər onların azad olacağı günü təyin etmək üçün Tamanqonu tələs-dirirdilər. O, sui-qəsdçilərə qeyri-müəyyən cavab verib bildirirdi ki, onların istədikləri gün hələ gəlib çatmayıb və yuxuda onun gözünə görünən İblis ona bu barədə hələ heç bir şey deməyib, onu xəbərdar etməyibdir. Ancaq onlar, hər halda, ilk işarəyə hazır olmalıdırlar. Buna baxmayaraq, Tamanqo keşikçilərin saylılığını gözdən qoymur, onlara çox ehtiyatla yanaşır və hərə-kətlərini ölçüb-biçirdi. Bir dəfə dənizçilərdən biri tūfəngini gəminin yuxarı göyərtəsində məhəccərə dayayaraq gəminin ardında oynaqlaşan bir dəstə balığa tamaşa etməklə əylənirdi. Fürsətdən İstifadə edən Tamanqo tūfəngi götürdü və dənizçilərin təlim zamanı etdikləri hərəkətləri gülünc bir vəziyyətdə təq-lid etməyə başladı. Heç bir dəqiqə keçmədi ki, tūfəngi onun əlindən aldılar, ancaq o əmin oldu ki, yeri gələrsə, şəkk-şübə-siz, əlinə silah götürə bilər və silahdan istifadə etmək üçün bir zəruri şərait yaranarsa, onda qoçaq adam istəyirəm ki, onun əlindən silahı ala bilsin.

Bir gün Ayışə Tamanqoya bir pirojna tullayaraq yalnız onun özünün başa düşdüyü bir işaret vurdu. Pirojnanın içərisində yeyə gizlədilmişdi. Sui-qəsdin uğurla baş tutması bu alətdən asılı idi. Əvvəlcə Tamanqo yeyəni yoldaşlarına göstərməkdən vaz keçdi, ancaq elə ki axşam düşdü, o, bir-biriylə mənaca uyuşmayan qəribə hərəkətlərlə ağızına gələn sözləri zümrümə etməyə baş-ladı. Hətta o dərəcəyə çatdı ki, qışkırdı. Onun səsinin dəyişildiyini, ucalıb-alçaldığını eşidən hər kəs Tamanqonun gözə görünməyən bir məxluqla söhbət etdiyini güman edərdi. İblisin hərəkəti onların arasında olduğuna zərrə qədər şübhə etməyən zənci qullar qorxularından titrəyirdilər. Tamanqo bu səhnəyə sevinc səsləri çıxarmaqla son qoydu.

— Yoldaşlar! — o bağırdı, — qurban olduğum ruh mənə vəd etdiyini, nəhayət, elə indicə verdi və bizim azad olmağımızın taleyi indi mənim əlimdədir. Özünüüz azad etmək üçün indi sizə ancaq bir az cəsarət lazımdır.

O, əlindəki yeyəni əllərinə alıb yoxlamaq üçün yanındakılara ötürdü və qurduğu qeyri-adi kələk zənci qullara daha da inandırıcı göründü.

Uzun müddət gözlədikdən sonra böyük azadlıq və intiqam günü gəlib çatdı. Öz aralarında təntənəli surətdə and içən sui-qəsdçilər planlarını əsaslı surətdə təhlil edəndən sonra məhz necə azad olmaq məsələsində dayanmışdılar. Başda Tamanqo olmaqla qulların içərisində ən qoçaqları, ən cəsurları gözətçilər növbə çəkmək üçün göyərtəyə qalxanda onlara həmlə edib silahlarını ələ keçirməli, bəziləri isə kapitanın kayutuna getməli, oradakı tüfənglərin hamısını götürməli idilər. İmkan tapıb qandallarını və buxovlarını yeyələyib kəsən qullar isə hücum etməliyidilər; ancaq bir neçə gün gecələr gərgin hazırlıq işlərinin aparılmasına baxmayaraq, qulların əksəriyyəti əməliyyatda ciddi, istənilən şəkildə iştirak edə bilmirdi, daha doğrusu, qabiliyyətləri çatmirdı. Həmçinin üç nəfər qollu-biləkli zənciyə cibində qandalların açarını özüylə gəzdirən adamı öldürmək və açarı ələ keçirib yoldaşlarını azad etmək tapşırığı verilmişdi.

Həmin gün Lödunun əli çalıb ayağı oynayındı; adətinin əksi-nə olaraq günahını yumaq üçün qamçı vurulacaq bir nəfər kimi şagirdini bağışlamışdı. O, gəmini yaxşı idarə etdiyinə görə növbətçi kapitanı təriflədi, gəminin heyətindən razı olduğunu elan etdi və bir azdan — Martinika adasına çatan kimi onlara mükafat verəcəyini bildirdi. Belə fikrə tərəfdar olan dənizçilərin hamısı həmin mükafatın nə kimi əhəmiyyəti olacağını artıq götür-qoy etməyə başladı. Onlar Tamanqonu və başqa sui-qəsdçiləri göyərtəyə qaldırıqları andarı araq və Martinikadakı ağ irqli qadınlar haqqında düşünürdüllər.

Sui-qəsdçilər qandallarını açmaq üçün elə fənd işlətmışdilər ki, onların kəsilib-kəsilməməsi ilk baxışda nəzərə çarpmadı, ancaq azacıq güc versəydilər, onları qırıb tökmək üçün kifayət idi. Həm də qullar qandalları elə bərk səsləndirirdilər ki, eşidən-

lər onların apardıqlan yükün ikiqat ağır olduğunu zənn edərdilər. Hər şeydən arxayın olandan sonra qulların hamısı əl-ələ verib oynamağa başladı, Tamanqo isə öz qəbiləsinə aid cəngavərlik mahnisi oxudu²⁹. Həmin mahnını əvvəllər döyüşə yollanmazdan qabaq oxuyardılar. Rəqs bir az davam edəndən sonra Tamanqo, guya, taqətdən düşmüş adamlar kimi gəminin arxa tərəfindəki məhəccərə söykənmiş dənizçinin düz ayaqlarının yanında tırtap uzandı. Beləliklə, hər dənizçi istər-istəməz bir neçə zəncinin mühasirəsinə düşdü. Qandallannı səssiz-səmirsiz təzəcə qırıq Tamanqo birdən-birə dəli nərə çəkdi, yanında duran dənizçinin ayağından tutub cəld dartdı və yerə yıldı, ayağını qarnına qoyaraq tüfəngini onun əlindən aldı və elə həmin tüfənglə də kapitan köməkçisini öldürdü. Tamanqonun bu nərəsi əməliyyatın başlanmasını xəbər verən işarə olmalı idi. Eyni zamanda o biri sui-qəsdçilər yerdə qalan gözətçilərə həmlə edib silahlarını əllərindən aldılar, boğazlarından tutub boğdu- lar. Hər tərəfdən söyüş səsi ucaldı. Qandalların açarlarını özü ilə gəzdirən növbətçi, komandirin baş köməkçisi ilk önləndən oldu. Bundan sonra zənci dəstəsi yuxarı göyərtəyə doluşdu. Silah tapa bilməyənlər lövbəri qaldırı, çaxın taxtalannı, sükanın qollarını sindirib götürürdülər. Elə bu andan etibarən Avropa gəmi heyəti məglubiyətə uğradı. Dənizçilərin bir neçəsi yuxan göyərtədə müqavimət göstərsə də, onların silahı və qətiyyəti çatmadı. Lödunun canında hələ can var idi və mətanətini itirməmişdi. Bu sui-qəsdin başçısının Tamanqo olduğunu görəndə fikirləşdi ki, onu öldürsə, yerdə qalanları ilə haqq-hesabı asan çəkə bilər. O, bir dəli nərə çəkərək əlində qılınc Tamanqonun qarşısına tullandi. Tamanqo da elə həmin dəqiqə onun üstünə sıçradı. Tamanqo tüfəngin lüləsindən yapışmış və onu əlində dəyənək kimi tutmuşdu. Hər iki başçı gəminin baş tərəfindəki üst göyərtəni arxa tərəfindəki oturacaqla birləşdirən orta hissəsindəki bu dar keçiddə üz-üzə durdu. Birinci zərbəni Tamanqo endirdi. Ağdərili adam cəld zərbədən yayındı. Taxtaların üstünə zərbə dəyən tüfəngin qundağı sindi və eks zərbə elə qüvvətli oldu ki, tüfəng Tamanqonun əlindən düşdü. O, əliyalın qalmışdı; Lödə iblis qəhqəhələri ilə qılınc tutduğu əlini yuxarı

qaldırdı və qılıncı düz onun ortasından soxmaq üçün Tamanqonun üstünə şığıdı. Ancaq Tamanqo da doğma Afrika meşələrindəki bəbirlər kimi cəld idi. O, rəqibinin üstünə tullandı və onun qılınc tutduğu əlini qamarlayıb arxaya burdu. İki tutaşandan biri silahı əlində saxlamağa, o biri isə onu rəqibin əlindən almağa çalışırdı. Bu amansız mübarizədə onların hər ikisi yıxıldı, ancaq afrikalı altda qalmışdı. Belə olduqda bütün gücünü toplayan Tamanqo rəqibini özünə elə bərk sixdı və onun boğazını elə möhkəm dişlədi ki, ovunu yerə yuxmış aslanın dişlərinin arasından axan qan kimi onun da dişlərinin arasından qan fışkırtı ilə axmağa başladı. Qılınc kapitanın taqətsiz əlindən düşdü. Tamanqo onu qapdı, sonra ayağa qalxaraq ağızı qanlı-qanlı qələbə çaldığını bildirən bir dəli nərə çəkdi və iki dəfə dalbadal zərbə endirməklə artıq yarımcان olan rəqibini öldürdü.

Qələbə artıq şübhə doğurmurdur. Yalnız üsyancı qullardan aman diləməyən bir neçə nəfər dənizçi qalmışdı, ancaq ömründə qullara zərrə qədər pislik eləməyən dilmanca kimi hamisini amansızcasına qırıldılar. Leytenant şərəflə öldü. O, gəminin arxasına, kiçik çaplı topların qövs cızaraq firlandıqları və üzərində top güllələrinin doldurulub hazırlandığı vərdənəyə yaxın toplardan birinin arxasına çəkilmişdi; sol əli ilə topu tuşlayır, qılınc götürdüyü sağ əli ilə də elə məharətlə müdafiə olunurdu ki, qaradərili üsyancıların böyük bir dəstəsi onun üstünə atılmalı oldu. İşi belə görən leytenant topun tətiyini çəkdi, bir-birinə sixilmiş bu insan kütləsinin düz ortasında, qalaq-qalaq olmuş ölənlərin və canverənlərin cəsədi ilə dolu geniş, uzunsov bir keçid açdı. Bir an keçməmiş isə onun özünü tikə-tikə doğradılar.

Axırıncı ağdərili adamın cəsədi doğrandıqdan sonra dənizə atıldı. İntiqamdan məst olmuş qaralar gözlərini sərin mehdən yellənən, qələbə çalsalar da, sanki, hələ də zülmkarlarının itatində hazır durmağa çalışan, qalıbləri quldarlığın hökm sürdüyü bir ölkəyə aparan gəminin ağ yelkənlərinə tərəf qaldırdılar.

Onlar kədərlə düşündülər: "Deməli, hər şey hədər gedib? Öz ağalarının qanını tökən bizim kimiləri ağların bu böyük peyğəmbəri öz vətənimizə qaytarıb aparmaq istərdimi?!"

Bəziləri deyirdilər ki, Tamanqo buna itaət edəcəkdir və dərhal Tamanqonu harayladılar.

Tamanqo gəlməyə tələsmirdi. Onu gəminin arxa tərəfindəki kayutların birində, əlinin birini kapitanın qanlı qılıncına dayaq edib ayaq üstə dayanmış vəziyyətdə gördülər. O birini isə arvadı Ayişəyə tərəf uzatmış, Ayişə onun qarşısında diz çökmişdə və onun əlindən öpürdü. Qələbə sevinci onun bütün varlığına hakim kəsilən qəmli-kədərli narahatlığı yüngülləşdirə bilmirdi. O, başqlarından ayıq idi və vəziyyətinin çətinliyini çox yaxşı başa düşür, hiss edirdi.

Nəhayət, o, sıfətində güclə sezilən arxayınlıq ifadəsi yuxarı göyərtədə göründü. Hər tərəfdən yüksələn anlaşılmaz, qarma-qarışiq hay-küyün içərisində Tamanqo ağır addımlarla, sanki, ətrafindakılar üçün hazırda ömurdən gedən anı tutub saxlamaq, yaxud azacıq da olsa, ləngitmək məqsədilə gəminin sükanına yaxınlaşdı; elə bil, bu an, məhz elə bu an onun nə qüdrətə malik olduğunu təyin edəcəkdi.

Bu boyda gəmidə elə küt adam tapılmazdı ki, gəminin hərəkətinin göz qabağındakı çarxından və onunla üzbəüz yesikdən asılı olduğunu başa düşməsin. Ancaq bu mexanizmdə, sanki, böyük bir sərr vardi. Tamanqo dodaqlarını tərpədə-tərpədə uzun-uzadı kompasa diqqətlə baxdı; elə bil, kompasın siferblatında çəkilmiş cizgiləri oxuyurdu. Sonra əlini alnı-na apardı və çətin bir məsələnin həlli üçün baş sindiran riyaziyyatçı görkəmi aldı. Bütün zəncilər ağızlarını açıb gözlərini ona zilləyərək hər bir hərəkəti həyəcanla izləyirdilər. Nəhayət, o, cəhaləti, inam və qorxu hissələrini bürüzə verən bir hərəkətlə cəld sükanın çarxından fırlatdı.

Ehtiyatsız, daha doğrusu, at minməkdə naşı bir cəngavərin mahmızından yerə-göyə sığmayıb cilov gəmirən kəhər kimi qəşəng, ikitidər yelkən gəmisi “ESPERANS” bu qəfil, gözlənilməz hərəkətdən dalğaların üzərində şahə qalxdı. Gəmi, sanki, qiyam qaldırılmış və elə indinin özündə onu idarə edən naşı sükançı ilə birləşdə okeanın girdabına qərq olmaq istəyirdi. Yelkənlərin istiqaməti ilə sükanın arasındakı əlaqə birdən-birə, gözlənilmədən elə pozuldu ki, gəmi əyildi, özü də elə əyildi ki,

baxsaydın deyərdin ki, bu saat batacaq. Yelkənlərin asılması üçün üfüqi vəziyyətdə vurulmuş ağaclar suya batdı. Gəmidə-kilərdən bəzisi müvazinətini itirib yixıldı, bir neçəsi də gəminin kənarına düşürləndi. Elə həmin dəqiqə də gəmi fəlakətlə bir daha ölüm-dirim mübarizəsi aparacaqmış kimi, dalğanın əks istiqamətinə tərəf qamətini vüqarla düzəltdi. Külək bərkidi və birdən-birə hər iki dor ağacı böyük, dəhşətli şaqquştu ilə dibindən sinib düşdü, ağır buraz kimi yuxarı göyərtəni başdan-ayağa tutdu.

Bərk qorxuya düşmüş zəncilər dəhşətli bağırıtlarla gəmi anbarının ağızına tərəf qaçırlar; ancaq yelkən olmadığına görə külək heç bir maneəyə rast gəlmədiyindən gəmi müvazinətini düzəltdi və dalğaların qoynunda yüngülçə yırğalanmağa başladı. Belə olduqda zəncilərin ən cəsurları göyərtəyə qalxdılar və buranı zibilləmiş dor ağaclarının qırıntılarını yiğisidib təmizləməyə başladılar. Tamariqo dırşeyini kompasın yerləşdirildiyi şkafın kənarına söykəyərək əlinin arxası ilə üzünü örtmiş və hərəkətsiz halda donub-qalmışdı. Aylış onun yanında dayanmış, ancaq onunla kəlmə kəsməyə cürət etmirdi, matı-qutu qurumuşdu. Zəncilər yavaş-yavaş Tamanqoya yaxınlaşdırılar. Piçilti başlandı, çox keçmədi ki, piçilti məzəmmət tufanına və nəhayət, söyüşə çevrildi:

— Satqın! Firildaqçı! — zəncilər qışqırmağa başladılar. — Bizim bədbəxtliyimizə bais sənsən! Sən bizi ağlara satdin! Onlara qarşı üsyana sən bizi məcbur elədin! Bizə öz biliyindən dəm vurdun, bizi doğma vətənə qaytarıb aparacağına söz verdin. Biz də gör nə qədər ağılsız olduq ki, sənə inandıq! Gördün, az qalmışdı ki, hamımız məhv olaq, çünki sən ağların bütünü təhqir etdin.

Tamanqo başını qürurla yuxarı qaldırdı, onu əhatə edən zəncilər qorxularından kənara çekildilər. O, iki tūfəng götürdü, işarə ilə onu dalınca gəlməyi arvadına əmr etdi, arxasında dayanan insan axınıni keçdi və gəminin burnuna tərəf irəlilədi. O, burada boş çəlləkləri və taxtaları bir yerə yiğib səngər düzəltdi, sonra isə adamın canına vahimə salan tūfənglərin lülələrinin çıxdığı bu örtülü səddin ortasında durdu. Üsyən edənlər arasın-

da kimisi ağlayır, kimisi də əllərini göyə qaldırıb səcdə edir, öz bütlərini və ağlارının köməyə çağırırırdı. Kompasın qarşısında diz çöküb oturanlar daimi hərəkətdə olan əqrəbə pərəstiş edirlərmiş kimi sitayış edir, onları doğma ölkələrinə aparması üçün dua oxuyurdular. Bir neçəsi isə ümidi yerdən-göydən üzülmüş halda, dərd-qəm içində yuxarı göyərtədə uzanmışdı. Yaşamaq ümidiనı tamamilə itirmiş bu bədbəxt insanlar arasında dəhşətdən hönkür-hönkür ağlayan qadınları və uşaqları, kömək dilə-yən, ancaq belə bir köməyi alacağına ümidińi itirmiş, səs-səsə verib ulaşan iyirmiyə qədər yaralını təsəvvürünüzə gətirin.

Yuxarı göyərtədə gözlənilmədən bir zənci göründü, sevincdən üzü gülürdü. O, ağların arağı gizlətdikləri yeri elə indicə tapdığını hay-küylə bildirdi. Onun sevincindən, hərəkətindən sezilirdi ki, tapdığı araqdan vurub. Bu xəbər göyərtədəki bədbəxtlərin səs-küyünü yatırdı. Hami araq anbarına tərəf götürdü və içkidən doyunca içdi. Bir saat keçəndən sonra onlar göyərtədə atılıb-düşür, deyib-gülür, sərəxoluşğun bütün eybəcər hərəkətlərini “nümayiş” etdirirdilər. Onların rəqsleri və mahniları, yaralıların hönkürtüsü iniltılrlə eyni vaxtda “ifa olunardu”. Günün qalan hissəsi və bütün gecə bu minvalla keçdi.

Səhər hami oyanarıdırı sonra yenə də ümidsizlik... Gecə yaralıların çoxu ölmüşdü. Gəminin dövrəsində meyitlər suyun üzündə yırğalanırdı. Səmanı bulud örtmiş, dəniz təlatümlü idi. Məsləhət-məşvərət başlandı. Tamanqonun qarşısında indiyə kimi öz bilikləri barədə ağız açıb danişmağa cürət etməyən zəncilərdən bir neçəsi indi sehrkar məharəti ilə öz təkliflərini yağıdırırdı. Onlar uzun-uzadı dua oxuyub bəxtlərini sınadılar. Hər bir uğursuz cəhddən sonra qullar daha çox ruhdan düşür, daha çox məyus olurdular. Nəhayət, söhbət hələ də öz səngərindən çıxmayan Tamanqo haqqında getdi. Bütün bunlardan sonra, necə olsa, gəmidəkilər arasında ən başlıbeləni yenə də o idi və yalnız Tamanqo onları öz əli ilə saldıǵı bu dəhşətli gir-dabdan çıxara bilərdi. Məsələləri sakit, dinc yolla yoluna qoymaǵa vəkil edilən bir qoca Tamanqoya yaxınlaşdı, səngərdən çıxıb fikir mübadiləsi aparmağı ondan xahiş etdi. Ancaq Roma zadəgəni Koriolan kimi tərsliyinə salan Tamanqo onun bütün

xahiş və yalvarışlarını qulaqardına vurdu. Gecə, qanının lap qara vaxtında o özü üçün suxarı və qaxac ət ehtiyatı yiğdi. Görünür, öz daldalanacağında bundan sonra tək-tənha yaşamaq qərarına gəlmişdi.

Araqdan hələ qalmışdı. Heç olmasa, o, dənizi, quldarlığı və yaxınlaşan ölümü unutdurur. İçirsən, şirin yuxu aparır səni. Afrikanı yuxuda görürsən, kitrə meşələri, üzünə həmlışə açıq olan küləş daxmalar, kölgəsində bütöv bir kənd yerləşən nəhəng baobab ağacların gözünün qabağından keçir. Bir gün əvvəl olduğunu kimi, yeyib-içmək yenidən başlandı. Beləliklə, bir neçə gün də ötdü. Qişqırmaq, ağlamaq, saçlarını yolmaq, sonra lülqənbər olana qədər içmək və yatmaq – bax onların günü-güzəranı, həyat tərzi belə idi. Çoxu içməkdən ölürdü, bəziləri dənizə atılır, yaxud özünü xəncərlə vurub öldürürdü.

Bir gün səhər Tamanqo öz istehkamından çıxdı və böyük dor ağacının qırılıb qalmış hissəsinə tərəf irəlilədi.

– Ey qullar, – o, sözə başladı, – yuxuda o gözəgörünməz mənim gözümə göründü, sizi buradan qurtarmağın yollarını göstərdi. Sizin naşükürlüyüüzə, nankorluğunuza görə gərək mən sizi elə belə qoyub gedəydim. Ancaq mən bu qışqırışan uşaqlara və qadınlara rəhm etdim. Bunlara yazığım gəldi. Sizi bağışlayıram, indisə mənə qulaq asın!

Bütün zəncilər başlarını ehtiramla aşağı saldılar və Tamanqonun ətrafında sıxlasdılar.

– Bu böyük evləri, – Tamanqo gəmiyə işarə ilə sözünə davam etdi, – yerindən tərpədib düz yoluna salan ovsunları yalnız ağlar bilirlər; biz isə, bizim tərəflərdəki qayıqlara oxşayan bu yüngül qayıqları istədiyimiz kimi idarə edə bilərik. Bax onları yemək ehtiyatı ilə dolduraq, özümüz də minək içərisinə və küləyin əsdiyi istiqamətdə avar çəkək; mənim də, sizin də, bir sözlə, hamımızın Allahımız küləyi bizim ölkəyə tərəf əsdirər.

Ona inandılar. Heç vaxt, heç yerdə belə ağılsız plan görünməmişdi. Kompasdan istifadə etməyi bacarmadığından və həm də hazırlı su yollarına nabələd olduğundan “Allaha Təvəkkül!” deyib getməkdən başqa Tamanqonun ayrı əlacı yox idi. Bu fikirlərlə o, belə təsəvvür edirdi ki, avar çəkib düz qabağa – irəli

getsə, axırda zəncilərin yaşadığı bir torpağa gəlib çıxacaqdır; çünkü o biliirdi ki, zəncilərin haradasa torpağı var və ağlar öz gəmilərində yaşayırlar. Bütün bunların hamisini o, öz anasından eşitmışdı. Xilasedici qayıqlara minmək üçün hər şey və hamı hazır oldu; ancaq bütün qayıqların arasında avarla hərəkətə gətiriləcək iki qayıqdan savayı istifadə ediləsi heç nə yox idi; bunlardan biri böyük, digəri isə balaca idi; bunlar da, təxminən, səksən nəfər sağ qalmış zəncinin hamisini tutmazdı. Bütün yaralıları və xəstələri beləcə qoyub getməkdən başqa çarə yox idi. Xəstə və yaralıların çoxu tərk etməzdən əvvəl onları öldürməyi xahiş etdi.

Hər iki qayıq çox çətinliklə suya salınıb yüklənəndən sonra zəncilər hər an onları udmağa hazır olan coşqun, tufanlı dənizdə gəminilər tərk etdilər. Gəmidən əvvəlcə kiçik qayıq aralandı. Tamanqo isə Ayışə ilə birləşdə, daha çox yüklənmiş və buna görə də ağır, son dərəcə ləng tərpənən böyük qayığa minmişdi. İkidorlu yelkənli gəmidə qalmış yaralıların və xəstələrin yalvarışlı, iniltili qışqırıqları hələ də eşidildiyi, qulaqlarda səsləndiyi bir məsaflədə ikən güclü bir dalğa artıq dənizə çıxmış böyük qayığın üstündən aşdı və onun içərisini su ilə doldurdu. Heç bir dəqiqə keçməmiş qayıq batdı. Kiçik qayıqdakılar oradakıların fəlakətə uğradıqlarını gördülər və avarçəkənlər, heç olmasa, batanlardan bir neçəsini xilas etmək niyyəti ilə sürəti ikiqat artırıldılar.

Böyük qayığa minənlərin, demək olar, hamısı batdı; on iki nəfər özünü gəmiyə ancaq çatdırıbildi. Bu on iki nəfərin içərisində Tamanqo ilə Ayışə də vardi. Günəş batanda onlar balaca qayığın gözdən itdiyini gördülər, ancaq qayıqdakıların başına nə gəldiyindən heç kim xəbər tutmadı.

Nə üçün oxucunu aclağın ağır, zəhlətökən təsviriylə yorum? Ensiz bir məkanda iyirmi nəfərə qədər adam gah dalğalı dənizdə yırğalanır, gah qızmar günəş altında yanır, gah da ki olub-qalan ehtiyatını bir-birinin əlindən qapıb almaq üçün çarpışır, söyüşürdülər. Hər tikə suxarı böyük mübarizə gücünə qazanılırdı; zəif ölürdü ona görə yox ki, güclü öldürürdü; ona görə ki, ölməyi öz ixtiyarına buraxmışdılar; əlacı yox idi, şərait belə idi. Bir neçə

gündən sonra “Ümid” gəmisindəki keçmiş heyətdən Tamanqo ilə Ayışadən başqa heç kim qalmamışdı.

Günlərin bir günündə, axşamqabağı dəniz yenə təlatümə gəlmiş, külək var gücü ilə əsirdi, hava elə qaranlıq idi ki, gəminin arxasından baxanda onun burnunu görmək olmurdu. Ayışə kapitan kayutunda döşəyin üstündə uzanmış, Tamanqo isə onun ayaqlannın aşağı tərəfində oturmuşdu. Çoxdan idi onlann heç biri kəlmə kəsmirdi.

— Tamanqo, — nəhayət, Ayışə ucadan dilləndi, — nə ki əzab-əziyyətə dözürsən, hamısı mənim ucbatımdandır...

— Mən heç bir əzab-filan çəkmirəm, — Tamanqo kobud cavab verdi. O, hələ də əlində tutduğu suxannın yansını sindirib döşəyin üstünə, arvadının yanına tulladı.

— Onu özün üçün saxla, — Ayışə suxanni geri itələdi, — mən ac deyiləm. Axı bir də nə üçün yeyim? Ölüm saatım hələ çatmayıb məgər?

Tamanqo dinməz-söyləməz yerindən durdu, səndirləyə-səndirləyə yuxarı göyərtəyə qalxdı və sınmış dor ağacının yanında oturdu. Başını sinəsinə əyib öz qəbiləsinin himnnini fıştırıqla çalmağa başladı. Birdən dənizin və küləyin uğultusundan da bərk bir səs eşidildi; işıq göründü. O, yad qışqırıq səsləri eşitdi; böyük, qara bir gəmi Tamanqonun gəmisinin yanından elə cəld şüttüdü ki, yelkənlərinin sarındığı üfüqi ağacları onun başının üstündən sıvişib keçdi. Həmin gəminin dor ağacına asılmış fənərin işığında o yalnız iki nəfərin sıfətini açıq-aydın görə bildi. Bu adamlar nəsə qışqırırdılar və küləyin axınına düşən gəmi qaranlıqda birdən-birə gözdən itdi. Yəqin ki, gözətçilər fəlakətə uğramış gəmini görmüşdülər və küləkli-tufanlı hava dönüb istədikləri səmtə getməkdə onlara mane olurdu. Bir an keçməmiş Tamanqo topun ağızından püsskürən alovu gördü və partlayış səsi eşitdi; sonra başqa bir topun alov püsskürdüyüünü gördü, ancaq partlayış-filan eşitmədi... daha sonra isə onun qulaqlarına heç bir səs dəymədi. Sabahı gün üfüqdə heç bir yelkən görünmədi. Tamanqo döşəyin üstündə uzandı və gözlərini yumdu. Ayışə elə həmin gecə ölmüşdü.

Bilmirəm bu hadisədən neçə vaxt keçəndən sonra üçdorlu ingilis hərbi gəmisi "Bellon" dor ağacları sınmış, ilk baxışdan heyəti tərk edilmiş bir gəmiyə rast gəldi. "Bellon" gəmisindən qayığa oturub həmin gəmiyə yan alanda orada bir ölmüş zənci qadın və bir dəri-bir sümük qalmış kişi (o da zənci idi) gördülər. Onun huşu özündə deyildi, ancaq nəfəsi gedib-gelirdi. Gəmidəki həkim onunla məşğul oldu. "Bellon" gəmisi Yamaykanın mərkəzi şəhəri Kinqstona çatanda Tamanqo artıq tamamilə sağalmışdı. Başına gələn hadisəni ondan soruşdular. O nə bilirdi hamısını danışdı. Adadakı plantasiya sahibləri onu bir qiyamçı kimi tutub asmağı tələb edirdilər, ancaq şəhərin qubernatoru alicənab adam olduğundan məsələ ilə maraqlandı və ona bəraət qazandırdı; belə ki, onun düşdürüyü şəraitə görə özünü müdafiə etməkdən başqa ayrı çarəsi olmamışdır və bir də ki onun öldürdüyü adamlar fransızlar olublar. Zənci kölələri aparan gəmilərdən ələ keçirdikləri zəncilərlə necə rəftar edildilərsə, onunla da elə rəftar etdilər. Onu azadlığa buraxdılar, yəni yerli hökumətə işləməyə məcbur etdilər; ona gündəlik yeməyindən əlavə, hər gün altı su zəhməthaqqı verdilər. Bu, boy-buxuniu, qədd-qamətli bir adam idi. Yetmiş beşinci alayın komandiri, polkovnik onu gördü və orkestrə götürüb simbalçalan təyin etdi. O, ingilis dilini bir az öyrənmişdi, ancaq heç vaxt bu dildə danışmırıldı. Bununla belə, o, həddindən artıq çox rom və şəkər qamışı arağı içirdi. Tamanqo xəstəxanada sətəlcəmdən öldü.

KARMEN

Qadın bəladır, o, ömründə
yalnız iki dəfə gözəl görünər:
sevəndə və ölüm yatağında.

Pallada

I

Coğrafiyaşunaslar deyəndə ki Munda döyüşünün getdiyi yer Bastülü-Poniilər ölkəsində, indiki Monda şəhərinin yaxınlığında, Marbelladan iki lyö məsafədə yerləşir, heç özləri də bilmirlər nə danışırlar. Naməlum müəllifin yazdığı “İspaniya müharibəsi haqqında” əsərinə istinad edərək özümün şəxsi mülahizələrimə və hersoq Osunanın³⁰ olduqca zəngin kitabxanasından topladığım məlumatılara əsasən fikirləşirdim ki, Sezarın respublika müdafiəçilərinə qarşı axırıncı dəfə apardığı ölüm-dirim mühabəsinin getdiyi yerləri Montilla ətrafında axtarmaq lazımdır. 1830-cu il payızın əvvəllərində Əndəlisdə olarkən şübhələrimi tam aydınlaşdırmaq məqsədilə uzunmüddətli səyahətə çıxdım. Bu haqda yaxın günlərdə dərc etdirəcəyim tədqiqat əsəri, zənn edirəm ki, vicdanı təmiz arxeoloqların heç birində şübhə oyatmayacaq. Hələ ki öz həllini tapmamış, bütün Avropa ziyanılanın maraqlandığı bu coğrafi problemi mənim elmi təd-qıqatım həll etməmişdən əvvəl sizə kiçik bir əhvalat danışmaq istəyirəm; həmin əhvalatın Munda döyüşünün vaxtilə harada getdiyi məsələsi ilə heç bir əlaqəsi yoxdur.

Mən Korduda bir nəfər bələdçi tutmuş və iki at kirayə etmişdim; yola düşəndə yüküm Sezarın “Şərhlər”³¹ kitabından və bir neçə köynəkdən ibarət idi. Bir gün Kaşena səhrasının hündür yerində yorğunluqdan taqətdən düşdüyüm, susuzluqdan yandığım, günəşin adamı qarsalayan istisindən nəfəs ala bilmədiyim, Pompeyin oğlanlarını və xeyrxah Sezari lənətlə-

diyim bir vaxtda getdiyim cığırdan xeyli aralı dörd yanını qamış və kol-kos basmış yaşıl bir çəmənlik gözümə sataşdı. Bu, yaxınlıqda bulaq olduğunu bildirirdi. Doğrudan da, yaxınlaşarkən “çəmənlik” adlandırdığım yerin bataqlıq, göründüyü kimi, Kabra silsiləsinin ətəklərində, iki dağın arasındaki keçiddən axıb gələn kiçik bir çayın isə həmin bu bataqlıqda yox olduğunu gördüm. Belə fikirləşirdim ki, çayboyu yuxarı qalxsam, qurbağası və zəlisi daha az olan təmiz su, ya da bəlkə, qayaların arasında kölgəlik bir yer tapardım. Dar keçidin girəcəyində atım kişnəməklə cavab verdi. Heç yüz addım getməmişdim ki, bu dar keçid qarşısında birdən-birə bütün genişliyi ilə açıldı və onu dövrələmiş yamacların kölgələdiyi təbii bir sirk meydançasını xatırlatdı. Dincəlmək üçün səyyah bundan gözəl yer tapa bilməzdi. Bulaq yalçın qayaların ayağında qaynayıb axır, ətrafi qar kimi ağ qumla örtülmüş balaca, təbii gölə töküldü. Külək tutmayan bu yerdə bulağın sərin suyundan içib böyümüş beşaltı palıd ağacı gölün hər yanına qalın kölgə salmışdı; nəhayət, bu təbii gölün ətrafında bitən zərif və sığallı ot, dediyim təbii sirk meydançasından on lyö məsaflədə yerləşən karvansaraların heç birində kimsənin tapa bilmədiyi çox rahat bir yatağı xatırladırdı.

Belə gözəl, füsunkar yeri kəşf etmək şərəfi, yəqin ki, mənə aid edilə bilməzdi. Çünkü mən ora çatanda bir nəfər artıq orada dincəlirdi və hələ üstəlik, şirin yuxudaydı. At kişnərtisindən oyanmış həmin adam yerində qalxdı və sahibinin yatmasından istifadə edərək ətrafindakı otlardan doyunca yeyib dayanmış atına yaxınlaşdı. Bu, ortaboylu, zəhmli və məğrur baxışlı, zahiri qüvvətli cavan bir oğlan idi. Bəlkə də, vaxtilə gözəl olmuş sıfəti günəşdə çox yandığından indi saçlarından da qara idi. Bir əli ilə atının cilovundan tutmuş, o biri əlində isə qısalülə, fitilli bir tūfəng vardi. Hər şeydən əvvəl, etiraf edirəm ki, fitilli tūfəng və onu əlində tutmuş adamın zəhmli baxışı məni bir az təəccübələndirdi. Onun oğru olduğunu ağlıma gətirməzdəm. Oğrular haqqında çox eşitsəm də, onlarla heç vaxt rastlaşmamışdım. Başqa yerlərdə mal alverinə getmək üçün təpədən-dırnağa

silahlanmış icarədarları o qədər görmüşdüm ki, indi əlində odlu silah tutmuş bu naməlum adamın niyyəti məndə heç bir şübhə oyatmadı. Bir də fikirləşdim ki, mənim köynəklərim və Elzevir-lərin mətbəəsində nəşr olunmuş “Şərhlər” kitabı onun nəyinə lazımdır? Əlində odlu silah tutmuş bu naməlum adamı, sadəcə olaraq, gülümsəyərək başımın işarəsi ilə salamladım və onun yuxusuna marie olub-olmadığımı soruştum. Cavab verməmiş-dən əvvəl o, məni başdan-ayağa diqqətlə süzdü və sonra bu yoxlamadan razı qalıbmış kimi, eyni baxışla bize tərəf irəliləyən bələdçi məbədini baxdı. Bələdçinin açıq-aşkar bərk qorxduğunu və rənginin sapsarı saraldığını gördüm. Öz-özümə düşündüm: “Ah! Bu nə pis görüş oldu?!?” Ancaq ehtiyatlı olduğu üçün narahatlıq keçirməməyi qət etdim. Atdan düşdüm, atların cilovunu bələdçi yaxşılaşdırmaq istədi. Bələdçinin qarşısında oturduğumda, özüm isə dizlərimi bulağın kənarına söykəyərək əllərimi və başımı bulağın suyunda islatdım, sonra Jedeonun əsgərləri kimi doyunca bulaq suyundan içdim və özümü üzüntüdən çəmənliyə yixdim. Buna baxmayaraq, bələdçini və naməlum adamı gözdən qoymur, onların hər hərəkətini izləyirdim. Birincisi canını dişinə tutaraq yaxınlaşırırdı; o biri isə bize qarşı pis niyyəti yoxmuş kimi atını buraxdı. Əvvəlcə tuşlanmış halda tutduğu odlu silahının lüləsi indi aşağı enmişdi. Azaciq da olsa, bu hərəkətimə görə mənə pis baxacaqlarını ağlıma belə gətirmədən otun üstündə uzandım və əlində silah tutmuş bu adamdan yanında alışqanı olub-olmadığını çəkinmədən soruştum. Həm də siqar qutumu çıxardım. İndiyə kimi hələ kəlmə kəsməyən bu naməlum adam cibini qurdaladı və alışqanını çıxarıb siqarımı yandırmağa çalışdı. O, şübhəsiz, iltifat göstərməyə başlayırdı, çünki mənimlə üzbeüz oturmuşdu. Bununla belə, silahını özündən kənara qoymurdu. Siqarımı yandırıandan sonra ən yaxşı siqarlardan birini seçdim və ondan çəkib-çəkmədiyini soruştum. Həmin adam cavab verdi:

— Bəli, senyor.

Bunlar onun indiyə kimi dediyi ilk sözler idi ki eşidirdik və mən o saat hiss etdim ki, o, “s” səsini əndəlislilər kimi tələffüz etmir³², elə buradan onun da mənim kimi bir səyahətçi olduğunu yəqin etdim, ancaq heç şübhəsiz, o, arxeoloq deyildi.

— Bax bu, sizin çox xoşunuza gələcək! — Havana siqarının ən əla növündən birini ona təqdim edərək dedim.

O, başını yüngülçə əyməklə mənə təşəkkür etdi, siqarını mənim siqarımdan yandırdı, bir daha başının hərəkətiylə mənə öz razılığını bildirdi və bundan sonra çox böyük ləzzətlə siqarını tüstüldəti.

Burnunun deşiklərindən və ağızından tüstü buraxaraq xoşallılıqla dedi:

— Ah! Gör nə vaxtdır çəkmirəm!

İspaniyada verilmiş və qəbul edilmiş siqar Şərqdə duz-çörək kəsmək kimi qonaqpərvərlik, dostluq, ünsiyyət əlaqələrini yaradır. Mənim bu adamım özünü mən düşündüyümdən daha çox səhbətcil göstərdi. Burası vardı ki, özünün Montilla əyalətindən olduğunu söyləməsinə baxmayaraq, bu yerləri yaxşı tanımadığı hiss olunurdu. O hətta hazırda olduğumuz bu vadinin adını da bilmirdi. Ətraf kəndlərdən heç birinin də adını deyə bilmədi. Nəhayət, mən ondan bu ətraflarda uçub-dağılmış divarlara, kənarları yazılı iri kirəmit parçalarına, üzərində yazı həkk olunmuş daşlara rast gəlib-gəlmədiyini soruşduqda o, belə şeylərə heç vaxt diqqət yetirmədiyini söylədi. Bunun əvəzində isə özünü atçılıqda mahir bilici kimi göstərdi. O, mənim atımı pis-lədi, bu fikri demək o qədər də çətin deyildi. Sonra isə öz atının məşhur Kordu at cinsindən olduğunu söylədi. Doğrudan da, əsl cins atdır, yorulmaq nə olduğunu bilməz, sahibinin dediyinə görə, otuz lyölkük yolu biməfəsə dördnala, yaxud yorğ'a yerişlə gedə bilər. Səhbətinin şirin yerində bu naməlum adam, sanki, artıq danışlığından özü də təəccübləndi və əsəbi halda birdən dayandı.

— Məsələ burasındadır ki, mən Korduya tez çatmaq üçün tələsirdim, — nədənsə, bir qədər sonra sixila-sixila əlavə etdi, — məhkəməlik bir işə görə birisindən xahiş etməli idim...

O, səhbət edə-edə, gözlərini aşağı dikmiş bələdçiim Antonioya baxırdı.

Oturduğumuz kölgəlik və bulaq o qədər xoşuma gəldi ki, montillalı dostlarımın bələdçimin heybəsinə qoyduqları qaxac edilmiş əla donuz əti yadına düşdü. Mən onları bələdçiimə

gətizdirdim və tanımadığım bu qəribə adamı da yüngülvari yol yeməyindən öz qismətini götürmək üçün süfrəyə dəvət etdim. Öz-özümə fikirləşdim: “Əgər çoxdan sıqar çəkməmişdirsə, deməli, bu adam, azi, iki gündür dilinə heç nə vurmayıb”. O, yeməyi ac qurd kimi diri-diri udurdu. Mənə belə gəldi ki, Allah məni bura elə bu adam üçün göndəribmiş. Səyahətimizin başlandığı gündən ta indiyə qədər mənə boşboğazlıqda tayıbərabəri olmayan bir adam kimi görünən bələdçim indi az yeyir, bizim ikimizdən də az içir və demək olar, kəlmə kəsmirdi. Görünür, o ya qonağın burada olmasından sixılırdı, ya da ki səbəbini bilmədiyim nəsə şübhəli bir məsələyə görə bunlar bir-birindən ehtiyat edirdilər.

Çörəyin son qırıntılarını və donuz ətinin artıq yeyib qurtarmış, ikinci sıqarı çəkmışdik. Mən bələdçimə atları cilovlamağı tapşınrdim ki, o, məndən gecəni harada keçirəcəyimi soruşdu.

Bələdçimin mənə vurdğu işarəsinə vaxtında diqqət edə bilmədiyimə görə Küervo karvansarasına gedəcəyimi söylədim.

– Dediyiñiz yer sizin kimi alicənab adam üçün bir o qədər də yaxşı yer deyil, müsyö... Mən də ora gedirəm və sizi müşayiət etməyimə icazə versəniz, yol yoldaşı olarıq.

– Büyük məmnuniyyətlə, – atın üstünə qalxaraq cavab verdim.

Atımın üzəngisini tutan bələdçim mənə yenə göz vardu. Ona çlyinlərimi çəkməklə cavab verdim və bildirdim ki, mən heç nədən şübhələnmirəm və çox rahatam. Biz yola düşdük.

Antonionun vurduğu müəmmalı işarələr, onun narahatlığı, naməlum adının ağızından qaçırdığı bir neçə söz, xüsusilə bir gündə otuz lyö məsaflə getməsi və bunu ağlaşıgmaz bir tərzdə izah etməsi məndə yol yoldaşım haqqında müəyyən fikir oyadı. Mən bu adının qaçaq və ya oğru olduğuna şübhə etmirdim. Axi bunun mənə nə dəxli? Bir də ki İspaniyalıların təbiətini yaxşı bildiyimdən mənimlə çörək kəsib sıqar çəkən bir adamdan qorxmaq lazım olmadığına əmin idim. Hətta onun yanımızda olması bütün gözlənilməz hadisələrdə bir də böyük kömək idi. Başqa sözlə desək, həmin adının quldur olduğunu bilmək özü mənim üçün çox xoş idi. Belə adamları hər gün gör-

mək hamiya qismət olmur və üstəlik də, belə təhlükeli adamla yanaşı yol gedəsən, xüsusilə həmin adam sənə xoş gələ, özün də ona isinişəsən.

Bu naməlum adamın kim olduğunu aydın bilmək məqsədilə bələdçimin göz-qasıla vurduğu işarələrə baxmayaraq, mən məşhur yolkəsənlərdən, oğrularдан söhbət saldım. Aydın məsələdir ki, mən həmin adamlar haqqında rəğbətlə danışdım. Həmin bu vaxtlar Əndəlisdə Xose-Mariya adında çox məşhur bir quldur var idi ki, söhbəti, igidliyi dillərdə gəzirdi. “Yoxsa yanımdakı elə Xose-Mariyadır?” – deyə fikirləşdim. Mən bu igid haqqında bildiklərimin hamisini danışdım, onun alicənablığına və igidliliyinə heyran olduğumu ağızdolusu bildirdim.

– Xose-Mariya təlxəyin bərisidir! – bu qəribə adam soyuq-qanlılıqla dilləndi.

Öz-özümdən soruşdım: “O, həqiqəti etiraf edir, yoxsa təvazökarlıq eləyir?” Çünkü mən yol yoldaşımı diqqətlə baxdıqda onda Əndəlis şəhərindəki qapıların çoxuna yapışdırılmış elanlarda Xose-Mariyanın əlamətlərini gördürüm. Bəli, lap elə o özüdür ki var... Sarı saçlar, göy gözlər, yekə ağız, cərgələnmiş qəşəng dişlər, balaca əllər, nazik köynək, gümüş düyməli məxmər gödəkçə, ayağında ağ dəridən qunc, kəhər at... Daha şübhə-filan yoxdur! Ancaq gərək bunu tanıdığını hiss etdirməyəm.

Biz gəlib karvansaraya çatdıq. Karvansara həmin bu adamın təsvir etdiyi kimi, yəni indiyə qədər gördüyüüm karvansalarlardan ən yoxsulu, dilənci kökündə olanı idi. Büyük bir otaq həm mətbəx, həm yemək və yataq otağı idi. Ocaq elə buradaca, otağın ortasında hamar bir daşın üstündə qalanır, tüstüsü isə tavanın ortasındaki deşikdən, bacadan çıxıb gah havada bulud kimi dayanır, gah da karvansaradan bir neçə addımlıqda yerdə duman kimi sürünürdü. İçəridə, divarboyu yerə köhnə qatır dəriləri döşənmişdi; bunlar burada gecələyən səyyahların yataqları idi. İndicə təsvir etdiyim bu yeganə otaqdan iyirmi addım aralı, tövlə kimi istifadə olunan çardağabənzər bir tikili vardi. Təbiətin qoynundakı bu gözəl mənzildə oturduğumuz vaxt burada qoca bir qadından, on-on iki yaşlarında bir qız

uşağından başqa canlı məxluq yox idi. İkisinin də sıfəti his çəkmiş, üst-başlarından cin ürkürdü: başdan-ayağa cır-cındır içində idilər.

“Qədim Munda Betika əhalisindən bu günə qalanlar bax elə bunlardır! – öz-özümə fikirləşirdim. – Ah! Sezar! Ah, müqəddəs Pompey! Siz yenidən bu dünyaya gəlsəydiniz, heç bilirsiniz necə təəccübənlərdiniz?!”

Mənim yol yoldaşımı görərkən həmin qarı təəccüb doğuran bir heyrətlə qışqırdı:

– Ah! Senyor don Xose!

Don Xose qaşlannı çatdı və əlini yuxarı qaldırmaqla həmin dəqiqə də qannın sözünü ağzında qoydu. Mən bələdçi mə tərəf çevrildim və başqalarının anlaya bilməyəcəyi bir işarə ilə onu başa saldım ki, bu gecəni birlükde keçirəcəyim adam haqqında mənə söz deməyə lüzum yoxdur. Hər şey aydın idi. Şam yeməyi mən gözlədiyimdən də əla oldu. Bizə hündürlüyü bir ayaq ucalığında olan balaca stolun üstündə əvvəlcə düyüdən hazırlanmış xörək, yanında qızardılmış qart bir xoruz və sonra acı bibər, daha sonra yenə də bitki yağında qızardılmış bibər, nəhayət, *gaspacho* deyilən bibər salatı verdilər. Üç cür xörəyin üçü də həddindən artıq acı olduğundan tez-tez Montilla şərabından içməli olurdum. Yeyəndən sonra divardan asılmış mandolinanı görəndə – onu da deyim ki, İspaniyada hansı evə getsəniz, mandolina görərsiniz – mən bize xörək verən balaca qız usağından, əgər bacarırsa, bir az çalmağını xahiş etdim.

Qız:

– Xeyr, bacarmıram, – cavab verdi, – ancaq don Xose elə gözəl çalır ki!

– Eləsə, lütfən, mənim üçün bir mahnı oxuyun! – yenə də qızı müraciət etdim. – Sizin milli musiqini ehtirasla sevirəm.

Don Xose şən halda:

– Məni əla siqarlara qonaq edən sizin kimi alicənab, səmi-mi bir cənab üçün heç nəyi əsirgəmərəm! – dedi və mandolinanı ona verməsini qızı işarə etdi.

Sonra mandolinanı sinəsinə basıb çala-çala oxumağa başladı. Onun səsi kobud, ancaq məlahətli idi, oxuduğu mahnı isə

anlaşılmaz və qəribə səslənirdi. Mahnının sözlərinə gəldikdə isə mən o sözlərdən heç birini başa düşə bilmədim.

— Əgər səhv etmirəmsə, oxuduğunuz mahni ispan mahnisı deyil, — dedim, — bu, mənim “Əyalətlər”də³³ eşitdiyim sorsı-kolara³⁴ oxşayır; sözləri də, gərək ki, bask sözləridir.

— Bəli, elədir ki var, — qəmli-kədərli halda cavab verdi.

O, mandolinanı yerə qoydu və əllərini qoynunda çarpez-layıb qəribə bir hüznə sönməkdə olan ocağa tamaşa etməyə başladı. Balaca stolun üstünə qoyulmuş lampanın işığında onun həm nəcib, həm də heybətli görünən sıfəti mənə Miltonun İblisi-sini xatırladırdı³⁵. Bəlkə, həmin İblis kimi mənim yol yoldaşım da elə bu saat tərk etdiyi el-obasını və hansı bir səhvə görəsə bu eldən qovulduğunu düşünürdü? Mən söhbəti yenidən təzə-ləməyə cəhd edirdim, ancaq o, qəmli xatirələrə dalib mənə cavab vermirdi. Qarı otağın bir küncündə, ipin üstünə gərdək kimi atılmış cırıq yorğanının arxasında artıq şirin yuxuda idi. Balaca qız da qadınlara məxsus yerdə, qarının yanında yatmışdı. Vəziyyətin belə olduğunu görən bələdçi yerindən qal-xıb mənə dedi ki, onun dalınca tövləyə gedim, ancaq bələdçi-min dediyi sözlərdən qəfildən sıçrayıb yerindən qalxan don Xose açıqla bizdən hara getdiyimizi soruşdu.

— Tövləyə! — bələdçi cavab verdi.

— Nə edəcəksiniz orada? Atların yemi var. Yatın burada, ağa icazə verər.

— Qorxuram ki, ağanın atı xəstələnə, istəyirəm ağa özü ata baxsın, bəlkə, bir şey lazımlı, o özü bilir nə etmək lazımdır.

Aydın məsələ idi ki, Antonio mənimlə təklikdə, məxfi danışmaq istəyirdi; ancaq mən don Xosedə şübhə oyatmaq istəmirdim və bir də bizim burada olduğumuz bir vaxtda mənə elə gəlirdi ki, yaxşısı budur, özümüzü daha etibarlı aparaq. Antonioya cavab verdim ki, at işində o qədər də səriştəm yoxdur və mən yatmaq istəyirəm. Don Xose onu tövləyə ötürdü və tez də qayıdır gəldi. O, mənə dedi ki, ata heç nə olmayıb, ancaq bələdçi bu heyvanı çox əzizləyir; onu gödəkcəsi ilə sürtür ki, təri qurusun, özü də bütün gecəni xoşladığı həmin məşğulliyətlə keçirmək istəyir. Bu vaxt mən qatır dərilərinin üstündə

uzanmışdım; özüm də paltoma elə möhkəm, elə səliqəli bürünmüştüm ki, dərilərə toxunmayım. Mənim yanımda yatmaq üçün üzr istəyib icazə alandan sonra – o, ədəb qaydasını gözləyirdi – don Xose qapının ağızında yıxılıb yatdı; ancaq yatmadan qabaq silahına güllə qoydu və onu balış əvəzinə başının altına qoyulmuş dağarcığın altına soxdu. “Gecən xeyrə qalsın!” deyib bir-birimizə şirin yuxu arzuladıq və beş dəqiqədən sonra biz artıq şirin yuxuda idik.

Çox yorğun olduğumdan belə evdə yata bilirdim, ancaq bir saat keçməmişdi ki, qaşınma yuxumu qaçırtdı. Elə həmin dəqiqədən bunun səbəbini başa düşdüm, yerimdən qalxdım və gecənin qalan hissəsini bu taxtabitili evdə keçirməkdənse, açıq havada yatmağı daha üstün tutdum. Ayaqlarımın ucunda yeriyərək qapıya çatdım və qapının ağızında daş kimi yıxılıb yatmış don Xosenin üstündən elə adladım, həyatə elə səssiz-səmirsiz çıxdım ki, o oyanmadı. Qapının yanındaki geniş taxta skamyanın üstündə uzandım və gecəni səhər eləmək üçün yerimi istədiyim kimi rahatladım. Gözlərimi ikinci dəfə yummağa hazırlaşdığını bir anda mənə elə gəldi ki, yanımdan bir adam və bir at kölgəsi keçdi, özləri də elə keçirdilər ki, heç bir səs, həriirti yox idi. Yatağında dikəldim və Antonionu tanıldım. Belə bir vaxtda onu tövlədə yox, məhz həyətdə gördüyümdən məni təəccüb bürüdü, yerimdən qalxıb onun yanına getdim. Məni görən kimi o dayandı.

- O haradadır?
- Karvansarada. Yatır. Taxtabitilərdən qorxmur. Bu atı nə üçün apanrsan?

Bu vaxt gördüm ki, səs çıxmasın deyə Antonio atın ayaqlarını yorğanın cırıq parçaları ilə, özü də çox səliqəli sarımışdır.

Antonio mənə dedi:

- Allah xatırınə, bir az astadan danışın! Görmürsünüz ki, bu adam kimdir? Xose Navarrodur, Əndəlisin ən məşhur qulđuru. Bütün günü sizə işarə vururam, başa düşmürsünüz ki, düşmürsünüz.

- Quldurdur, ya hər nədir, mənə nə dəxli? – cavab verdim,
- bizdən ki bir şey oğurlamayıbdır.

— Allah kömeyiniz olsun! Ancaq onu ələ verən adam üçün iki yüz dukat pul mükafatı ayrılmışdır. Buradan bir lyö yarım məsaфədə ulanlar³⁶ məntəqəsi var, tanıyıram, səhər açılmamış mən igidləri buraya tökəcəyəm. Mən onun da atını aparardım, amma ələ yamandır ki, çər dəymisə Navarrodan başqa heç kim yaxın dura bilmir.

Ona dedim:

— Allah sizə lənət eləsin! Bu yaziq sizə nə pislik edib ki, onu satırsınız? Bir də ki həmin bu adamın dediyiniz quldur olduğuna eminsinizmi?

— Lap əlimin içi kimi biliram. Elə indicə o, mənimlə bərabər tövləyə gələndə mənə dedi: "Sən, deyəsən, axtı məni tanıyırsan, əgər mənim kim olduğumu bu xeyirxah cənaba desən, gülləni beyninə çaxaram". Qalın, ağa, siz qalın onun yanında. Sizin üçün qorxulu bir şey yoxdur. Nə qədər ki siz onun yanındasınız, o heç nədən şübhələnməz.

Biz danışa-danışa karvansaradan o qədər aralanmışdıq ki, nal səslərini evdəkilərdən heç kim eşidə bilməzdil. Antonio bir göz qırpmında atın ayaqlarına sarıldığı cir-cindiri açıb kənara tulladı, sonra ata minmək istədi. Mən onu yoldan saxlamaq, bu yoldan çəkindirmək üçün onu gah hədələməyə, gah da dilə tutmağa çalışdım.

O, mənə dedi:

— Mən lüt oğlu lütün biriyəm, ağa, iki yüz dukatı itirə bilmərəm, xüsusilə ölkəni belə pozğun tör-töküntülərdən, əclaflardan qurtarmaq haqqında söhbət getdiyi bir vaxtda. Ancaq özünüüzü gözləyin, Navarro oyansa, hər seydən əvvəl silahdan yapışacaq, onda vay haliniza. Mən təhlükədən artıq uzaqlaşmışam. Necə bacarırsınız, elə də başınıza çarə qılın.

Bu tühaf adam artıq yəhərdə idi; o, atı mahmızladı və çox keçmədi ki, gecənin qaranlığında gözdən itdi.

Mən bələdçimin əlindən bərk hirslenmişdim və özümü çox narahat hiss edirdim. Bir az fikirləşdikdən sonra müəyyən qərara gəldim və yenidən karvansaraya qayıtdım. Don Xose narahatlıqla yatır, yuxusuz keçirdiyi bir neçə günün yorğunluğunu canından çıxarırdı. Onu oyatmaq üçün möhkəm silkələməyə

məcbur oldum. Mən onun qorxunc, vəhşi baxışını və silahını qapmaq üçün etdiyi hərəkəti ömrüm boyu unutmayacağam; ehtiyat üçün mən onun silahını yatağından bir az aralı qoymuşdum.

— Müsyö, — dedim, — sizi oyatdoğım üçün üzr istəyirəm, sizə axmaq bir sual verəcəyəm: elə bu saat altı-yeddi uların bura gəlməsi sizə yaxşıımı olar?

O sıçrayaraq qalxdı və qorxunc səslə soruşdu:

— Bunu sizə kim dedi?

— Kimin deməsinin nə əhəmiyyəti var, fikir özü yaxşı olsun.

— Sizin bələdçiniz məni satdı, ancaq o, bunun üçün mənə cavab verməli olacaq, hanı o?

— Bilmirəm... Deyəsən, tövlədədir... ancaq kimsə dedi...

— Kim dedi sizə?.. Hər halda, qarının işi deyil...

— Tanımadığım bir adam... Ancaq artıq sözün yeri deyildir, ya “hə” deyin, ya da ki “yox”. Silahlı əsgərləri gözləmək fikriniz var? Əgər vardırsa, onda gecəniz xeyrə qalsın, yox, əgər yoxdursa, onda vaxtı itirməyə dəyməz. Sizin yuxunuza haram qatdığını üçün üzr istəyirəm.

— Ah! Sizin bələdçiniz!.. Sizin bələdçiniz! Elə əvvəldən ondan gözüm su içmirdi!.. Ancaq onunla haqq-hesabım qalsın sonraya, əvəzini çıxaram!.. Əlvida, müsyö. Mənə etdiyiniz yaxşılıq üçün Allah özü əvəzini versin! Mən sizin düşündüyüňüz qədər də pis adam deyiləm... Bəli, məndə mərhəmətli adam-lara rəhm etmək xasiyyəti hələ də vardır... Əlvida, müsyö... Yalnız bir şeyə təəssüflənirəm... O da ki sizin bu hərəkətinizin, xeyirxahlığınızın əvəzinə sizə bir yaxşılıq edə bilməməyimdir.

— Sizə etdiyim yaxşılığın əvəzində, don Xose, mənə söz verin ki, heç kimdən şübhələnməyəcək və kimsədən intiqam almaq fikrinə düşməyəcəksiniz. Alın, bu sıqarları da yol üçün götürün, yolunuz uğurlu olsun!

Və mən ona əl verdim. O, mənə cavab vermədən əlimi sıxdı, odlu silahını, yol heybəsini götürdü və mənim başa düşmədiyim dildə qarıya bir neçə söz deyib tövləyə tərəf götürdü.

Bir azdan onun kəndə tərəf çapıb gedən atının ayaq səsləri apaydın eşidilirdi.

Mənə gəldikdə isə, yenidən skamyanın üstünə uzandım, ancaq gözlərimə yuxu getmədi. Bir ogrunu, bəlkə də, qatili dar ağacından qurtarmaqda haqlı olub-olmadığımı öz-özümdən soruştum. Bu da yalnız onun üçün idi ki, mən onunla Valensiya adətinə görə qaxac edilmiş donuz eti ilə düyü xörəyi yemişdim. Qanun üzrə hərəkət edən bələdçi məxəyanət etməmişdim ki? Ancaq qonaqpərvərlik borcu... Öz-özümü amansızlıqla mühabimə edirdim. Gələcəkdə bu quldurun bütün cinayət işlərinə görə, bəlkə də, mən məsuliyyət daşımış olacağam... Bununla belə, bütün bu həqiqətlərə qarşı müqavimət göstərən bu qeyrişüuri hərəkətlərə haqq qazandırmaq özü düzgündürmü? Mən bu işdə səhv etmirdim ki? Bəlkə də, düşdüyüm bu çətin vəziyyətdən, vicdan əzabı çəkməkdən qurtara bilməyəcəkdir. Tuttuğum işin mənəvi iztirabları və keçirdiyim tərəddüdlər içində hələ də götür-qoy etdiyim bir anda beş-altı nəfər atlının peydə olduğunu gördüm. Antonio da ehtiyatdanmı, ya nədənsə, onlardan lap arxada gəlirdi. Mən onların qabağına çıxdım və bildirdim ki, axtardıqları quldur iki saat olar ki, aradan çıxıb. Dəstə başçısının sorğularına cavab olaraq qarı bildirdi ki, o, Navarronu tanıyırıñış, ancaq tək-tənha yaşıdagından və canının qorxusundan onu ələ verə bilməzmiş. Qarı daha sonra dedi ki, Navarro onun yanında yaşadığı müddətdə həmişə gecəyarısı yola düşüb harasa gedirmiş. Mənə gəldikdə isə buradan bir neçə lyöyük yol getmək, pasportumu arxeoloji cəmiyyətin rəhbərinə təqdim etmək və yalnız bundan sonra arxeoloji tədqiqatçılarına başlamağım qalırdı. Antonio iki yüz dukatı mənim ucbatımdan qazana bilmədiyini düşünərək ürəyində mənə kin bəsləyir və tərs-tərs baxırdı. Mən elə oradaca maliyyə imkanı min daxillində dövlətin ona verə biləcəyi miqdarda pul verdim.

II

Korduda bir neçə gün qaldım. Mənə Dominikan kitabxanasından bir neçə əlyazması göstərdilər. Həmin əlyazmalarda antik Munda haqqında məlumat tapmalı və toplamalı idim. Rahiblər məni çox gözəl qarşıladılar; gündüzləri monastırda

keçirir, axşamlar isə şəhərdə gəzirdim. Korduda günəş batan zaman Qvadalkivir çayının sahili boyunca veyl-veyl gəzənlərə rast gəlirsən. Burada gön hazırlanmasında ölkədəki köhnə adət-ənənəni saxlamağa çalışan dəri zavodundan gələn ağır hava ilə nəfəs almalı olursan. Ancaq əvəzində burada az-çox dəyərli tamaşalara da baxıb həzz almaq olar. "Anjelus"³⁷ başlanmaşıdan bir neçə dəqiqə qabaq bir dəstə qadın qarşısındakı dikdirin üstünə yiğişir. Onların arasında kişi olmamalıdır. "Anjelus"un başlanması bildirən kilsə zəngi səslənəndə, deməli, axşam düşür. Zəngin sonuncu zərbəsi vurulanda dəstədəki bütün qadınlar soyunub suya girirlər. Sonra isə dəhşətli səs-küy, gülüş səsləri, qışqırıq əlindən ağız deyəni qulaq eşitmir. Yuxarıdan da kişilər çımən qadınlara diqqətlə tamaşa etməyə başlayır, gözərini bərəldirlər, ancaq yenə də bir şey görə bilmirlər. Bununla bərabər, tutqun-mavi rəngə çalan çayın səthindəki bu ağımtıl və bir-birinə qarışmış qadın fiqurları şairənə hissələri coşdurur və belə hallarda kiçicik bir təsəvvürlə Akteonun³⁸ taleyindən qorxuya düşmədən Diananı və onunla bərabər çımən su pərilərini xəyalda canlandırmaq olar. Mənə dedilər ki, hətta günlərin birində tərbiyəsiz uşaqlar kilsədə zəng çalan rahibi ələ alırlar və "Anjelus"un zəngini ibadətin başlanmasına iyirmi dəqiqə qalmış ona vurdururlar. Gündüz olmasına baxmayaraq, Qvadalkivir pəriləri tərəddüd keçirmədən günəşdən çox "Anjelus" a inanmış, həmişəki kimi, tez başa gələn hazırlıq işlərini görmüş və cimməyə hazır vəziyyətdə olmuşlar. Mən bu işi dəqiq bilmirəm. Mən orada olduğum vaxtlar zəngçalanı ələ almaq mümkün deyildi, qaş qaralmışdı və yalnız pişik gözləri lazım idi ki, portağal satan bir qarını gözəl, pozğun Kordu qızın-dan ayıra bilsin.

Bir gün, axşamın ala-toranında Qvadalkivir çayının sahili boyunca uzanıb gedən hasara dirsəklənib papiros çekirdim, elə bu zaman bir qadın çayın sahilinə, aşağıya enən pilləkənlərin birinə qalxıb mənim yanımıda oturdu. Onun saçlarına ətirli çiçəkləri adamı bihus edən iri bir dəstə yasəmən taxılmışdı. O, sadə, bəlkə də, kasıb geyinmişdi; adətən, bir qayda olaraq bu yerin gecələr qara geyinən bütün xoşxasiyyət qızları kimi o da

tamam qara geyimdə idi. Burada qadınlar axşamlar yox, səhərlər qara geyinirlər; axşamlar isə fransızsayağı geyinib-kecinirlər. Mənim pərim gəlib yanımda oturanda başındakı tor örpeyi sürüşüb çıynınə düşdü və mən “ulduzlardan süzülən tutqun işiqda”³⁹ onun bəstəboy, cavan, gözəl əndamlı olduğunu gördüm. Gözləri də çox iri idi. Həmin dəqiqə siqarımı yerə atdim. O, mənim bu sırf fransız nəzakətimi dərhal başa düşərək tüttü-nün qoxusundan xoşu gəldiyini və ətirli “papelito”⁴⁰ tapanda hətta çəkdiyini də dərhal mənə söylədi. Xoşbəxtlikdən, onun dediyi siqarlardan var idi və mən ona cəld siqar təklif etdim. O, razılıq edərək birini götürdü və onu bir uşağın qovun ucunda gətirdiyi odla yandırdı, həmin od bizi bir suya başa gəldi. Siqarı siqarın oduna yandıraraq gözəl pəri ilə o qədər söhbət etdi ki, bir də baxdıq sahildə bizdən başqa heç kim yoxdur. Belə başa düşdüm ki, bu qadına yaxınlıqdakı neveriyaya⁴¹ gedib dondurma yeməyi təklif etsəydim, bu, qəbahət sayılmazdı. Cüzi tərəddüddən sonra o razi oldu, ancaq qəti qərara gəlməmişdən qabaq saatı soruşdu. Mən saatımı çıxarıb qurdum ki, zəng çalsın və saatımın belə zəng çalması onu çox təəccübləndirdi.

– Daha nə ixtira qaldı ki etməyəsiniz, cənab əcnəbilər? Siz hansı ölkədənsiniz, müsyö? Yəqin, ingilissiniz, eləmi?⁴²

– Fransızam və həm də sizin sadiq nökərinizəm. Bəs siz necə, madmazel, səhv etmirəmsə, Kordudansınız, eləmi?

– Xeyr.

– Hər halda, Əndəlisdənsiniz. Mənə elə gəlir ki, bunu sizin danışığınızın şirinliyindən təyin etmək olar.

– Əgər siz camaati danışğından belə tanıyansınızsa, onda mənim də kim olduğumu gərək biləydiniz.

– Mənə elə gəlir ki, siz həzrəti-İsanın ölkəsindən, cənnətin iki addımlığındansınız.

(Mən əndəlislilərə aid olan bu metaforanı dostum, sevilyalı Fransisko Sevilyadan⁴³ öyrənmişdim.)

– Bah! Yox bir, cənnətdən!.. Buranın adamları deyirlər ki, cənnət bizim üçün yaradılmamışdır.

– Onda siz ya mavritarı qızısınız... ya da ki... – mən “yəhu-di qızı” deməyə cürət etməyib özümü saxladım.

— Bəsdir! Bəsdir! Daha kim qaldı ki, deməyəsiniz? Yaxşı görüsünüz ki, qaraçı qızıyam, istəyirsinizmi falınıza baxım? Karmensita haqqında heç eşitməmisiniz? O mənəm!

O vaxtlar, düz on beş il bundan əvvəl, mən dinə, allahafilana inanmaz və özümü bir cadugərin yanında gördükdə belə heç nədən qorxub-çəkinməzdim. Öz-özümə dedim: “Lap yaxşı! Keçən həftə məşhur bir yolkəsənlə şam etdim, bu gün isə şeytanın qaravaşı ilə dondurma yeməyə gedirəm, səyahətdə hər şeyi görmək lazımdır”. Söhbəti davam etdirmək üçün bir səbəb də var idi. Mənim üçün nə qədər ayıb olsa da, etiraf etməliyəm ki, kolleci qurtarandan sonra bir müddət də vaxtimi cadugərlik elmini öyrənməyə sərf etdim və hətta cahil adamlara cadu-piti də yazdım⁴⁴. Belə tədqiqat işlərinə həvəsimin çıxdan sönməsinə baxmayaraq, həvəs hələ tamamilə ölüb getməmişdi və buna görə də qaraçılarsa arasında cadugərliyi öyrənmək fürsətindən istifadə etməyi özüm üçün toy-bayram sayırdım.

Şirin söhbət edə-edə neveriyaya daxil olduq və şüsha kürənin içərisinə qoyulmuş şamla işıqlandırılan balaca bir stolun arxasında oturduq. Bir neçə alicənab adam məni belə gözəl qadınla gördükdə çox təəccübləndi və fürsətdən istifadə edib öz “jitana”ma⁴⁵ diqqətlə, başdan-ayağa tamaşa edə bildim.

Mən Karmenin xalis irqdən olduğuna şübhə edirdim, çünkü bu, mənim indiyə kimi gördüğüm qaraçı qadınlarının hamisindən gözəl idi. İspanlar deyirlər ki, qadının gözəl olması üçün o gərək özündə otuz əlamət toplasın, yaxud onun kimliyini on əlamətinə görə təyin etmək lazım gələrsə, gərək bu on əlamətin hər biri onun bədəninin üç üzvünə uyğun gəlsin; məsələn, onda üç şey qara olmalıdır: gözlər, kirpiklər və qaşlar. Üç şey ince olmalıdır: barmaqlar, dodaqlar, saçlar və sairə. Yerdə qalanını isə Brantomda⁴⁶ görə bilərsiniz. Mənim qaraçım bu qədər kamilliyyin iddiasında ola bilməzdi. Onun dərişi son dərəcə eyib-siz olduğuna baxmayaraq, mis rənginə çalırdı. Gözləri çəş idi, ancaq ilahi qələm çəkəndə, elə bil, birinci bu gözlərə çəkmişdi; dodaqları bir az qalın idi, dişləri isə soyulmuş badam dənəsin-dən də ağ görünürdü. Saçları bir az cod görünənə də, uzun və zil qara idi, lap diqqətlə baxanda yaşıla çalırdı. Sizi uzun-uzadı

təsvirlə yormamaq üçün, ümumiyyətlə, sizə deməliyəm ki, o, hər bir nöqsanda öz gözəl keyfiyyətlərini bütün ziddiyətləriylə, özü də qabarlıq şəkildə birləşdirmişdi. Bu çox qəribə və təbiil bir gözəllik idi; ilk baxışda səni təəccübəndirir, sonradan isə onu unuda bilmirsən. Xüsusilə onun ehtiraslı, odlu gözlərini heç bir məxluqda görməmişəm. "Qaraçı gözü – canavar gözü" – bu ispan ifadəsi diqqətli müşahidədə özünü doğruldur. Əgər canavarın baxışını görmək üçün heyvanxanaya getməyə vaxtınız yoxdursa, onda sərçəni tutmaq üçün marıqda dayanıb pusan pişiyin baxışına diqqətlə tamaşa edin.

Əlbəttə, qəhvəxanada fala baxdırmaq gülünc olardı. Bu səbəbdən mən bu gözəl cadugər qadını evinə qədər ötürmək üçün ondan icazə istədim. O, buna asanlıqla razı oldu, bir daha saatı soruşdu və məndən xahiş etdi ki, onu yenə qurum, zəng vursun, o da baxsın.

– O, doğrudan, qızıldır? – qeyri-adı bir diqqətlə saata baxan cadugər qadın soruşdu.

Biz küçəyə çıxanda hava tamam qaralmışdı, köşklərin çoxu bağlanmış, küçələrdən əl-ayaq çəkilmişdi. Biz Qvadalkivir çayının körpüsüünü keçdik və qəsəbənin lap qurtaracağında zahirən adı, dəbdəbəsiz bir evin qarşısında ayaq saxladıq. Bir oğlan uşağı qapını açdı. Qaraçı qadın həmin uşağa mənim başa düşmədiyim dildə nəsə dedi, mən elə başa düşdüm ki, onlar ya "romani", ya da "çipe kallı", yəni qaraçı dilində danişirdilar. Uşaq həmin dəqiqə gözdən itdi və biz içərisində kiçik stol, iki kətil və bir sandıq olan geniş otaqda qaldıq. Bunlardan əlavə, burada xeyli portağal, bir dəstə soğan və bir bardaq su vardı.

Biz otaqda tək qalan kimi qaraçı qadın sandığı açdı və oradan çox işlənmiş bir dəst kart, bir ahənrüba, bir qurudulmuş buqələmun və öz sənəti üçün lazımlı başqa şeylər çıxartdı. Sonra dedi ki, dəmir pulla sol əlimin içində xaç çəkim. Mən deyilənlərin hamısına əməl etdim və bundan sonra cadugərlik mərasimi başlandı. Onun dediklərini burada sizə xatırlatmağa lüzum yoxdur, ancaq onun fala baxmaqdə işlətdiyi əməliyyatlara gəlincə, deməliyəm ki, o, doğrudan, bir cadugər idi, bir də onun yarısı.

Bədbəxtlikdən, bizi tez narahat etdilər. Qapı qəfildən taybatay açıldı, gözlərinə qədər paltoya bürünmiş bir kişi içəri girdi və kobud səslə qaraçı qadının üstünə qışqırmağa başladı. Mən onun nə dediyini başa düşmürdüm, ancaq səsinin ahəngi, ifadəsi onun ovqatının təlx olduğunu bildirirdi. Qaraçı qadın onu görəkən nə təəccübləndi, nə də hırslandı, ancaq yerindən qalxıb onun qabağına qaçdı və cəld danışa-danışa bir az əvvəl eştidiyim həmin dildə ona müraciət etdi. "Paillo" sözü danışında tez-tez eşidilirdi; bu, mənim başa düşdürüm yeganə söz idi. Mən bilirdim ki, qaraçılard öz qəbilələrinə yad olan adamı "paillo" adlandırırlar. Söhbətin məndən getdiyini güman etdimdən məsələni tam aydınlığı ilə başa düşməyə çalışdım. Artıq əlimi dolabçalarдан birinin ayağına atmışdım və lazıım gəlsə, bu adamın kəlləsinə endirmək üçün öz-özlüyümdə məqam gözləyirdim. Bu adam qaraçı qadını özündən kənara itələyib mənə tərəf irəlilədi, sonra bir addım kənara çəkilib:

— Ah! Müsyö, sizsiniz? — dedi.

Mən də, öz növbəmdə, ona diqqətlə baxdım və dostum don Xoseni tanıdım. Bu dəqiqə onu vaxtında asdırmadığımı görə bir az təəssüfləndim.

— Eh! Bu sizsiniz, mənim qoçağım! — zorla gülümsəyib cavab verdim, — bu madmazel mənə maraqlı şeylər danışlığı bir vaxtda siz ona mane oldunuz, onun dediklərini yarımcıq qoydunuz.

— Yenə həmin oyun! Buna da son qoyar! — O, sərt nəzərlərlə qaraçı qadını başdan-ayağa süzdü.

Buna baxmayaraq, qaraçı qadın öz dilində don Xose ilə hələ də danışındı. O, getdikcə qızışındı. Gözləri hədəqəsindən çıxır, getdikcə dəhşətli bir görkəm alır, sıfatının cizgiləri şəkildən-şəklə düşür, hirsindən ayaqlannı yerə döyürdü. Mənə elə gəldi ki, bu qadın nəyisə təkid edir, o isə tərəddüb edirdi. Qadının balaca əlini çənəsinin altında tez-tez irəli-geri aparmaqla qarşısında dayanan kişiye nə demək istədiyini mən indi başa düşdüm və hər şey mənə aydın oldu. Mən belə başa düşdüm ki, söhbət bir boğazın kəsilməsindən gedir və şübhəm qalmadı ki, bu boğaz elə mənim boğazimdır ki var.

Gözəl natiqlik istedadı ilə deyilmiş bir yiğin sözə don Xose üç-dörd kəlmə ilə qısa cavab verdi. Bu zaman qaraçı qadın nif-rət dolu nəzərlə ona baxdı və sonra otağın bir küçündə türk-sayağı bardaş qurub oturdu, portağallardan seçib götürdü, qabığını soyub yeməyə başladı.

Don Xose mənim qolumdan tutdu, qapını açdı və məni küçəyə qədər ötürdü. Biz dinməz-söyləməz, təxminən, iki yüz addım yol getdik, heç birimiz dinmirdik. Sonra o, əlini məndən çəkərək dedi:

— Bu yol ilə düz getsəniz, qabağınıza körpü çıxacaq.

Elə həmin dəqiqə də o, arxasını mənə çevirdi və cəld uzaqlaşdı. Bir az pərt və qanıqara karvansaraya qayıtdım. Paltarımı soyunarkən saatının yoxa çıxdığını gördüm, elə bil, başımdan bir qazan qaynar su tökdülər.

Bir neçə dəfə ölçüb-biçəndən sonra sabahı gün qaraçı qadının evinə gedib saatın yoxa çıxdığını bildirməkdən, yaxud polisə xəbər verməkdən vaz keçdim. Dominikan əlyazmaları üzərində işimi qurtardım və Sevilyaya yola düşdüm.

Bir neçə ay Əndəlisdə səyahətimi davam etdirdikdən sonra Madridə qayıtmaq istədim və iş elə gətirdi ki, yenə Kordudan keçməli oldum. Burada çox qalmaq fikrim yox idi, çünki Qvadalkivir çayında ictimən qadınlar və bu gözəl şəhər mənim o qədər də xoşuma gəlmirdi. Bununla belə, dostlarımdan bir neçəsini görmək və bir neçə işi yoluna qoymaq məsələsi məni yenə, heç olmasa, üç-dörd günlüyü müsəlmanların bu qədəm paytaxtına çəkirdi⁴⁷.

Dominikanların monastırına çatar-çatmaz Munda şəhərinin vaxtilə harada yerləşdiyini öyrənmək üçün tədqiqat apardığım zamanlar həmişə xüsusi diqqət gördüküm rahiblərdən biri məni görən kimi qollarını açaraq bağrına basdı və sevincək dedi:

— Çox şükür sənə, ilahi! Xoş gəlmisiniz, mənim əziz dos-tum! Biz hamımız elə bilirdik ki, siz artıq ölmüşünüz və sizin ruhunuzun şad olması üçün elə mən özüm dəfələrlə “Pater” və “Ave” oxumuşam⁴⁸. Deməli, sizi öldürməmişlər, sadəcə, qarət etmişlər, bunu isə biz bilirik.

— Necə məgər? — mən təəccüblə soruşdum.

– Bəli, biz sizə “kilsəyə getmək vaxtıdır” dedikdə sizin kitabxanada zəng vurmaq üçün qurdığınız saat, yəqin ki, yadınızdadır. Hə! Həmin saat tapılmışdır və onu sizə qaytaracaqlar.

– Yəni məsələ burasındadır ki, – səbirsizlikdə onun sözünü ağzında qoydum, – mən həmin saatı itirmişəm.

– Həmin dələduz həbs olunmuşdur və bir qara qəpik üçün xristianın üstünə tüfəng çəkib öldürməyin ona görə su içmək kimi bir şey olduğunu eşidəndə biz hamımız qorxduq və belə hesab etdik ki, indi o, sizi, yəqin, öldürmiş olar. Mən sizinlə polis məmurunun yanına gedəcəyəm və gözəl saatınızı sizin özünüzə qaytarırcاğam. Sonra da evinizə qayıdanda hünəriniz var deyin ki, İspaniyada ədalət məhkəməsi öz işini bilmir.

Ona dedim:

– Sizi inandıram ki, saatınınitməsi bədbəxt bir adamın dar ağacından asılmasına şahid kimi durub baxmaqdan mənim üçün daha xoşdur, xüsusilə ona görə ki... ona görə ki...

– Oh! Heç narahat olmayın, onu lap yaxşı tanıırlar və onu iki dəfə asmaq lazımlı gəlməyəcək. Mən “asılmaq” deyəndə buna o qədər də əmin deyiləm. Bu da sizin hidalgodur⁴⁹, deməli, sabah yox, birisi gün rəhm etmədən onu boğub öldürəcəklər⁵⁰. Siz görünüşünüz ki, bir dəfə az, bir dəfə çox oğurluq etmək onun vəziyyətini yüngülləşdirməyəcək. Allahın altında onun cinayəti kaş oğurluq olaydı! Ancaq o, dəfələrlə adam öldürmişdür, özü də bir-birindən dəhşətli.

– Onun adı nədir?

– Onu ölkədə hamı Xose Navarro adı ilə tanıyor, ancaq onun bask dilində başqa bir adı da var ki, həmin adı nə sən, nə də mən heç vaxt dilimizə gətirməyəcəyik. Yadınızda saxlayın ki, bu adamı görmək, onunla görüşmək olar və bizim yerlərin qəribəliklərini, yerli xüsusiyyətlərini öyrənən, tədqiq edən sizin kimi bir adam gərək İspaniyada finlıdaqcıların o biri dünyaya necə getdiklərini görmək fürsətini əldən buraxmasın. O kilsədədir, Martinez ata sizi ora aparar.

Mənim dominikanılm bu “balaca, gözəl boğazdan asma”nı görməyimi elə təkidlə tələb etdi ki, boyun qaçıra bilmədim.

Mən məhbusu görməyə getdim və özümlə bir qutu sıqar götürdüm, düşündüm ki, sıqarlar onun qarşısında mənim nəzakətsizliyim, bəlkə, bir az haqq qazandıra bildi.

Mən don Xosenin yanına gələndə o nahar edirdi; başının işarəsi ilə məni çox soyuq qarşılıdı və gətirdiyim hədiyyə üçün mənə çox nəzakətlə təşəkkür etdi. Ona verdiyim sıqarların hamısını sayıb qurtarandan sonra bir neçəsini götürdü, qalan-lannı isə özümə qaytardı, çünki onun dediyinə görə, bunlar ona lazımlı olmayacaqdı.

Cəzasını bir az pul gücünə, yaxud dostlarının köməyi ilə yüngülləşdirə biləcəyimi onun özünə dedim. Əvvəlcə kədərlə bir görkəmlə gülümsəyərək ciyinlərini çəkdi, sonra isə fikrə gedərək onun ruhunun şad olması üçün dua oxutdurmağımı məndən xahiş etdi.

— Siz, — utana-utana əlavə etdi, — sizi təhqir edən bir adamın ruhunun şad olması üçün dua oxutdurardınız mı?

— Əlbəttə, buna əmin ola bilərsiniz, mənim əzizim, — dedim, — ancaq məni, elə bilirəm ki, bu ölkədə heç kim təhqir etməmişdir.

O, mənim əlimi əlinə aldı və bərk sıxdı. Bir anlıq sükutdan sonra yenə sözünə davam etdi:

— Sizdən daha bir xahiş edə bilərəmmi?.. Ölkənizə qayıdanda, bəlkə, yolunuz Navarradan düşdü. Heç olmasa, yolunuza Navarranın yaxınlığındakı Vittoriyadan⁵¹ salın.

— Baş üstə, mən mütləq Vittoriyadan keçəcəyəm və həm də heç cür ola bilməz ki, Pampölünə⁵² getmək üçün yolumu başqa yerdən salım, əmin edirəm ki, sizin xatırınızə istədiyinizi edəcəyəm.

— Hə, yaxşı! Əgər Pampölünə getsəniz, orada daha maraqlı şeylər görəcəksiniz. Bu, gözəl şəhərdir. Mən bu ikonanı (o, boynundan asdığı balaca, gümüş ikonanı mənə göstərdi) sizə verəcəyəm. Onu kağıza bükərsiniz, — özünü ələ almaq üçün o, bir anlığa dayandı, — və bunu ünvanınızı sizə deyəcəyim gözlə bir qadına ya özünüz verərsiniz, ya da ki çatdırarsınız. Siz ona mənim öldüyümü xəbər verərsiniz, ancaq necə öldüyümü deməzsiniz.

Mən onun tapşırığını yerinə yetirəcəyimə söz verdim. Onu sabahı gün yenə gördüm və günün xeyli hissəsini onunla keçirdim. Sizin indi oxuyacağınız bu kədərli əhvalatı mən onun öz dilindən eйтmişəm.

III

— Mən, — o, söhbətinə belə başladı, — Elizondo şəhərinin Baxtanda vadisində anadan olmuşam. Adım don Xose Lizarra Benqoadır və siz də, müsyö, İspaniyaya bələd olduğunuzdan, yəqin ki, elə mənim adımdan milliyətcə basklı, özümün də köhnə xristian⁵³ olduğumu o saat bildiniz. Əgər “don” sözünü adımin qarşısına qəbul edirəmsə, bu, o deməkdir ki, buna mənim haqqım var və bir də ki indi mən Elizondoda olsaydım, özümün əsil-nəcabətimi, nəslimin kökünü sizə perqament kağızında yazılı sənəd kimi göstərərdim. Məni valideynlərim keşiş eləmək istəyirdilər və oxutdururdular da, ancaq heç nə çıxmadı. Mən top-top oynamağı çox sevirdim, evimi yuxan da elə bu oldu. Biz navarralılar top-top oynayanda dünyada hər şeyi unuduruq. Günlərin birində mən oyunda uddum və Alava kəndindən olan bir oğlan mənimlə savaşmaq istədi. Biz “makilamızı”⁵⁴ götürdük və mən yenə də qalib çıxdım, onu öldürdüm, ancaq bu, məni ölkədən baş götürüb getməyə məcbur etdi. Draqnulara⁵⁵ rast gəldim və məni Almanza süvari alayına qəbul etdirilər. Bizim dağlılar hərb sənətini çox tez öyrənirlər. Mən az bir vaxtda böyük komandiri oldum və mənə zabit rütbəsi verəcəklərinə söz də vermişdilər. Elə bu vaxt bədbəxtlikdən məni Sevilya şəhərindəki tütün fabrikinə gözətçi təyin etdirilər. Əgər Sevilyaya yolunuz düşübsə, Q vadalkivir çayının lap yaxınlığındakı qala divarlarının arxasında olan bu nəhəng binanı görməmiş deyilsiniz. Tütün fabrikının darvazası və onun yanındakı qarovalxana indi də gözümün qabağındadır. İspanlar qarovaluda dayananda ya kart oynayarlar, ya da ki yatarlar. Mən isə əsl navarralı kimi həmişə bir şeylə məşğul olmağa çalışırdım. Mən silahımın sünbəsi üçün san mis məftildən zəncir hazırlayırdım. Birdən gördüm ki, yoldaşlarım deyirlər: “Bax, zəng çalınır, qızlar

indi işə qayıdacaqlar". Bilirsiniz, müsyö, həmin bu dediyim fabrikdə dörd-beş yüzə qədər qadın işləyir. Bu qadınlar böyük bir salonda sıqar bükürlər. Oraya şəhər bələdiyyə rəisinin icazəsi olmadan kişi xeylağı gedə bilməz, çünki onlar, xüsusişlə cavan qadınlar, hava isti olanda yüngül alt paltarında, istədikləri kimi otururlar. Fəhlə qadınlar nahardan sonra işə qayıdanda cavan oğlanlar gedib yolun kənarında dayanır, onların keçib-getməsinə tamaşa edirlər və onlara hansı rəngdə olur-olsun toxunma paltarlardan gətirib satmalarını xahiş edirlər. Bu gənc qadınlar arasında da az adam tapılar ki, tafta boyun şərfləri, tül örpəklər satmaqdan imtina etsin, belə bir balıq ovunda isə tutduğunu çıxarmaq üçün ovçunun azacıq əyilməsi kifayətdir. Başqaları baxanda mən qapının yanında, gözətçi skamyasının üstündə otururdum. Onda mənim cavan vaxtlarım idi, həmişə doğma vətəni düşünürdüm, uzun saçları çıyılınə tökülen göy yubkalı qızlar⁵⁶ gözümün qabağından bir an olsun getmirdi. Bunu da deyim ki, Əndəlis qızlarından ehtiyat edirdim, çünki onların xasiyyətlərinə hələ alışa bilməmişdim. Onlar adamı həmişə ələ salar, heç vaxt ağıllı bir söz deməzdilər. Mən öz zəncirimi hazırlamaqla məşğul ikən birdən eşitdim ki, mülki adamlar deyirlər: "Bax, qaraçı qızı gəldi!" Mən gözlərimi səs gələn tərəfə qaldırıdım və onu gördüm. Həftənin cümə günü idi, mən həmin günü heç vaxt unutmayacağam. Bir neçə ay bundan əvvəl evində rastlaşıdığımız və sizin tanıldığınız bu Karmeni gördüm.

O, qırmızı və çox qısa yubka geymişdi; yubka elə qısa idi ki, aq, cırıq ipək corabları yuxarıya qədər görünürdü və ayaqlarındakı qəşəng qırmızı Mərakeş ayaqqabıları al rəngli bağlarla ayaqlarına sarılmışdı. O, çıyılınə və saçlarına vurulmuş böyük ətirli akasiya çiçəyi dəstəsini göstərmək üçün tor örپəyini aşağı saldı. Onun ağızında bir akasiya çiçəyi vardı, özü də Kordu şəhərindəki at zavodunda olan cavan madyanlar kimi yanlarını əsdirə-əsdirə yeriyirdi. Mənim vətənimdə belə geyinmiş qadını hər kəs görsə, dərhal xaç çevirər. Sevilyada beləsini görənlərsə ona söz atarlar; o da ona söz atan adama qaş-göz edərək yumruğunu ombasına qoyar, əsl qaraçı qızlarına xas olan tərzdə cavab verərdi. İlk baxışda o, mənim xoşuma gəlmədi və

mən yenə öz işimlə məşğul oldum; ancaq o, bir dəfə çağırılanda yox, çağırılmayanda gəlib adamın qabağında dayanan qadınlar və pişiklər kimi mənim qabağında dayandı və əndəlissayağı mənə müraciət elədi:

– Kirvə, zəncirini mənə verərsənmi, daxılımın açarlarını o zəncirə keçirib saxlamaq istəyirəm.

– Bu, tüfəngimin sünbəsini asmaq üçün lazımdır, – ona cavab verdim.

– Hə, sənin tüfənginin sünbəsi üçün... – o gülümşədi. – Ah! Deyirəm axı, madam ki müsyönün sünbəyə ehtiyacı var, deməli, o, haşiyətoxuyandır!⁵⁷

Orada olan adamlar gülməyə başladılar, mən isə pərt olduğumdan qızardım və ona cavab vermək üçün söz tapmadım.

– Bura bax, canım-ciyərim, – yenidən sözə başladı, – onda mənə örpəyim üçün yeddi qulac uzunluğunda qara haşiyə toxu, ey mənim qəlbimin sancaqcısı!

Bundan sonra isə ağızındaki akasiya çiçəyini götürüb baş barmağı ilə şəhadət barmağının arasında sıxaraq mənə tərəf elə tulladı ki, gül düz gözlərimin arasına dəydi.

Elə bil, ürəyimdən güllə ilə vurdular, müsyö... Mən nə edəcəyimi, hara gedəcəyimi bilmirdim, ağac kimi quruyub yerimdə qalmışdım. O, fabrikə girəndə mən həmin akasiya çiçəyinin ayaqlarımın arasında yerə düşdüyüünü gördüm. Həmin anda heç özüm də bilmədim ki, mənə nə oldu, ancaq mən yoldaşlarım-dan gizlin gülü yerdən götürdüm və onu pencəyimin cibinə qoydum. Birinci səfəhlik!

Bu hadisədən iki-üç saat sonra mən yenə onu düşünürdüm ki, qapıcı tövşüyə-tövşüyə, rəngi qaçmış halda qarovalıhanaya gəldi. O, bizə xəbər verdi ki, sıqar bükülən böyük salonda bir qadını öldürüb lər və ora qaroval göndərmək lazımdır. Zabit mənə iki nəfər götürməyi və gedib deyilən hadisəni yoxlamağı tapşırdı. Adamlarımı götürdüm və yuxarı qalxdım. Təsəvvür edirsinizmi, müsyö, mən salona girəndə hər şeydən əvvəl üç yüzə qədər qadını alt paltarda, yaxud elə-belə, yarıçılpaq gördüm, hamısı da elə qışqırır, əlləri ilə elə hərəkətlər edirdi və elə haray-həşir salmışdı ki, inanın, ildirim çaxsaydı, heç Allahın özü

də eşitməzdi. Bir tərəfdə tamam qan içində bir qadın əlləri, ayaqları gərilmiş şəkildə yerə uzanmışdı. Onun sıfatında vurulmuş iki bıçaq zərbəsi ilə sanki "X" hərfi yazmışdır. Yaralı qadının qarşısında qadınlardan bir neçəsi ona kömək etmək məqsədilə dayanmışdı. Mən Karmenin də özü kimi beşaltı nəfər qadınla orada dayandığını gördüm. Yaralı qadın qışqırındı: "Keşiş çağırın! Keşiş çağırın. Mən öldüm!" Carmen heç nə demirdi. O, dodaqlarını dişləri arasında sıxır, gözləri də buqə-ləmun gözləri kimi oynayırdı – nəyisə axtarırdı. "Nə olmuşdur?" – soruştum. Mən baş vermiş əhvalatın səbəbini çox çətinliklə öyrənə bildim, çünki fəhlə qadınların hamısı mənimlə eyni vaxtda danışır, bir sözlə, ağız deyəni qulaq eşitmirdi. Məlum oldu ki, yaralı qadın Tryana bazarından bir eşşək almaq üçün cibinə pul qoymuş ilə öyünmüş. "Buna bir bax ey, – acidil Carmen ona deyibmiş, – süpürgə, demək, sənə bəs etmədi?" Görünür, deyilən sözlər, bəlkə, doğrudan da, bu məsələnin özü yaralı qadına bərk toxunduğundan cavab veribmiş ki, heç bir süpürgə-filan tanımır, qaraçı qızı və şeytan balası olmaq şərəfinə də nail ola bilməyiib. Ancaq şəhər məhkəməsi onu gəzməyə aparanda arxadan gedəcək iki nöker onun milçəklərini qovanda madmazel Karmensitanı öz eşşəyi ilə tanış edəcəkdir, bu isə tezliklə olacaq, çox çəkməz. "Hə, nə olar, – Carmen cavab veribmiş, – indi də sənin yanlığında milçəklərin su içməsi üçün bir təknə düzəldərəm, üstəlik, bir şahmat taxtası da çəkərəm. Bax belə, al, götür! Lap üstdən olsun!" – demiş və siqaraların ucunu kəsdiyi bıçaqla onun sıfatında müqəddəs Andreyin⁵⁸ xaçını çəkməyə başlamışdır.

Məsələ aydın idi; mən Karmenin əlindən tutdum və nəzakətlə ona dedim: "Bacı, dalımcə gəlin!" O, mənə elə baxdı ki, guya, məni tanırı; ancaq itaətkarlıqla dedi: "Gedək! Mənim örpəyim hanı?" O, örpəyi başına elə örtdü ki, təkcə iri gözləri görsəndi və bundan sonra mənim yanımca gələn iki nəfər əsgərin arxasında yeridi. Elə yumşalmışdı ki, lap quzuya dönmüşdü.

Qarovalxanaya gəlib çatanda zabit dedi ki, iş ciddidir və onu həbsxanaya aparmaq lazımdır. Yenə mən aparmalı idim. Onu iki nəfər əsgərin arasına saldım, özüm isə belə hallarda

özünü əda ilə hamiya göstərmək istəyən başçılar kimi arxada gedirdim. Biz şəhərə yola düşdük. Əvvəlcə bu qaraçı qızı dinib-danışmırıldı, ancaq elə ki ilanlar küçəsinə çatdıq, – siz həmin küçəni tanıyırsınız, bu küçəyə verilən ad, onun elə doğrudan da, ilanvari olduğunu bildirir, – hə, ilanlar küçəsində o, hiyləgər sıfətini mənə göstərmək qəsdiylə başındakı tor örپeyini çıyin-lərinə saldı və mənə təref çevrilərək utanıb-çəkinmədən dedi:

– Müsyö zabit, mənİ hara aparırsan?

– Həbsxanaya, mənim balam, – bacardıqca astadan mədəni bir əsgərin məhbusla, xüsusilə qadın məhbusla danışa biləcəyi nəzakətlə cavab verdim.

– Təəssüf! Görəcəkli günlərim varmış ki?! Ağa zabit, mənə rəhmin gəlsin. Siz necə də cavan, necə də ağıllısınız!.. – Sonra, az qala, piçilti ilə dedi: – Qoyun mən qaçım, sizə bir tikə “bar laçı” verərəm, bütün qadınlar da sizi sevər. “Bar laçı”, müsyö, ahənrüba daşı deməkdir, qaraçı onun köməyi ilə istədiyi adama cadu edir. Onun əzilmişindən bir çımdık bir stəkan ağ şərabı qatıb hansı qadına içirtsən, o, sənə müqavimət göstərməz. Mən isə ona bacardıqca kəskin bir ahənglə dedim:

– Biz burası laqqırtı vurmaq üçün gəlməmişik, həbsxanaya getmək lazımdır, əmr belədir, bunun daha ayrı yolu yoxdur!

İspanlar bizi, Bask ölkəsinin adamlarını ləhcəmizdən çox asanlıqla tanıyırlar, ancaq ispanlarda elə adam tapılmaz ki, *bai, Joana*⁵⁹ ifadəsini bizim kimi tələffüz edə bilsin. Bunun üçün də Karmen mənim əyalətdən olduğumu çox asanlıqla təyin etdi. Siz, müsyö, yaxşı bilirsiniz ki, doğma yer-yurduları olmayan qaraçılar ömürlərini səyahətdə, dünyani gəzib-dolaşmaqdə keçirirlər, özləri də, demək olar, bütün dillərdə danışa bilirlər və hər yerdə, məsələn, Portuqaliyada, Fransada, Provənsdə, yaxud Katalonda, bir sözlə, harada olurlar-olsunlar, hətta mavrlarla və ingilislərlə də danışa bilirlər. Karmen bask dilini çox gözəl biliirdi.

– *Laguna ene bihotsarena, ey ürəyimin sirdası*, – birdən-birə mənə müraciət etdi, – siz də bu yerlərdənsiniz?

Bizim dilimiz, müsyö, elə şirin, elə gözəldir ki, onu əcnəbi bir ölkədə eşidəndə az qalır ürəyimiz qanadlanıb uçsun! Bu, bizi

sarsıdır, – quldur səsini alçaltdı, – mən bu saat istərdim ki, Pro-vənsdən bir keşş yanımıda olaydı...

Bir qədər sükutdan sonra o, yenidən sözünə davam etdi:

– Mən Elizondodanam, – mən onun bizim dildə danışdır-ğını eşidəndə çox həyəcanlandıığımdan ona bask dilində dedim.

– Mən isə Etşalardanam, – qaraçı qadın mənə bildirdi. – O, bizim yerdən dörd saatlıq yoldur. Qaraçılardan məni Sevilyaya apardılar. Mən Navarraya, kasib anamın – anamın məndən və iyirmiyə qədər sidr ağacı olan kiçik bağından başqa heç nəyi yoxdur – yanına qayıtmaq üçün fabrikə işə girdim ki, yolpulu qazanım. Ah! Kaş indi öz doğma yurdumda, Ağ dağın yanında olaydım! Bu yerlərdən olmadığımı görə çürük portagäl alverçiləri, bu firıldaqçılar məni təhqir etdilər. Bu yaramazların hamisini mənə qarşı qoydular, çünkü mən onlara dedim ki, onlann Sevilya şəhərinin bütün ığidləri bizim yerlərin əlində “makilası” və başında göy bereti olan tək bir nəfərinin cavabını verə bilməzlər. Yoldaş, dost, öz elinizin bir qadınına kömək əlinizi uzatmazsınız?

O, yalan danışındı, müsyö, o, həmişə, ömrü boyu yalan danışıb. Bilmirəm ömründə bu qaraçı qızının dilinə bircə dəfə doğru söz gəlibmi? Ancaq o danışanda inanırdım. İnanırdım – elə bil, məni ovsunlamışdı. O, bask dilində pis danışındı, danışanda dili təhrif edirdi, mən də elə bilirdim ki, o, navarralıdır, təkcə gözlərinə və dodaqlarına, bir də sıfətinin rənginə görə deyərdin ki, bu qaraçıdır. Mən ağlımı itirmişdim, daha heç nəyə fikir vermirdim. Fikirləşirdim ki, əgər ispaniyallar mənim yanımıda cürət edib mənim vətənim haqqında hərzə-hərzə danışsaydılar və təhqiramız bir söz deməyə cürət etsəydi, o zaman mən də onların sıfətini, bu qaraçı qadın öz rəfiqəsinin sıfətini kəsib doğradığı kimi doğrardım. Qısaçı, mən sərxoş adamın günündə idim, səfəh-səfəh danışmağa başlayırdım və güzəştə getməyə hazır idim.

Qaraçı kızı bask dilində mənə dedi:

– Əgər mən siz iṭələsəm və siz yixilsanız, əsgərliyə təzə başlamış bu iki kastiliyalı məni tuta bilməz.

And olsun inandığımıza ki, mən hərbi əmri, hər şeyi unutdum və ona dedim:

— Hə, qoy sən deyən olsun, əzizim, həmyerlim, hünərini bir yoxla görüm, qoy Məryəm ana özü sənə kömək olsun!

Bu vaxt biz Sevilyanın dar küçələrinin birindən keçirdik. Karmen birdən-birə geri dönür və mənim sinəmdən bir yumruq ilişdirir. Mən yalandan yerə yixilram. O, bir sıçrayışla mənim üstümdən tullanır və bir cüt gözəl ayağını bize göstərərək qaçmağa başlayır!.. Mən bask gözəlinin ayaqlarını dedim, onun ayaqlarından heç yerdə tapa bilməzsınız. Onlar çevik olduğu qədər də gözəl idi. Mən tez yerimdən qalxdım və nizəmi o qaçan tərəfə elə bir tərzdə tutdum ki, küçəni kəsdim, daha doğrusu, onun dalısınca qaçan yoldaşları dayandılar. Sonra mən özüm də onun dalınca qaçmağa başladım, onlar da mənim arxamca qaçmağa üz qoydular, ancaq gəl onu tut görüm?! Yanımızda gəzdirdiyimiz mahmızlar və qılınc bizim qaçmağımıza mane olurdu. Sizə əhvalat danışdığını bu az vaxtdan da qısa bir müddətdə apardığımız məhbəs qadın gözdən itdi. Əvvəlcə onu deyim ki, məhəllənin qadınlarının hamısı ona qaçmaqdə kömək edir, şərait yaradırı və bizi ələ salib gülür, bize yolu səhv göstəridilər. Bir qədər sağa-sola dolaşdıqdan sonra həbsxana rəisindən qəbz almadan qarovulxanaya qayıtməqdan başqa ayrı çəremiz qalmadı.

Mənimlə gedən o iki nəfər cəza almamaq üçün dedi ki, Karmen mənimlə bask dilində nəsə danışındı və düzünü desək, Karmen kimi zərif qızın mənim kimi qollu-qüvvətli cavan oğlanı ilk zərbədə asanlıqla yera sərməsi də ağlaşığan deyildi. Bütün bunlar şübhəli, daha doğrusu, lap aydın görünürdü. Qarovulu dəyişdikdən sonra mənim hərbi rütbəmi alçıldılar, mənə bir ay həbs cəzası kəsdilər və həbsxanaya göndərdilər. Bu, mənim hərbi xidmətdə olduğum müddətdə ilk cəzam idi. Əlvida, ey həsrətində olduğum, alacağına ümid bəslədiyim zabit nişanlan!

Həbsxanada keçirdiyim ilk günlər çox ağır və kədərlər idi. Hərbi xidmətə başladığım ilk gündən belə hesab edirdim ki, heç olmasa, zabit olacağam. Mənim eloğlularım Lonqa, Mina general-kapitan olmuşlar, Şapalanqarra da polkovnik rütbəsinə

qədər yüksəlmişdi, o da Mina kimi zəncidir və həm də sizin ölkəyə qaçmışdır. Uşaqlıqda Şapalanqarranın qardaşı ilə o qədər top-top oynamışam ki!.. O da mənim kimi, Allahın yazığı idi. İndi isə öz-özümə deyirdim: “İndiyə kimi qüsursuz hərb xidmətimin hamısı hədər getdi. Sən tamam biabır oldun. İndi bundan sonra komandanlığın rəğbətini qazanmaq üçün orduya təzə gəldiyin vaxtlar çalışdıqından gərək onqat artıq çalışasan! Yaxşı, bəs mən nə üçün özüm özümü cəzalandırdım? Nəyə görə özümü bu günə saldım, hə? Sənə gülən, səni ələ salan və indi, kim bilir, şəhərin hansı bucağındasə oğurluqla məşğul olan bir yaramaz qaraçı qızına görəmi?” Bununla belə, mən onun haqqında düşünməməyə özümü məcbur eləyə bilmirdim. Buna inanırsınız mı, müsyö? Var gücü ilə qaçarkən ayaqlarında gördüyüm cırıq ipək corablar indi də gözlərimin qabağındadır. Həbsxananın barmaqlığından küçəyə baxırdım və küçədən keçib gedən bütün qadınların arasında bu şeytan balasının tayı ola biləcək bir qadın görə bilmirdim. Və sonra mənə elə gəlirdi ki, onun mənə atlığı akasiya çiçəyinin ətrini hələ də duyuram... Quru, gözəl ətrini həmişəlik saxlamış akasiya çiçəyi... Əgər dün yada, doğrudan da, cadugər deyilən məxluq varsa, bu qız ona-rın birincisidir!

Bir gün gözətçi içəri girdi və mənə bir Alkala çörəyi verdi⁶⁰.

– Alın, – dedi, – bunu sizə emiqiniz gəndərib.

Mən çörəyi götürdüm və təəccübəldim, çünki mənim Sevil-yada heç bir qohumum yox idi. Öz-özümə düşündüm: “Bəlkə, bu, mənə səhvən gəlib catıb?” Ancaq çörək elə ləzzətli, iştahaçan, elə xoşətirli idi ki, onun haradan, kimə göndərildiyini soruşmadan yeməyi qərara aldım. Çörəyi kəsmək istədikdə bıçağım bərk bir şeyə toxundu. Baxıb gördüm ki, çörəyi bışirməzdən əvvəl kündəsinin içində bir ingilis yeyəsi qoyublar.

Çörəyin içində bundan başqa iki piastrlıq qızıl pul da vardı.

Daha şübhə yeri qalmırıldı, bu hədiyyə Karmendən idi. Onun irqindən olan adamlar üçün azadlıq hər şeydən əfzəldir və onlar bircə günlük həbsxana cəzasından qurtarmaq üçün bir şəhəri yandırırlar. Həm də bu çörəyi göndərən qadın həssas idi, o, bu çörəklə həbsxana gözətçilərini ələ salırdı. Bir saatın ərzində ən

yoğun barmaqlıq kiçik bir yeyə ilə kəsili bilərdi, iki piastrılıq qızıl pul ilə də bir köhnə pal-paltar satanın mənzilində əynimdəki əsgər şinelini zadəgan paltarına dəyişə bilərdim. Razılaşın ki, sıldırıım qayalardan dəfələrlə qartal balalarını düşürmiş bir adam üçün yerdən otuz metr hündürlüyündə olan pəncərədən tullanıb küçəyə düşmək çox da çətin iş deyildi. Ancaq mən qaçmaq istəmirdim. Mən hələ əsgəri şərəfimi itirməmişdim və fərarilik etməyi özüm üçün cinayət hesab edirdim. Ancaq bir şey vardi ki, bu damğa mənim heysiyyətimə toxunmuşdu. Həbsxanada olarkən bayırda qayğına qalan, haqqında düşünən bir nəfər dostun olduğunu biləndə yaşamaq haqqında fikirləşmək də sənə xoş gəlir. Həmin bu qızıl pul məni bir az sıxırdı, onu məmnuniyyətlə geri qaytarardım, ancaq mənə borc verən bu adamı haradan tapayıdım? Bu, mənim üçün asan iş deyildi.

Hərbi rütbəmi əlimdən aldıqdan sonra belə güman edirdim ki, bütün əzab-əziyyətdən qurtaracağam; ancaq indi daha bir təhqiri udmalı idim; bu isə mənim həbsxanadan çıxarılib adı, sırvı bir əsgər kimi qarovulxanaya göndərilməyim idi. Siz belə bir şəraitdə qürurlu adamın daxilən nə əzab çəkdiyini təsəvvür edə bilməzsiniz. Belə “əzizlənməkdənsə” güllələnmək minqat yaxşıdır, heç olmasa, güllələnməyə gedəndə səni aparan alaydan qabaqda gedirsən, hiss edirsən ki, hələ adamsan, camaat sənə baxır.

Məni polkovnikin qapısına keşikçi təyin etdilər. Bu, gənc, varlı, mərhəmətli və kefcil bir adam idi. Bütün cavan zabitlər, mülki zadəganlar, hamının aktrisa adlandırdığı qadınlar onun yanına yığılmışdılar. Mənə gəldikdə isə elə düşünürdüm ki, bütün şəhərin camaati bu qapının yanında məhz mənə baxmaq üçün görüş təyin etmişdir. Budur, polkovnikin kareti gəldi, sürücünün yerində onun nökəri oturmuşdu. Heç bilirsiniz karetdən kim düşdü? İlahi, mən kimi görürdüm? Mənim qaraçım! Bu dəfə o, büt kimi bəzənmiş, zərxara geyinmiş, qızıllarını, ləntlərini taxmışdı. Əynindəki donuna və ayaqqabılara par-par panıldayan bəzək şeyləri vurulmuşdu, paltarının üstünə düzülmüş gül-ciçəklər, haşiyələr hər tərəfdən sallanırdı. Onun əlində baskların əlində tez-tez gördüğüm dəf də vardi. Onunla iki nəfər

qaraçı qadın da gəlmişdi: biri cavan, o birisi qoca. Həmişə bir yerə gedəndə bir qoca qaraçı qadını da onları müşayiət edərdi. Karetdən daha bir yaşılı kişi düşdü, o da qaraçı idi, əlində gitara vardı; bu, çalmaq və qadınları oynatmaq üçün idi. Bildiyiniz kimi, qaraçı qadınlarını onların "romalis" rəqslerinə tamaşa etmək üçün və bəzən də başqa şeylər üçün evlərə dəvət edirlər.

Karmen məni tanıdı və biz bir-birimizə baxdıq. Bilmirəm, nədənsə, bu dəm istədim ki, yer ayrılsın, mən yerə girim.

— *Agur, laguna*⁶¹, — o, mənə dedi. — Mənim zabitim, siz indi də əsgərliyə təzə gəlmış əsgər kimi qarovulda dayanırsınız?

Mən söz axtarıb ona cavab verənə kimi o, evə girdi.

Hamı heyrətdə idi və camaatın çox olmasına baxmayaraq, mən məhəccərin yaxınlığında baş verən hadisələrin hamisini gördürüm. Mən rəqs edən qadının barmağına taxlığı çarpa-naqlann şaqqılıtısını, dəfin səsini, qəhqəhələri və "Əhsənl" nidalarını eşidirdim. Hərdənbir əlində tutduğu dəfə yuxarı tullananda onun da başını gördürüm. Daha sonra zabitlərin ona atdıqları atmaları eşidəndə qan beynimə vururdu. Ancaq elə bilişəm ki, onu elə həmin gündən ürəkdən sevməyə başladım, çünki üç-dörd dəfə içəri həyətə⁶² girib qılincımı ona söz atan zabitlərin qarnına soxmaq istədim. Sonra qaraçılardır çıxdılar və karet onları apardı. Karmen yanından keçəndə təsvirini artıq bildiyiniz canalan gözləriylə mənə yenə qiyqacı baxdı və lap astadan dedi:

— Eloğlu, könlü balıq istəyən Tryana, Lillas Pastyanın yanına gedib yeyir.

Bu sözlərdən sonra o, çəpiş çevikliyi ilə karetə tullandı, sürücü qatırları qamçıladı və mən bu şən, deyib-gülən bir dəstə adamın hara getdiyini bilmədim.

Yəqin, başa düşürsünüz ki, qarovuldan qurtaran kimi Tryana getdim, ancaq hər şeydən əvvəl, rəsmi hərbi keçidə getməyə hazırlaşdığım kimi üzümü təraş elədim, saçımı daradım. O, qızardılmış balıq satan, mavr kimi qara, qoca Lillas Pastyanın dükanında idi. Nəcabətli, adlı-sanlı zadəganlar həmişə, xüsusiylə Karmen həmin bu məhəllədə özünə məskən salandan bəri tez-tez bu dükana qızardılmış balıq yeməyə gəlirlər.

O, məni görən kimi dedi:

– Lillas, bu gün mən əlimi ağdan-qaraya vurmuram. Qoy qalsın sabaha. Gedək, eloğlum, gedək gəzək.

O, tor örpəyini burnunun ucuna kimi saldı və biz küçəyə çıxdıq. Heç özümüz də bilmirdik ki, hara gedirdik.

– Madmazel, – ona müraciətlə dedim, – elə bilişəm ki, mən həbsxanada olanda göndərdiyin şey üçün indi təşəkkür etməliyəm, belə deyil? Cörəyi yedim, yeyə mənə qaçmağım üçün, nizəmi itiləməkçün lazımlı oldu və onu hələ də sizdən bir yadigar kimi özümdə saxlayıram, ancaq pulunu, budur, gətirmişəm.

– Bir buna bax, sən Allah! O, pulu hələ indiyə kimi saxlayıb, – Karmen şaqqanaq çəkərək güldü. – Qaldı ki, pul... çox gözəl, hazırda yanında pulum yoxdur, nə etməli? Sümsük it sümük tapar⁶³. Gedək, hamısını yeməyə verək. Sən məni qonaq edərsən.

Biz yenidən Sevilyaya gedən yola düşdük. İlanlar küçəsinin girəcəyində o, on-on iki dənə portagäl aldı və mənə buyurdu ki, onlan dəsmala büküb götürüm. Bir az getmişdik ki, o, çörək, kolbasa, bir şüşə manzanilla⁶⁴ aldı və nəhayət, qənnadı dükanına girdi. Karmen orada mənim ona qaytardığım qızıl pulu piştaxtanın üstünə tulladı, sonra başqa bir qızıl pulu da cibindən çıxartdığı bir neçə qara pulla piştaxtanın üstünə atdı. Sonra məndən cibimdə nə qədər pulum olduğunu soruşdu. Mənim cibimdə isə cəmi-cüməltənə bir gümüş və bir neçə qara pul var idi, onları da ona verdim, daha pulum olmadığına görə bərk xəcalət çəkdim. Mənə elə gəldi ki, o, indi dükəndəkən şeylərin hamısını alacaq. Karmen dükənda ən gözəl və ən bahalı nə varmışa, hamısını götürdü: yemas⁶⁵, turron⁶⁶, şekerli meyvələrin hamısından pulun çatlığı qədər aldı. Bütün bunların hamısını mən gərək kağız torbadə aparaydım. Siz, yəqin ki, Ədalətli Pedronun büstü qoyulmuş Kandelixo küçəsinlə tanışırsınız⁶⁷. Həmin küçə məni müxtəlif fikirlərə saldı. Biz həmin küçədə köhnə bir evin qarşısında dayandıq. O, həyətdən keçib xiyyabana daxil oldu və birinci mərtəbədəki qapını döydü. Bir qaraçı qadın (lap cinə oxşayırdı) gəlib qapını açdı. Karmen ona romani dilində nə isə dedi. Qarı əvvəlcə donquldandı. Onu sakitləşdirmək

üçün Karmen ona portağal, bir ovuc konfet verdi ki, şərabla içsin. Sonra Karmen öz paltosunu qaraçı qadının kürayinə sala-raq onu qapının yanına gətirdi, o da taxta cəftəni çəkib qapını bağladı. Elə ki biz tək qaldıq, Karmen rəqs etməyə və deyib-gülməyə başladı; dəli olmuş kimi oxuya-oxuya deyirdi:

— Sən mənim “romum”⁶⁸, mən isə sənin “rominəm”⁶⁹.

Mən otağın ortasında durmuşdum, mağazadan aldığımız şeylərin hamısı qucağımda idi və onları hara qoyacağımı bilmirdim. O, qucağımda tutduğum şeyləri vurub yerə tökdü və boy-numa sarılıraq dedi:

— Mən öz borclarımı verirəm, öz borclarımı! “Kaleslərin”⁷⁰ qanunu belədir! Ah! Müsyö, heç bilirsiniz o gün necə gün idi?! Həmin günün düşünəndə sabahkı günümü unuduram.

Quldur bir anlığa susdu, sonra sıqar yandırıb yenidən söhbətinə davam etdi:

— Biz bütün günü bir yerdə keçirdik; yedik, içdik və sair. O, altiyaşlı uşaq kimi yeyib doyandan sonra konfetlərin qalanını ovuclayıb qoca qarının su bardağına doldurdu və dedi: “Bu da qoca qarı üçün şərbət olsun!” O, şimiyyatları divara çırpıb əzir-di. “Qoy milçəklər bizi rahat buraxsınlar, bunlar da onların payı!” — deyirdi. Elə bir səfəh hərəkət qalmadı ki, o etməmiş olsun. Mən onun rəqs etməsini görmək istədiyimi dedim. Bəs çarpanaqları haradan tapaqq? O, həmin dəqiqə qarının evindəki yeganə çini boşqabı götürdü, onu çılik-çılik elədi və sınmış parçalardan ikisini əlinə alıb bir-birinə vuraraq romali rəqsini oynamağa başladı. Elə qəşəng oynayır, əlində tutduğu çini parçalarını bir-birinə elə məharətlə vururdu ki, onlar fil dişindən və qarağacdan düzəldilmiş çarpanaqlardan heç də pis səslənmirdi. Sizi inandırıram ki, adam bu qızın yanında olanda qəm-qüssənin nə olduğunu qətiyyən bilməz. Axşam oldu və mən əsgərləri səsləyən təbil səslərini eşitdim.

— Çağırış başlandı, gərək kazarmaya qayıdam, — dedim.

— Kazarmaya? — Karmen narazı halda dilləndi, — deməli, sən boğazında xalta gəzdirən bir zəncisən, hə? Sən xasiyyətinə və geyiminə görə əsl sarı bülbülsən ki!⁷¹ Get, sənin ürəyin cüca ürəyidir, cüca!

Mən həbsə alınacağımı əvvəlcədən bildiyim halda Karmenin yanında qaldım. Səhəri gün ayrılməq lazımlığını birinci olaraq o özü dedi:

— Eşit, Xoseito, sənin borcunu verdim! Bizim qanuna görə, mən sənə heç nə borclu deyildim, çünki sən “paillosan”, ancaq yaxşı oğlansan, mənim xoşuma gəlirsən. Biz daha əvəz-əvəz olduq. Di salamat ql.

Mən onu bir daha nə vaxt görə biləcəyimi soruşdım.

— Bir az ağıllanandan sonra, — o gülərək cavab verdi. Daha bir az ciddi tərzdə əlavə etdi: — Bilirsən, mənim balam, mənə elə gəlir ki, səni bir balaca sevirmə axı?! Ancaq bu çox davam edə bilməyəcək. İt ilə qurdun bir yerdə yaşaması, dostluğu çox davam edə bilməz. Bəlkə, sən müsəlman qanunu ilə hərəkət edəsən, belə olsa, mən sənin “rominin” olaram. Ancaq bütün bunlar hamısı axmaq şeylərdir. Bu heç cür mümkün deyil. Bah! Mənim balam, mənə inan, sənin haqq-hesabın çox ucuz başa gəldi. Sən şeytana rast gəlmisən... bəli, şeytana; o, həmişə qara olmur və o, sənin boynunu sindirmayıb. Geyimim yundur, ancaq qoyun deyiləm⁷². Get, öz “maxarı”nın⁷³ qarşısında şam yandır, — o, bunu çox təmtəraqla dedi. — Hə, get! Bir daha xoş getdin! Get, bir də Karmensita haqqında fikirləşmə, yoxsa o, səni ayaqları ağacdan olan dul qadınla evləndirər⁷⁴.

Bələ danişa-danişa Karmen qapının arxasındaki cəftəni açdı, örpəyini küçədə düzəldərək arxasını mənə çevirdi və uzaqlaşdı.

O, düz deyirdi. Onun haqqında fikirləşməmək daha ağılli iş olardı; ancaq həmin gündən sonra mən Kandelixo küçəsində bundan başqa ayrı bir şey haqqında düşünə bilmədim. Ona rast gəlmək ümidi ilə küçələri dolaşirdim. Mən onu qoca qaridan və qızardılmış balıq satan alvercidən soruşurdum. Alverçi də, qoca qarı da Karmenin Laloroya, yəni ispanların Portuqaliya adlandırdıqları bir ölkəyə yola düşdüyüünü söyləyirdi. Şübə yoxdur ki, bunlar Karmenin tapşırığına görə belə deyir, məni azdırırlılar, ancaq mən bunların yalan olduğunu tezliklə öyrəndim. Kandelixo küçəsinə gəldiyim gündən bir neçə həftə sonra mən şəhər qapılannan birinin qarşısında qarovalda dayanmışdım. Bu qapıdan bir az aralı olan qala divarında bir deşik var

idi; həmin deşiyi tixamaq üçün bənnalar bütün günü orada işləyirdilər, axşam olanda isə qacaqmal gətirənləri buraxmamaq üçün bura gözətçi qoyurdular. Mən gündüz Lillas Pastyanın qarovulxananın ətrafında firlandığını və mənim yoldaşlarımdan bəziləri ilə danışdığını gördüm; hamı onu, onun qızardıb satdığı baliqları, yaxşı böyrək qızartmasını çox gözəl bilirdi. O, mənə yaxınlaşdı və Karmendən bir xəbərim olub-olmadığını soruşdu.

— Yox, — cavab verdim, — xəbərim yoxdur. Bilmirəm.

— Hə, yaxşı! Bilərsən! — dedi.

O, yalan demirdi. Həmin günün axşamı mən divarın təzə düzəldilmiş yarığının yanında gözətçi təyin olundum. Zabit çəkilib gedən kimi mənə tərəf bir qadının gəldiğini gördüm. Ürəyim bu gələnin Karmen olduğunu, sanki, mənə xəbər verirdi. Buna baxmayaraq, mən qışqırdım:

— O tərəfdən keç! Buradan keçmək olmaz!

— Yaxşı bir görək, zalımlıq eləməyin! — o, tanışlıq verdi.

— Necə, sizsiniz, Karmen?

— Bəli, eloğlu. Bir az söhbət edək, özü də yaxşı-yaxşı. Bir düro⁷⁵ qazanmaq istəyirsənmi? İndi buradan bir neçə adam gəlib-keçəcək, bellərində tay var, onlarla işin olmasın, qoy keçib-getsinlər...

— Olmaz! — cavab verdim. — Onları tutub saxlamalıyam. Əmr belədir.

— Əmr! Əmr! Kandelixo küçəsi yadından çıxıb, onda əmr-filan düşünmürdün?!

— Ah! — həmin xatirədən, sanki, sarsılmış kimi köks ötür-düm; bir də ki elə bir gündə əmri çox asanlıqla unutmaq olardı,

— ancaq mənə qacaqmal gətirənlərin pulu lazım deyildir.

— Bura bax, əgər sənə pul lazım deyildirsə, onda biz ikimiz yenə Dorote qarının mənzilinə nahar etməyə gedəkmi?

— Yox! — sanki, heydən düşmüş halda cavab verdim. — Bacar-maram.

— Çox gözəl. Əgər bu da sənin üçün çatındırsə, onda mən kimə müraciət etmək lazım gəldiyini bilərəm. Dorotenin mənzili-nə mənimlə getməyi sənin zabitinə təkiif edərəm. O, yaxşı adama oxşayır və özü də bura başqa bir cavan oğlanı gözətçi

təyin edər ki, nəyi görməyin münasib olduğunu bilər. Xudahafız, ay sarıbülbül. Qanun səni boğazından asanda gülərəm, indi yox.

Mən yenə zəiflik edib onu yanımı çağırıdım və əgər lazımlırsə, bütün qaraçılırı buradan buraxacağımı söz verdim, ancaq gərək əvəzində o da məni istədiyim yeganə bir şəylə mükafatlandırırdı. O, verdiyi vədi elə günü sabah yerinə yetirəcəyinə söz verdi və iki addımlıqda durub gözləyən yoldaşlarını xəbərdar etmək üçün götürüldü. Onlar beş nəfər idilər, Pastyada onların içində idi, ingilis mali gətirirdilər. Carmen qarovul çəkirdi. Mühafizə dəstəsi görsəydi, barmaqlarındakı çarpa-naqları şaqquşdatmaqla onları xəbərdar etməli idi, ancaq onun buna ehtiyacı olmadı. Qaçaqmal gətirənlər işlərini bir anda gördülər.

Sabahı gün mən Kandelixo küçəsinə getdim. Carmeni gözleməli oldum, nəhayət, o, ovqatı təlx halda gəlib çıxdı və dedi:

– Adamı yalvarmağa məcbur edənləri mən xoşlamıram. Birinci dəfə bir şey qazanıb-qazanmayacağını fikirləşmədən mənə çox böyük bir yaxşılıq etdin. Dünən isə mənimlə alver elədin. Heç özüm də bilmirəm indi nə üçün gəldim, çünki səndən xoşum gəlmir. Buna bax!.. Al, bu, sənin düron, özün də sürüs buradan!

Mən, az qala, pulu onun təpəsinə çırpacaqdım və onu döyməmək üçün səbrimi basıb özümü güclə ələ aldım. Bir saat mübahisə etdikdən sonra çox qəzəbli halda evdən çıxdım. Şəhərdə dəli adamlar kimi hara gəldi getdim, nəhayət, bir kilsəyə girdim və ən qaranlıq künclərdən birinə qısılib hönkür-hönkür ağlamağa başladım.

Qəfildən bir səs eşitdim:

– Draqunun göz yaşları!⁷⁶ Mən onlardan məhəbbət badəsi düzəldəcəyəm.

Başımı qaldırdım. Qarşımıda dayanan Carmen idi.

– Hə, yaxşı, eloğlu, mənə qarşı hirsiniz hələ soyumayıb? – dedi. – Mən siz sevirəm, siz yanımıdan gedəndən sonra heç özüm də bilmirəm nə oldu. Bax indi özüm deyirəm, istəyirsənse, gedək Kandelixo küçəsinə.

Beləlikdə, biz barışdıq, ancaq burasını da deyim ki, Karmen bizim yerlərin havası kimi tez-tez dəyişirdi. Bizim dağlarda tufanqabağı günəş çox parlaq olar. O, mənə Dorotenin evində görüşəcəyimizə söz verdi və gəlib çıxmadı. Dorote mənə dedi ki, Karmen qaraçı işlərinə görə Laloroya getmişdir.

Belə sözlərin nə demək olduğunu artıq təcrübədən keçirdiyimdən gümanım gələn hər yerdə Karmeni axtarır və elə gün olurdu ki, Kandelixo küçəsinə iyirmi dəfə baş çəkirdim. Bir gün axşam yenə Dorotenin evində idim. Onu da deyim ki, mən bu arada hərdən bir cırə arağı içirtməkə onu ələ keçirmişdim, bir də gördüm ki, Karmen cavan bir oğlanla içəri girdi. Bu, bizim alayın leytenantı idi.

Karmen bask dilində mənə dedi:

– Tez rədd ol buradan!

Mən isə içimi yeyə-yeyə qəzəbdən yerimdəcə donub-qalmışdım.

– Sən burada nə edirsən? – leytenant mənə müraciət etdi.

– Cəhənnəm ol bayıra!

Heç bir addım da ata bilmədim; sanki, ayaqlarım birdən-birdə iflic oldu. Qəzəblənmiş zabit mənim yerimdən qımäßigimi və onu gördüğüm anda əsgər papağımı çıxarıb təzim etmədiyimi görəndə köynəyimin yaxalığından tutdu və məni bərk-bərk silkələdi. Ona nə dediyimi indi də bilmirəm, yadımda deyil. O, qılıncını çıxartdı, mən də öz qılıncımı qızından siyirdim. Qoca qadın mənim qolumdan tutdu və elə bu an leytenant alnimdan bir zərbə vurdu; bax, izi hələ də qalıb. Mən geri sıçradım və dirsəyimin zərbəsi ilə qarını yerə sərdim, sonra qılıncımın ucunu hələ də üstümə həmlə edən leytenantın sinəsinə dayadım və onun qarnına soxdum. Bu zaman Karmen lampanı söndürdü, öz dilində Doroteyə dedi ki, aradan çıxsın. Mən özüm də küçəyə atıldım. Hara qaçdığını heç özüm də bilmirdim. Mənə elə gəlirdi ki, kimsə məni qovur. Özümə gələndə Karmeni yanında gördüm.

– Ay səfəh sarıbülbül! – Karmen mənə dedi. – Sənin əlindən ancaq elə belə səfəh işlər gələr. Yadındadırı, mən səni bəd-bəxt edəcəyimi demişdim. Gedək, madam ki romalı flamand

qızı ilə dostluq edirən, deməli, hər şeyə çarə tapılar⁷⁷. Əvvəlcə bu yaylığı başına bağla və qılıncının qayışını mənə tərəf at gəlsin. Məni bu keçiddə gözlə. İki dəqiqəyə gəlirəm.

O yox oldu və çox keçmədi ki, əlində zol-zol qadın bürünçəyi ilə qayıdırıb gəldi; onu haradan tapdığını deyə bilmərəm. Carmen mənim hərbi formamı soyundurdu və gətirdiyi bürünçəyi köynəyimin üstündən saldı. Beləliklə, məni geyindirib-kecindirdikdən sonra başımdakı yaranı bağladığı dəsmalla mən Sevilyada Valensiya kəndlilərinə oxşayırdım. Sonra Carmen məni həmin bu dar küçənin axırında yerləşən, eynilə Dorotenin evinə oxşayan bir evə apardı. Carmenlə başqa bir qaraçı qadın yaramı yuyub elə məhərətlə sarıldılardı ki, heç hərbi cərrah da belə sariya bilməzdi. Sonra onlar bilmirəm mənə nə isə içirtdilər və yorğan-döşəyə saldılar, mən yuxuya getdim.

Heç şübhəsiz ki, bu qadınlar içkiyə adama yuxugətirən və sirri yalnız onların özlərinə məlum olan nə isə qatmışdır, çünkü sabahı gün çox gec oyandı. Başım bərk ağınyırdı, istiliyim də vardi. Bir gün əvvəl iştirakçısı olduğum dəhşətli səhnəni birdən-birə xatırlaya bilmədim, xeyli fikirləşdim. Carmen və onun rəfi-qəsi yaramı təzədən açıb-bağlayandan sonra döşəyimin yanındaca bardaş qurub oturdular və “çipe kalli” dilində nəsə fikir mübadiləsi etdilər; bu, həkimlərin tibbi müşavirəsini xatırladırdı. Sonra onların ikisi də məni inarırdı ki, tez sağalacağam; ancaq Sevilyani mümkün qədər tez tərk etməliyəm, çünkü məni burada tutsaydılar, danışqsız güllələyəcəkdilər.

— Oğlum, — Carmen mənə dedi, — sən gərək indi bir işin qulpundan yapışsan. Kral sənə daha nə düyü verəcək, nə də morina balığı⁷⁸; bundan sonra öz güzəranın barədə düşünməlisən. A pastesas⁷⁹ oğurluq üçün hələ çox kalsan, ancaq sən gənc və güclüsən; əgər cəsarətin çatırsa, ürəklisənsə, dəniz sahilinə get və qaçaqmal gətirməkə məşğul ol. Məgər səni dar ağaçından asdırmağa söz verməmişəm? Bu, güllələnməkdən yaxşıdır. İşə yaxşı girişsən, sahil mühafizə dəstəsi və minonlar⁸⁰ səni yaxalayana qədər kral kimi yaşayacaqsan.

Beləliklə, bu cür şirnikdirici ifadələrlə, min cür şirin dillə bu seytan balası mənə yeni peşə yolunu göstərdi; bu, məni ölüm-

dən qurtaran yeganə çıxış yolu idi. Sözün düzünü etiraf edim, müsyö? O, məni çox asanlıqla dilə tutdu. Mənə elə gəlirdi ki, bu iztirablı və narahat həyat məni ona daha ürəkdən bağlayır. Elə həmin gündən mən özümdə ona qarşı məhəbbət oyandığını hiss etdim. Əlində qılıncı, sevgilisi mindiyi atın sağrısında, Əndəlisi dolaşan qaçaqmal gətirənlər haqqında çox eşitmışdım. İndi isə özümü tərkimdə gözəl qaraçı qızı, dağlarda-daşlarda at çapan bir ığid kimi təsəvvür edirdim. Mən bunu Karmenə deyəndə o gülərək əllərini ombalarının üstünə qoyur və cavab verirdi ki, düşərgədə keçirilən gecədən gözəl heç nə ola bilməz, çünki belə gecədə hər “rom” öz “romisinin” qoluna girib üç qurşaq uzunluğunda, üstünə yorğan salınmış kiçik bir çadırın altına çekilir.

Mən Karmenə deyirdim:

— Səni həmişəlik dağa apara bilsəydim, arxayın olardım.

Orada sənə şərik çıxacaq leytenant olmazdi.

Cavabında o, mənə deyirdi:

— Ah! Sən qısqansan! Bu, sənin üçün çox pis... Sən belə işlərdə doğrudanmı bu qədər səfəhsən? İndiyə kimi səndən pul istəmişəmmi? Bu isə o deməkdir ki, mən səni sevirəm.

Karmen belə deyəndə az qalırdı durub onu boğam.

Qısaşı, müsyö, Karmen mənim üçün bir zadəgan paltarı tapıb gətirdi və həmin paltarda mən Sevilya şəhərindən çıxdım. Belə bir qiyafədə məni heç kim tanımadı. Pastyadan aldığım məktubla Xeres şəhərinə, qaçaqmal alverçiləri ilə cirə arağı satan bir nəfər alverçinin yanına gəldim. Məni buradakı adamlara təqdim etdilər. Onların başçısı Dankayre⁸¹ ləqəbli bir nəfər məni öz dəstəsinə qəbul etdi. Biz buradan Karmenlə görüş təyin etdiyim Qausin⁸² şəhərinə yola düşdük. Qaçaqmal gətiriyimiz vaxtlar Karmen bizi casus kimi xidmət göstəirdi; sözün düzü, belə gözəl işləyən casus ömrümdə görməmişdim. O, Cəbəlüttaraqdən gəlirdi və bizim sahildə alacağımız malların gəmidən boşaldılması barədə məsələni gəmi sahibi ilə danış� yoluna qoymuşdu. Biz onları Estepona yaxınlığında gözləmək üçün yola düşdük, sonra isə malların bir hissəsini dağlarda gizlətdik, qalanını da dalımıza alıb Rondaya yollandıq. Karmen ora

bizdən qabaq çatmışdı. Bizim şəhərə nə vaxt girəcəyimizi Kar-
men əvvəlcədən təyin etmişdi. Bu və bundan sonra daha bir
neçə səfərimiz müvəffəqiyətlə başa çatdı.

Qaçaqmal alveri ilə keçirdiyim həyat əsgərlik həyatından
daha çox xoşuma gəlirdi; Karmenə hədiyyə verə bilirdim.
Mənim pulum və məşuqəm vardi. Həç bir peşmançılığım yox
idi, çünki qaraçılın dediyi kimi, nəşələnən adamı həç vaxt
qotur qaşındırma. Bizi hər yerdə yaxşı qarşılıyırdılar. Yoldaş-
larım mənimlə yaxşı rəftar edir və hətta qulluğumda dururdular.
Səbəbi də bu idi ki, mən bir adam öldürmüştüm və onların
arasında, insafən desək, belə qəhrəmanlıq göstərən adam yox
dərəcəsində idi.

Ancaq mənim təzə qədəm qoyduğum bu həyatda ən çox
xoşuma gələn bu idi ki, Karmeni tez-tez görürdüm. O, mənə
həmişəkindən daha çox mehribanlıq göstərirdi. Bununla belə,
yoldaşların qarşısında mənim məşuqəm olduğunu boynuna
almırırdı və hətta cürbəcür andlar içdirmişdi ki, aramızda olan
haqq-hesab barədə onlara həç bir şey deməyim. Bu məxluq
qarşısında özümü elə aciz hesab edirdim ki, onun bütün şıltaq-
lıqlarına dözür, hər əmrini yerinə yetirirdim. Başqa sözlə demiş
olsaq, o, birinci dəfə idi ki, özünü mənə düzəlmüş, əxlaqlı, əsl
qadın kimi göstərirdi və mən də elə sadəlövh olmuşdum ki,
onun, həqiqətən, düzəldiyinə, əvvəlki şıltaqlıqlarından əl
çekdiyinə inanırdım.

Səkkiz-on nəfərdən ibarət dəstəmiz yalnız zəruri anlarda bir
yerə toplaşır və biz ikibir, üçbir şəhərlərə, kəndlərə səpələnir-
dik. Bizim hər birimiz özümüzü zahirən müxtəlif peşə sahibləri
kimi göstərirdik: bəzimiz “qalayçı”, bəzimiz isə “alverçi” idik;
mən xirdavatçı idim – çərçi. Ancaq Sevilyada törətdiyim axmaq
işə görə adam gur olan yerlərdə görünmürdüm. Günlərin bir
gündündə, daha doğrusu, bir axşam sözleşmişdik ki, Vexer şəhə-
rində görüşək. Dankayre ilə mən ora hamidan qabaq gəlmişdik.
O çox şən görünürdü.

– Dəstəmizə daha bir nəfər gələcək, – o, dedi, – Karmen
yenə bir hoqqa çıxarıb. O, öz “rom”unu Tarifa həbsxa-nasından
qaçınb.

Mən bütün yoldaşlarının danışdıqları qaraçı dilini artıq başa düşürdüm və “rom” sözünü hər dəfə eşidəndə etim ürpəşirdi.

— Necə? Öz ərinin? Deməli, Karmen ərə gedib? — mən kaptandan soruşdum.

O, cavabında mənə dedi:

— Bəli, Taygöz Qarsiyaya, özü kimi hiyləgər bir qaraçıdır. Yaziq oğlan həbsxanada idi. Karmen həbsxana cərrahını barmağına elə doladı ki, öz “romunu” azad etdi. Ah! Bu qız özü ağırlığında qızılı dəyər! İki il idı ki, onu qurtarmaq üçün fürsət axtarındı. Həbsxana həkimini görməyənə qədər heç bir iş tutmur, demək olar ki, bütün yapdıqları küt gedirdi. Görünür, həmin bu həkimlə tez dil tapmışdır.

Bu xəbərin mənə necə “xoş” təsir bağışladığını özünüz təsəvvür edin. Mən tezliklə Taygöz Qarsiya ilə görüşdüm. O, bu sərsəri həyatın yedirib saxladığı adamların içərisində ən murdarı və ən bədheybəti idi: dərisi qara, qəlbİ ondan da qara... ömrümüzdə belə bir caniyə rast gəlməmişdim. Karmen onunla bərabər gəldi və bunu da deyim ki, Karmen onu mənim yanımda öz romu çağıranda, yaxud Qarsiya üzünü bir tərəfə çevirib baxanda Karmenin ağız-burnunu necə əydiyinə tamaşa edəydiniz?! Mən hiddətlənmişdim və bütün gecəni onunla kəlmə də kəsmədim. Səhəri gün yiğişib yola düşmüsdük ki, on-on iki nəfər atlının bizim ardımızca çaparaq gəldiyini gördük. Əndəlisin indiyə qədər asıl-kəsməkdən dəm vuran bu yalançı pəhləvanları atlıları görən kimi titrəməyə başladılar və dərhal aradan çıxmaga çalışıdlar; bir sözlə, başlı başını saxlaşın idi. Dankayre, Qarsiya, Esixa qəsəbəsindən olan Romendado adlı qəşəng bir oğlan və Karmen özlərini itirmədilər. Yerdə qalanlar isə qatırlarını buraxıb hərəsi bir dərəyə atıldı ki, burada atlılar onları daha təqib edə bilməzdilər. Biz heyvanlarımızı saxlaya bilmədik, odur ki malların ən qlymətlisini ciynimizə alaraq, dərə-təpəyə düşüb özümüzü qurtarmağa cəhd etdik. Yüklerimizi özümüzdən qabağa atıb özümüz də onların dalınca dabanlarımız üstündə sürünə-sürünen üzülaşığı enirdik. Bu halda düşmən bizi gülləyə tutdu; ömrümüzdə birinci dəfə idi ki, güllələrin necə viyildadığını eşidirdim. Ancaq açığını deyim ki, bu, mənim üçün qorxulu şey

deyildi. Adamın yanında qadın olanda ölümü heç vecinə almır. Biz salamat qurtardıq, təkcə yazıq Romendadodan başqa: gülə onun qarından dəymışdı. Mən yükümü kənarə tulladım və onu tutmağa cəhd etdim.

– Sarsaq! – Qarsiya mənə tərəf qışqırı, – cəmdəyi neynir? Onun işini bitir, pambiq corabları da itirmə.

Karmen də üstümə qışqırı:

– Tulla onu!

Yorğunluqdan istifadə edib dincimi almaq bəhanəsi ilə mən yaralını gülə tutmayan bir qayanın altında yerə qoydum. Qarsiya yaxınlaşdı və əlindəki tüfəngi onun başına boşaltdı.

– İndi mən qoçaq istəyirəm ki, bunu tanısın, – o, sifətində on iki gülə yeri olan Romendadoya baxaraq dedi. Gullələr oğlanın sifətini deşik-deşik etmişdi.

Müsyö, mənim keçirdiyim gözəl həyat bax budur. Həmin gün axşam yorğun-argın, ac-susuz, qatırlarımızı itirdiyimizdən tamamilə müflisləşmiş vəziyyətdə gəlib bir kolluğa çıxdıq. Heç bilirsiniz bu alçaq Qarsiya neylədi? O, cibindən bir dəst kart çıxarıb yandırıqları tonqalın başında Dankayre ilə səhərə kimi kart oynadı. Bu müddətdə mən arkası üstə uzanıb göydəki ulduzlara tamaşa edir, Romendadonu düşünür və bu saat onun yerində olmayı arzulayırdım. Karmen mənim yanımda çömbəlmışdı və hərdənbir əlindəki çarpanaqları bir-birinə vurub səsləndirməklə dodaqaltı nəsə mızıldayırdı. Sonra qulağıma söz demək bəhanəsi ilə mənə yaxınlaşdı və məni qucaqlayıb iki-üç dəfə öpdü.

– Sən şeytansan! – dedim.

– Doğrudan, elədir ki var! – cavab verdi.

Bir neçə saat dincəldikdən sonra Karmen Qausin kəndlinə yola düşdü və sabahı gün balaca bir çoban bizə çörək gətirdi. Biz bütün günü orada qaldıq və həmin günün sabahı axşamtərəfi Qausinə yaxınlaşdıq. Karmendən xəbər gözləyirdik. Xəbər-ətər yox idi. Səhəri bir nəfər qatırçının geyinib-kecinmiş, əlində çətir tutmuş bir qadını və bu qadının qulluqçusuna oxşayan bir qız usağını qatırın üstündə gətirdiyini gördük. Qarsiya dedi:

– Bax bu iki qatırı və bu iki nəfər qadını qurban olduğum

özü bizim üçün göndərir; qatır dörd olsaydı, daha yaxşı olardı. Eyi yoxdur, bu da bəsimizdir!

O, silahını götürüb kolların arasına sinə-sinə cığır a tərəf enməyə başladı və kolluqda gizləndi. Dankayre ilə mən bir az aralıda onun arxasında gedirdik. Bir gülə mənzili məsaflədə açıqlığa çıxdıq və qatırçıya dayanmasını əmr etdik. Bizi görən qadın qorxmaq əvəzinə (çünki bizim qiyafəmiz adəmi qorxudacaq şəkildə idi), şaqşanaq çəkərək gülməyə başladı və dedi:

— Ah! Bu “lillipendilər” məni “erani” hesab etmişlər⁸³.

Bu, Karmen idi, ancaq elə geyinib-kecinmişdi ki, başqa bir dildə danışsaydı, mən onu tanımaddım. O, qatırın üstündən aşağı sıçradı və bir müddət Dankayre və Qarsiya ilə xisən-xisən danışdı, sonra isə mənə dedi:

— Sarıbülbül, boğazından asılına qədər səninlə hələ görüşəcəyik. Mən qaraçı işlərinə görə Cəbəlütürkə gedirəm. Çox çəkməz ki, sorağımı eşidərsiniz.

O, biza bir neçə günlük yaşayacağımız siğınacağı göstərdikdən sonra bir-birimizdən ayrıldıq. Bu qız dəstənin allahı idi. Çox keçmədi ki, biz onun göndərdiyi bir qədər pul və puldan da qiymətli bir xəbəri aldıq: iki nəfər ingilis milordu filan gün filan yol ilə Cəbəlütürkədən Qrenadaya yola düşür. Ətyeyən quş dimdiyindən bəlli olar. Onların külli miqdarda pulları vardır. Qarsiya onları öldürmək istədi, amma Dankayre ilə mən buna yol vermədik. Biz onların yalnız pullarını, saatlarını və köynəklərini alıb özlərini buraxdıq. Köynəklərə bərk ehtiyacımız vardı.

Müsyö, insan heç özü fikirləşmədən oğru olur. Gözəl bir qız sizin başınızı itirməyə məcbur edir, onun yolunda vuruşursunuz, bədbəxtlik üz verir, indi də gəl dağlıarda yaşa. Qaçaqmal alverindən başın açılması, heç özün də bilmədən dönüb olursan oğru. Milordlarla işimizi qurtardıqdan sonra Cəbəlütürkə ətrafına getməyi bir daha lazımlı bilmədik və Ronda dağlarına çəkil-dik. Siz mənə Xose-Mariya haqqında danışmışdır, bax mən elə onunla orada tanış olmuşam. O, məşuqəsini bütün yürüşlərə özü ilə aparırdı. Bu, gözəl, ağıllı, təvazökar, xoşrəftar bir qız idi. Heç vaxt ağızından pis söz çıxmaz və pis hərəkət etməzdil!..

Bütün bu gözəl xüsusiyyətlərinin əvəzində Xose-Mariya onun gününü qara eləmişdi. O, günlərini həmişə başqa qızlarla keçirir, onun-bunun dalınca qaçırlar, onunla kobud rəftar edir, sonra da onu qısqanırırdı. Bir dəfə o, öz məşuqəsini bıçaqlamışdı. Eh! Heç bilirsınız nə oldu? Qız onu daha çox sevməyə başladı. Qadınlar hamısı belə məxluqdur, ələlxüsus da Əndəlis qadınları. O, əlin-dəki bıçaq yarasının yerini ən gözəl bir şey kimi hamiya göstərirdi. Bunlardan əlavə, Xose-Mariya həm də çox pis yoldaş idil!.. Öğurluğa getdiyimiz günlərin birində gətirdiyimiz şeyləri o, elə böldü ki, bütün xeyir ona düşdü, bizə isə əziyyətdən başqa heç nə qalmadı. Nə isə, yenə öz başıma gələnlərdən danışım. Bizim Karmendən heç xəbərimiz yox idi. Dankayre dedi:

– Karmendən xəbər tutmaq üçün gərək birimiz Cəbəlütta-riqə gedək; bəlkə, orada bir iş düzəldib? Məmnuniyyətlə gedərdim, ancaq Cəbəlütta-riqədə mən çox məşhur idim, tanıydırlar, bəli, hamı məni tanıydırdı.

Taygöz dedi:

– Məni də orada tanıyırlar, mən orada o xərcənglərin⁸⁴ başına o qədər iş açmışam ki... Bir də bir gözüm kor olduğundan məni daha tez tanıyarlar.

– Deməli, oraya mən getməliyəm? – Karmeni görmək üçün əlimə imkan düşdüyündən məmənun halda dedim. – Yaxşı, orada nə etmək lazımdır?

Yoldaşlar mənə dedilər:

– Ora ya dənizdən get, ya da Sən-Pok tərəfdən, kefin necə istəyirsə, elə də et. Cəbəlütta-riqə ki çatdırın, limanda Rollaria⁸⁵ adlı şokoladsatan qadının harada yaşadığını xəbər alarsan, onu tapanda vəziyyətin nə yerdə olduğunu özündən öyrənərsən.

Belə qərara gəldik ki, üçümüz də Qausin dağlarına yola düşək, mən yoldaşlarımın ikisini də orada qoydum, özüm də meyvə alverçisi təki Cəbəlütta-riqə baş çəkdir.

Ronda şəhərində bizim adamlardan biri mənə pasport düzəltdi. Qausində mənə bir eşşək verdilər, mən də onu portagal və qovunla yükliədim və yola düşdüm. Cəbəlütta-riqə çatanda hamının Rollananı tanıdığını öyrəndim, ancaq o ya burada

yox idi, ya da ki *finibus terrae*-yə vasil olmuşdu⁸⁶; onun burada olmaması bizim indiyə kimi Karmendən xəbər tutmamağımızın səbəbini bildirirdi. Eşşeyimi tövlələrin birində qoydum və portagallarımı götürüb satmaq bəhanəsi ilə şəhərə yollandım, ancaq əslində, mənim məqsədim tanış-biliş rast gəlmək idi. Burada dünyanın hər cür lotusuna, cüvəllağısına rast gələrsən və bura əsl Babil qalasıdır, çünki küçədə heç on addım atmamış cürbə-cür dillərdə danışana rast gəlirsən. Qaraçıları yaxşı tanıydım, ancaq onlara etibar eləmirdim; mən onları sınavırdım, onlar da məni. Bizim firıldaqçı olduğumuz bəlli idi, ancaq başlıca məsələ burasında idi ki, hamımızın eyni dəstədən olub-olmamağımız bəlli deyildi. İki gün tamam küçələri boş-boş gəzdikdən sonra nə Rollana, nə də Carmen haqqında heç bir soraq öyrənə bil-mədim, bəzi xırda-xurus şeylər alıb yoldaşlarının yanına qayıtməq istədim. Şər qarışan vaxt küçələrin birindən keçəndə yaxınlıqdakı evin pəncərəsindən məni qadın səsi çağırdı:

— Ay portağal satan!..

Başımı yuxarı qaldırdım və bir eyvanda məhəccərə söy-kənmiş Karmani qırmızı geyimli, qızılı epoletli, saçları qıvrıv və məğrur görkəmli bir milordla gördüm. Carmen özü də çox gözəl geyinmişdi: ciyinlərinə şal atmış, saçlarına qızıl daraq vurmüşdu, başdan-ayağa ipəyin içərisində idi; elə həmişəki Karman idi, heç dəyişməmişdi! Əllərini belinə qoyaraq, həmişəki kimi şaqqanaq çəkərək gülündü. İngilis ispan dilinin qol-qabırğasını sindira-sindira mənə dedi ki, yuxarı qalxım, xanım portağal istəyir. Carmen isə mənə bask dilində dedi:

— Yuxarı qalx, ancaq heç nəyə təəccüblənmə.

Doğrusu, onun heç bir işi məni təəccübləndirməməli idi. Bilmirəm onu tapdığima görə sevindim, yoxsa məyus oldum. Qapıda bir kök nökər dayanmışdı, ingilis idi, pudralanmışdı. O, məni gözəl bir salona müşayiət etdi. Carmen məni görən kimi bask dilində dedi:

— Sən ispanca bir kəlmə də bilmirsən və özün də məni qətiyyən tanımirsan.

Sonra ingilisə tərəf çevrilərək:

– Sizə deyirdim axı, o saat bildim ki, o baskdır. İndi bu dilin necə qəribə dil olduğunu eşidərsiniz. Görürsünüz, bu adamın necə səfəh sir-sifəti var? Anbara oğurluq üstündə tutulmuş pişiyə oxşayır, – dedi.

Mən də öz dilimdə dedim:

– Sən isə çox həyasız bir fırıldaqçıya oxşayırsan və bu oynasının yanında sənin sir-sifətini də doğrayardım!

– Oynaşım? – dedi. – Bu fikri haradan tapdin? Məni bu axmağa qışqanırsan? Kandelixo küçəsində evvəllər keçirdiyimiz qaraçı gecələrindəki kimi hələ də kobudsan. Ay səfehin biri səfəh, görmürsən qaraçı işlərini düzəldirəm, özü də necə gözəl? Bu ev mənimdir; bu xərçəngin pullan da mənim olacaqdır; mən onu elə bir yerə aparıram ki, o, ömründə oradan çıxa bilməyəcək.

– Mən isə, – dedim, – bir də qaraçı işlərini bu üsulla düzəlt-sən, elə edəcəyəm ki, sənin əlin bir daha iş tutmasın.

– Ah! Gör əlindən daha nələr gələr! Sən mənim romumsan ki, mənə əmr edirsən? Taygöz mənim işlərimə razılıq verəndən sonra sən kimsən? Mənim “minçorrom”⁸⁷ təkcə sənsən, məgər bu, sənə kifayət eləmir?

İngilis soruşdu:

– O nə deyir?

Karmen cavab verdi:

– Deyir ki, susuzdur və bir cam su olsa, məmnuniyyətlə içər. Və Karmen öz tərcüməsinə şaqqanaq çəkib gülərək divanın üstünə sərələndi.

Müsyö, bu qız güləndə onunla ağılli-başlı danışmaq mümkün kün deyildi. Çünkü hamı onunla bərabər gülürdü. Bu zırpi ingilis də səfəh-səfəh hirildamağa başladı və əmr etdi ki, mənə su getirsinlər.

Mən su içəndə Carmen mənə deyirdi:

– Onun barmağındakı üzüyə bax, istəsən, onu sənə verərəm.

– Mən isə sənin milordunla dağlarda qarşılaşmaq üçün barmaq verərdim, amma bu şərtlə ki, ikimizin də əlimizdə makila olsun.

İngilis soruşdu:

– Makila? Bu nə deməkdir?

Həmişəki kimi gülərək:

– Makila portağal deməkdir. Görürsən, portağal hara, makila hara... gülməlidir, eləmi? O dedi ki, sizi portağala qonaq etmək istəyir, – dedi.

İngilis:

– Hə? Yaxşı! – dedi. – Onda sabah bir az makila gətirərsən.

Biz söhbət edəndə xidmətçi içəri girdi və yeməyin hazır olduğunu söylədi. İngilis yerindən qalxdı, mənə bir piastr pul verdi və qolunu Karmenə tərəf uzadaraq onun qoluna girməsini təklif etdi, guya, Karmen özü tək gedə bilməzdi. Gülməyində davam edən Karmen mənə dedi:

– Mənim əzizim, səni yeməyə dəvət edə bilmirəm, ancaq sabah əsgərləri rəsmi keçidə səsləyən tənburun səsini eşidən kimi burada hazır ol, əlbəttə, özünlə portağal da gətir. Sən bura-da Kandelixo küçəsindəkindən daha bəzəkli, içərisində daha çox avadanlığı olan bir otaq görəcəksən və onu da görəcəksən ki, mən həmişəlik olaraq sənin Karmensitanam. Yalnız bundan sonra biz qaraçı işləri barəsində söhbət edərik.

Mən Karmenə cavab vermədim, küçəyə çıxanda isə ingilis arxamca deyirdi:

– Sabah makila gətirərsən!

Nə edəcəyimi özüm də bilmədən çıxıb getdim. Həmin gecə səhərə qədər yata bilmədim və səhər açılında bu xain qadına qarşı elə hiddətlənmışdım ki, Cəbəlütürkə onu görəmədən yola düşməyi qərara aldım; ancaq tənbur ilk dəfə səslənən kimi iqtidarımı itirdim; zənbilimi portağalla doldurub Karmenin yanına götürüldüm. Onun pəncərəsinin pərdəsi yarı-açıq idi və onun iri qara gözlərinin məni güddüyünü gördüm. Həmin pudralanmış nökər məni o dəqiqə içəri apardı. Karmen ona nə isə bir tapşırıq verdi və elə ki biz içəridə tək qaldıq, Karmen yenə iblis qəhqəhələri ilə şaqşanaq çəkdi, özünü üstü-mə atıb boynumu qucaqladı. Mən onu ömrümдə belə gözəl görməmişdim. O, bu dəmdə ancaq madonna ilə müqayisə oluna bilərdi, ətirlənmişdi... Ah! Mən isə, oğru ki oğru, əvvəlki kimi...

Karmen deyirdi:

– Minçorrol! İstəyirəm buradakı hər şeyi sindirəm, evə od vurub yandırıram və dağlara qaçam.

Sonra yenə naz-qəmzə!.. Daha sonra gülüşlər!.. Və o rəqs edir, əynindəki paltarlarının büzmələrini cirirdi. Həç meymun da belə atılıb-düşə, ağız-burnunu əyə, iblisanə hərəkətlər edə bilməzdi. Nəhayət, Karmen ciddi vəziyyət alaraq mənə dedi:

– Eşit, indi isə səhbət qaraçı işlərinən gedir. İstəyirəm ki, o, məni Rondaya aparsın, orada monastırda mənim bir bacım var (burada yenə şaqqanaq səsləri). Biz elə bir yerdən keçəcəyik ki... – sənə deyəcəyəm haradan. Onun üstünə hücum edərsiniz, var-yoxunu əlindən alarsınız! Yaxşı olardı ki, onu o dünyaya göndərəydimiz, ancaq (o, sıfətində müəyyən dəqiqələrdə özünü bürüzə verən iblisanə təbəssümələrə əlavə etdi. Həmin təbəssümü heç kim eynilə təqlid edə bilməzdi) bilirsən neyləmək lazımdır? Qoy əvvəlcə Taygöz görünsün, sən özün bir az arxada dayanarsan. Bu xərçəng cəld, özü də qoçaqdır, onun yaxşı tapançaları var... Başa düşürsən?

Karmen məni sarsıdan yeni bir qəhqəhə ilə sözünə yekun vurdur.

– Yox, – ona dedim, – mən Qarsiyaya nifrat edirəm, ancaq o, mənim yoldaşımıdır. Bəlkə də, gün gələr, mən səni onun əlindən alaram, ancaq biz haqq-hesabımızı öz adət-ənənəmizlə yoluna qoyacaqıq. Mən təsadüfən qaraçı olmuşam və bəzi məsələlərdə əsl mərd navarralı olaraq qalacağam, bizim atalar sözündə deyildiyi kimi: əsl nəcib navarralı.

Karmen sözünə davam etdi:

– Səfehsən, ağilsızsan, əsl “paillosan”, uzağa tüpüre bildiyinə görə özünü nəhəng hesab edən cirtdansan⁸⁸. Sən məni sevmirsən, rədd ol buradan!

O, mənə “rədd ol buradan!” deyəndə mən yerimdən qımlıdana bilmirdim. Mən yoldaşlarımın yanına qayridağığma, ingilisi gözləyəcəyimizə söz verdim. O isə öz tərəfindən mənə bildirib söz verdi ki, Cəbəlütürkliyəndən Rondaya yola düşənə qədər xəstə olacaqdır. Mən iki gün də Cəbəlütürkliyə qaldım. Karmen qiyaflasını dəyişərək mən düşdüyüm karvansaraya gəl-

məkdən qorxmurdu. Yola düşdüm, mənim özümün də planlaşım vardi. Karmenlə ingilisin nə zaman və haradan keçəcəkləri yeri öyrənib qayıtdım. Əlbəttə, Karmenlə təyin etdiyimiz görüş yerinə. Məni gözləyən Dankayre ilə Qarsiyani tapdım. Biz həmin gecəni şamağacının qozalarından qaladığımız tonqalın yanında keçirdik. Mən Qarsiyaya kart oynamağı təklif etdim. O razılaşdı. İkinci əldə mənə firildaq gəldiyini söylədim, o gülməyə başladı. Mən əlimdəki kartları onun üzünə çırpdım. O, əlini tüfənginə atmaq istəyirdi, mən ayağımı onun əlinin üstünə qoyaraq dedim:

— Deyirlər ki, sən bıçaqla təkbətək Malaqa igidlərindən heç də pis vuruşmursan; gəlsənə, mənimlə vuruşmaqdə özünü bir yoxlayasan, hə?

Dankayre bizi aralamaq istəyirdi. Mən Qarsiyaya iki-üç yumruq ilişdirdim. O qəzəbləndi, bıçağını çıxartdı, mən də özü-münkünü. İkimiz də Dankayreyə dedik ki, bizimlə işi olmasın, qoy mərd-mərdanə vuruşaq. O, bizi saxlamaq mümkün olmadığını gördü və çəkilib bir tərəfdə dayandı. Qarsiya siçan üstünə tullanmağa hazır olan pişik kimi artıq ikiqat olmuşdu. O, mənim endirəcəyim zərbələri dəf etmək məqsədilə papağını sol əlində tutmuş, bıçağını isə sağ əlinə almışdı. Bu, onların Əndəlis qaydasıdır. Mən isə navarralı üsulu ilə vuruşurdum: onun qabağında dik dayanmış, sol qolumu yuxarı qaldırmış, sağ ayağımı qabağa vermiş, bıçağımı isə sağ əlimdə tutaraq sağ böyrümə qismışdım. Mən özümü pəhləvandan da güclü hesab edirdim. O, ox kimi mənim üstümə şığıdı. Mən sol ayağımın üstündə firlandım, onun qarşısında boşluq əmələ gəldiyindən zərbəsi boş çıxdı, mənim zərbəm isə onun boğazından tutdu və bıçaq o qədər işlədi ki, mənim əlim onun çənəsinin altına qədər getdi. Mən bıçağın tiyəsini elə güclə burdum ki, tiyə qırıldı. Hər şey bitmişdi. Qol yoğunluğunda açılmış yaradan qan fəvvərə vururdu. O, üzüüstə tir kimi yerə sərildi.

Dankayre mənə dedi:

— Sən nə etdin?

— Eşit, biz ikimiz bir yerdə yaşaya bilməzdik. Mən Karmeni sevirəm və bunun üçün də tək olmaq istəyirəm. Həm də Qar-

siya əclaf adam idi və yaziq Romendadonun başına onun nə oyun açdığı hələ yadimdan çıxmamışdır. Hə, indi iki nəfərik və ikimiz də yaxşı oğlanıq. De görüm, mənimlə dost olmaq istəyirsənmi, əsl dost, həyatda ömrə dostu, ölüm-dirim dostu, hə?

Dankayre əlini mənə uzatdı. Bu, əlli yaşında bir kişi idi.

— Sevgi işləri şeytan əməlidir! — Dankayre dedi. — Əgər sən Karmeni ondan istəsəydin, o, bir piastra onu sənə satardı. Indi iki nəfərik; hə, indi de görək, sabah nə edəcəyik?

— Qoy hər işi mən tək özüm görüm. İndi dünya mənim vecimə deyil.

Biz Qarsiyani basdırıldıq və bu yerdən iki yüz addım aralı-da təzədən məskən saldıq. Sabahı gün Karmen öz ingilisi ilə gəlib həmin yerdən keçdi. Onların yanında iki qatırçı və bir də nökər vardı. Mən Dankayreyə dedim:

— Ingilisi öz boynuma götürürəm, o biriləri isə sən qorxut. Arxayıń ola bilərsən, onlar silahlı deyillər.

İngilis qoçaq adam imiş. Karmen onun qolunu kənara itələməsəydi, məni güllə ilə vuracaqqdı. Qısaçı, həmin gün Karmeni yenidən keşf etdim və ona ilk sözüm bu oldu ki, ona dul qaldığını bildirdim. O, bu işin necə baş verdiyini biləndə mənə dedi:

— Sən həmişəlik “lillipendi” olaraq qalacaqsan! Qarsiya səni öldürməli idi. Sənin bu navarralısayaq vuruşmağın boş şeydir, o, səndən də qoçaqlarını o biri dünyaya çox göndərib. Məsələ burasındadır ki, onun əcəli tamam imiş. Səninki də gelər.

— Sənin də əcəlin... — ona cavab verdim, — əgər mənə əsl romi olmasan...

Karmen:

— Allah ürəyindəkini versin, — dedi, — mən dəfələrlə qəhvə xiltinə baxıb ikimizin də birlikdə oləcəyimizi görmüşəm. Vah! Qişmət nə isə, o da olacaq. Yaziya pozu yoxdur.

Karmen çarpanaqlarını şaqqıldatmağa başladı, bu isə, həmişəki kimi, onun mənasız bir fikri özündən uzaqlaşdırmağa çalışması demək idi.

Adam özündən danişanda hər şeyi unudur. Şübhəsiz ki, bütün bu təfsilatlar sizi danixdırır, ancaq tezliklə qurtaracağam.

Bizim bu minvalla sürdüyümüz həyat uzun çəkdi. Dankayre

və mən əvvəlki yoldaşlarımızdan da etibarlı bir neçə yoldaş tapıb dəstəmizə qoşduq və qaçaqmal alveri ilə məşğul olmağa başladıq. Etiraf etmək lazımdır ki, əlacımız yerdən-göydən üzüləndə ara-sıra yol kəsib gəlib-gedən adamları da qarət edirdik. İnsafən desək, biz yoldan keçənləri öldürmürdük, pullarını əllərindən almaqla kifayətlənirdik. Bir neçə ay mən Karmendən razi qaldım; o, bizim apardığımız əməliyyatlarda lazımlı adam olaraq qalırdı; əməliyyatları başa vurmaq üçün əvvəlcədən bizə yol göstərir, köməyini əsirgəmirdi. O, bəzən Malaqada, bəzən Korduda, bəzən isə Qrenadada olurdu, ancaq mənim bir sözümüz eşidən kimi hər şeyi atır və ucqar bir kəndə, yaxud düşərgəyə məni görməyə gəlirdi. Yalnız tək bircə dəfə, biz Malaqada olanda o, məni təşvişə saldı. Öyrəndim ki, o, varlı bir tacirlə dostlaşmışdır və Cəbelüttariqdəki əməllərini yenidən başlamaq fikrindədir. Dankayrenin məni bu yoldan çəkindirmək üçün dediyi məsləhətlərə baxmayaraq, yola düşdüm və günün günortağı Malaqaya çatdım. Karmeni axtardım və onu tapıb özümlə gətirdim. Bizim aramızda uzun-uzadı söhbət başlandı.

— Bilirsənmi, — Karmen mənə dedi, — sən əsl romum olan-dan bəri səni az sevirəm. Səni əvvəller, mənim minçorrom olduğun vaxtlar daha çox sevirdim. Mən istəmirəm ki, məni incitsinlər və yaxud üstündə ağalıq etsinlər. Mənim istəyim bax budur: azad yaşamaq və istədiyimi etmək. Özünü qoru və məni də özümdən çıxartma. Əgər mənə əziyyət versən, onda elə bir oğlan taparam ki, Taygözün başına gətirdiyini o, sənin başına gətirər.

Dankayre bizi barışdırıldı; ancaq biz bir-birimizə elə sözlə demişdik ki... O sözlər, düzdür, ürəyimizdə qaldı, bununla belə, biz daha əvvəlki kimi deyildik. Çox keçmədi ki, bizə bədbəxtlik üz verdi. Əsgərlər dəstəmizə hücum etdilər. Dankayre və daha iki nəfər yoldaşım öldürülüdü, ikisi isə əsir alındı. Mən özüm çox ağır yaralanmışdım və vəfali atım olmasayı, yəqin ki, əsgərlərin əlinə keçəcəkdir. Yorğunluqdan addım atmağa heyim yox, bədənimdə də ki güllə... bax belə bir vəziyyətdə sağ qalmış yeganə yoldaşımıla meşədə gizlənməli oldum. Atdan yerə enərkən bayıldım və güllə dəymmiş dovşan kimi kol-kos

dibində oləcəyim gəlib gözlərimin qabağında dayandı. Yoldaşım məni bizi tanış bir mağaraya apardı və sonra Karmeni axtarmağa getdi. O, Qrenadada idi və əhvalatı eşidən kimi gəldi. On beş gün tamam mənim yanından bir addım kənara atmadı. Gecələr səhərə qədər kirpik çalmadı; o, mənə elə diqqətlə, elə nəvazışlə qulluq edirdi ki, heç bir qadın indiyə kimi çox sevdiyi kişisinə belə bir qulluq etməmişdir. Elə ki ayaqlarının sözünmə baxacağını hiss etdim, yəni ayaq üstə dura biləcəyim əmin olduğumu bildim, Karmen məni gizlicə Qrenadaya apardı. Qaraçı qızlar hər yerdə, həmişə etibarlı sığınacaqlar tapa bilirlər və beləliklə, mən altı həftədən də çox məni axtaran korredixordan iki qapı aralı bir mənzildə yaşamalı oldum. Mən dəfələrlə pəncərənin tağının arxasından baxanda onun küçədən keçib-getdiyini görmüşdüm. Nəhayət, tamam sağaldım, ancaq xəstə yatdığını zamankı həyat tərzimi sağaldıqdan sonra dəyişmək haqqında uzun-uzadı fikirləşmiş, çox götür-qoy etmişdim. Çünkü belə yaşamamaq olmazdı. Mən Karmenə İspaniyadan çıxıb getməyi və yeni dünyada namusla yaşamağı təklif etdim. O, mənə gülüb dedi:

— Biz kələm əkmək üçün yaranmamışq, bizim taleyimiz, biz qaraçılardın taleyi “pailloların” hesabına yaşamaqdır. Bilirsən, mən cəbəlütarıqli Natan-ben-Xoseflə bir iş düzəltmişəm. Onun çoxlu pambıq parçası var, özü də malları sərhəddən keçirmək üçün yalnız səni gözləyir. O, sənin sağ olduğunu bılır. Əgər sən onların sözlərinə müsbət cavab verməsən, bizim cəbəlütarıqli adamlarımız nə deyərlər?

Mən Karmenin sözlərinə istər-istəməz tabe oldum və bu iyənc həyatima yenidən başladım.

Mənim Qrenadada gizləndiyim müddətdə öküz döyüşləri gedirdi və Karmen də gedib bu oyunlara baxırdı. Bir gün öküz döyüşlərindən qayıdan Karmen Lukas adlı çox cəld, diribaş bir pikador⁸⁹ haqqında uzun-uzadı danışdı. Karmen bu pikadorun mindiyi atın və qırqaqları haşıyəli geyiminin qlymətini də bilirdi. Mən buna əhəmiyyət vermədim. Bir neçə gündən sonra sağ qalan yoldaşlarımdan Xuanito mənə Karmeni Lukas ilə birlikdə Zakatən bazarındaki tacir dükanlarının birində gördüyüni dedi.

Bu, məni narahat etməyə başladı. Mən Karmendən həmin pikadorla nə üçün və necə tanış olduğunu soruşdum.

– Bu elə bir oğlandır ki, onunla istədiyin işi görmək olar. Çay qızıldayırsa, deməli, onda həm su var, həm də çinqıl⁹⁰. O, yarışlarda iki min real qazanmışdır. İki şeydən biri olmalıdır: ya bu pulları əldə etməli, ya da onun yaxşı atminən və hünərlü oğlan olduğunu nəzərə alaraq onu dəstəmizə daxil etməliyik. Filankəs və filankəs ölmüşlər, sən isə onların yerinə kimisə götürürməlisən. Onu özünlə götür.

– Nə onun özünü, nə pulunu – heç nə istəmirəm, – dedim, – və sənə də onunla danışmağı qadağan edirəm.

– Özünü gözlə ha! – Carmen mənə cavab verdi. – Sən bir işi mənə qadağan edəndə mən də acıqca onu edirəm.

Xoşbəxtlikdən, pikador Malaqaya getdi və mən də həmin yəhudinin – Ben-Xosefi deyirəm – pambıq parçalarını sərhəddən keçirmək işləriylə məşğul olmağa başladım. Bu iş mənə çox əziyyətlə başa gəldi. Carmen özü də işə qoşulmuşdu və mən Lukası unutmuşdum. Bəlkə, Carmen özü də onu, heç olmasa, müvəqqəti unutmuşdu? Məhz elə bu vaxtlar mən sizə, müsyö, əvvəlcə Montillada, sonra isə Korduda rast gəldim. Mənsə Carmenlə sonuncu görüşüm barədə heç nə danışmayaçağam. Bu haqda, bəlkə də, siz məndən də çox bilirsınız. Carmen sizin saatınızı oğurladı, hələ deməyəsən, pulunuzu da oğurlamaq könlündən keçirdi və indi sizin barmağınızda gördüyüm bu üzüyü də... Onun dediyinə görə, bu, sehrlü üzükdür və çox çalışırkı ki, bu üzüyü də ələ keçirsin. Bizim aramızda çox kəskin bir mübahisə oldu və mən onu vurdum. Onun rəngi saraldı, o ağladı. Birinci dəfə idi ki, onun ağladığını görürdüm və bu, mənə dəhşətli dərəcədə ağır təsir elədi. Mən ondan üz istədim, ancaq o, bütün günü misminığını salladı və mən Montillaya yola düşəndə belə mənimlə görüşmək istəmədi. Ürəyim bərk sıxlırdı. Üç gündən sonra o, deyə-gülə və çox şən halda gəlib məni tapdı. Hər şey unudulmuşdu və indi biz təzə sevişən aşiq-məşuqa oxşayırdıq. Ayrılıq dəmi çatanda o, mənə dedi:

– Korduda bayramdır, mən də ora gedib baxmaq istəyirəm və qayıdanda sənə danışaram.

Onu buraxdım. Tək-tənha qaldıqdan sora mən bu bayram və Karmenin dəyişmiş xasiyyəti haqqında xeyli fikirləşdim. "Madam ki birinci olaraq mənim yanımı gəldi, deməli, məndən intiqam almışdır", – deyə öz-özümə düşünürdüm. Bir nəfər kəndli Korduda öküz döyüşü getdiyini dedi. Yenə damarlarimdə qanım qaynamağa başladı. Mən dəli kimi yola düşdüm və birbaş öküzlərin döyüşdüyü meydانçaya gəldim. Lukası mənə göstərdilər, Carmen isə birinci sıradı, məhəccərin lap dibində, meydانçaya yaxın oturmuşdu. Məsələnin nə yerdə olduğunu bilmək üçün ona bir dəqiqə baxmaq kifayət idi. Lukas birinci öküz meydançaya çıxdıqdan sonra, mənim əvvəldən təsvir etdiyim kimi, özünü iltifatlı, dəliqanlı kimi göstərdi. Öküzün boynuna bağlanmış dəmir nişanı çıxardı və gətirib Carmenə verdi, o da həmin dəqiqə nişanı saçlarına vurdub. Öküz mənim əvəzimə Lukasdan intiqam aldı. Lukas öz atı ilə yerə sərilmış, öküz isə onların ikisinin də üstündə dayanmışdı. Mən Carmenə tərəf baxdım, o artıq yerində deyildi. Oturduğum yerdən heç cür çıxməq mümkün deyildi. Odur ki yarışın qurtarmasını gözləməli oldum. Sonra artıq sizin tanığınız evə getdim və orada gecədən xeyli keçənə qədər rahat nəfəs aldım. Gecə saat ikiyə yaxın Carmen qayıdış gəldi və məni görərkən bir az təəccübləndi.

Ona dedim:

- Gəl mənimlə gedək!
- Hə, yaxşı! Gedək!

Gedib atımı gətirdim, onu tərkimə aldım və gecənin qalan hissəsini biz kəlmə kəsmədən səssiz-səmirsiz yol getdik.

Səhər açılanda ucqar bir kənddə, kiçik bir monastırın yaxınlığında dayandıq. Mən burada Carmenə dedim:

- Qulaq as, gör nə deyirəm: mən bütün olub-keçənlərin hamısını unuduram, ancaq bir şeyə and iç, and iç ki, mənimlə Amerikaya gedəcəksən və ömrünün axırına kimi sakit yaşa-yaçaqsan.
- Xeyr, – o, hırslı cavab verdi, – Amerikaya getmək istəm-i-rəm. Mənim üçün bura yaxşıdır.
- Çünkü burada sən Lukasa yaxınsan, ancaq aç qulağını,

yaxşı-yaxşı eşit, əgər Lukas sağalsa da, çox yaşamayacaq. Bir də ki onunla nə işim? Mən sənin oynashlarını öldürməkdən yoruldum, indi isə səni öldürəcəyəm.

O, vəhi baxışları ilə düz gözlərimin içində baxdı və dedi:

– Mən sənin əlində öləcəyimi əvvəlcədən bilirdim. Səni birinci dəfə görəndə evimin qabağında bir keşşə rast gəldim. Və bu gecə Kordudan çıxarkən heç nə görmədin? Bir dovşan yolu sənin atının ayaqları arasından qaçaraq keçdi. Deməli, alnına belə yazılıbmış.

– Karmensita... Məgər məni daha sevmirsən?

O heç bir cavab vermedi. O, həsir üstündə bardaş qurub oturmuş və barmağı ilə torpağın üstündə cızıqlar çəkirdi.

Yalvancı tərzdə ona dedim:

– Carmen, həyat tərzimizi dəyişək. Gedək bir yerdə yaşayaq ki, həmişə bir-birimizin yanında olaq. Bilirsən ki, bu yaxında, bir palid ağacının altında yüz iyirmiye qədər qızıl unsiya quylamış... Sonra bizim yəhudü ben-Xosefdə yatırımız var.

O gülməyə başladı və mənə dedi:

– Əvvəlcə mən, sonra isə sən, bilirəm ki, belə də olmalıdır.

– Fikirləş, – bir daha ona dedim, – mənim səbir kasam artıq dolmuşdur və özümü artıq ələ ala bilmirəm, bir qərara gəl, yoxsa mən öz qərarımı verəcəyəm.

Mən onu burada tək qoydum və monastırın ətrafinı gəzib-dolanmağa başladım. Burada ibadət edən bir rahib gördüm. Gözlədim ki, o, ibadətini qurtarsın. Mən də bu saat böyük məmənuniyyətlə ibadət edərdim, ancaq bacarmırdım. Rahib yerindən qalxanda mən onun bərabərinə getdim.

– Ey müqəddəs ata, – ona müraciətlə dedim, – böyük çətinlik içində olanı bir adamın əvəzinə ibadət edərsinizmi?

Rahib cavab verdi:

– Mən dərdə düşən olanların həmisinə dua oxuyuram.

– Bir azdan öz xalıqının yanına gedəcək bir nəfərin ruhu-nun şad olması xatirinə dua oxuyarsınızmı?

– Bəli, – rahib gözlərini düz mənə zilləyərək cavab verdi.

Mənim sıfətimdə qəribə bir ifadə olduğunu hiss edən rahib məni danışdırmaq istədi və:

– Deyəsən, sizi haradasa görmüşəm, – dedi.

Onun oturduğu skamyanın üstünə bir piastr pul qoydum:

– Duani nə vaxt oxuyacaqsınız?

– Yarım saatdan sonra. Bu yaxınlıqdakı karvansara sahibinin oğlu indi gəlib dua oxuyacaqdır. Cavan oğlan, mənə deyin görüm, sizin vicdanınızı narahat edən elə bir işiniz yoxdur ki? Xristian bir adamın məsləhətlərini eşitmək istərdinizmi?

Mən, az qala, ağlayacaqdım. Ona elə indi bu saat qayida-cağımı söylədim və ondan uzaqlaşdım. Gedib monastırın zəngi vurulana qədər yerdə, göy otun üstündə uzandım. Zəng vurulanda monastırı yaxınalaşdım və bayırda dayandım. İbadət qurtardıqdan sonra kəndə qayıtdım. Elə güman edirdim ki, Karmen qaçar. O, mənim atımı minib qaçıb qurtara bilərdi, ancaq onu əvvəlki yerində gördüm. Onu qorxutduğumu demək istəmirdim. Mən onun yanında olmadığım müddətdə Karmen əynindəki donunun ətəyini söküb oradan qurğuşun çıxarmışdı. İndi isə bir stolun başında oturub, ərtidiyi qurğuşunu su ilə dolu mis kasaya tökərək diqqətlə ona tamaşa edirdi. Öz cadusu ilə o qədər məşğul idi ki, qayıdır gəldiyimi hiss etmədi, daha doğrusu, görmədi. O gah əlinə bir tikə qurğuşun alıb kasanın hər tərəfində gəzdirir, gah da deyilənlərə görə, qaraçılın kralıçası olmuş “Bari Krallisa”, don Pedronun məşuqəsi Mariya Padillanı vəsf edən cadu mahnılarından birini zümrüdmə edirdi⁹¹. Mən ona dedim:

– Karmen, mənimlə getmək istəyirsənmi?

O yerindən qalxdı, mis kasasını kənara tulladı və sanki, bu saat harasa yola düşəcəkmiş kimi örpəyini başına atdı. Atımı gətirdilər, Karmen yenə qalxb tərkimdə yerini tutdu və biz uzaqlaşdıq.

Bir az yol getdikdən sonra ondan soruştum:

– Mənim Karmenim, deməli, mənimlə getməyə razısan, hə?

– Mən ölənə qədər səninləyəm, ancaq daha səninlə bir yastiğa baş qoymayacağam, – dedi.

Biz boş bir dərəyə çatmışdıq, ətrafda ins-cins yox idi, atın başını çekdim.

– Buradır? – Karmen soruşdu.

O, bir sıçrayışla yerə tullandı. Örpəyini başından götürüb onu ayaqlarına atdı, bir əlini düyünləyib ombasına qoydu və dinməz-söyləməz dayanıb düz gözlərimin içində baxdı.

— Məni öldürmək istəyirsən, bilirəm. Bu, alnima yazılıbdır, olmalıdır, ancaq sən məni diz çökdürə bilməyəcəksən..

— Yalvarıram sənə, — ona dedim, — ağıllı ol. Məni eşit! Bütün olub-keçənlər unuduldu. Bununla belə, yaxşı bilirsən ki, sən məni məhv etdin, mən səni yox. Mən ancaq sənin ucbatından oğru və qatil oldum. Karmen! Mənim Karmenim! Qoy səni və səninlə birgə də özümü xilas edim.

— Xose, — Karmen mənə müraciətlə dedi, — məndən mümkün olmayan bir şeyi xahiş edirsən. Mən səni daha sevmirəm, sən isə hələ də məni sevirsən və məhz buna görə də məni öldürmək istəyirsən. Mən sənə yenə yalan sata bilərdim, ancaq özümü bir daha əziyyətə salmaq istəmirəm. Bizim aramızda hər şey qurtardı. Mənim romum kimi sənin öz romini öldürməyə ixtiyarın var, ancaq Karmen həmişə azad olacaqdır. O, qallı olaraq doğulmuş, qallı kimi də öləcəkdir.

— Deməli, sən Lukası sevirsən? — ondan soruşdum.

— Bəli, mən onu sevmişəm, səni sevdiyim kimi, bir anlıq, səni sevdiyimdən, bəlkə də, bir qədər az. İndisə heç nəyi, heç kimi sevmirəm və sevdiyimə görə də indi özümə nifrat edirəm.

Mən onun ayaqlarına döşəndim, əllərini əlimə aldım, onları göz yaşlarına qərq etdim. Mən onunla birlikdə keçirdiyimiz ömrün ən gözəl anlarını ona xatırladım. Mən ona yalnız onun xatırınə, ömrünün axırına qədər quldur olaraq qalacağımı söz verdim. Mən ona hər şey, hər şey üçün söz verirdim, ta ki o, məni sevəydi.

Karmen mənə dedi:

— Səni yenə sevmək? Bu mümkün deyil. Səninlə bir yastığa təzədən baş qoyum? Mən bunu istəmirəm.

Qan beynimə vurdu. Biçağımı çıxardım. Mən onu qorxutmaq və onun mənə yalvararaq aman diləməsini istəyirdim, ancaq sən demə, bu qadın iblis imiş.

— Axırıncı dəfə deyirəm, — bağırdım, — mənimlə birlikdə qalmاق istəyirsənmى?

— Yox! Yox! Yox! — Karmen ayağını yerə döyərək dedi. Və o, barmağından vaxtilə mənim ona bağışladığım üzüyü çıxarıb kolluğa tərəf fırlatdı.

Mən onu iki dəfə vurdum. Bu, Taygözün bıçağı idi, onu öldürəndə götürmüşdüm, özümüñünü isə sindirmişdim. İkinci zərbədən sonra o, səssiz-səmirsiz yerə yığıldı. Mənə zillənən qara, iri gözləri indinin özündə də gözlərimin qabağındadır; az sonra həmin gözlər torlandı və yumuldu. Düz bir saat qəhər içərisində boğularaq bu cəsədin qarşısında donub-qaldım. Sonra Karmenin mənə meşədə dəfn olunmaq istədiyini tez-tez xatırlatlığı sözlər yadına düşdü. Mən əlimdəki bıçaqla qəbir qazdım və onu qəbrə qoydum. Onun kolluğa tərəf tulladığı üzüyü çox axtardım, nəhayət, tapdım. Üzüyü də kiçik bir xaçla bərabər qəbrə, onun yanına qoydum. Bəlkə, düz eləmirdim... Sonra atıma minib Korduya qədər çapdım və rast gəldiyim birinci qarovalxanaya özümü təslim etdim. Mən Karmenlə öldürdüyüm dedim,ancaq onun meyitinin harada olduğunu demək istəmədim.

Rahib müqəddəs adam imiş. O, Karmenin ruhunun şad olması üçün dua oxudu... Bədbəxt qız! Onun belə tərbiyə almasının səbəbkər kaleslərdir.

IV

Avropanın hər yerinə səpələnmiş *bohemiens gl, tanossepsg iyzigeuner* və sair adı ilə tanılmış bu köçəri tayfalann bu gün ən çox məskən saldığı ölkələrdən biri İspaniyadır. Bunlann əksəriyyəti ölkənin cənub əyalətində və şərqində – Əndəlisdə, Estermadürdə, Mürsi krallığında yaşayır, yaxud sərsəri həyat tərzi keçirir; bunlardan Kataloniyada xirtdəyəcəndir. Onlar buradan tez-tez Fransaya da keçib-gedirlər. Həmin köçərilərə bizim bütün cənub bazarlarımızda, yarmarkalarda rast gəlirik. Bunlann kişiləri alverçiliklə, baytarlıqla və qatır saxlamaqla məşğuldurlar; onlar həmçinin mis qabları və qazanları qalaylamaq peşəsi ilə də məşğuldurlar; biz hələ onların qaçaqmal alveri və qanun üzrə qadağan olunmuş bir çox işlərlə məşğul olduqlarını demili-

rik. Arvadları fala baxır, dilənir və hər cür zərərlı və zərərsiz dava-dərman işləri ilə məşğul olurlar.

Qaraçılardan fiziki xüsusiyyətlərini təyin etmək, təsvir etmək asandır və onlardan təkcə birini gördükdən sonra min nəfərin arasında qaraçı irqinə mənsub adamı dərhal tanımaq olar. Bundan eyni ölkədə yaşayan xalqlardan ayıran xüsusiyyətlər onların zahiri görünüşü və sir-sifətlərinin ifadəsidir. Qaraçılardan üzlərinin rəngi onlarla eyni ölkədə yaşayanlarından qara və həmişə tutqun olur. Qaraçılardan özlərinə tez-tez “kales”, yəni “qara” deməsi məhz elə buradan meydana gəlir⁹². Onların hissediləcək dərəcədə çəp, gözəl bicimli, zil qara gözləri uzun kirpiklərinin altında kölgəli kimi görünür. Onların baxışını yalnız vəhşi heyvan baxışı ilə müqayisə etmək olar. Bu baxışda həm igidlik, həm də qorxaqlıq var və belə bir əlamətə görə onların gözləri bu millətin xüsusiyyətini daha tez bürüzə verir: hiyləgər, məğrur, ancaq Panurq⁹³ kimi təbii olaraq zərbədən qorxan. Kişilərinin əksəriyyəti qədd-qamətli, mütənasib bədənlı, zirək və cəsur olur; bunların içərisində bir nəfər qəmli adama rast gəldiyimi xatırlamıram. Almaniyada qaraçı qızları daha gözəl olurlar; İspaniyada qaraçı qızları arasında belə gözəlliyyət çox nadir hallarda təsadüf olunur. Lap gənc yaşlarında bunların çirkinlərindən də adamın xoşu gəlir, ancaq elə ki ana olurlar, çox iyrənc hala düşürlər. Hər iki cins – həm kişiləri, həm də qadınları son dərəcə natəmizdir və hər kim ki qaraçı arvadının saçlarını yaxından görməyi, nə qədər cod, nə qədər yağılı, nə qədər tozlu tük görsə, yenə də qaraçı qadının saçlarının necə olduğunu təsəvvür edə bilməz.

Əndəlis vilayətinin böyük şəhərlərində bəzi cavan qaraçı qızları başqalarına nisbətən özlərinə az-çox siğal verirlər. Belələri pul xatırınə rəqs etmək üçün hara gəldi gedirlər və onların rəqsləri bizim ictimai rəqslərimiz və karnavallarımız üçün qadağan edilmiş rəqslərə oxşayır. İngilis missioneri, İspaniya qaraçıları haqqında ikicildlik çox maraqlı əsərin müəllifi, qaraçılardan Bibliya cəmiyyətinin xərci ilə xristianlıqla cəlb etmək fikrinə düşmüş müsyö Borrou inandıncı surətdə təsdiq edir ki, hələ indiyə qədər qaraçı qızının öz irqindən olan əcnəbiyə əre-

getdiyi hadisəsinə rast gəlməyib. Mənə elə gəlir ki, onun qaraçıların əxlaqı ilə əlaqədar söylədiyi təriflərdə xeyli işırtmələr vardır. Əvvəla, onlann çıxu Ovidi çırキンliyində olan vəziyyətdədir, yəni: “*Casta quam nemo rogavit*”⁹⁴. Gözəllərə gəlinçə, onlar da bütün ispan qızları kimidirlər, oğlanları hələm-hələ bəyənmirlər. Gərək onlann xoşuna gələsən, onlara layiq olasan. Mister Borrou onların ləyaqətlərinin, xüsusilə sadəlövhəlülklərinin yalnız onların özlərini xoşbəxt etdiyini misal gətirir və sübut etməyə çalışır. Onun əxlaqsız tanışlarından biri, özünün dediyinə görə, gözəl qaraçı qızına bir neçə qızıl unsiya təklif etmiş, ancaq bundan kar aşmamışdır. Bir nəfər əndəlisliyə mən bu əhvalatı danışanda həmin adam dedi ki, əgər o əxlaqsız adam gözəl qaraçı qızına bir neçə unsiya qızıl pul əvəzinə iki, ya üç piastr göstərsəydi, işi daha uğurlu ola bilərdi və bir də ki qaraçı qızına qızıl təklif etmək karvansarada işləyən qızə iki milyon pul vəd etmək kimi inandırıcı üsuldur. Nə olursa olsun, kim nə deyir-desin, qaraçı qadınları öz ərlərinə təsəvvür edilməyəcək dərəcədə sədaqətlidirlər. Ərləri ehtiyac içərisində olarkən arvadları təhlükədən, bədbəxtlikdən çəkinmədən onlara kömək edərlər. Qaraçıların özlərinin özlərinə verdikləri adlardan biri olan “rome”, yaxud “ərlər” sözü, mənə elə gəlir ki, evlənmək məsələsində onlann öz irqlərinə çox böyük hörmətlə yanaşdıqlarını göstərir. Əgər qaraçıların öz həmtayfaları ilə necə tez müناسibət yaratdıqlarının, bir-birinə kömək etdiklərinin sırrını sədaqət adlandıra biləriksə, onların əsl ləyaqəti elə vətənpərvər olmalarıdır. Bununla belə, bütün gizli və qeyri-qanuni təşkilatlarda onlar yuxarıda saydıgımız və bunlara bənzər keyfiyyətləri öz aralarında sərr kimi saxlayırlar.

Bir neçə ay bundan əvvəl mən Vogezdə məskən salmış bir qaraçı köçünə getmişdim. Onların qəbilələrinin ağbirçəyi olan qoca qaraçı arvadın komasında ayrı qəbilədən olan ağır bir xəstə yatırdı. Bu adam böyük qayğıkeşliklə müalicə olunduğu xəstəxanani tərk edib öz həmvətənlərinin arasında ölmək üçün buraya gəlmışdi. Düz üç idi ki, həmin qaraçı bu ev sahiblərinin yanında yatırdı. Ev sahibləri ona onlarla birlikdə yaşayan oğullarından, kürəkənlərindən də yaxşı qulluq edirdilər. Onun

Üçün küləşdən və yumşaq yosundan xüsusi yataq hazırlanmış, döşeyinin üstüne ağ mələfə çəkilmişdi, halbuki on bir nəfərə qədər ailə üzvü olan bu evdə qalanların hamısı üç addım uzunluğunda olan taxta parçalannın üstündə yatırdı. Bax budur onların qonaqpərvərliyi. Həmin o ağbirçək öz qonağına elə canıyananlıq edir, elə insanpərvərlik göstərirdi ki, xəstənin yanında mənə deyirdi: “*İsinqo, sinq, home mulo*”, yəni: “Tezliklə, lap tezliklə bu yazıq oləcək”. Bütün bunlara baxmayaraq, bu adamların sürdükləri həyat elə acınacaqlıdır ki, ölüm xəbəri heç vəclərinə də deyil.

Qaraçılardın spesifik keyfiyyətlərindən biri də onların din məsələsinə laqeyd olmalarıdır. Bu heç də o demək deyildir ki, onlar son dərəcə azadlıklı, yaxud skeptikdirler, yəni hər şeyə şübhə ilə baxırlar. Onlar heç vaxt allahsız olmamışlar, belə şeydən uzaqdırlar. Yaşadıqları ölkənin dini onların da dinidir, ancaq onlar yerlərini, məskənlərini dəyişdikcə etiqadlarını, dinlərini də dəyişirlər. İbtidai xalqlarda hissi əvəz edən mövhumat da qaraçılara yabançıdır. Bir də ki, doğrudan da, başqalarının hesabına yaşayarlarda heç mövhumat olarmı? Bununla belə, mən İspaniya qaraçılardında cəsədə toxunanda qəribə qorxu hissini müşahidə etmişəm. Onların arasında pul xatırınə ölüyü qəbiristanlığı aparan az adam tapılır.

Mən dedim ki, qaraçı qadınlarının əksəriyyəti fala baxmaqla məşğuldur, bu işin ustasıdır. Amma onların böyük gəlir mənbəyi ovsunu və xoşagələn şeyləri satmaqdır. Onlar bir-birinə quşu qonmayanların arasında məhəbbət yaratmaq xatırına yanlanncı qurbağa ayağı, yaxud məhəbbət deyilən şeyin olmadığı bir adamda güclə məhəbbət yaratmaq xatırınə ahənrüba tozu gəzdirirlər. Ancaq möhkəm ehtiyac olanda bəddua oxuyurlar ki, şeytan özü onlara kömək əli uzatmağa məcbur olur.

Keçən il bir İspaniyalı qadın mənə aşağıdakı əhvalatı danışdı: həmin qadın günlərin bir günündə çox qəmgin və dalğın halda Alkala küçəsindən keçirmiş; bir qaraçı qızı arxadan qaça-qaça gəlib ona deyir: “Gözəl xanım, əriniz sizə xəyanət etmişdir”. Bu, həqiqətən də belə idi. “İstəyirsinizmi onu bu

yoldan qaytarım?” Belə təklifin necə böyük sevincdə qəbul olundığını başa düşmək olar, ancaq burası var ki, ürəyin gizli sırlarını bir baxışla tez bilən, başa düşən adama necə inanasan? Cadu, fala baxdırmaq işlərini Madridin gediş-gəlişi çox olan küçələrində icra etmək mümkün olmadıqından ertəsi günə görüş təyin olunur: “Sizə xəyanət edən ərinizi sizin ayağınızı gətirməkdən asan şey yoxdur, – qaraçı qızı söhbətə başlayır. – Deyin görüm, onun sizə verdiyi dəsmaldan, şərfdən, yaxud örpəkdən-zaddan bir şey varmı?” Qaraçı qızına ipək ləçək verilir. “İndi isə tünd-qırmızı sapla bu ləçəyin bir küncünə bir piastr pul tikin, o biri küncünə də iki reallıq bir peseta pul tikin. Sonra ləçəyin ortasına gərək bir qızıl pul da tikəsən, dublon tiksən, daha yaxşıdır”. Dublonu və başqa pulları arvad deyilən yerlərə tikir. “İndi isə bu ləçəyi mənə verin, onu gecəyarısı Kambo-Santo qəbiristanlığına aparacağam. Əgər möcüzə görmək istəyirsinizsə, gəlin özünüz də mənimlə gedək”. Qaraçı qızı Kambo-Santoya tək getməli olur, çünkü həmin qadın şeytanlardan çox qorxmuş. İndi özünüz fikirləşin: öz sevgilisindən ayrı düşən bu yazıq, bədbəxt qadın, ləçəyini və bivəfa yarını, sevgilisini bir daha gördümü?

Bədbəxtliklərinə və başqlarına qarşı nifrat hissi ilə yaşamlarına baxmayaraq, qaraçılardı avam, azsavadlı adamlar arasında müəyyən hörmətlə qarşılınlılar və onlar bununla çox fəxr edirlər. Onlar ağıllı olduqlarını düşünərək özlərini ali irqə mənsub hesab edirlər və onlara qonaqpərvərlik göstərən xalqa nifrat bəsləyirlər.

Vogez qaraçılardan bir qadın mənə deyirdi:

– Bütpərəstlər elə axmaqdırlar ki, onları aldatmaq üçün heç ustalıq da lazım deyil. Bir gün küçə ilə getdiyim yerdə bir qaraçı qadın məni evinə çağırıldı. İçəridə soba tüstüleyirdi və o, bu tüstünün kəsilməsi üçün bir fal açmağımı xahiş etdi. Mən hər şeydən əvvəl bir tikə piy istədim. Sonra romani dilində bir neçə sözü dodaqaltı Mizildaya-Mizildaya vird etdim. Həmin sözlərin mənası belə idi: “Sən heyvansan, heyvan kimi bu dünyaya gəlmisən, heyvan kimi də ölüb gedəcəksən...” Qapının astana-

sında olanda xalis almanca dedim: “Sobanın tüstüsünə qarşı ən yaxşı çarə onu yandırmamaqdır”. Bundan sonra çıxıb getdim.

Qaraçılardın tarixi hələ də problem olaraq qalır. Ancaq bu məlumdur ki, onların ilk kiçik dəstələri XV əsrin əvvəllərində Avropanın şərqi hissəsində görünmüdüdür. Lakin onların Avropaşa haradan və nə üçün gəldikləri məlum deyil və qəribə burasıdır ki, az vaxt içərisində bir-birindən çox uzaq olan ölkələrdə onların bu qədər artıb çoxalmasına heç kim inana bilmir. Qaraçılardın özləri də öz adət-ənənələri və mənşələri barədə indiyə kimi heç nə qoruyub saxlamamışlar və əgər onların əksəriyyəti Misiri birinci vətənləri hesab edirsə, bu da onların ta qədimdən indiyə qədər öz aralarında yaranmış bu uydurmalaşasalarlardır.

Qaraçılardın dilini öyrənən şərqşünasların əksəriyyəti onlann Hindistandan gəldiklərini fərz edir. Doğrudan da, romani dilinin söz köklərinin və çoxlu qrammatik formalannın sanskrit dilindən törədiyi görünür. Öz-özlüyündə aydınlaşdır ki, uzun-uzadı sərsəri həyat tərzlərində qaraçılardı külli miqdarda əcnəbi sözlərini mənimsəmiş və qəbul etmişlər. Romani dilinin bütün dialektlərində külli miqdarda yunan mənşəli sözlərə rast gəlmək olur; məsələn, *kokkalon* sözündən olan *cocal* – sümük, *petalon* sözündən *petalli* – at nali, *karfi* sözündən isə *cafi* – mix, mismar sözlərini misal götirmək olar. Hazırda qaraçı qəbilələrini bir-birindən qismən ayıran nə qədər dəstə, tayfa vardırsa, bir o qədər də dialektlər vardır. Onlar hər yerdə yaşadıqları ölkənin dilində öz dillərindən daha sərbəst danışırlar. Ancaq çox zəruri bir məsələ barəsində danışmaq lazımlı gələrsə, əcnəbi adamların yanında öz doğma dillərindən istifadə edirlər. Əgər biz əsrlərdən bəri bir-biri ilə heç bir əlaqəsi olmayan Almaniya qaraçılardının danışığını İspaniya qaraçılardının danışığı ilə müqayisə etsək, külli miqdarda ümumi sözlər tapa bilərik; ancaq bu ibtidai dil hər yerdə eyni dərəcədə olmasa da, daha mədəni, daha inkişaf etmiş dillərlə sıx əlaqədə olmuşdur. Bir tərəfdən alman, digər tərəfdən isə ispan dili romani dilinin kökünü elə dəyişdirmişdir ki, şvardsvallı bir qaraçı əndələslisi qaraçının danışığını başa düşə bilməz. Halbuki bir neçə kəlmə söyləmiş olsalar, eyni dilin

müxtəlif şivələrində danışdıqlarını görərlər. Mənə elə gəlir ki, dildə bir neçə daha çox işlənən söz bütün qaraçı dialektləri üçün ümumidir. Beləliklə, əlimə keçən lügətlərin hamisində *pani* – *su*, *manro* – çörək, *mas* – ət, *lon* isə duz deməkdir.

Saylor hər yerdə, təxminən, eynidir. Qaraçı dilinin alman dialekti ispan dialektindən daha təmizdir, çünkü alman dialekti bu günə qədər ən sadə qrammatik formalan saxlaya bilmüşdür. Halbuki ispan dialekti Kastilya ləhcəsinin formalarını mənimşəyib. Bununla belə, dilin qədimliyi baxımından bir neçə söz istisna təşkil edir; bu sözlər isə qaraçı şivələrinin qədim zamanlardan ümumi bir dildən meydana gəldiyini göstərir. Alman dialekttində felin keçmiş zaman forması fel kökündən düzəldilən əmr formasına “ium” sonluğunu əlavə etməklə düzəldilir. İspaniya romanisində isə fellər Kastilya fellərinin birinci təsrifinə əsasən şəxslər üzrə dəyişir. Felin məsdər forması olan “*iamar*” – “yemək”dən “*iame*” – “mən yedim”, “*illar*” – “götürmək”dən “*jille*” – “mən götürdüm” düzəltmək lazımdır.

Lakin bəzən qoca qaraçılardan istisna olaraq “*iayon*, *illon*” deyirlər. Mən bu antik formanı saxlayan başqa fellər tanımiram.

Romanı dili sahəsindəki bu azacıq biliyimlə qeyd etmək istəyirəm ki, fransız dilində olan jarqonlardan bir neçəsini bizim öğrular⁹⁵ qaraçılardan götürmüşlər. “Parisin sirləri”ni oxuyanlar “*chourin*” sözünün “bıçaq” olduğunu öyrəndilər. Bu, xalis romanı sözdür. “*Chour*” sözü isə bütün qaraçı dialektləri üçün ümumi sözdür. Müsyö Vidok “at”a – “*gres*” deyir, bu da qaraçı sözü olan “*gras*”, “*gre*”, “*graste*”, “*gris*”dəndir. Paris jarqonunda işlədilən və qaraçı mənasını verən “*lomanichel*” sözünü də bura əlavə edin. Bu, “*rommani tchave*” – “qaraçı oğlanları” söz birləşməsinin təhrif olunmuş formasıdır; mənim xoşladığım bir söz varsa, o da “*frimousse*” – “üz”, “*sifət*”dir ki, bütün məktəblilərimiz həmin sözü əvvəllər işlətdikləri kimi, indi də işlədirlər. Hər şeydən qabaq buna diqqət yetirin ki, Udən⁹⁶ öz maraqlı və zəngin lügətində hələ 1640-ci ildə “*firlimouse*” sözünü yazırdı. Burası da var ki, “*Afırla, fila*” sözləri də romanı dilində “üz”, “*sifət*” deməkdir; “*muf*” sözü də eyni qayda üzrə izah oluna bilər, ancaq demək lazımdır ki, bu söz latin dilində

olan “os” – “sümük” sözünə uyğun gəlir. “Firlamui” söz birləşməsinin mənası qaraçı-pürist tərəfindən dərhal anlaşıldı və mən həmin adamın öz dilinin bilicisi olduğuna inandım.

Romani dili sahəsində apardığım elmi tədqiqatlar haqqında “Karmen”in oxocularına bax bir bu qədər söyləmək, məncə, kifayətdir. Mən öz hekayətimi çox yerinə düşmüş bir zərbiməsəllə qurtaracağam: “*En retudi panda nasti abela macha*”, yəni: “Örtülü süfrənin bir eybi olar, açıq süfrənin min”.

İZAHLAR

¹ *Kapral* (onbaşı) – feodal senyorlara karşı əvvəller üsyən etmiş Korsika kommunarlarının özlərinə seçdikləri başçılar deyirlər. Köhnə adət-ənənəyə görə, korsikalılar bəş təbəqəyə bölünürələr: zadəganlar (bunların bir qismi *magnitgueslər*, yəni dəbdəbəli həyat sürənlər, ikinci qismi isə *stgmori* – senyorlar adlanır), kaprallar, vətəndaşlar, plebeylər və əcnəbilər.

² *Voltijerlər* – polisə kömək məqsədi ilə dövlətin təşkil etdiyi atıcı dəstəsində iştirak edənlərə deyirlər. Voltijerlərin qəhvəyi rəngli geyimlərinin yaxalığı sarı rəngdə olduğundan, onlara sariyaxalılar deyirdilər.

³ Bu söz burada “sürgündən qaçmış” ifadəsinin sinonimi kimi anlaşılmalıdır.

⁴ *Ekü* – qədim fransız pul vahidi

⁵ Merime rus kəndlərindən olan Şevardinonun adını təhrif olunmuş formada verir. Borodino vuruşmasında (1812) Şevardino istehkamı qızığın vuruşlarda gah bu, gah da digər tərəfin əlinə keçirdi; belə ki, bu istehkam rus ordularının bütün istiqamətlərdə möhkəmlənməsi üçün əsas mövqə olmuşdur.

⁶ Mürtəce katolik ruhani cəmiyyətinin üzvü, katolik rahibi

⁷ *Jüdit Pasta* (1798–1865) – italyan müğənni qadını; 1820–30-cu illərdə Parisin opera teatrında çıxış etmişdir.

⁸ Fransa təmsilçisi Lefontenin (1621–1695) təmsili nəzərdə tutulur.

⁹ *Corc Brümel* (1778–1840) – ingilis modabəzi, kübar cəmiyyətdə modalar qanunvericisi

¹⁰ Aldadıcı formalar

¹¹ Hekayəti danışan şəxs dinləyicilərinin sadəlövhiliyündən istifadə edir. XIX əsrin əvvəllerində ərəb ədəbiyyatında belə şair olmamışdır.

¹² Qədim yunan mifologiyasında deyilir: kentavrular üzdən və qarından adam, qalan bədən üzvləri at olan əsatiri varlıqlardır; Laptiflər süläləsinin hökməarı Pirifoyun toyuna dəvət olunmuşlar. Şərabdan məst olan kentavr Evriton gəlinin namusuna təcavüz etmək istəyir. İki tayfa arasında müharibə başlayır. Qəzəblənmiş Pirifoy Evritonu cəza-

landırır və toydan qovur. Larit ilə Santor da bu döyüşdə iştirak edən əsatiri varlıqlardır.

¹³ *Lyo* – 4,5 km-ə bərabər qədim fransız uzunluq ölçüsü

¹⁴ *Su* – Fransada frankın iyirmidəbirinə bərabər pul vahidi

¹⁵ *Lapta* – iki dəstəyə bölünmüş oyuncular arasında ağaclə oynamanın top oyunu

¹⁶ *Fut* – 30,5 sm-ə bərabər uzunluq ölçüsü

¹⁷ *Yan Qrüter* (1560–1627) – holländiyalı antik şeylər tədqiqatçısı, “Bütün Roma dövrünün qədim əlyazmaları” (1603) məşhur tədqiqat əsərinin müəllifi. *Johann-Kaspar Orelli* (1787–1849) – isveçrəli filolog, 1828-ci ildə “Latin seçmə kitabəlerinin daha geniş şərhi” əsərini nəşr etdirmişdir.

¹⁸ “Göy zanbaqdan çələng qoyun başına” (Vergilinin “Eneida” əsərindən bir misra)

¹⁹ *Pye* – 30,5 sm-ə bərabər uzunluq ölçüsü

²⁰ *Kaper* – dəniz quldurluğu ilə məşğul olan gəmi

²¹ Zənci alveri ilə məşğul olanlar özlərini belə adlandırdılar.

²² *Briq* – ikidorlu yelkənli gəmi

²³ Katoliklərdə həftənin cümə günü “ağır gün” sayılır. İsa peyğəmbər həmin gün çarmixa çəkilmişdir.

²⁴ *Qrenadyor* – mühafiz

²⁵ *Freqat* – üçdorlu hərbi gəmi

²⁶ *Giryo* – gözbağlıca

²⁷ *Folqar* – əyləncə, şənlik (*port.*)

²⁸ *Dəyənəkli Martən* – fransızlarda uşağı qorxutmaq üçün uydu-rulmuş ad

²⁹ Hər zənci qəbile başçısının öz mahnisi olur.

³⁰ *Hersoq Osuna* (1579–1624) – İspaniyanın dövlət xadimi; nadir kitabları, qədim əlyazmaları və müasirləri olan bir çox müəlliflərin əsərlərini toplamışdır. Onun şəxsi kitabxanasının böyük bir hissəsi hazırda Buenos-Ayresdə mühafizə olunur.

³¹ “Şərhlər” – Yuli Sezarın özünün Roma hakimiyyətinə qarşı mühəribədə, Qalliya mühəribəsində və iştirak etdiyi yürüşlər zamanı qələmə aldığı qeydlər kitabı

³² İspanlar yumşaq “s” və “z” hərfərinin tələffüzünü ingilis dilində olan “th” hərfərinin tələffüzü ilə qarışdırırları kimi, əndəlislilər de “th” hərfərinin tələffüzünü yumşaq “s” və “z” hərfərinin tələffüzü

ilə qarışdırırlar. Əndəlislini harada olur-olsun, təkcə “senyor” sözü-nün tələffüzünə görə tanımaq olar.

³³ İmtiyazlı, başqalarına nisbətən xüsusi hüquqa malik əyalətlər; yəni Alava, Biskay, Qipizqoa və Navarranın bir hissəsi. Həmin əyalətlərdə bask dilində danışırlar.

³⁴ *Sorsiko* – baskların milli rəqsi; adətən, xor mahnılarının müşayiəti ilə ifa olunur.

³⁵ İngilis şairi Con Miltonun (1608–1674) “İtirilmiş cennət” poemasında klassik obraz

³⁶ *Ulan* – nizəli süvari əsgər

³⁷ Katoliklərin ibadəti, gündə üç dəfə icra edilir: səhər, günorta və gün batanda. İbadətin başlanmasıdan əvvəl zəng çalınır.

³⁸ Qədim yunan əsatirinə görə, Artemida meşə və ov allahıdır. Bir dəfə Akteon gənc yaşlarında ov edərkən Artemidanı öz pəriləri ilə çayda çıxmışdır. Bundan əsəbileşmiş ilahə ovçunu marala döndərir, sonra onu öz itlərinin qabağına atır, itlər də onu tikə-tikə edirlər.

³⁹ Pyer Korneyin “Sid” faciəsindən misra

⁴⁰ *Papiro* – sıqaret kağızı

⁴¹ *Neveriya* – buzxanası olan qəhvəxana, daha doğrusu, qar saxلانan anbar. İspaniyada elə kənd yoxdur ki, orada neveriya olmasın.

⁴² İspaniyada özü ilə çit və ya ipək parça nümunələri gəzdirməyən səyyahları ingilis adlandırırlar – *inglesito*. Şərqdə de bunun kimidir. Xalkida şəhərində mən “Milordos frantsezos” kimi təqdim olundum.

⁴³ *Fransisko Sevilya* – pikador, yəni öküz döyüşündə iştirak edən nizəli atlı. İspaniyaya ilk səyahəti zamanı (1829–1830) onunla tanış olan Merime “İspaniyadan məktublar” əsərində onun haqqında danışır.

⁴⁴ Merimenin tərcüməyi-halından məlum olur ki, o, cavan vaxtlarında cadugərlik və okkultizm elmini öyrənməklə də məşğul olmuşdur.

⁴⁵ *Jitana* – ispanca “qaraçı qızı” deməkdir.

⁴⁶ Pyer Brantom (1540–1614) – fransız yazıçısıdır. Burada yazıçının vəfatından sonra nəşr olunmuş “İncə qadınların həyatı” əsərinin ikinci cildindəki epizodlardan biri nəzərdə tutulur.

⁴⁷ Kordova şəhəri VIII əsrde ərəblər tərəfindən zəbt edilmiş və dörd əsr ərzində İspaniyadakı ərəb xilafətinin mərkəzi olmuşdur.

⁴⁸ “*Pater*”, “*Ave*” (*lat.*) – “Müqəddəs ata”, “İnanıram”, “Məryəm ana, ruhun şad olsun!” – katoliklərin ibadət zamanı söylədikləri duasıların ilk sözləri

⁴⁹ *Hidalgo* – İspaniyada zadəgan

⁵⁰ 1830-cu ildə İspaniyada zadəganlar bu üstünlükdən istifadə edirdilər. Bu gün konstitusiyalı monarxiya üsuli-idarəsi dövründə sadə camaat da bu hüquqa malikdir.

⁵¹ *Vittoriya* – baskların Alava əyalətinin mühüm şəhəri; İspaniya-nın şimal-şərqində yerləşir.

⁵² *Pampolin* – baskların Navarra əyalətinin mühüm şəhəri; Alava şəhərindən bir qədər şimaldadır.

⁵³ “*Köhnə xristian*” – ispan nəslindən olan, ərəb istilası dövründə xristian dinindən imtina etməyən və müsəlmanlara qız verməyən, onlardan qız almayanlara deyirlər.

⁵⁴ *Makila* – baskların ucu dəmirli əlağacı

⁵⁵ *Draqun* – xüsusi atlı qoşun hissəsi

⁵⁶ Bask əyalətlərində və Navarrada yaşayış qızlarının adı geyimləri

⁵⁷ İspan dilində “sancaq”, “sünbə” və “sülü” – “mil” sözləri sinonim kimi işlənir. Müəllif burada söz oyunundan istifadə etmişdir.

⁵⁸ *Birinci müqəddəs Andrey* – İsa peygəmbərin on iki həvarisindən biri; xəyanət etdiyinə görə onu Konstantinopolda tutub çarmıxa çəkmişlər.

⁵⁹ Bəli, müsyö

⁶⁰ *Alkala de los Panderos* – Sevilyadan iki lyö məsafədə bir qəsəbədir. Burada çox dadlı, ətirli çörək bisirirlər. Belə deyirlər ki, Alkala çörəyini dadlı, ətirli edən oranın suyudur. Bu çörəklərdən hər gün çoxlu miqdarda Seviliyaya gətirirlər.

⁶¹ Salam, yoldaş! (*lat.*)

⁶² Sevilyadakı evlərin əksəriyyətində dörd tərəfi şüşəbəndlə əhatə olunmuş içəri həyat vardır. Yay vaxtı burada oturlurlar. Bu həyatın üstüne kətan pərdə çekilir, pərdəni gündüzlər suda isladır, axşamlar isə yığışdırıb götürürülər. Küçəyə açılan qapı, demək olar ki, həmişə açıq olar və həyatə gedən keçid çox gözəl, sənətkarlıqla işlənmiş kiçik qapı ilə tutulardı.

⁶³ Qaraçı zərbi-məsəli

⁶⁴ *Manzanilla* – ağ rəngli Əndəlis şərabı

⁶⁵ *Yemas* – üstü şəkərlənmiş yumurta sarısı

⁶⁶ *Turrón* – şirniyyat növü

⁶⁷ Bizim “Zalim” adlandırdığımız, kraliça Izabellanın isə “Ədalətli” adlandırdığı kral don Pedrodur. Harun-ər-Rəşid kimi don Pedro da

axşam olanda macəra axtarmaq məqsədi ilə Sevilya şəhərinin küçələrini gəzərmış. Bir gün yenə gecə vaxtı gəzərkən şəhərin ucqar küçələrinin birində öz məşuqəsinin pəncərəsi öündə gitaranın müşayıti ilə nəgmə oxuyan bir nəfərlə savaşır. Onlar bərk vuruşurlar və kral həmin sevən aşiqi öldürür. Bir qadın qılınc səsinə başını pəncərədən çıxarıb baxır və əlindəki kiçik şam – *candilejo* ilə bu səhnəyə işıq salır. Bunu da deyək ki, ümumiyyətlə, çevik və cəsur olan don Pedroda qəribə bir qüsür vardır: yeriyəndə diz qapaqlarının şaqquiltisi uzaqdan eşidilirdi. Bu şaqquiltiya görə qarı vuruşan adamın kim olduğunu çox asanlıqla tanır. Sabahı gün şəhərin mühafizə dəstəsinin rəisi gelib krala məlumat verərək deyir: “Əlahəzrət, keçən axşam küçələrin birində vuruşma olmuş və dueldə bir nəfər ölmüşdür”. – “Qatılın kim olduğunu tapa bilmmişsinizmi?” – “Bəli, əlahəzrət!” – “Bəs nə üçün o, indiyə kimi cəzasına çatmamışdır?” – “Əlahəzrət, sizin əmrinizi gözləyirəm.” – “Qanunu icra edin!” Məsələ burasında idi ki, bir az bundan qabaq kralın dərc olunmuş qanununda deyilirdi: “Duelə iştirak edənlərin hamisinin başı bədənindən ayrılsın və kəsilmiş başlar döyüşün getdiyi yerdə nümayişkarana surətdə hamiya göstərilsin ki, başqalarına da ibret dərsi olsun”. Mühafizə dəstəsinin rəisi bu işin öhdəsindən məharətlə gəlir. O, kralın heykəllərindən birinin başını qoparır və onu həmin adamın öldüyü yerdə, küçənin ortasında bir taxtın üzərinə qoyur. Bu, kralın və bütün Sevilya camaatinin çox xoşuna gəlir. O vaxtdan etibarən həmin küçə baş vermiş hadisənin yeganə şahidi olan qarının əlində tutduğu şamın adı ilə – “*candilejo*” adlandırılmışdır. Bu, xalq rəvayətidir. Zinuqa həmin bu əhvalati bir az başqa formada danışır (bax: “Sevilya tarixi”, II cild, 136-cı səhifə). Hər halda, fakt budur ki, indinin özündə də Sevilya şəhərində “Kandelixo” adlı bir küçə vardır və bu küçədə daşdan düzəldilmiş büst saxlanılır; həmin bu büstün don Pedronun büstü olduğunu indi də hamı deyir. Təessüf ki, bu büst təzədir. Köhnə büst XVI əsrədə çox korlandığından şəhər bələdiyyə idarəsi onu bu gün hamının gördüyü büstlə əvəz etmişdir.

⁶⁸ *Rom* – ər

⁶⁹ *Romi* – arvad

⁷⁰ *Kales* – hərfi tərcümədə “qara” mənasını verir. Qaraçılar öz dillərində özlərini belə adlandırırlar.

⁷¹ İspaniya əsgərlərinin geyimi sarı rəngdə olub.

⁷² Qaraçı zərbi-məsəli

⁷³ *Maxari* – müqəddəs, burada müqəddəs Məryəm ananın şəkli

⁷⁴ Hamidan sonra asılan adamın dul qalmış arvadı sayılan dar ağacı

⁷⁵ *Düro* – beş peseta dəyərində dəmir pul

⁷⁶ Karmenin söz oyunudur. Bu sözün fransızcası belədir: *dragon*.

Dilimizə həm “ejdaha”, həm də “süvari əsgər” mənalarında tərcümə olunur. İfadə bütövlükdə “yalançı göz yaşları” kimi başa düşülməlidir.

⁷⁷ *Flamenco de Roma* – qaraçı qızlarını nəzərdə tutan arxaik ifadədir. “Roma” sözü burada, həqiqətən, Roma şəherinin mənasında işlənmir, burada romi milləti və yaxud qaraçılardın özlərinə verdikləri “evli adamlar” mənasında anlaşılır. İlk dəfə İspaniyada məskən salan qaraçılardan Niderlanddan gəldiklərinə görə onların adları da oradan götürülmüşdür: flamandlar.

⁷⁸ İspaniya əsgərlərinə verilən adı yemək

⁷⁹ *Ustilar a pastesas* – güclə yox, hiyəl ilə oğurluq etmək

⁸⁰ *Minon* – muzdla tutulan nəzarətçilər dəstəsi

⁸¹ “*Dankayre*” – qumarda özgə puluna oynayan adam

⁸² *Qausin, Ronda* – Malaqa əyalətində şəhər adları

⁸³ Səfehlər məni, doğrudan da, ləyaqətli qadın hesab etmişlər.

⁸⁴ Geydikləri paltarın rənginə görə ispanların ingilislərə verdikləri ad

⁸⁵ Gonbul

⁸⁶ Ya katorqaya göndərmişdilər, ya da ki cəhənnəmə vasil olmuşdu.

⁸⁷ Oynasıım, daha doğrusu, şıltığım

⁸⁸ Qaraçı zərbi-məsəli: “Cırdanın vədi uzağa tüpürmək olar”.

⁸⁹ *Pikador* – qədim İspaniyada öküz döyüşündə iştirak edən süvari nizəci

⁹⁰ Qaraçı zərbi-məsəli

⁹¹ Mariya Padillanı don Pedronu ovsunladığına görə cəzalandırılar. Xalq arasındaki rəvayətə görə, kraliça Ağca burbonluya bağlılaşdıqı qızıl kəmər onun sehrlənmiş gözlərinə diri ilan şəklində görsənmişdir. Kralın bədbəxt kraliçaya qarşı nifreti həmişəlik olaraq bununla ölçülür.

⁹² Mənə görə, Almaniyada yaşayan qaraçılardan “kales” sözünün mənasını çox gözəl başa düşür, ancaq özlərinin belə çağırılmasını heç də xoşlamırlar. Onlar özlerini öz aralarında “*Romane cave*” deyə çağrırlar.

⁹³ F.Rablenin “Qarqantua və Pantaqruel” əsərindəki epizod nəzərdə tutulur.

⁹⁴ Heç kimin arzulamadığı bakirə (*lat.*) (Ovidinin “Məhəbbət eləgiyası”ndan)

⁹⁵ Burada Prosper Merime fransız oğrularını nəzərdə tutur.

⁹⁶ *Antuan Udən* (1653-cü ildə vəfat etmişdir) – roman dilləri üzrə alim, bir çox lügət kitablarının müəllifi.

MÜNDƏRİCAT

Novella ustası 5

NOVELLALAR

Mateo Falkone 12
İstehkamin alınması 26

POVESTLƏR

Etrusk vazası 34
Məhəbbət ilahəsi 60
Tamanqo 94
Karmen 118

İzahlar 182

PROSPER
MERİME

SEÇİLMİŞ EŞERLƏRİ



“Şərq-Qərb” Nəşriyyat Evinin məhsuludur.

www.eastwest.az
www.fb.com/eastwest.az

Buraxılış məsul **RAFIQ KAZIMOV**

Dizaynerlər **NƏRGİZ ƏLİYEVƏ**

ELŞƏN QURBANOV

Texniki redaktor **GÜLTƏKİN YUSIFOVA**

Texniki direktor **ALLAHVERDİ KƏRİMÖV**

Nəşriyyat direktoru **RASİM MÜZƏFFƏRLİ**

Çapı imzalanmışdır: _____. 2013. Format 60x88 1/16. Offset çapı.
Fiziki çap vərəqi 12. Sifariş _____. Tiraq 7000

"Şərq-Qərb" Nəşriyyat Evinin mətbəəsində çap olunmuşdur.
AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel.: (+99412) 374 83 43, Faks: (+99412) 370 18 49



Nəşriyyat Evinin bütün kitablarının toplusu:
<http://www.eastwest.az/az/books/> ünvanda